

Yərəmiya

Hudaning Yərəmiyani qakirixi

¹ Binyamin kəbilisi zeminidiki Anatot yezisida turuwatkan kahınlardın bolqan Hılkıyaning oqlı Yərəmiyaning sözliri *təwəndə hatirilinidü*:

² Yəhuda padixahı, Amonning oqlı Yosiyaning künlidirə, yəni u təhtkə olturoqan on üçinqi yilda *Yərəmiyaşa* Pərwərdigarning sözü kəldi; ■ ³ Yəhuda padixahı Yosiyaning oqlı Yəhəoakimning künlidirə həmdə Yəhuda padixahı Yosiyaning oqlı Zədəkiyaning on birinqi yilining ahirətiqə, yəni xu yilning bəixinqi eyida Yerusalem dikilər sürgün kılınoquqə uningoqa Pərwərdigarning sözü yənə kelip turdi. ■

⁴ Pərwərdigarning sözü manga kelip:

⁵ — Anangning korsikida seni apiridə kılıxtın ilgirila Mən seni biləttim; sən baliyatkudin qılıxtın burun seni Əzümgə atap, əllərgə pəyoqəmbər boluxka tiklidim, — deyildi. ■

⁶ Mən bolsam: — Apla, Pərwərdigar! Mən gəp kılıxni bilməymən; qünki mən gədək balidurmən, dedim. □ ■

■ **1:2** 2Pad. 21:26; 22:1-23; 2Tar. 34:1-30 ■ **1:3** 2Pad. 23:34; 24:17; 25:8; 2Tar. 36:4, 10-23; Yər. 52:1-30 ■ **1:5** Gal. 1:15 □ **1:6** «**Mən gəp kılıxni bilməymən; qünki mən gədək balidurmən**» — ibraniy tilida: «bala» degən bu söz 5-16 yaxtiki balını kərsitidü. Kitabning baxka məlumatlıriqə qarşıqanda bizningqə Hudaning sözü Yərəmiyaşa kəlgəndə u bəlkim təhminən on altə yaxka kirgənidi. ■ **1:6** Mis. 3; 4; 6:11,29

7 Lekin Pərwərdigar manga: — Θzüngni gədək bala, demə; qünki Mən seni kimgə əwətsəm, sən xularoğa barisən; wə Mən seni nemə də dəp buyrusam, sən xuni dəysən. **8** Ulardin қorkma; qünki seni kutkuzux üçün Mən sən bilən billidurmən, — dedi.■

9 Wə Pərwərdigar қolini sozup aqzimoqa təgküzdi; Pərwərdigar manga: Mana, Θz sezlirimni aqzingoqa koydum; ■ **10** Kara, muxu künü Mən seni yulux, səküx, һalak қilix wə ərүx, կurux wə terip əstürük üçün əllər wə padixaһılıklar üstigə tiklidim, — dedi.■

Ikki alamat kərünük

11 Wə Pərwərdigarning səzi manga kelip: «Yərəmiya, nemini kərūwatisən?» — deyildi. Mən: «Badam dərihining xehini kərūwatimən» — dedim.

12 Pərwərdigar manga: «Kərgining yahxi boldi; qünki Mən səzümning əməliylixixi üçün səzümni kəzitip turimən» — dedi.□

13 Wə Pərwərdigarning səzi manga ikkinqi ketim kelip: «Nemini kərūwatisən?» — deyildi. Mən: «Poruk-poruk қaynawatlıqan, aqzı ximal təripidin қiysayoğan bir kazanni kərdüm» — dedim.

■ **1:8** Kan. 31:6, 8; Yə. 1:5; Əz. 3:9 ■ **1:9** Yəx. 6:6, 7; Yər. 5:14 ■ **1:10** Yər. 18:7; 2Kor. 10:4, 5 □ **1:12** «Kərgining yahxi boldi; qünki Mən səzümning əməliylixixi üçün səzümni kəzitip turimən» — badam dərihi baharda birinqi bolup qeqəkləp, baharning kəlgənlikini jakarlıqquqi boləqəqka ibraniy tilida «kəzətqi» dəp atılıdu.

14 Pərwərdigar manga: — Külپət ximal tərəptin kelip bu zeminda turuwatqanlarning həmmisi üstigə bəsüp kelidu — dedi. ■

15 — Qünki mana, Mən ximaliy padixahlıqlarning barlıq jəmətlirini qakırimən, — dəydu Pərwərdigar; — ular kelidu, padixahlar hərbiri əz təhtini Yerusalem қowukliri aldiqa selip, həmmə sepillarqa wə Yəhūdaning barlıq xəhərlirigə hujumqa təyyarlinidu; □ ■ **16** xuning bilən Mən *Yəhūdadikilərning* barlıq rəzillilikliri üçün ularning üstdidin həkümlərni jakarlaymən; qünki ular Məndin waz keqip, baxqa ilahlarqa huxbuy yekip, əz қolliri yasiqanlırioqa qokundi.

17 Sən əmdi belingni baqlap ornungdin turup, sanga buyruqanlırimning həmmisini ularoqa eyt; ular aldida hodukup kətmigin; bolmisa Mən seni ular aldida hodukturimən. **18** Kara, Mən bugün seni Yəhūdaning padixahlırioqa, əmirlirigə, kahinlirioqa həm pütkül zemin həlkigə karxi turqoqı mustəhkəm xəhər, təmür tüvrük wə mis sepillardək tiklidim. □ ■

■ **1:14** Yər. 4:6 □ **1:15** «**padixahlar hərbiri əz təhtini Yerusalem қowukliri aldiqa selip...**» — baxqa birhil tərjimisi: «padixahlar hərbiri əz təhtini Yerusalem қowuklırioqa selip...» ■ **1:15** Yər. 5:15; 6:22; 10:22; 52:4, 5 □ **1:18** «**Mən ... seni... mustəhkəm xəhər, təmür tüvrük wə mis sepillardək tiklidim**» — oğurmənlər xuningqa dikkət kılıduki, Hudanıng bu sözləri «ətkən zamanda» eytilən. Bir қaraxqa, Yərəmiya pəkət gədək bir yax yigittək kərünsimu, lekin iman-ixənqkə nisbətən Hudanıng sözi alliqاقan ixəngüqilərgə pakit bolən. İman-ixənqtiki adəm ixlaroqa Hudanıng kəzkarixi bilən կaraydu. ■ **1:18** Yər. 6:27; 15:20

19 Ular sanga қарxi jəng қılıdu, lekin sening üstüngdin oqelibə қılalmaydu — Qünki Mən seni қutkuzux üçün sən bilən billidurmən, — dəydu Pərwərdigar.

2

Israelning Pərwərdigaroqa boloğan dəsləpki muhəbbiti

1 Əmdi Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

2 Berip Yerusalemdikilərning қulaklırioşa mundak jar saloqin: — «Pərwərdigar mundak dəydu: — Mən sening yax waktingdiki wapadarlikingni, yəni kızning axıqışa boloğan muhəbbitidək sening qəl-bayawanda, yəni terilmioşan yərlərdə Manga əgixip yürgənliringni sening üçün əsləymən. **3** Xu qağıda Israel həlkı Pərwərdigaroqa pak, alahidə ataloşan, ular uning əz həsulining tunji mewisi dəp қaralqanidi; ularni yəwalmakçı boloğanlarning həmmisi gunahkar dəp hesablanoşanidi həm ularning baxlırioşa

balayı'apət qüvkənidə, — dəydu Pərwərdigar. □

Ata-bowilar arisida wapasizlikning pəyda boloğanlığı

⁴ Pərwərdigarning səzini anganglar, i Yakupning jəməti, Israil jəmətinin barlıq ailə-tawabiatlıri: —

⁵ Pərwərdigar mundak dəydu: — Ata-bowliringlar Məndə zadi қandak adalətsizliklərni baykaptı, ular Məndin xunqə yıraklıxidu? Ular nemixə bimənə butlaroq a bax urup, ezliri bimənə bolup kətti? ■

⁶ Ular heqkaqan: «Bizni Misir zeminidin kutkuzup qıkırıp, bayawandin, yəni qəl-dəxt wə tik azgallar bilən kaplanıqan jaylardın, kuroqakqılıq wə əlüm sayisi orap turoqan yərlərdin, adəmzat etməydiqan həmdə insan turmaydiqan xu bayawandin bizni etküzgən Pərwərdigar kəni?» dəp sorap köyuxmaptioqu? ⁷ Mən silərni mewisi həm

□ 2.3 «Xu qaqda Israil həlkı Pərwərdigaroqa pak, alahidə ataloqan» — «...pak, alahidə ataloqan» degən sezibraniy tilidiki «Pərwərdigaroqa «ködəx»» («Pərwərdigaroqa mukəddəslik») degən sez bilən ipadilinidu. Oğurmənlərgə bəlkim ayanki, «mukəddəs»ning əslı mənisi dəl «Hudaqa alahidə ataloqan, pak» degənlilik. Musa pəyoqəmbərgə qıxırılgən kanun boy-iqə «hosulning tunji mewisi»ni bolsa Hudaqa atap, Hudanıng wəkili boloqan kahınlarqa beqixlax kerək idi. Huda muxu yerdə: «Israil alahidə Meningki idi» dəydu. Yənə bir tərəptin eytkanda Israil Hudanıng «hosulining tunji mewisi» bolsa, əmdi ulardin keyin Hudanıng yolidə mangidioqan baxka əllərdin boloqlarımı Hudanıng yenioqa kelip uningoqa «hosul bolup» Hudanıng Əz həlkı boluxka kelidu. ■ 2:5 Mik. 6:3, 4

molqılıkjidin huzurlinx üçün munbət bir zeminə elip kəlgənmən; silər kelip zeminimni bulqıdinglar, Mening mirasimni yirginqlik bir nərsigə aylandurup köydunglar.□

8 Kahinlar: «Pərwərdigar keni?» dəp həq sorap köymidi; Təwrat-kanun ijraqiliri meni həq tonumidi; həlk padıqiliri manga asiylik kıldı; pəyəqəmbərlər bolsa Baalning namida bexarət bərdi, ularning həmmisi həq paydisiz bimənə nərsilərgə əgixip kətti.□ ■ **9** Xunga silər bilən dəwalaxmakqımən, baliliringlar həm baliliringlarning baliliri bilən dəwaliximən, — dəydu Pərwərdigar; **10** — silər Siprustiki dengiz boylirioqa ətüp bekinqlar, Kedaroqa təkxürükə adəm əwətip bekinqlar — muxundak bir ix zadi

□ **2:7 «Mening mirasim»** — bu söz ikki bislik bolup, mənisi: (1) Huda «bular alahidə Meningki» degən Kanaan (Pələstin) zeminini wə uning üstidiki Yəhudiy həlkini kərsitudu; (2) «miras kılıp bərginimni» degən mənidə bolup, Huda Israiloja «Silərning mirasinglar bolsun» dəp tapxuroqan zeminni kərsitudu. Omumən bu söz xu zeminni wə xundaqla, bəlkim, xu zemindiki həlkrimu kərsitudu. □ **2:8 «Təwrat-kanun ijraqiliri»** — Təwratni həlkə egitixkə məs'ul bolqan kahinlarnı («Yər.» 18:18, «Kan.» 33:10) yaki Təwratni kəqürükə məs'ul bolqan Lawiylarnı («Yər.» 8:8) kərsitudu. **«həlk padıqiliri»** — (yəni «bağarmənları» yəki «bağkuqları») iibraniy tilida «köyqilar», «padıqilar», «qupanlar» deyildidu. Adəttə bu söz qopan-koypılarnı kərsitudu. Muxu yerdə «həlk bağkuqları» Israilning yetəkqilirini kərsitudu, əlwəttə. **«Baalning namida bexarət bərdi»** — «Baal» degən Pələstindikilərning yirginqlik bir buti idi. ■ **2:8 Rim. 2:20**

bolup bakşanmu-yok dəp kərüp bekinqlar — □
11 Kaysi bir əl əz ilahlirini (ular həq ilah əməs, əlwəttə) əzgərtkənmu? Lekin Mening həlkim əzlirining xan-xəripi Bolqoqisini bolsa paydisiz-bimənə bir nərsigə almaxturoqan. ■

12 Buningə əjəblininglar, i asmanlar; həng-tang bolunglar! Sarasimigə qüxüngər! Qəqüngər! — dəydu Pərwərdigar, ■ **13** — qünki Mening həlkim ikki rəzil ixni kıldı; ular həyatlıq su mənbəsi bolqan Məndin waz kəqtı; andin əzliri üçün su azgallırını, yəni su turmaydiqan yerik su azgallırını yonup qıktı. ■

Israel Hudaşa əməs, yat ilahlarşa wə yat əllərgə tayinidu

14 Israel əslı kulmidi? U hojayinning əyidə tuqulqan kulmidi? Nemixka əmdi u oljiqə aylınip kaldi? **15** Yax xirlar uni olja kılıp hərkiridi; ular awazini köyüwətti; ular *Israel* zeminini wəyranə kıldı; xəhərliri kəydürüldi, adəmzsatsız kaldi. □ ■ **16** Uning üstigə hətta Nof wə Tahpanəs xəhəridikilərmə qoikkangni

□ **2:10 «Siprus»** — Siprus arili (ibraniy tilida «Kittim») bolsa Pələstinning yirak oğerbidə; Kedar bolsa Pələstinning yirak xərkidə idi — demək, xərkətin oğerbkiqə bolqan yərlərdimə muxundaq ix bolup bakmioqan. ■ **2:11** Zəb. 106:20 ■ **2:12** Kan. 32:1; Yəx. 1:2 ■ **2:13** Küy. 4:15; Yər. 17:13 □ **2:15** «yax xirlar...hərkiridi» — xirlar oljisini tutkandın keyin andin hərkirəydu. Muxu ayəttiki «xirlar» bəlkim Asuriyə, andin Babilni kərsitudu. ■ **2:15** Yəx. 5:29; Yər. 4:7

yeriwətti. □

17 Bu ixlarnı əzüng kəltürüp qıqaroqan əməsmu?

— Qünki sanga yol baxlawatkinida Pərwərdigar Hudayingdin waz kəqkənidir.

18 Əmdi bugünkü kündə yənə Xihor dəryasining süyini iqix üçün Misirning yolını baskining nemisi? *Əfrat* dəryasining süyini iqix üçün Asuriyəning yolını baskining nemisi? □ ■

19 Oz rəzilliking əzünggə sawak elip kelidu, əzüngning yenimdin qətnəp kətkining əzünggə tənbih bolidu; əmdi sening Pərwərdigar Hudayingdin waz kəqkining wə Mening korkunqumning səndə bolmaslikinинг intayın rəzil həmdə zərdapka toloqan ix ikənlikini bilip կոյ, — dəydu Rəb, samawi կoxunlarning Sərdari bolqan Pərwərdigar. ■

20 Qünki sən kədimdinla Mən sanga saloqan boyunturukni buzup, uning rixtini üzüp taxliwətkənsən; sən: «Kullukungda bolmaymən!» deding. Qünki barlıq dəng-egizliktə wə barlıq yexil dərəh astida sən pağıxə

□ **2:16 «...Nof wə Tahpanəs xəhəridikilərmə qoқqangni
yeriwətti»** — «Nof wə Tahpanəs» Misirdiki xəhərlərdür. Yəhuda kəp ketim Misirdin yardım sorioqanidi. Misir қoxulqan bolsimu, lekin əksiqə Israilqa wapasızlık kılıp kəlgənidi. Nof keyin «Məmfis» dəp ataloqan. Baxqa birhil tərjimisi: «...Nof wə Tahpanəs xəhəridikilərmə bax qoқqangni (rəswa қılıx üçün) qırıdwətti». □ **2:18 «Xihor dəryasining süyini iqix
üçün... Əfrat dəryasining süyini iqix üçün....»** — «Xihor (Misirdiki bir dərya yəki wadi)ning sulirini iqix» həmdə «Əfrat (Asuriyədiki dərya)ning... sulirini iqix» Israil Misirdin wə Asuriyədin panağ izdигənlikini kərsitudu. ■ **2:18** Yəx. 31:1

■ **2:19** Yəx. 3:9; Hox. 5:5

ayaldək kerilip yatkansən. □

21 Lekin Mən bolsam seni əslı esil sortluk üzüm telidin, sərhil uruktin tikkənidim; sən Manga nisbətən қandaқmu yat wə yawa bir sesik üzüm teliqa aylinip қalding? □ ■ **22** Qünki sən xulta bilən yuyunsangmu, kəp akartkuq sopun ixlətsəngmu sening қəbihliking Mening aldimda tehi daq bolup turidu, — dəydu Rəb Pərwərdigar. ■

23 Sən қandaқmu: «Mən həq bulqanəqan əməsmən, mən «Baallar»qa həq əgəxmidim!» deyələysən? Jilojida mangojan yolungni kərüp bak, kilmixliringni ikrar kıl — sən eż yollırıda uyan-buyan қatrap yüridiqan qakkaq hinggaqdursən! □ **24** Sən qəlbayawanoqa adətləngən, həwisi қozqaləqanda xamalni purap yüridiqan bir yawayi mada exəksən! Küyligəndə kim uni tosalisun? Uni

□ **2:20 «barlıq dəng-egizliktə wə barlıq yexil dərəh astida sən pağıxə ayaldək kerilip yatkansən»** — Israel muxu yərlərdə (dəng-egizliktə ... yexil dərəh astida...) butpərəslik paaliyatlırını etküzgən. Ularning mundak butpərəsliki Hudaşa wapasızlık bolup rohıy jəhəttə pağıxiwazlıq bolupla қalmay, ular Pəlestindikilərning butpərəslikini dorap ularning butlirioqa «ataloqan», buthanida turqan pağıxə ayallar bilən yattı.

□ **2:21 «yat wə yawa bir sesik üzüm teli»** — «yat wə yawa» əsliyibraniy tilida bir sez bilənla ipadilinidu. ■ **2:21**

Mis. 15:17; Zəb. 44:2; 80:8 ■ **2:22** Ayup 9:30 □ **2:23**

«Jilojida mangojan yolungni kərüp bak, kilmixliringni ikrar kıl» — «jilojida mangojan yolung...» bəlkim kəp կisim Yəhudadikilər Yerusalemqa yekin bolqan «Hinnom jilojisi»da eż balilirini butlaroqa atap «insan қurbanlığı» kılqanlığını kərsitudu. Israelni hinggaqoşa ohxitixi bəlkim uning həqkandak mukim yəlünüxining bolmaydiqanlığını təkitləydu.

izdigən hənggilar əzlirini həq upratmaydu; xu wakitlarda uni izdəp tapmak asandur. □ 25 *I Israil, bikar yürüüp, putungni ayaqsız, gelingni ussuluksız kılıp köymə!* Lekin sən buningqa: «*Yak! Ham hiyal kılma!* Qünki mən bu yat *ilahılarnı* yahxi körüp qaldım, ularning kəynidin mangimən!» — deding. □

26 Oqları tutulup kəlip hijalətkə қaloqandək, Israil jəmətimi hijalətkə қalidu — yəni əzliyi wə ularning padixahlıri, kahınlıri wə pəyəqəmbərliri — 27 ular yaqqaq kətikigə: «*Atam!*» wə taxka: «*Sən meni tuəqdurdung!*» dəydu; qünki ular yüzini Manga қaratmay, əksiqə Manga arkısını kıldı; lekin küləpət bexiqa qüvkəndə ular: «*Ornungdin turup, bizni қutkuzoqaysən!*» dəydu. 28 Əmdi əzüngə yasiqan ilahlıring kəni!? Küləpət bexingə qüvkəndə seni қutkuzalaydiqan bolsa, ular ornidin tursun! — Qünki xəhərliring қanqə kəp bolsa butliringmu xunqə kəptur, i Yəhuda! ■

29 Nemixə silər Mən bilən dəwaqə qüxməkqisilər? Silər həmminglar Manga

□ 2:24 «... həwisi қozqaləqanda xamalni purap yüridiqan bir yawayi mada exəksən!» — bu ohxitix xübhisizki, Israilning butlarqa bolqan buzuk həwəslirini, uni butpərəsliktin tosuxning mumkin əməslikini kərsitudu. □ 2:25 «*putungni ayaqsızlıktın... gelingni ussuluksız kılıp köymə!*» — bu sezlər bəlkim ikki bislik: — (1) butlarning yolidə yürüüp mengix bəribir bikar ixtur — butlar adəmlərgə yardımə bolalmaydu; (2) əgər Israil butpərəslikli bilən Hudaşa wapsizlikini dawamlaxtursa, ular ahir berip ayaqsız, qangkap sürgün bolqanlar bolidu. «*Yak! Ham hiyal kılma!*» —ibraniy tilida «*Yak! Ümid yok!*». ■ 2:28 Yəx. 2:8; Yər. 11:13

asiylik ķılqansılar, — dəydu Pərwərdigar.

30 Baliliringni bikardin bikar urup қоюдum; ular həq tərbiyini қобul қilmidi. Өz қiliqing yırtkuq xirdək pəyoqəmbərliringni yəwətti. ■

31 I bu dəwr kixiliri! Pərwərdigarning səzигə kengül koyunqlar! Mən Israiloğa qəl-bayawan yaki қapkarangoquluq başkan zemin bolup bakğanmu? Mening həlkim nemixka: «Nəgila barsak əz ərkimiz; əmdi yeningə qa yənə kəlməymiz!» — dəydu? ■

32 Kız zibu-zinnətlirini untuyalamdu? Toy ķılıdiqan kız toy kiyimlirini untuyalamdu? Lekin əz həlkim san-sanaqsız künliridə Meni untudi. ■

33 Sən ixk izdəp baridioqan yollarqa xunqə mahır bolup kətting! Bərhək, hətta əng buzuq ayallarqa yolliringni kersətting. **34** Uning üstigə tonungning pəxlidiridə gunahsız namratlarning kəni bar! Sən ularnı temingni texip oqrılıkka kirgini üçün əltürdingmu?! Ixlarning həmmisi xundak tursimu, □ **35** sən tehi: «Məndə gunah yok; Rəb məndin rənjiwərməydu!» — dəysən. Bilip կոյ! Mən üstüngdin həküm qikirimən, qünki sən: «Mən gunah sadir қilmidim!» — dəwerisən.

36 Sən nemixka bunqiwala uyan-buyan կatrap ala kengüllük կilisən? Sən Asuriyə təripidin yərgə կaritiloqandək Misir təripidinmu yərgə

■ **2:30** Yəx. 1:5; Yər. 5:3 ■ **2:31** Mat. 23:26-39 ■ **2:32** Yər. 3:21 □ **2:34** «Sən ularnı temingni texip oqrılıkka kirgini üçün əltürdingmu?!» — Musa pəyoqəmbərgə qüxürülgən kanun boyiqə oqri kəqtə eygə bəsüp kirgən bolsa u urup əltürülsə eyni igisi gunahsız hesablinidu.

karitilisən. □ 37 Bərhək, sən Misirdin қolliringni bexingoşa aloqan peti qikisən; qünki Pərwərdigar sən yələnqük ķılqanlarnı qətkə kakti; sən ulardin həq payda kərməysən. □

3

Wapasizlik üstigə wapasizlik

1 Xundak deyili duki, birsi ayalini կoyuwətsə, ayal uningdin ajraxsa wə keyin u baxka ərgə yatlıq bolqan bolsa, birinqi eri uning bilən kəyata yarixiwalsa bolamdu? Bundak ix bu zeminni mutlək bulqıimamdu? Lekin sən xunqə kəp axniliring bilən buzukluk kılıp turup yənə

□ 2:36 «**Sən nemixka bunqiwala uyan-buyan կatrap ala kengüllük կilisən?**» — demək, Israil hərdaim Hudani əməs, bəlki yat əllərni ez yələnqüki kilməkçü. □ 2:37 «**sən Misirdin қolliringni bexingoşa aloqan peti qikisən**» — demək, əsir bolqan peti.

yenimoqa կայտay dəwatamsən tehi? □ ■

² Bexingni kətürüp yükirioqa կարap bak; —
Sən zadi nədə yat ilahlar bilən buzukluk
ətküzmigənsən?!

— Sən qəl-bayawanda kütüp olturoqan
ərəbdək ularni yollar boyi kütüp olturoqansən;
zeminni buzuklukliring wə rəzilliking bilən
buloqioqansən. □ ³ Xuning üçün կattik
yaməqurlar tutup կelinip sanga berilmidi həmdə
«keyinki yaməqurlar» yaqmidi. Lekin səndə tehi
paħixə ayalning կelin yüzü bar, iza tartixni həq

□ **3:1 «...birinqi eri uning bilən կayta yarixiwalsa bolamdu? Bundaq ix bu zeminni mutlək buloqimamdu?»** —

«Kan.» 24:1-4-ayətlərni kərsitxi mümkün. Əgər pəyoqəmbər məzkur bexarəttə bu ixni kəzdə tutqan bolsa, undakta bu 3-babning omumiy mənisigə կarioqanda, Huda muxundak ixlarni (ajrixix andin կayta toy կilix) Yəhudiylarəqə mən'i կiloqini bilən, muxu yerdə Huda «Mening ayalim bolovan Israil»ning Өz yenimoqa կaytip kelidiqan yoli bar, degən ohxaydu (14-22-ayətlərdə, ahirkı zamanlarda Pərvərdigar muxundak qəksiz rəhim-xəpkətni Israil həm Yəhudaqa kərsitudu, deyiliidu).

«Lekin sən xunqə kəp axniliring bilən buzukluk kılıp turup yənə yenimoqa կaytay dəwatamsən tehi?» — baxka birhil tərjimi: «Lekin sən kəp axnilaring bilən buzukluk kılıqan bolsangmu, yenimoqa կaytip kəl!». Huda təwəndiki 4- wə -22-25-ayətlərdə ularni կaytixka qaқirixka muxundak rəhimplik bilən etünidu, biraq 3-babning omumiy mənisigə կarioqanda, Hudanıng sözlerini muxu yerdə tərjimimizdikidək «retorik soal» dəp կarayımız. ■ **3:1** Kan. 24:1-4 □ **3:2 «bexingni kətürüp yükirioqa կarap bak»** — Yəhuda hərdaim «yükiri jaylar»da butpərəslik ətkəzgənidi. **«sən qəl-bayawanda kütüp olturoqan ərəbdək...»** — «ərəb» muxu yerdə bəlkim yol boyida olturoqan paħixə ayalni kəsitudu. Bəzi alımlar bu söz yoluqları bulax üçün marap turoqan կarakqını kərsitudu, dəydi.

bilgüng yoktur. □ 4 Hətta sən bayatin Manga: «I Atam, yaxlikimdin baxlap manga yetəkqi həmraḥ bolup kəlding!» — dəysən, wə: —

5 «U hərdaim oqəzipini saklamdu? U oqəzipini ahiroqıqə tutamdu?» — dəysən. Mana, sən xundak degining bilən, lekin sən կolungdin kelixiqə rəzillik қılqansən.

6 Yosiya padixaḥning künliridə Pərwərdigar manga: «Wapasiz Israilning nemə қılqanlığını kərdüngmu? U barlıq egiz taqka qikip həm barlıq yexil dərəh astıqa kirip xu yərlərdə paḥixidək buzukluk қılqan» — dedi. □ ■

7 — «Mən: U bularning həmmisini қılqandin keyin, qoḳum yeniməqə kaytip kelidu, — dedim; lekin u kaytip kəlmidi. Uning asiy singlisi, yəni Yəhuda buni kərdi; 8 lekin wapasiz Israilning barlıq zina қılqanlıri tüpəylidin uningoqa talak hetini berip uni қoyuwətkinimni kərüp, asiy singlisi Yəhuda kərkəmidi, bəlki əzimu berip paḥixilik kıldı. □ 9 Xundak boldiki, əz buzukqılığını xunqə kiqik ix dəp қarioqaqka, u hətta yaqlaq wə tax bilən zina қılıp zemimni

□ 3:3 «keyinki yamoqur» — Kanaanda 3- yaki 4-ayda yaqıdu, ətiyazlıq ziraətlərni pixurux rolini oynaydu. Bu yamoqurlar bolmisa hekq əhosul bolmayıdu. □ 3:6 «Wapasiz Israilning nemə қılqanlığını kərdüngmu?» — muxu ayəttə «Israil» ximaliy padixaḥlıq, yəni «on կəbilə»ni kersitidu. «Buzukluk» asasən butpərəslilikni kersitidu; 2:20diki izahatnimu kərüng.

■ 3:6 Yər. 2:20 □ 3:8 «lekin wapasiz Israilning barlıq zina қılqanlıri tüpəylidin uningoqa talak hetini berip uni қoyuwətkinimni kərüp,...» — bəzi kona kəqürmilərdə muxu yərdə «lekin wapasiz Israilning barlıq zina қılqanlıri tüpəylidin uningoqa talak hetini berip uni қoyuwətkinimni mən kərdüm,...» deyildidu.

bulqıwətti. **10** Bularning həmmisigə қarimay Israilning asiy singlisi Yəhūda tehi pütün kengli bilən əməs, pəkət sahtilik bilən yenimoqa kaytip kəlgəndək boluwaldi, — dəydu Pərwərdigar.

11 Pərwərdigar manga mundak dedi: — «Wapasiz Israil əzini asiy Yəhūdadın həkkaniy kərsətti. **12** Baroqin, ximaloqa қarap bu səzlərni jakarlap mundak degin: —

«Kaytip kəl, i yoldin qıkkuqi Israil, — dəydu Pərwərdigar — wə Mən sanga қapikimni կayta türməymən; qunki Mən rəhimdil, — dəydu Pərwərdigar — Mən oqəzipimni mənggüzə saklap turmaymən. □ ■ **13** Pəkət sening kəbihlikingni, — Pərwərdigar Hudayingoqa asiylik қiloqanlikingni, uyan-buyan қatrap yürüp əzüngni hərbir yexil dərəh astida yat ilahlaroqa beqixlioqanlikingni, xuningdək awazimoqa həq կulak salmioqanlikingni ikrar ķilsangla *Məndin rəhim-xərpət kərisən* — dəydu Pərwərdigar.

14 Kaytip kelinglar, i yoldin qıkkuqi balilar, — dəydu Pərwərdigar — qunki Mən silərni həkikiy səygüqidurmən; *silər xundak ķilsanglarla* Mən silərdin talliqanlarnı, yəni hərkaysı xəhərdin birdin, hərkaysı jəməttin ikkidin pukrani Zionoqa kayturup kelimən. □ **15** Mən silərgə kenglümdikidək həlk padıqilirini təksim ķilimən; ular silərni danalıq-bilim, əkil-parasət

□ **3:12 «ximaloqa қarap... mundak degin»** — bu səzlər bəlkim Asuriyə təripidin 100 yıl ilgiri sürgün kilinoqan Israil (on կəbilisi)qa eytilidü. ■ **3:12** Zəb. 86:15; 103:8, 9; 145:18

□ **3:14 «qunki Mən silərni həkikiy səygüqidurmən»** — ibraniy tilida «qunki Mən silərgə ərdurmən».

bilən beküp ozuklanduridu.■

16 Xundak boliduki, xu künlərdə silər zemində kəpiyip, kəp pərzəntlik bolqininglarda, — dəydu Pərwərdigar, — silər: «Pərwərdigarning əhdə sanduksi!» dəp yənə tilqə almaysilər; u həq esinglaroqa kəlməydi, uni həq əsliməysilər wə uni həq seqinimaysilər; silər baxka bir sanduğmu yasimaysilər. □ **17** Xu tapta ular Yerusalemni «Pərwərdigarning təhti» dəp ataydu; barlıq əllər uningoşa yioqılıdu, — yəni Pərwərdigarning namıqə, Yerusalemıqə yioqılıdu; ular kəlbidiki rəzil jahillikinqə kaytidin həq əgixip mangmaydu. **18** Xu künlərdə Yəhuda jəməti Israil jəməti bilən birlikdə mangidu; ular ximal zeminidin billə qıkıp Mən ata-bowliriqə miras boluxka təkdim kılqan zeminoqa kelidu.

19 Mən: «Mən seni balilirim ətirioqa köyup, sanga güzəl zeminni, yəni kepligən əllərning zeminləri arisidiki əng kərkəm jayni miras kılıp ata kılıxni xunqılık halayttim!» — dedim, wə: «Sən Meni «mening atam» dəysən, wə Məndin

■ **3:15** Yər. 23:4; Əz. 34:23; Əf. 4:11 □ **3:16** «(silər) uni həq seqinimaysilər» — baxka birhil tərjimi: «ular uni izdəp tawap kilmaydu». «silər baxka bir sanduğmu yasimaysilər» — baxka birhil tərjimi: «ular kaytidin xundak kilmaydu». Demisəkmə «əhdə sanduksi» ibadəthana tütümining mərkizi bolqaqça, bu ayət bəlkim ibadəthana wə uningoşa baqliq tütümning (kürbənliliklər, kahinlər, nuroqun kaidə-yosunlar) yengi bir əhdə bilən inawətsiz kılınidiqənlikini kərsitudu. 31:31-34 wə izahətlərni kərüng.

yüz ərüməysən!» — dedim.□

20 Lekin bərhək, asiylik ķiloqan ayal eż jərisidin ayrıloqandək, silər Manga asiylik ķiloqansılər, i Israil jəməti, — dəydu Pərwərdigar. **21** Yukarı jaylardin bir awaz anglinidu! U bolsa Israil jəmətidikilərning yişa-pəryadlıri; qünki ular eż yolini burmilioqan, Pərwərdigar Hudasini untuoqan.

22 — Kaytip kelinglar, əy yoldin qıkkıuqi balilar; Mən silərning yoldin qıkıp ketixinglaroqa xipa bolimən.

— «Mana, biz yeningoqa barımız; qünki Sən Pərwərdigar Hudayimizdursən» — dənglar!

23 — Bərhək, egizliklərdə həm taqlarda anglitiloqan *butpərəslikning* ķiykas-sürənliri bihudə ixtur! Bərhək, Israilning ķutkuşunijati Pərwərdigar Hudayimizdinladur.

□ ■ **24** Lekin yaxlıkimizdin tartipla, ata-bowilirimizning əjrini, yəni ularning kala-köy padilirini, kız-oquullirini axu uyat-nomus yəp kətkən; □ **25** Nətijidə biz uyat-hijillik iqidə yattuk, kalaymikanqılık wə alakzadilik bizni kaplıwaldı; qünki yaxlıkimizdin tartip bugünkü küngə kədər biz wə ata-bowilirimiz həmmimiz

□ **3:19 «Mən seni balılırim ķatirioqa կոյս.. əng kərkəm jayni miras կիլիp ata կիլիxi xunqılık halayttim!»**

— Pərwərdigar muxu ayəttə Israiloqa Əzigə sadık boləqan ayalining süpitidə sezlaydu. □ **3:23 «butpərəslikning ķiykas-sürənliri»** — «butpərəslik» əyni tekistə yok, biraq bizningqə ayət buni kərsitudu. Butpərəsliktə butlardin «yardəm sorax» üçün ķiykas-sürən kətürüx kerək idi. ■ **3:23 Zəb. 121:1**

□ **3:24 «axu uyat-nomus»** — muxu ibarə «Baal» degən intayın yirginqlik məbudni kərsitudu. 11-bab, 13-ayətni kərüng.

Pərwərdigar Hudayimiz aldida gunah sadir kılıp kəldük, Pərwərdigar Hudayimizning awazioqa həq ķulak salmiduk. □

4

¹ — «Bu yollirimdin burulay!» desəng, i Israel — dəydu Pərwərdigar — Əmdi Mening yenimoqa burulup kaytip kəl! Əgər bu yirginqlikiringni kəzümdin neri ķilsang, wə xundakla yoldin yənə tenəp kətmisəng, □ ² — əgər sən: «Pərwərdigarning hayatı bilən!» dəp kəsəm iqlikingdə, u kəsəm həkikət, adalət wə həkkaniyilik bilən bolsa, undakta yat əllərmü Uning namida əzlirigə bəht tilixidu wə Unıezining pəhir-xəhəriti ķildi. ■

³ Qünki Pərwərdigar Yəhudadikilər wə Yerusalemdikilərgə mundak dəydu: — «Boz yeringlarni qepip aqdurunglar; tikənlik

□ **3:25 «kalaymıqanlıq wə alakzadılık»** — bu sözler muxu yerdə ibraniy tilida birlə sez bilən ipadilinidu. □ **4:1 «Mening yenimoqa burulup kaytip kəl!»** — bu ibarə bəlkim «səllimaza towa ķıl», «ikkilənmə!», «ala kəngüllük bolma!» degən məninini intayın təkitləydyu. **«Əgər bu yirginqlikiringni kəzümdin neri ķilsang, wə xundakla yoldin yənə tenəp kətmisəng,...»** — baxka birhil tərjimisi: «Əgər bu yirginqlikiringni kəzümdin neri ķilsang, əmdi sən sərgərdan bolmaysən». ■ **4:2**

arisiqə uruk qaqmanglar! □ ■ 4 Əzliringlarnı Pərwərdigarning yolidə sünnet kilinglar; kəlblinglarnı sünnet kilinglar, i Yəhudadikilər wə Yerusalemda turuwatkanlar! — Bolmisa, Mening kəhrim partlap ot bolup silərni kəydüriwetidu; kilmixliringlarning rəzilliki tüpəylidin uni əqürələydiqan həqkim qıkmayıdu. □ ■

5 — Yəhudada muxularni elan kılıp, Yerusalemda: — «Zemin-zemində kanay qelinglar!» — dəp jakarlanglar; «Yioqilinglar! Mustəhkəm xəhərlərgə keletal kirəyi!» — dəp nida kilinglar! □

6 Zionni kərsitidiqan bir tuqni tiklənglər;

□ 4:3 «**Boz yeringlarnı qepip aqdurunglar; tikənlilik arisiqə uruk qaqmanglar!**» — bu sırlıq ayət Yəhudadikilərni nadan dehkanlarqa, ularning həyatlarını ahtarma yərgə ohxitidu. «Nemixka həyatımızdın həqkandaq bəht, muwəppəkiyət yok?» dəp sorisa, «Silər uruklirini tikənlər arisiqə teriçan dehkanlarqa ohxax, həq həsulluğ bolmaysılər» dəp jawab berildi, əlwəttə. Dehkanlar həsul kerüx üçün boz yərlirini qepip, tikənlərni yulup taxlıxi kerək bolqınıqə ohxax, Yəhudiylər ezlirini қozələp kattıq towa kılıxi kerək, andin bəhtning həsulini kəridi. ■ 4:3 Hox. 10:12 □ 4:4 «**kəlblinglarnı sünnet kilinglar**» — səzmusəz tərjimi: «kəlblinglardıki hətnilikni elip taxlanglar». Demisəkmu, Israillar ətliridə sünnet kiliqını bilən ularning kengüllüri towisiz kattıq idi; xunga pəyoqəmbər: «**kəlblinglarnı sünnet kilinglar**» dəp agah beridu. ■ 4:4 Kan. 10:16; 30:6; Yəx. 65:5 □ 4:5 ««**Yioqilinglar! Mustəhkəm xəhərlərgə keletal kirəyi!**» — dəp nida kilinglar» — bu səzlər bəlkim baxxa pəyoqəmbərlərgə, yaki «həlk padıqılırı» bolqan padixaһ, həkümdarlar wə kahinlar katarlıqlarqa eytilidu (9-ayətni körüng). Demək, ular eəz ihlassızlığı, itaətsizlikli tüpəylidin həlkə xundak jar kılıxka məjbür kılınidu.

dərhəl keqinglar, keqikip կalmanglar! Qünki Mən külپət, yəni zor bir ھalakətni ximaldin elip kelimən. **7** Xir өz qatқallilikidin qikti, «əllərni yokatқuqi» yoloqa qikti; u өz jayidin qikip zeminingni wəyran қılıxқa kelidu; xəhərliring wəyran қılınip, adəmzatsız bolidu. ■ **8** Bu səwəbtin əzliringlarqa bəz kiyim oranglar, dad-pəryad kətürüp nalə қilinglar! Qünki Pərwərdigarning қattik օżezi pi bizdin yan-midi!■

9 Xu küni xundak boliduki, — dəydu Pərwərdigar, — padixahning yüriki, əmirlərning yürikimu su bolup ketidu, kahinlar alakzadə bolup, pəyəqəmbərlər təəjjüplinidu.

10 — Andin mən: — Ah, Rəb Pərwərdigar! Bərhək Sən bu həlkəni, jümlidin Yerusalemni: «Silər aman-tinq bolisilər» dəp aldidinq; əməliyəttə bolsa қılıq janəla yetip kəldi, dedim.□

11 — Xu qaqlıda bu həlkəkə wə Yerusalemələ mundak deyilidu: «Qəl-bayawandiki egizliklərdin qıkkan issik bir xamal həlkimning қızining yoliqa қarap qüxitidu; lekin u haman soruxka yaki dan ayrixka muwapik kəlməydu! □ **12** — Buningdin əxəddiy bir

■ **4:7** Yəx. 5:29; Yər. 2:15; 5:6 ■ **4:8** Yəx. 32:12 □ **4:10** «**Silər aman-tinq bolisilər**» — bu ayəttiki: «Silər aman-tinq bolisilər» degən sezlər sahta pəyəqəmbərlərning səzidur (6:14, 8:11 қatarlıqlarnı kərüng). □ **4:11** «**həlkimning қizi**» — xundakla «pak **қizim** bolovan həlkim», «Zion **қizi**» қatarlık ibarilər Hudanıng Өz həlkigə yaki baxxə həlk (məsilən, «Misirning **қizi**», (46:11))kə bolovan mehri-xəpkitini, ularoqa baqlılıqan muhəbbətinə kərsitidiqan mənini өz iqiqə alıdu.

xamal Məndin qikidu; mana, Mən hazır ularoqa jaza həkümlirini jakarlaymən. ¹³ Mana, u top bulutlardək kelidu, uning jəng hərwiliri қara կuyundəktur, uning atliri bürkütlərdin tezdur!

— «Halimizə way! Qünki biz nabut bolduk!» □

¹⁴ — «I Yerusalem, өз қutuluxung üçün kəlbingni rəzilliktin yuyuwət; қaqqanlıqə kənglünggə bihudə oy-hiyallarnı püküp turisən? ■ ¹⁵ Qünki Dan diyaridin, Əfraimdiki egizliklərdinmu azab-külpətni elan kılıdioqan bir awaz anglitilidu: — ¹⁶ Ular: Əllərgə elan kilinglar, Yerusalemımu anglinglar:

— Mana, қorxawoqa aloquqlar yırak yurttin keliwatidu! Ular Yəhuda xəhərlirigə қarxi jəng quşanırını kətürüxkə təyyar! — dəydu.

¹⁷ Etizlikni mudapiə kiliwatqlanlardək, ular Yerusalemni қorxiwalidu; qünki u Manga asiylik kılqan, — dəydu Pərwərdigar. ¹⁸ Sening yolung wə kilmixliring muxularını өз bexingəqə qüxürdi; bu rəzillikingning akiwitidur; bərhək, u azablıktur, yürikinggimu sanjiydu!».

¹⁹ — *Mən*: «Ah, iq-baqrim! Iq-baqrim! Tolqakka qüxtüm! Ah, kənglüm azablandı!

□ **4:13 «Mana, u top bulutlardək kelidu, uning jəng hərwiliri қara կuyundəktur, uning atliri bürkütlərdin tezdur!»** — «u» kimni kərsitidioqanlıkı eytilmaydu. Birak aldi-kəyni səzlərgə қarioqlanda, «u» 7-ayəttiki «əllərni yokatkuqi» boloğan düxmənni kərsitudu. Bəzi alımlar bu səzlər ximaldın kelidioqan «Skitlar»ni kərsitudu, dəp қaraydu. Lekin Skitlarning jəng hərwiliri yok həm ular xəhərlərni «қorxawoqa aloquqi»larmu (16-ayət) əməs; xunga biz bu səzlərni Babilliklərni wə bəlkim ahirki zamandiki dəjjalning қoxunlarını kərsitudu, dəp қaraymiz. ■ **4:14** Yəx. 1:16

Yürikim düpüldəwatidu, süküt kılıp turalmaymən; qünki mən kanayning awazini anglaymən; jəng quqanlıri jenimoqa sanjidi. ■

20 Apət üstigə apət qüxti! Pütkül zemin wəyran boldi; qedirlirim dəkikidə bərbat əlində, pərdilirim həyt-huytning iqidə yırtıp taxlandı!

□ **21** Қaqanoqıqə tuqka қarap turuxum, jəng awazlırını anglixim kerək?» — *dedim.*

22 — «Qünki Mening həlkim nadandur; ular Meni ھeq tonumıqan; ular əkli yok balilar, ular ھeq yorutulmıqan; rəzillikkə nisbətən ular danadur, əmma yahxilikka nisbətən ular bilimsizdur».

23 — «Mən yər yüzigə қaridim; mana, u xəkilsiz wə կup-կuruq boldi; asmanlaroqimu қaridim, u nursiz қaldi; □ **24** taqlarqa қaridim, mana, ular zilzilige kəldi, barlık dənglər əxəddiy silkinip kətti. **25** Karap turuwərdim, wə mana, insan yok idi, asmandiki barlık uqar-kanatlarmu əzlirini daldıqə aldi. **26** Mən

■ **4:19** Yəx. 21:4; Yər. 8:23 □ **4:20** «**qedirlim**» ... «**pərdilirim**»... — Yərəmiya pəyqəmbər həlkining azablırını əzinin ki dəp hes kılıp, «həlkimning qedirlirim» wə «həlkimning pərdiliri» deməy, bəlkı «qedirlim» wə «pərdilirim» tooruluk səzləydu. □ **4:23** «**Mən yər yüzigə қaridim; mana, u xəkilsiz wə կup-կuruq boldi; asmanlaroqimu қaridim, u nursiz қaldi...**» — demisəkmə, bu ayəttiki wə təwəndiki ayəttiki ixlər Yərəmiya pəyqəmbərgə Rohta kərsitligən alamət kərünüxtür. Bu kərünüx: (1) Israil zemini Babilliklarning tajawuzluğunu astida bolidiqən wəyranə ھalitini; wə (2) xuning bilən bir wakıttı ahırkı zamanlardıki ھalitini kərsitudu. Bu ھalət Huda jahanni yaratqınida yər-zeminning awwalkı xəkilsiz, tərtipsiz ھalitigə oxhaydı.

karidim, mana, baq-etiżlar qəl-bayawanoqa ayləndi, barlıq xəhərlər Pərwərdigar aldida, yəni uning qattık əqəzipi aldida wəyran boldi. **27** Qünki Pərwərdigar mundak dəydu: — «Pütkül zemin wəyran bolidu; əmma Mən uni pütünləy yokatmaymən. ■ **28** Buning tüpəylidin pütkül yər yüzü matəm tutidu, yüksirida asman karilik bilən kaplinidu; qünki Mən xundak səz kildim, Mən xundak niyətkə kəlgənmən; Mən uningdin əkünməymən, uningdin həq yanmaymən; **29** atlıklar wə okyalıklarning xawķunsürəni bilən hərbir xəhərdikilər ķeqip ketidu; ular qatkallılıqlarоqa kirip məküwalidu, taxlar üstigə qikīwalidu; barlıq xəhərlər taxlinip adəmzsatsız қalidu.

30 — Sən, i ħalak bolqusu, nemə kılmaqqisən? Gərqə sən pərəng kiyimlərni kiygən bolsangmu, altun zibu-zinnətlərni takioqan bolsangmu, kəz-ķaxliringni osma bilən pərdazlıqan bolsangmu, əzüngni yasioqining bikardur; sening axıklärinq seni kəmsitidu; ular jeningni izdəwatidu. □

31 Qünki mən toloqakka qüxkən ayalningkidək bir awazni, tunji balini tuoqkandikidək azabda bolqan Zion ķizining awazini anglawatimən; u қollırını sozup: «Halimoqa way! Bu katillar tüpəylidin ħalimdin kəttim!» dəp həsirimakta. □

■ **4:27** Yər. 5:10,18; 30:11; 46:28 □ **4:30** «**əzüngni yasioqining**» — bəlkim Yəhuda yat əllərdin yar-yelək izdigañdə yalakqılıq kılənlikini kərsitudu. □ **4:31** «**tunji balini tuoqkandikidək azabda bolqan Zion ķizining awazini anglawatimən**» — okurmənlərning esidə barki, «Zion» Yerusalem jaylaxkan taq bolup, «Zion» yaki «Zion ķizi» degənning ezi Yerusalem yaki Israilni bildüridu.

5

Yerusalem jazaşa layık

1 Pərwərdigar: — Yerusalemning rəstəkoqilirida uyan-buyan aylinip yügürünglər, obdan kərüp biliwelinglər; məydanlıridin izdəp kərünqlər; adalət bilən ix kəridioğan, wədisidə turuxka intilidiqən birlə adəmni tapsanglar, xunda mən bu *xəhərni* kəqürimən!

2 Gərqə ular: «Pərwərdigarning hayatı bilən!» dəp կəsəm iqlikən bolsimu, ular yalqandın səzləydu, *dedi*. □

Yərəmiya söz kılıdu

3 — I Pərwərdigar, kəzüng adalət-bitərəplikni izdəp yürüdü əməsmə? Sən bularni urdung, lekin ular azablanmayıdu; Sən ularni nabut kılıp tüğəxtürdüng, lekin ular tərbiyə köbul kılıxni rət kılıp kəldi; ular yüzlərini taxtin qattıq kıldı, ular yolidin yenixni rət kılıdu»

■ **4** — mən: «Xübhisizki, bundak əliqənlər pəkət namratlar, ular nadanlar; qunki ular Pərwərdigarning yolunu, Hudasingin həküm-kərsətmilirini bilməydu» — dedim.

5 — «Mən mətiwərlərning yenioğla berip ularoğa səzləymən; qunki ular Pərwərdigarning yolunu,

□ **5:2 «...birlə adəmni tapsanglar, xunda mən bu xəhərni kəqürimən! (1-ayət)... Gərqə ular:** «Pərwərdigarning hayatı bilən!» dəp կəsəm iqlikən bolsimu, ular yalqandın səzləydu, *dedi*» — keyin, Yərəmiya birnəqqə xundak adil, sadık adəmlər (məsilən, Baruk, Ahikam, Əbəd-Mələk) bilən tonuxkan. Lekin Pərwərdigar uningoşa bu səzlərni əliqəndə u muxundaklarnı tapalmıqən. ■ **5:3** Yəx. 1:5; 9:12; Yər. 2:30

Hudasining həküm-kərsətmilirini biliđu». Birak ularmu boyunturukni üzül-kesil buzup, rixtilirini üzüp taxlıqan.

Pərwərdigar jawab beridu

6 — Xunga ormandin qıkkən bir xir ularni əltüridu, bayawandin qıkkən bir bərə ularni wəyran ķılıdu; yilpiz xəhərlərgə ķarap paylaydu; xəhərlərdin qıkkən hərbiri titmatitma ķilinidu; qünki ularning asiylikliri kəpiyip, wapasızlıkłırı awuyudu. □ ■ **7** Mən zadi nemigə asasən seni kəqürimən? Sening baliliring Məndin waz keqip, Huda əməslərgə kəsəm iqməktə; Mən həmmə hajətliridin qıkkən bolsammu, lekin ular zinahorluk ķilip, pahixilərning əyigə top-top bolup mengiwatidu. □ **8** Ular səmrıgən ixkwaz ayqırlar, ular hərbiri əz yekinining ayalıqla həwəs ķilip kixnəwatidu. ■

9 Bu ixlər tüpəylidin ularni jazalimay կoyamdim? — dəydu Pərwərdigar, — Mening jenim muxundak bir əldin ķisas almay կoyamdu? ■

□ **5:6** «ormandin qıkkən bir xir ..., bayawandin qıkkən bir bərə ...; yilpiz xəhərlərgə ķarap paylaydu» — bu ayəttiki yırtkuq hayvanlar kəqmə mənidə bolup düxmənlərni kərsitudu, əlwəttə. ■ **5:6** Yər. 4:7 □ **5:7** «Mən həmmə hajətliridin qıkkən bolsammu, lekin ular zinahorluk ķilip, pahixilərning əyigə top-top bolup mengiwatidu» — bu ayət bəlkim rohıj jəhəttiki wapasızlıkını kərsitudu. Huda Israilni «Mening ayalim» dəp ataydu (2:10, 3-babni kərüng). 8-ayət jismani jəhəttiki zinahorluknimu kərsitudu. ■ **5:8** Əz. 22:11
■ 5:9 Yər. 5:29; 9:9

10 Uning üzüm qünəkliridin ətüp, tallirini wəyran kilinglar; lekin ularni pütünləy nabut kilmanglar; xahlirini kirip taxlanglar, qünki ular Pərwərdigarоqa tewə əməstur; □ ■

11 qünki Israil jəməti wə Yəhuda jəməti Manga mutlək wapasızlıq kıldı, — dəydu Pərwərdigar.■

12 Ular: «U həqnemə kilmaydu! Bizgə həq apət qüxməydu; nə kiliq nə kəhətqılıkni kərməymiz!» — dəp Pərwərdigardin tenip kətti. **13** Pəyəmbərlər bolsa pəkət bir xamaldın ibarət bolidu, halas; *Pərwərdigarning* səzkalami ularda yoktur; ularning səzləri əz bexiqə yansun!□

14 Xunga Pərwərdigar, samawi қoxunlarning Sərdarı bolğan Huda manga mundak dəydu: — Bu həlk muxu səzni қılqını üçün, mana, Mən aozingoqa salğan səzlirimni ot, bu həlkni otun қılımənki, ot ularni keydürüp taxlaydu.■

15 — Mana, Mən yıraktın bir əlni elip kelimən, i Israil jəməti, — dəydu Pərwərdigar, — U küqlük bir əl, kədimiy bir əl, tilini sən bilməydiqan wə gəplirini sən həq qüxənməydiqan bir əl

□ **5:10** «**Uning üzüm qünəkliridin ətüp, xahlirini kirip taxlanglar, qünki ular Pərwərdigarоqa tewə əməstur**» — bu ayətning baxka birhil tərjimi: «Uning sepillirioqa yamixip qıkıp wəyranqılıq kilinglar, lekin ularni pütünləy nabut kiliwətmənglar; istihkamlarını elip taxlanglar, qünki ular Pərwərdigarоqa tewə əməstur». ■ **5:10** Yər. 4:27 ■ **5:11**

Yər. 3:20 □ **5:13** «**Pəyəmbərlər bolsa pəkət bir xamaldın ibarət bolidu, halas**» — ibraniy tilida «roh» wə «xamal» bir səz bilən ipadilinidu. Xubhisizki, «pəyəmbərlər» ezlirini «bizgə Hudaning Rohı toldurulqan» dəydu, lekin Huda ularni pəkət «xamaloqa toldurulqan» dəydu. ■ **5:14** Yər. 1:9-10

bolidu; ■ 16 ularning okđeni yođan eqilqan bir gerdur; ularning həmmisi batur palwanlardur. 17 Ular həsulingni wə neningni yəp ketidu, oçul-ķizliringni yəp ketidu, kala-köy padiliringni yəp ketidu, üzüm talliringni wə ənjur dərəhliringni yəp ketidu; ular sən tayanođan mustəhkəm xəhərliringni kiliq bilən wəyran kılıdu. ■

18 Həlbuki, — dəydu Pərwərdigar, — xu künlərdimu silərni pütünləy tügəxtürməymən.

■ 19 Xu qaođda *həlkinq*: «Pərwərdigar Hudayimiz nemixka muxu ixlarning həmmisini beximizoja qüxürgən?» — dəp sorisa, əmdi sən Yərəmiya ularoqa: «Silər Məndin yüz ərüp, əz zemininglarda yat ilahlarning կullukıda bolqinqinglardək, silər əz wətininglar bolmiođan bir zeminda yat bolqanlarning կullukıda bolisilər» — degin. □ ■

20 — Yakupning jəmətidə xuni jakarliođinki wə Yəhuda arisida xuni elan ķilođinki, 21 «Buni anglanglar, i nadan wə əkli yok, kezi turup kərməydiqan, կuliki turup anglimaydiqan bir həlk: — ■ 22 Məndin կorkmamsilər? —

dəydu Pərwərdigar, — Dengiz süyi üçün sahilni mənggülüq qəklimə kilip, «Bu yərdin etmə» dəp bekikən Mening aldimda təwriməmsilər? Mana, dolğunları ərkəxligini bilən ular sahil üstidin heq oğlibə kilmaydu; xawķunliođini

■ 5:15 Qan. 28:49; Yər. 1:15; 6:22 ■ 5:17 Law. 26:16; Qan. 28:31,33 ■ 5:18 Yər. 4:27 □ 5:19 «yat bolqanlarning կullukıda bolisilər» — «yat bolqanlar» bəlkim ikki bislik sözlər bolüp, həm «yat butlar» həm «yat adəmlər»nimu kərsitudu. ■ 5:19 Yər. 16:10 ■ 5:21 Yəx. 6:9

bilən bu qəktin hərgiz həlkip etəlməydu. ■

23 Lekin bu həlkning jahil wə asiylik kəngli bardur; ular yoldin qikip əz beximqılık kılıp kətti. **24** Ular kənglidə: «Əz waktida yaməqurlarnı, yəni awwalkı həm keyinki yaməqurlarnı Bərgüqi, bizgə həsul pəslini bekitip aman-esən Saklıouqı Pərwərdigar Hudayimizdin əyminəyli» degənni həq deməydu. □ ■ **25** Silərning kəbihlikliringlar muxu ixlarnı silərgə nesip kılmiqan; silərning gunahlıringlar silərdin bərikətni məhrum kılqan.

26 Qünki həlkim arisida rəzillər bardur; ular pistirmida yatkan kiltakqılardək paylap yürüdülər; ular tuzak selip, adəmlərni tutuwalıdu.

27 Tutkan ķuxlaroja toloqan kəpəstək, ularning əyliri aldamqılıktın erixkən mallar bilən toloqan; ular xu yol bilən böyük həm bay bolup kətti. **28** Ular səmrip, parkirap kətti; bərhək, ular rəzil ixlarnı kılıxka mahır bolup kətti; ular əz mənpəətini kəzləp həklərning dəwasını, yetim-yesirlərning dəwasını sorimaydu; namratlarning hökükini

■ **5:22** Ayup 38:10, 11; Zəb. 33:7-8; 104:9 □ **5:24** «awwalkı yaməqur»...«keyinki yaməqur»... — «awwalkı yaməqur» adattə 11-ayda yeqip, tıpraknı yumxitidu, yərni həydəp uruq selixkə təyyarlinidu. «keyinki yaməqur» bolsa Pələstində 3- yaxşı 4-ayda yaqıdu, ətiyazlık ziraətlərni pixurux rolini oynaydı. Bu yaməqurlar bolmisa həq həsul bolmayıdu. «bizgə həsul pəslini bekitip aman-esən saklıouqı» — ibraniy tilida «bizgə həsul pəslidiki həptilərni saklıouqı...». ■ **5:24** Kən. 11:14

köçərdaydiqan həkümni ular qıçarmaydu. □ ■
29 Bu ixlər tüpəylidin ularnı jazalimay
 koyamdim?! — dəydu Pərvərdigar, —
 Mening jenim muxundak bir əldin lısas almay
 koyamdu? □ ■

30 Zemində intayın körkənqlük wə yirginqlik bir
 ix sadır kılınoğanki — **31** Pəyoğəmbərlər yaloqan-
 sahta bexarətlərni bərməktə; kahinlər bolsa
 eż həkük dairisini kengəytip həkümranlıq
 kılmağta; Mening həlkimmü bu ixlərni
 yakituridu. Lekin bularning akiwitidə қandaq
 kılısilər? □ ■

6

Yerusalemning ھالак болуksi тоңрулук бекарəт
1 Jeninglərni қutkuzux üçün Yerusalem
 xəhəridin қeqinglər, i Binyamin jəmətidikilər!

-
- **5:28** «ular eż mənpəətini kezləp həklərning dəwasını,
 yetim-yesirlərning dəwasını sorimaydu...» — baxka birhil
 tərjimisi bolsa: «ular həklərning dəwasını, hətta yetim-ye-
 sirlərning dəwasını sorıqını bilən hərgiz uni adil sorimaydu». ■
5:28 Kan. 32:15; Yəx. 1:23; Zək. 7:10 □ **5:29**
 «jazalimay koyamdim» — ibraniy tiliда «yoqlimamdim?!». ■
5:29 Yər. 5:9; 9:9 □ **5:31** «kahinlər bolsa eż
 həkük dairisini kengəytip həkümranlıq kılmağta...» —
 baxka birhil tərjimisi: «kahinlərni ularning wasitisi bilən
 (demək, pəyoğəmbərlərning yaloqan bexarətliridin paydilinip)
 həkümranlıq kılmağta». Lekin «Yərəmiya» degən kitabta
 bundaqlı ixlər yənə tilə elinmaydu, xunga tərjimimiz bəlkim
 toqridur. ■ **5:31** Yər. 14:18; 23:25, 26; Əz. 13:6

Təkoa yezisida kanay qelinglar! Bəyt-Hakkərəmdə is signalini kətürünglər! Qünki balayı'apət, yəni dəhəxətlik һalakət ximal tərəptin pəyda bolidu. □ ■

² Zion kizi, yəni nazinin sahibjamalni, mən nabut kılımən. ³ Yerusalemoqa կarxi qikəwatkan pada bakķuqıllarmu eż padilirini epkelidu; ular Yerusalemni կorxawoqa elip qedirlirini tikidu; ularning həmmisi ezi igiligən jayda pada bakıdu. □

⁴ *Ular*: «Uningoqa կarxi jənggə təyyarlininglar! Turunglar, qüx waktidin paydilinip hujum kılıaylı!», «Apla! Kün patay dəp կaptu, kəqtiki sayılər uzirawatidu!» — *dəydu, andin*: □

⁵ «Xunga, keqiqə hujum kılıp qikayli, uning

□ **6:1 «Jeninglarnı կutkuзux üqün Yerusalem xəhiridin keqinglar... dəhəxətlik һalakət ximal tərəptin pəyda bolidu»** — 4-bab, 6-ayətnimu kərüp selixturung. Xu yerdə həlkə, «Yerusalemoqa keqip kiringlar» deyilgən. Biraq hazır Yerusalemning ezi һalak bolidu. ■ **6:1** Yer. 1:13,14 □ **6:3 «Yerusalemoqa կarxi qikəwatkan pada bakķuqıllarmu eż padilirini epkelidu; ular Yerusalemni կorxawoqa elip qedirlirini tikidu; .. Həmmisi ezi igiligən jayda pada bakıdu»** — 4-ayətkə կariojanda bu ayəttiki «pada bakķuqılları» wə ularning «padiliri» yat əllərning padixahlıları həm həkümdarları wə ularning կoxunlarını kərsitidu. Bu həjwiy, kinayilik gəp bolidu; qünki yüksəridə (məsilən 2:8də) Yərəmiya Israilining bakķuqı bolən padixahlarını «eż padiliri»ni bakmaslıkı tüpəylidin əyibləydi. Biraq muxu yerdə Hudani tonumaydiqan «yat əl padixahlıları» eż «padiliri» bolən həlkə üçün yol kərsitip ularnı bakıdu. □ **6:4 «Ular: «Uningoqa կarxi jənggə təyyarlininglar!» — dəydu»** — «Ular» — Əllərning «pada bakķuqı»ları.

mustəhkəm ordilirini yokıtaylı!» — dəydu. □

⁶ — Qünki samawi қoxunlarning Sərdari bolоjan Pərwərdigar ularoqa mundaқ dəydu: — Dərəhlərni kesip, ular bilən Yerusalem ətrapida dəng-potəylərni yasanglar; qünki u jazalanmisa bolmaydiqan xəhərdür; uningda barlıq ixlar zulum-zomigərliktur. ⁷ Kuduč əz sulirini uroqutup qıkarəqandək, umu rəzilliliklirini uroqutup qıkarmaqta; uningdin zulmət-zorawanlık wə һalakət sadaliri anglanmakta; menin kəz aldımda həmixə aqırıq-kesəllər həm yarilanqanlar pəyda bolmakta. □ ⁸ I Yerusalem, təlim-tərbiyə կobul կıl; bolmisa jenim səndin waz keqidu, — bolmisa, Mən seni harabilik, adəmzsatsız bir zemin kiliwetimən.

⁹ Samawi қoxunlarning Sərdari bolоjan Pərwərdigar manga mundaқ dəydu: — Ոlar üzüm telini pasangdiqquqilardək Israilning կaldisini pasangdaydu; xunga sən üzüm üzgүqidək üzüm telidiki xahlar üstidin yənə

□ **6:5 «(Ular): «... Turunglar, qüx waktidin paydilinip hujum kılıyli!», «Apla! Kün patay dəp կaptu, kəqtiki sayılər uzirawatidu!» — dəydu (4-ayət), andin: Xunga, keqiqə hujum kılıp qıçayı... » — dəydu»** — 4-həm 5-ayəttiki bexarət xuni təkitliməkqiki, düxmənlər kəlgəndə bugünü bolmisa ətisi hujum kılıdu, Yəhuda üstidin ojəlibə kilmay kətməydu; yənə kelip, ular hujumını baxlıqanda, Yəhudadadikilər düxmənni keqə-kündüz hujum kılıp կelixi mumkin, dəp həq dəm alamaydu. □ **6:7 «kuduč əz sulirini uroqutup qıkarəqandək, umu rəzilliliklirini uroqutup qıkarmaqta»** — baxka birhil tərjimisi: «kuduč ekin suni saklıqandək, u rəzilliliklirini saklimakta».

bir kətim қolungni ətküzgin! □ ■

10 Mən: — Mən hazır kimgə sez ķilip agahlanduray? Ulardin anglioqudək zadi kim bar? Mana, ularning қulakları sünnət қılınlıqan, ular həq angliyalmayıdu. Mana, Pərwərdigarning sezi ularoğa eçir kelidu; ularoğa həq huxyakmaydu, — *dedim.* □ ■

11 — Kəlbim Pərwərdigarning oğezəp otları bilən tolup taxti; uni iqiməsi siqduruxtin ҳalsirap kəttim; uni koqidiki balılar, yigitlərning məxrəp sorunlarioqa təkkəysən. Ərayallar, kərilar həm yaxanqlanlarmu buningdin mustəsna bolmisun! □

12 — ULARNING EYLIRI, ETIZLIRI AYALLIRI BİLEN BILLƏ ƏZGİLƏRGƏ TAPXURULIDU; QÜNKİ MƏN ҚOLUMNI ZEMİNDİKİLƏRGƏ SOZİMƏN, — DƏYDU PƏRWƏRDİGAR. ■

13 — Qünki əng kiqikidin qongioqiqə ularning

□ **6:9 «Ular üzüm telini pasangdioquqillardək Israilning қaldısnı pasangdaydu; xunga sən üzüm üzgüqidək üzüm telidiki xahlar üstidin yənə bir kətim қolungni ətküzgin!»** — bu sırlıq jümlining mənisi bəlkim, Yərəmiya pəyəmbər Hudanıng sezlirining wasitisi bilən, kelidioqan dükənlərinin həqnərsə қaldurmaydiqan bulang-talanglıridin **ilgiri** Israilning «қaldısı» din tehi bəzi kixılerni կutkuzuximu mumkin, degənlik.

■ **6:9** Yəx. 24:13 □ **6:10 «Mən: — Mən hazır kimgə sez ķilip agahlanduray?... ularoğa həq huxyakmaydu, — dedim»** — «Mən» (sezligüqi) wə «dedim» degən sezlər əslidiki tekistə yok, okurmənlərgə tekistni qüxinixlik bolsun dəp kirgüzduk. Qünki bizningqə eytiloqan gəp pəyəmbərning ezininkı idi. ■ **6:10** Yər. 7:26 □ **6:11 «Kəlbim Pərwərdigarning oğezəp otları bilən tolup taxti»** — xübhisizki, Yərəmiya pəyəmbər əzi toqıruluk sezləwatidu. U Pərwərdigarning həlkigə karatkan oğzipigə ezzini bir ķilip, Pərwərdigardin oğzipini ularoğa təküsni tiləydu. ■ **6:12** Kan.

həmmisi aqkezlükkə berilgən; pəyəqəmbərdin kaһinoqıqə həmmisi ohxaxla aldamqılık kılıdu;

■ 14 ular: «Aman-esənlik! Aman-esənlik!» dəp həlkimning kızining yarısını susluq bilən kol uqida qala tengip koydu. Lekin aman-esənlik yoktur! ■ 15 Ular yirginqlik ixlarnı sadır kılqınidin hijil boldimu? — Yak, ular həq hijil bolmidi, hətta kızixnimu ular həq bilməydi. Xunga ular yıkılıp əlgənlər iqidə yıkılıp əlidü; ularnı jazalaxka kəlginimdə ular putlixip ketidü, — dəydu Pərwərdigar.□

16 Xunga Pərwərdigar *θz həlkigə* mundak dəydu: — Silər tət aqa yolda turuwatisilər; xunga yolunglarnı obdan kərüp կoyunqlar, kədimki, yahxilikka elip baroqan yollarnı sorap, ularda menginglər; xundaq kılqanda jeninglər obdan aram tapidu. Lekin ular: «Biz xularda mangmaymiz!» — dəydu.■

17 Mən: Silergə «Kanayning agah sadasiqa kulak selinglar!» dəydioqan agah bərgüqi kəzətqilərni tiklidim; lekin silər: «Kulak salmaymiz» dedinglər.

18 Xunga i əllər, anglanglar; guwahqılar bolup ular arisida bolidioqan ixlarnı bilip կoyunqlar!

□ 19 Angla, i yər-zemin! Kara, Mən bu həlkning bexiqa külpət, yəni ularning oy-hiyallirining

■ 6:13 Yəx. 56:11; Yər. 8:10 ■ 6:14 Yər. 8:11; θz.

13:10 □ 6:15 «jazalaxka kəlginimdə» — ibraniy tilida «yoklıqinimda» deyilidu. «Yərəmiya»diki «(yeniqa) kelip... jazalax» degən söz adəttə ibraniy tilida «yoklax» degən birlə söz bilən ipadilinidu. ■ 6:16 Mat. 11:29 □ 6:18 «Xunga i əllər, anglanglar» — «əllər», Yəhudiyy əməs əllər. «Guwahqılar bolup...» baxqa birhil tərjimisi: «Əy, jamaət(qılık),...».

akjwitini qüxürimən; qünki ular səzlirimgə կulak salmiqan; Mening Təwrat-kanunumni bolsa, ular qətkə կակկան.

20 — Əmdi zadi nemə məksəttə Xebadin qikkan huxbuy, yirak yurttin elip kelingən egir Manga sunulidu? Kəydürmə կurbanlıkliringlar կobul կilarlıq əməs, silərning «təxəkkür կurnanlıq»liringlar Meni hursən kilmaydu.■

21 Xunga Pərwərdigar mundak dəydu: — Mana, Mən bu həlk aldiqa putlikaxanglarni salımən; xuning bilən həm atilar həm oğullar billə putlixidu; կoxnilar wə dostlar ohxaxla nabut bolidu.

22 Pərwərdigar mundak dəydu: — Kara, ximaliy zemindin bir həlk kelidu, yər yüzining əng kəriliridin uluq bir əl կozqilidu; ■ **23** ular okya wə kiliq bilən կorallinidu; ular zalim, heq rəhim kilmaydu; ularning awazi dengiz dolğunidək xawķunlaydu; ular atlarqa minidu, jənggiwar adəmlərdək səp-səp bolup turidu; ular sanga կarxi jəng կilixka kelidu, i Zion kizi!

24 «Biz ular toqrluk həwər angliduk; կolimiz boxixip kətti; oqxılık, toloqakta կaloqan ayaldək azab bizni tutti» — *dedim.*■

25 «Dalaqa qıkmanglar, yollar bilən mangmanglar, qünki düxmənning կiliqi bar, tərəp-tərəplərni wəhİMə basidu. **26** I həlkimning kizi, sən əzünggə bəz kiyim kiyiwal, küllər iqidə eqlinap yat; əzüngning bir tal oqlungdin juda bolqandək կattık yiqlap matəm tut; qünki bulang-talang կiloquqi bizgə կarap tuyuksız ke-

■ **6:20** Yəx. 1:11; 66:3; Am. 5:21; Mik. 6:6-8 ■ **6:22** Yər. 50:41,42,43 ■ **6:24** Yər. 4:31; 49:24; 50:43

lidu». □ ■

27 Pərwərdigar manga: — Mən seni roda sinioquqi kılıp tiklidim, həlkim bolsa huddi təkxürüli dioqan rodidək bolidu; seni ularning yollirini kezitip sinaxqa tiklidim, — *dedi.*

28 — Ularning hərbiri asiyning asiysi, ular təhmət qaplap uyan-buyan қatrap yürməktə; ular mis wə təmürning əzidur, həmmisi qirip kətkəndur; □ ■ *29* təmürqining kərükimu kəyüp kətti, қooquxun bolsa otta yəm boldi; rodini eritip tawlax bikar boldi; həlkim yamanlardın haliy bolmidi. □ *30* Ular «daxkal kümüx» dəp atılıdu; qünki Pərwərdigar ularni rət kıldı. ■

□ **6:26 «əzünggə bəz kiyim kiyiwal...»** — bəz kiyim kiyix, küllər iqidə olturux yaki yetix қattık matəm tutuxni yaki towa kılıxni bildürudu. ■ **6:26** Yər. 4:8 □ **6:28 «ular mis wə təmürning əzidur»** — bəlkim həlkinq tax kəngüllüklikini həm xuning bilən bir wakıttı ularning «qirip kətkənlik»ning mümkünqılığını kərsitudu. Nemila bolmisun ular tawlioquqi izdigan altın-kümüx əməs. ■ **6:28** Əz. 22:18 □ **6:29 «təmürqining kərükimu kəyüp kətti, қooquxun bolsa otta yəm boldi; rodini eritip tawlax bikar boldi; həlkim yamanlardın haliy bolmidi»** — bu ayətiki sezlər Yərəmiya pəyəqəmbərning Pərwərdigar Əzigə tapılıqan wəzipini orunlioqandan keyin, Pərwərdigarə bərgən jawabi bolsa kerək (28-ayətni kərüng). Kümüxni tawlioqanda, tawlioquqi қoxqan қooquxun bilən kümüxning daxkılı birlixidu andin қooquxun wə kümüxning daxkılıning kəyüp tүgixi bilən kümüx tawlinidu. Lekin Israil intayın naqar kümüxtək bolup, həlkinq «daxkal»i tolimu kəp boloqaqka, tawlax jəryani bikaroqa kətti. «Kooquxun ixlitilip tүgəp boldi», hətta «kümüxqining otni püwləydiqan kəruki»mu kəyüp kətti. ■ **6:30** Yəx. 1:22

7

Bihudə diniy murasimlar

¹ Pərwərdigardin Yərəmiyaqa mundak bir səz kəldi: —

² Pərwərdigarning əyidiki dərwazida turup muxu səzni jakarlap: «Pərwərdigarning səzini anganglar, i Pərwərdigar oqa ibadət kılıx üçün muxu dərwazilardin kiriwatkan barlıq Yəhudalar!» — degin. ³ — «Samawi қoxunlarning Sərdarı bolğan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Yolliringlar həm kilmixliringlarnı tüzitinglar; xundak bolğanda Mən silərni muxu yerdə mukim turoquzimən. ■ ⁴ «Pərwərdigarning ibadəthanisi, Pərwərdigarning ibadəthanisi, Pərwərdigarning ibadəthanisi dəl muxudur!» dəp aldamqi səzlərgə tayinip kətmənglar.

□ ⁵ Əgər silər həkikətən yolliring həm kilmixliringlarnı tüzətsənglər, — əgər kixilər wə қoxnanglar arisida adalət yürgüzsənglər, ■ ⁶ — əgər silər musapir, yetim-yesir həm tul hotunlarnı bozək kılıxtın, muxu yerdə gunahsız կanlarnı təküxtin, — xundakla əzünglar oqa ziyan yətküzüp, baxqa ilahlar oqa əgixip ketixtin kol üzsənglər, — ■ ⁷ xundak kılqınninglarda

■ **7:3** Yər. 7:3; 18:11; 26:13 □ **7:4** «**Pərwərdigarning ibadəthanisi, Pərwərdigarning ibadəthanisi dəl muxudur!**» — xübəhsizki, Israillar Hudanıng ibadəthanisini birhil «tiltumar»dək, «Huda bizgə Əz ibadəthanisini tapxuroqandın keyin, nemə yamanlık kılıxımızdır kətiyñəzər həqkim bizgə təqməydi» — degəndək oylioqanidi. ■ **7:5** Yər. 5:28 ■ **7:6** Yəx. 10:1, 2; 59:7

Mən silərni muxu yerdə, yəni Mən atabowiliringlarqa қədimdin tartip mənggügiqə təkdim kılqan bu zemində mukim turidiqan kılımən.

8 Lekin mana, silər həqkandaq payda yətküzməydiqan aldamqi səzlərgə tayinip kətkənsilər. **9** Əmdi nemə degülük?! Oqrilik, katillik, zinahorluq kilipli, sahta կəsəm iqip, Baaloqa isrik yekip wə silər həq tonumiqan yat ilahılarqa əgixip, □ **10** andin Mening namimda ataloqan muxu əygə kirip Mening aldimda turup: «Biz կutkuzulqan!» dəmsilər?! Muxu lənətlik ixlarda turuwerix üçün կutkuzulqanmusilər?! **11** Mening namimda ataloqan muxu ey silərning nəziringlarda bulangqilarning uwisimu?! Mana, Mən Өzüm bu ixlarni kərgənmən, — dəydu Pərwərdigar. ■

12 Xunga, Mən əslidə Өz namimda turaloq u kılqan Xiloḥ degən jayqa berip, həlkim Israilning rəzilliki tüpəylidin uni nemə կiliwətkənlikimni kərüp bekinqlar! □ ■

13 Əmdi hazır, silər muxundak kilmixlarni sadir kılqininglar tüpəylidin, — dəydu Pərwərdigar, — Mən silərgə tang səhərdə ornumdin turup söz kilipli kəldim, lekin silər həq կulak salmidinglar;

□ **7:9 «Baaloqa isrik yekip...»** — «Baal» degən intayın yirginqlik birhil but. ■ **7:11** Mat. 21:13; Mar. 11:17; Luğa 19:46 □ **7:12 «Mən əslidə Өz namimda turaloq u kılqan Xiloḥ degən jayqa berip, ... uni nemə կiliwətkənlikimni kərüp bekinqlar!»** — Israil Kanaanoqa (Pələstingə) kirdəndin keyin, Musa pəyqəmbərning yetəkqılıkida yasaloqan «mukəddəs qedir» awwal Xiloḥ degən jayqa tikləngən. «1Sam.» 4-babni kərüng. ■ **7:12 1Sam. 4:11; Zəb. 78:60**

Mən silərni qağırdım, lekin silər Manga jawab bərmidinqlar — □ ■ 14 əmdi Mən Xilohdiki əyni қandak қiloqan bolsam, silər tayanoqan, xundakla namim қoyuloqan bu əyni wə Mən silərgə həm ata-bowiliringlarqa təkdirim қiloqan bu zeminnimu xundak kiliqmən; □ 15 Mən silərning barlıq ķerindaxliringlar, yəni Əfraimning barlıq nəslini həydiwətkinimdək silərnimu kəzümdin yırak həydəymən.

16 Əmdi sən, Yərəmiya, bu həlk üçün dua ķılma, ular üçün nalə-pəryad kətürmə yaki tilək tilimə, Mening aldimda turup ularning *gunahlırını* həq tilimə, qünki Mən sanga կulak salmaymən. ■

17 Ularning Yəhuda xəhərliridə wə Yerusalem koqılırida nemə қiloqanlırını kərüwatmamsən?

18 Balilar otun teridi, atilar ot қalaydu, ayallar kəstən Meni rənjitixkə «Asmanning Hanixi» üçün poxkallarnı selixka hemirni yuquridi, xuningdək yat ilahılarqa «xarab hədiyə»lərni

□ 7:13 «**Mən silərgə tang səhərdə ornumdin turup sez ķılıp kəldim**» — Hudanıng «tang səhərdə ornumdin turup,...» degən səzliri bəlkim Uning ixtin heli awwal, əstayidillik bilən ix kəridiqanlığını kərsitudu; bəzi waktılarda Uning kayta-ķayta, izqıl ħalda məlum bir ixni kəridiqanlığını kərsitudu. ■ 7:13

2Tar. 36:15; Pənd. 1:24; Yəx. 65:12; 66:4; Yər. 7:21-28

□ 7:14 «**Mən Xilohdiki əyni қandak қiloqan bolsam, silər tayanoqan, xundakla namim қoyuloqan bu əyni wə Mən silərgə həm ata-bowiliringlarqa təkdirim қiloqan bu zeminnimu xundak kiliqmən**» — Huda düxmənlərning wastisi bilən Xiloh degən jaydiki mukəddəs qədirini Əz xan-xəripidin juda қiloqan wə xundakla Israilni məəqlup қiloqan («1Sam.» 4-bab, «Zəb.», 78:40ni kərüng). ■ 7:16 Mis. 32:10; Yər. 11:14;

14:11

küyidü. □ ■ 19 Azablinip oqəzəplinidiqini Mənmu? — dəydu Pərwərdigar; — Əz yüzlirigə xərm qaplap, azablinidiqini əzliri əməsmi? 20 Xunga Rəb Pərwərdigar mundak dəydu: — Mana, Mening oqəzipim wə kəhrim muxu jayoqa təkəlidü; insan üstigə, həywan üstigə, daladiki dərəhlər üstigə, tupraktiki mewilər üstigə təkəlidü; u həmmmini kəydüridü, uni həq eqrürəlməydi.

21 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Beriwinglar, kəydürmə қurbanlıkliringlarnı baxka қurbanlıklärəqə қoxup қoyunglar, barlık gəxlirini yəwelinglar!

□ ■ 22 Qünki Mən ularnı Misir zeminidin kutkuzup qıçaroqan künidə ata-bowiliringlərə «kəydürmə қurbanlık»lar yaki baxka қurbanlıklär toqrisida gəp kilmioqan wə yaki əmr bərmigənidim; 23 bəlkı Mən ularqə mundak əmr kılıp: «Awazimoqa қulak selinglar, xundak kılıp Mən silərning Hudayinglar bolimən, silər Mening həlkim bolisilər; Mən

□ 7:18 «**Asmanning Hanixi**» — demisəkmə, «Asmanning Hanixi» birhil ayal but idi. ■ 7:18 Yəx. 65:11; Yər. 8:2; 19:13; 44:19; Yər. 44:19 □ 7:21 «**Beriwinglar, kəydürmə қurbanlıkliringlarnı baxka қurbanlıklärəqə қoxup қoyunglar, barlık gəxlirini yəwelinglar!**» — okurmənlər bəlkim biliduki, «keydürmə қurbanlıklärəqəlarning barlık gəxliri «Hudaşa pütünləy ibadət süpitidə atalsun» dəp қurbangah üstidə kəydürülətti. Muxu yerdə Muğəddəs Roh Yərəmiya arkılık: «Kurbanlıkliringlarning həmmisi əhmiyətsiz, xunga «kəydürmə қurbanlık»larning gəxlirini kəydürsənglarmu, yesənglarmu, Manga bəribir» dəp Israiloşa həjwiy, kinayilik gəp kılıdu. ■ 7:21 Yəx. 1:11; Yər. 6:20; Am. 5:21

əzünglaroqa yahxılık bolsun dəp buyruqan barlıq yolda menginglar» — dəp buyruqanidim.

■ 24 Lekin ular həq anglimioqan, Manga həq kulak salmiqan, bəlki əz rəzil kənglidiki jahillik bilən əz hiyal-hahixlirioqa əgixip mengiwərgən; ular aldioqa əməs, bəlki kəynigə mangoqan. □ ■ 25 Ata-bowiliringlar Misir zeminidin qıkkandan tartip bugünkü küngə kədər Mən kullirim bolqan pəyəqəmbərlərni yeninglaroqa əwətip kəldim; Mən hərkünü tang səhərdə ornumdin turup ularni əwətip kəldim. 26 Lekin həlkim anglimioqan, həq kulak salmiqan; ular boynini қattık kılqan; rəzilliktə ata-bowiliridin exip katkən. ■ 27 Sən bu səzlərni ularoqa eytisən; lekin ular sanga կulak salmaydu; sən ularni *towa kılıxka* qakirisən, lekin ular jawab bərməydu.

28 — Sən ularoqa: — «Pərwərdigar Hudasing awazini anglimioqan wə həq tüzitixni қobul kilmioqan həlk dəl muxu!» — dəysən. Ulardin həkikət-wapalıq yokap kətti; bu ularning eojizidinmu üzülüp kətti. ■

Huda yənə Yəhuda oja söz kılıdu

29 Qeqingni qüxürüp uni taxliwət; yukarı jaylarda bir mərsiyə oksoqin; qünki Pərwərdigar Əz oqəzipini qüxürməkqi bolqan

■ 7:23 Mis. 19:5; Law. 26:12; Қan. 6:3 □ 7:24 «ular aldioqa əməs, bəlki kəynigə mangoqan» — baxqa birhil tərjimisi: «ular Manga yüz aldını kılmayı, bəlki Manga kəynini kılqan». ■ 7:24 Yər. 2:27; 3:17; 16:12; 32:33 ■ 7:26 Nəh. 9:17,29; Yər. 17:23; 19:15 ■ 7:28 Yər. 5:1-3

bu dəwrni rət kılıp, uningdin waz kəqti.

■ ³⁰ Qünki Yəhudadikilər kəz aldimda rəzillik ələqən, — dəydu Pərwərdigar, — ular Mening namimda ataloğan əygə yirginqlik nərsilərni əkirip uni buloqıqan; ³¹ wə əz oqul-ķızlırını otta қurbanlık kılıp kəydürük üçün «Hinnomning oqlı»ning jiloqisidiki Tofətning yüksəridiki jaylarnı қuroqan; bundak ixni Mən həq buyrumıqanmən, u oyumqa həq kirip bakmioqandur. □ ■ ³² Xunga, mana, xundak künlər keliduki, — dəydu Pərwərdigar, — «Tofət» yaki «Ibn-Hinnomning jiloqisi» əmdi həq tiləqə elinmaydu, bəlki «Kətl jiloqisi» deyilidu; qünki ular Tofəttə jəsətlərni yər ķalmıouqə kəmidu. ³³ Bu həlkəning jəsətləri asmandiki uqar-ķanatlarning wə zemindiki janiwarlarning taami bolidu; ularni əlüklərdin қorkutup həydəydiqan həqkim bolmayıdu. ■

³⁴ Mən Yəhuda xəhərliridin həm Yerusalem xəhərliridin oyun-tamaxining sadasını, xad-

■ **7:29** Ayup 1:20; Yəx. 15:2; Yər. 16:6 □ **7:31 «Tofət»** — «Tofət» degən sez ibraniy tilida «oqak» həm «uyat» degənnimə bildürudu. U yənə «tükürük» degən səzning ahangıqıımı ohxap ketidu. Bu yər «Hinnomning oqlı (Ibn-Hinnom)ning jiloqisi»qə jaylaxkan, Yerusalem xəhərinin jənubiy təripidə idi. Həlk axu yerdə əhlətlərni wə napak nərsilərni taxlap kəydürətti. Xuning bilən u intayın «ħaram», əng buloqıqan jay dəp hesablandı. «Yukiri jaylar» — Israel wə Yəhuda uzundın beri taq qoikkılıri қatarlık jaylarda hərhil butlarqa qoğunup, hətta axu jaylarda «insan қurbanlıqlarnı kılıp kəlgən. Demisəkmə, «insan қurbanlığı» klix Təwratta kət'iy mən'i қılınqan. «Bundak bir ixni Mən həq buyrumıqanmən, həq oyumqa kirip bakmioqandur». ■ **7:31** 2Pad. 23:10; Yər. 2:23; 19:5, 6 ■ **7:33** Қan. 28:26; Yər. 34:20

huramlik sadasini wə toyi boluwatqan yigit-
kızining awazini məhərum kılımən; qünki zemin
wəyranə bolidu. ■

8

¹ Xu qaoqda, — dəydu Pərwərdigar,
— ular Yəhūdaning padixahlırinin
ustihanlırını, ularning əmirlirinin ustihanlırını,
kahınlarning ustihanlırını, pəyoqəmbərlərning
ustihanlırını wə Yerusalemda turoqanlarning
ustihanlırını gərliridin elip qıkırıdu; ² xundak
ķılıp ular bularnı կuyax, ay wə asmanlardiki
barlık jisimlar astida yayıdu; qünki ular bularnı
səygən, bularning կullukida bolqan, bularqa
əgəxkən, bularnı izdigən, bularqa qoқunoqan;
ularning jəsətliri bir yərgə həq yioqılmaydu,
həq kəmülməydu; ular zemin yüzidə oçut
bolup yatıdu. ■ ³ Mən bulardin կaloqanlırını
həydigən jaylarda, bu rəzil jəməttin barlık tirik
կaloqanlar hayatning orniqə mamatni tallaydu,
— dəydu samawi կoxunlarning Sərdari bolqan
Pərwərdigar.

*Hudadin waz keqix һalakətni izdigənlik bilən
barawər*

⁴ Əmdi sən ularqa mundak degin: Pərwərdigar
mundak dəydu:
— Adəmlər yıkılsa kaytidin turmamdu? Birsi
yoldin qikip kətsə kaytip kəlməmdü? ⁵ Nemixka

■ 7:34 Yəx. 24:7; Yər. 16:9; 25:10; Əz. 26:13; Hox. 2:13 ■ 8:2
Yər. 7:18; 19:13

Yerusalemdiki bu həlk həmixə yoldin qikix bilənla yenimdin yıraklap ketidu? Ular aldamqılıkni qing tutidu, yeniməqa kaytip kelixni rət kılıdu. ⁶ Mən kəngül köyup anglidim; lekin ular duruslukni səzliməydu; ularning rəzillilikliridin: «Mən zadi nemilərni kılıp köydum?!» dəp towa kılıdiqan həqkim yok; at jənggə burulup etiloqandək hərbirsi əz yoliqa burulup etilidu. ⁷ Hətta asmandiki ləyləkmü əzigə bekitilgən wə turnilarmu kəqüp kelidiqan waktilirini esidə tutidu; lekim Mening həlkim Mən Pərwərdigarning ularoqa bekitkənlirimni həq bilməydu. ■ ⁸ Silər қandağmu: «Biz danadurmız, Pərwərdigarning Təwrat-ķanuni bizdə bardur!» dəysilər? Mana, bərhək, əlima-kəqürgüqilərning yalqançı kəlimi uni burmilioqan. □ ⁹ Danixmənlər hijil bolidu, ular yərgə karap қaldı; mana, ular Pərwərdigarning səzini qətkə қakqandin keyin, ularda zadi nemə danalıq қılıdu? ¹⁰ Xunga Mən ularning ayallırını baxkilaroqa, ularning etizlirini yengi igilirigə tapxurup berimən; qünki əng kiqikidin qongioqıqə ularning həmmisi aqkəzlükkə berilgən; pəyəqəmbərdin kahinəsiqə həmmisi sahta ix kəridu. ■ ¹¹ Ular: «Aman-esənlik! Aman-esənlik!» dəp həlkimning kızining

■ **8:7** Yər. 5:4, 5 □ **8:8 «əlima-kəqürgüqilərning yalqançı kəlimi uni burmilioqan»** — «əlima-kəqürgüqilər»ning roli bəlkim Təwrat-ķanunni kəqürük wə uningoşa xərəh berix boluxi mumkin. «Basmihanilar» bolmioqaqka Təwratni kəqürük intayın mühüm hismət, əlwəttə. Okurmənlər baxqa hil tərjimilirini uqritixi mumkin. ■ **8:10** Yəx. 56:11; Yər. 6:12,13,14,15

yarisini susluk bilən kol uqida qala tengip köydi. Lekin aman-esənlilik yoktur! ¹² Ular yirginqlik ixlarni sadir ķiloqinidin hijil boldimu? — Yak, ular həq hijil bolmidi, hətta կizirixnimu ular həq bilməydu. Xunga ular yiķilip əlgənlər iqidə yiķilip əlidü; ularni jazalaxka kəlginimdə ular putlixip ketidü, — dəydu Pərwərdigar. ¹³ Mən ularning hosulini elip taxlaymən, — dəydu Pərwərdigar; üzüm telida üzümlər, ənjür dərihidə ənjürlər həq կalmidi; yopurmaklıri solixip kətti; Mən ularoqa nemə beoqxılıqan bolsam, əmdi xular ulardin ətküzüwelini. □ ■

Kelidiqan ħalakət — Yərəmiya söz kılıdu

¹⁴ «Biz nemixka muxu yerdə bikar olturuwerimiz? Yioqilayli, mustəhkəm xəhərlərgə kirip xu yərlərdə kürəx կilip tügenxəyli! Qünki Pərwərdigar Hudayimiz bizni tüğəxtürüp, bizgə ət süyini bərdi; qünki biz Pərwərdigar al-dida gunaħ sadir կildük. □ ■ ¹⁵ Amantinqqliknı ümid կilip kütüp kəldük, lekin həq yahxılık bolmidi; xipa waktini küttük, lekin

□ **8:13 «...Mən ularoqa nemə beoqxılıqan bolsam, əmdi xular ulardin ətküzüwelini»** — okurmənlər baxka hil tərjimilirini uqrıtxi mumkin. ■ **8:13** Yəx. 5:1-7; Mat. 21:19; Luqa 13:6-9 □ **8:14 «Yioqilayli, mustəhkəm xəhərlərgə kirip xu yərlərdə kürəx կilip tügenxəyli»** — yaki «Yioqilayli, mustəhkəm xəhərlərgə kirip xu yərlərdə süküt կilayli!» ibraniy tilida «süküt կilix» wə «tüğəxmək» ohxax bir söz bilənla ipadilinidu. **«Pərwərdigar Hudayimiz bizni tüğəxtürüp,...»** — yaki «Pərwərdigar Hudayimiz bizni süküt կildurup...». Ibraniy tilida «süküt կilix» wə «əlüx, tüğəx» birlə söz (damam) bilən ipadilinidu. ■ **8:14** Yər. 4:5; 9:15; 23:15

mana, wəhİMə bastı! ■ 16 Düxmən atlirining hartildaxliri Dan zeminidin tartip anglanmakta; ayoqirlirining kixnəxliri pütkül zeminni körkitip təwrətməktə. Ular zemin wə uningda turuwatkan həmmmini, xəhərni wə uningda turuwatkanlarning həmmisini yokitixka kelidu!». □ ■

17 — Mana, Mən aranglaroqa yilanlarnı, yəni həqkim sehirliyəlməydiqan zəhərlik yilanlarnı əwətimən, ular silərni qakıdu» — dəydu Pərwərdigar. □ ■

Pəyoğəmbərninq nalə-pəryadi

18 *Mən:* «Mening dərd-əlimim dawalioqusiz! Yürikim zəyiplixip kətti!» — *dedim.* □

Pərwərdigarning mərsiyə sezliri

19 «Mana, həlkimning kızining intayın yırak yurttin kətürülgən pəryadining sadasi! *Ular* — «Pərwərdigar Zionda əməsmu? Zionning padixağı u yərdə turmamdu?!» — *dəydu*.

■ 8:15 Yər. 14:19 □ 8:16 «**Dan zemini**» — Israel zeminining ximaliy qetidə idi; demək, düxmənlər allıqاقan xu zeminə yetip boldi. ■ 8:16 Yər. 4:15 □ 8:17 «**Mən aranglaroqa yilanlarnı, yəni həqkim sehirliyəlməydiqan zəhərlik yilanlarnı əwətimən, ular silərni qakıdu**» — bu yılanlar xübhisizki, keqmə mənidə bolup düxmənlərni kərsitudu. ■ 8:17 Zəb. 58:4, 5 □ 8:18 «**Mening dərd-əlimim dawalioqusiz!** Yürikim zəyiplixip kətti!» — bu sezlər pəyoğəmbərninq mərsiyəsi boluxi kerək. «**Mening dərd-əlimim dawalioqusiz!**» — baxqa birhil tərjimisi: «I dərd-əlimimgə təsəlli bərguqi!».

«Nemixka əmdi ular Meni oyma məbudliri bilən, ərziməs yat nərsilər bilən qəzəpləndüridu?!» □

Həlkning bolidioğan nalə-pəryadi

20 — «Orma wakti etüp kətti, yaz tügidi, lekin biz bolsaq yənilə kutkuzulmiduk!»

Pəyəqəmbərninq mərsiyəsi

21 «Həlkimning kızining sunuk yarisi tüpəylidin əzüm sunuqmən; matəm tutimən;

□ 8:19 «**Mana, həlkimning kızining intayın yırak yurttin kətürülgən pəryadining sadasi!** Ular — «Pərvərdigar Zionda əməsmu? Zionning padixahı u yerdə turmadu?!» — **dəydu** — bu səzlər yaki Pərvərdigarningki boluxi kerək, bolmisa pəyəqəmbərninqki bolidu. Keyin biz həlkning pəryadini anglayımız: — (ular... dəydu). **«intayın yırak yurttin kətürülgən pəryadining sadasi!»** — yaki «zemindiki hərbər bulung-puqqaklıridin qikkan pəryadining sadasi!». **«Nemixka əmdi ular Meni oyma məbudliri bilən, ərziməs yat nərsilər bilən qəzəpləndüridu?!»** — bu səzlər Pərvərdigarning pəyəqəmbərgə, xundakla ihlassız həlkə bərgən jawabidur.

Dəkkə-dükkə meni besiwaldi, —□
22 Gileadta tutiya tepilmamdkən?
 U yerdə tewip yoqmikən?
 Nemixka əmdi mening həlkimning ķiziqə dawa
 tepilmaydu?!». □ ■

9

Dawami

1 Ah, mening bexim suning bexi,
 Kəzüm yaxning bulıki bolsiidi!

□ **8:21 «Həlkimning ķizining sunuk yarisi tüpəylidin əzüm sunukmən; matəm tutimən; dəkkə-dükkə meni besiwaldi»** — okurmənlərgə kaytidin təkrarlap ukturımızki, mawzularni (məsilən muxu yerdə «Pəyələmbərning mərsiyəsi») əzimiz hərmətlik okurmənlərgə yardımı bolsun dəp қoxup kirgüzduk. Ular mukəddəs tekistning bir kismi əməs. 8-babtiki 21-ayəttin 9-babtiki 2-ayətki qə həmmisi yalnız Yərəmiya pərəqəmbərning mərsiyəsim, yaki buning iqidə Pərwərdigarning səzləri barmu? Kəndakla bolmisun, səzlər yalnız pəyələmbərning səzləri bolsun, bolmisun, xubhisizki pəyələmbərning կayolu-həsrətlik səzləri ohxaxla Pərwərdigarningmu կayolu-həsrətlik səzlidur. □ **8:22 «Gileadta tutiya tepilmamdkən?»** — Gilead rayonida hərhil xipalıq dorilar həm usta tewiplarning danglıq bar idi. Xunga bu söz pəyələmbərning: «Jismani jəhəttə Pərwərdigar silər mening həlkimə xundak rəhimdillik kılıp, ətraplıq oylap, xipalıq dorilarnı wə danglıq tewiplarnı təminligən yerdə, Uning rohiy jəhəttimə silərning hərhil gunahıy kesəlliringlarnı sakaytixka dora-amalları mol əməsmu? — Əmdi nemixka silər Uning yenoqa kəlməysilər?!» degəndək bir soali ohxaydu. Bu 22-ayət Pərwərdigarning Əzining səzləri boluximu mumkin.
 ■ **8:22** Yar. 37:25; Yer. 46:11; 51:8

Undakta həlkimning kizi arisidiki əltürülgənlər üçün keqə-kündüz yioqlayttim! ■

2 Ah, mən üçün qəl-bayawanda yoluqlar qüxkidək bir turaloqı bolsiidi!

Undakta həlkimni taxlap, ulardin ayrıloqan bolattim!

Qünki ularning həmmisi zinahorlar,
Munapiklarning bir jamaitidur! » □ ■

Pərwərdigarning səzining dawami

3 — Ular okyaqi ləxkərlər okyayini egildürgəndək tilini yaloqanqılıkkə egildürüükə təyyarlioqan; ular zemində üstünlük kazanoqan, biraq bu səmimiyylik bilən boloquent əməs; ular rəzillik üstigə rəzillik kılqan, Meni həq tonup bilmigən» — dəydu Pərwərdigar. □ ■ **4** —

Hərbiringlar eż yekinqinglardın həzi bolunglar, kərindaxliringlar oqa həq tayanmanglar; qünki hərbir kərindax pəkətla aldiqoqui, halas, hərbir yekinliring bolsa təhməthorlukta yürməktə.

■ **5** Ular hərbiri eż yekinlirioqa aldamqılık kilmakta, həqkim həkikətni səzliməydu; ular eż tilini yaloqan səzləxkə egitidu, ular kəbiqliktə əzlirini upritidu. **6** Ular jəbir-zulum üstigə jəbir-zulum kilmakta, aldamqılıktin yənə bir

■ **9:1** Yəx. 22:4; Yər. 4:19 □ **9:2 «ularning həmmisi zinahorlar,...»** — «zinahorlar» bəlkim rohiy jəhəttin eytilidü, ular Hudaşa wapasızlıq kılıp butlar oqa qoqunup kətti. ■ **9:2**

Yər. 5:7, 8 □ **9:3 «ular zemində üstünlük kazanoqan, biraq bu səmimiyylik bilən boloquent əməs...»** — baxka birhil tərjimisi: «xu zemində ular qəlibə kılqan, biraq bu həkikətni tikləx üçün əməs...». ■ **9:3** Yəx. 59:4,13,15; Yər. 6:7 ■ **9:4**

Yər. 6:28

aldamqılıkça ətməktə; ular Meni tonuxni rət kılıdu, — dəydu Pərwərdigar. □

7 Xunga samawi ķoxunlarning Sərdari boloğan Pərwərdigar mundak dəydu: — Mana, Mən ularni eritip tawlap sinaymən; həlkimning kızining rəzillikigə Manga baxka yol ķalmidimu? **8** Ularning tili əjəl okidur; u aldamqılıkni səzləydu; hərbir eçiz səzidə yekini bilən tinq-amalıknı səzləydu, lekin kənglidə ķiltak təyyarlaydu. ■ **9** Bu ixlar tüpəylidin ularni jazalimay կoyamdim? — dəydu Pərwərdigar, — Mening jenim muxundak bir əldin կisas almay կoyamdu?■

Kelidiojan apət üçün Yərəmiya mərsiyə okuydu

10 «Taqlardiki yaylaklar üçün yişa wə nalə-pəryad kətürimən,
Daladiki otlaqlar üçün mərsiyə okuymən;
Qünki ular kəyüp kəttiki, həqkim u yərdin ətməydu;
Kalilarning hərkirəxliri anglanmaydu;
Həm asmandiki uqar-kanatlar həm
haywanatlar mu կeqip,
Xu yərdin kətti!».

□ **9:6 «ular կəbihlikta ezlirini upritidu (5-ayət)»** —
5-ayətning ahirkı hisimi həm 6-ayətning bax kişi mining baxka birhil tərjimisi: «Ular կəbihlik kılıp towani həq bilməydu.
(6) sən (Yərəmiya) aldamqılık arisida turuwatisən; aldamqılık tüpəylidin ular Meni tonuxni rət kılıdu...». ■ **9:8** Zəb. 12:2-4;
28:3; 120:3-4; Pənd. 30:14 ■ **9:9** Yər. 5:9,29

Pərwərdigar səzini dawam kılıdu

11 — Mən Yerusalemni harablaxğan top-top dəwə, qılberilərnin bir turalıousi kılımən; Yəhuda xəhərlirini adəm turmaydiqan dərijidə wayranə kılımən.■

12 — Kim bu ixlarnı qüxinixkə danixmən bolidu? Kim Pərwərdigarning aqzidin səz elip bularni qüxəndürələydu?

Nemixka zemin wəyranə, həqkim etmigüdək, kəyüp qəl-bayawandək bolup kətti?

13 Pərwərdigar dəydu, — Qünki ular Mən ular aldiqa koyoqan Təwrat-kanunni taxliwətkən, Mening awazimoqa կulak salmioqan wə uningda mangmioqan,

14 Bəlki əz kəlbidiki jahillikka əgəxkən, ata-bowliri ularoqa əgətkəndək Baallarning kəynigə əgixip kətkən,□

15 Xunga samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar, Israilning Hudasi mundak dəydu: — Mana, Mən bu həlkə kəkrini yegüzimən, ularoqa et süyini iqliküzimən, ■ 16 ularni ular yaki ata-bowliri ilgiri həq tonumaydiqan əllər arisioqa tarkitimən; Mən ularni yokatkuqə ularning kəynidin қoqlaxka kiliqni əwətimən.■

17 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar mundak dəydu: — Kəngül қoyunglar, matəmqi ayallarnı kelixkə qakiringlar, yiqlaxka əng usta bolğan kiz-

■ 9:11 Yər. 10:22 □ 9:14 «(Yəhuda həlkı) ...ata-bowliri ularoqa əgətkəndək Baallarning kəynigə əgixip kətkən» — okurmənlərning esidə barkı, «Baal»lar intayın yirginqlik bir hil butlar idi. ■ 9:15 Yər. 8:14; 23:15 ■ 9:16 Law. 26:33

ayallarnı qakirip kelixkə adəm əwətinglar! □

Yərəmiya Pərwərdigarning səzlirigə jawab beridu

¹⁸ — Bərhək, ular tez kəlsun, biz üçün zor yiqa kətürsunki, bizning kəzlimizdinmu yaxlar taramlap təkülsun, qanaklırimizdinmu yax tamqılıri akşun — ¹⁹ qünki Ziondin yiqa awazi anglinip: — «Biz қanqılık bulang-talang қılındıuk! Қanqılık xərməndə bolduk! Ular turaloqlırimizni ərübətti, biz zeminimizni taxliduk!» — deyilidu.

²⁰ Pərwərdigarning səzini anglanglar, i ayallar, Uning aqzidiki səzgə kulağ selinglar; Kizinglارоја yioqlaxni egingilar, Hərbiringlar yekininglароја mərsiyə okutunglar;

²¹ Qünki əlüm bolsa derizlimizdin yamixip kirgən, Orda-istihkamlırimizqımı kirgən; U balilarnı koqilardin, Yigitlərni rəstə-məydanlardın yulup taxlıqan.

²² *Yekinliringlароја* ukturup: «Pərwərdigar mundak dəydu: —

Bərhək, jəsətlər dalada tezəktək yikiliidu; Ular ormiqining oroqıqining astıqə yikiloqan,

□ **9:17 «kəngül կոյունլար, matəmqi ayallarnı kelixkə qakirinqlar, yioqlaxka əng usta bołoqan kız-ayallarnı qakirip kelixkə adəm əwətinglar!»** — kona zamanlarda bəzi bay adamlər uruk-tuqkanlarını dəpnə կlixta muxundak «yioqlaxka mahir» ayallarnı «kəypiyatni yaritix» üçün yallayıttı (məsilən, Injil, «Mat.» 9:37ni kərüng).

Lekin həqkim yioqmaydiqan baxaktək yərgə qeqilidu!» — dənglar!■

23 Pərwərdigar mundak dəydu: —

Dana kixi danalığı bilən, küqlük kixi küqlükliki bilən, bay bayılıkları bilən pəhirlinip mahtanmisun; ■ **24** pəhirlinip mahtioquqi bolsa xuningdin, yəni Meni, yər yüzidə mehîr-muğəbbət, adalət wə həkkaniyilikni yüргүзгүqi Mən Pərwərdigarnı tonup yətkənlikidin pəhirlinip mahtansun; qünki Mening hursənlilikim dəl muxu ixlardindur, — dəydu Pərwərdigar. **25** Mana, xundak künlər keliduki, — dəydu Pərwərdigar, — Mən hətnə kilmioqanlarnı hətnə kılınoqanlar bilən billə jazalaymən; **26** yəni Misir, Yəhuda, Edom, Ammoniyalar wə Moabiylar, jümlidin qəl-bayawanda turuwatkan, qekə qaqlırını qüxürüwətkən əllərni jazalaymən; qünki bu əllərning həmmisi hətnisizdur; Israilning barlıq

jəmətimu kənglidə hətnisizdur. □ ■

10

Butlar əməs, Pərvərdigarla ibadətkə layiklər

¹ Pərvərdigarning silərgə eytqan səzигə կulak selinglar, i Israıl jəməti: — ² Pərvərdigar mundak dəydu: — Əllərning yollurini əgənmənglər; gərqə əllər asmandiki һadisə-alamətlərin қorkup dəkkə-dükkigə qəmgən bolsimu, silər bulardin həq qəqüp kətmənglər.

□ ³ Qünki əllərning қaidə-yosunları biməniliktür; həmmisi ormanlıktın kesilgən dərəhtin, yaqlaqqining iskinisi bilən oyulqan

□ 9:26 «... Bu əllərning həmmisi hətnisizdir; Israıl-ning barlıq jəmətimu kənglidə hətnisizdir» — bu 25- wə 26-ayətlər Yəhuda (Israıl)qa intayın eçir kelixi kerək idi. Qünki Pərvərdigar ularni, əzləri kəmisitidioqan hətnə қilinmioqan «yat əllər» қatarida «hətnə қilinmioqan»dək həsablaydu. Hudanıng kəz aldida Yəhuda hətnisiz, yəni u İbrahim hətnə arkılık tüzgən əhdigə layık əməs bolup қaldı. «Kəngli hətnisiz» — «kəngli bu rəzil dunyadiki rəzil azzu-həwəsliridin kesilgən əməs, Huda wə uning ibaditi üçün rəzilliktin ayrıloqan əməs» degən mənidə. «Əzakiyal»qa қoxulqan «köxumqə sezimiz»ni wə Injil, «Rim.» 2-bab, «Fil.» 3:3, «Kol.» 2:11ni kərüng). Yənə kelip hətnə «kənglidə əməs» bolsa, «qekə qaqlırını qüxürüwetix» (bəlkim butpərəslərning matimining bir ipadisi)tin həqkandak pərkə yaki əhmiyiti yoktur. ■ 9:26 Law. 26:41; Rim. 2:28,29

□ 10:2 «əllərning yollurini əgənmənglər; gərqə əllər asmandiki һadisə-alamətlərin қorkup dəkkə-dükkigə qəmgən bolsimu, silər bulardin həq qəqüp kətmənglər» — yat əllər bundak «asmandiki һadisə-alamətlər»ni hurapiyılık, yəni munəjjimlik yolidə qüxinətti, əlwəttə.

nərsigə asaslanıqandur. ■ 4 Ular buni altun-kümüx bilən həlləydu; uni yıkilmisun dəp ular bolğa, mihtar bilən bekitidu. ■

5 Bundak butlar tərhəməklikdə turidiqan bir қaranquqtur, halas; ular həq səzliyəlməydu; ular baxxılar təripidin kətürülüxi kerək, qünki ular mangalmaydu. Ulardin қorkmanglar; qünki ular rəzillik қılalmaydu, ularning қolidin yahxilik қılıxmu kəlməydu. ■ 6 — Sanga ohxaydiqan həqkim yok, i Pərwərdigar; Sən uluq, küq-ķudriting bilən naming uluqdur. ■

7 Kim Səndin қorkmay turalisun, i barlıq əllər üstigə həkümran padixah!?! Qünki bu Sanga tegixliktur; qünki əllərdiki danixmənlər arisida wə barlıq padixahlıqlar arisida Sanga ohxax həqkim yoktur. ■ 8 Əllərning həmmisi istisnasız əkli yok, nadanlardur; bu ərziməslər yaqaqtur, halas! Ular təlim berələmdü!?! □ ■ 9 Sokup yalpaqlanıqan kümüx Tarxixtin elip kelinidu; altunmu Ufazdin elip kelinidu; andin hünərwən wə zərgərlərning қoli bu yasiqiniqə kək wə səsün rəht bilən kiyim kiygüzidu — bularning həmmisi xübhisizki, danixmən ustilarning əjridur!

10 Lekin Pərwərdigar Hudanıng Θzi həkikəttur; U hayat Hudadur, mənggülükning Padixahıdur; Unıng oqəzipi aldida yər-zemin titrəydu; əllər

■ 10:3 Yəx. 44:14-17 ■ 10:4 Yəx. 41:7 ■ 10:5 Zəb. 115:4-7; Yəx. 41:23; 46:1, 7 ■ 10:6 Zəb. 86:8,10 ■ 10:7 Wəh. 15:4 □ 10:8 «Əllərning həmmisi istisnasız əkli yok, nadanlardur; bu ərziməslər yaqaqtur, halas! Ular təlim berələmdü!?! » — okurmənlər ayətnıq baxxa hil tərjemilirini uqritixi mumkin. ■ 10:8 Yəx. 41:29; Həb. 2:18; Zək. 10:2

Uning kəhrini kətürəlməydu. **11** Ularqa mundak degin: «Asman bilən zeminni yaratmioqan ilahılar, ular zemin yüzidin wə asman astidin yokayıdu!». □

12 *Pərwərdigar bolsa* yər-zeminni küq-kudriti bilən yasiōjan,

Aləmni danalıki bilən bərpa ķiloqan,

Asmanlarnı əkıl-parasiti bilən yayoqquqidur. ■

13 U awazini қoyuwətsə, asmanlarda sular xawkunlaydu;

U yər qətliridin bulut-tumanlarnı ərlitidu;

U yamoqurlarqa qakmaklarnı həmrəh kılıp bek-itidu,

Wə xamalnı eż həziniliridin qikiridu. ■

14 Muxu kixilərning hərbiri əkilsiz, bilimdin məhrumlardur;

Zərgərlərning hərbiri əzliri oyqan but təripidin xərməndigə қalidu;

Qünki uning կуyma həykili yaloqanqılık, ularda heq tinik yoktur. ■

15 Ular bimənilərdur, mazaq obyektidur;

Jazalinix wakti ularning üstigə kəlgəndə, ular yoktilidu.

16 Yakupning Nesiwisi Boloquqi bulardək əməstür,

Qünki barlıq məwjudatni yasiōquqi Xudur;

□ **10:11** «Ularqa mundak degin: «Asman bilən zeminni yaratmioqan ilahılar, ular zemin yüzidin wə asman astidin yokayıdu!» — bu ayət ibraniy tilida əməs, bəlkı aramiy tilida ipadilinidu. Enikki, Hudanıg məksiti Əz həlkining bu həkikətni yat əllərgə ularning eż tilida bildürüxi kerək. ■ **10:12** Yar. 1:1; Ayup 9:8; Zəb. 104:2; Yəx. 40:22; 44:24; 51:13; Yər. 51:15

■ **10:13** Zəb. 135:7; Yər. 51:16 ■ **10:14** Yər. 51:17,18

Israel bolsa Uning Əz mirasi bolğan kəbilidur; Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar Uning namidur. □ ■

Yərəmiya həlkj üqün mərsiyə oķup dua ķılıdu

17 Zemindin qikixka yük-takıngni yioqixturup al, i muħasirigə elinoquqi kiz; □ **18** qünki Pərwərdigar mundak dəydu: — «Mana, Mən bu wakitta zemindikilərni elip u yərdin qəriwetimən wə ularning kengli tonup yətküqə azar berimən!». ■

Yərəmiya həlkigə wəkil süpitidə söz ķılıdu

19 Jarahitim üqün ħalimoqa way! Mening yaram dawaliqusizdur! Birak əslidə mən: «Bu pəkət bir kesəllik, halas, uningoqa qidiqudəkmən» — dəptikənmən. □ **20** Mening qedirim ħalak boldi, barlik tanılırim üzüldi; balılırim məndin juda bolup, ular yok boldi; qedirimni kaytidin sozup tikküdək, qedir pərdilirini askudək ḥeqkim ħalmidi. **21** Qünki həlk padıqılıri əkilsiz bolup, Pərwərdigarni izdəp yol sorimaydu; xunga ular danixmənlərdək ix kərəlməydu, ularning barlik padisi tarkılıp

-
- **10:16 «Yaķupning nesiwisi»** — «Yaķup» muxu yerdə Yaķup wə uning əvladlırı bolğan Israillimu kərsitudu. «Yaķupning nesiwisi» Hudaning Əzidur, əlwəttə. ■ **10:16** Zəb. 74:2; Yər. 51:19 □ **10:17 «muħasirigə elinoquqi kiz»** — «kiz» muxu yerdə xübhisizki, pütün həlkni bildürudu. ■ **10:18** Yər. 6:24 □ **10:19 «pəkət bir kesəllik»** — bəlkim həlkning bexioqa qüxkən külpətlər «pəkət waqtılık awarə, halas» degən həssiyatını kərsitudu. Sahta pəyoqəmbərlər bundak həssiyatni kəp կollaytti.

kətti. □ 22 Anglanglar! Bir gəpning xəpisi! Mana, u kelidu, ximaliy zemindin qıkqan zor bir quşan-sürən! Yəhūdaning xəhərlirini bir wəyranə, qilberilərning turaloqusıqə aylanduroquqi keliwatidu! ■ 23 Bilimənki, i Pərwərdigar, insanning əz yolını bekitixi əz əkolida əməstur; mengiwatqan adəmning əzidə əzdəmlirini haliqanqə taxlax կudriti bolmastur; ■ 24 Pərwərdigar, meni tüzigəysən, lekin oqəziping bilən əməs, adil həküməng bilən tüzigəysən; bolmisa Sən meni yokça barawər kılısən. ■ 25 Kəhriñni Seni tonumaydiqan əllər həmdə namingoqa nida kilmaydiqan jəmətlər üstigə tekkəysən; qünki ular Yakupni yəp kətkən; bərhək, ular uni yutup tüzəxtürüp, turqan jayini mutlək wəyran kılqan.■

11

Həlkning Hudanıng əhdisini kəzgə ilmiqənlilik

1 Yərəmiya oşa Pərwərdigardin kəlgən səz mundak idi: 2 — Bu əhdining sezlirigə kulaç selinglar; xundakla Yəhuda kixilirigə, Yerusalemda turuwatqanlar ola ularnı

□ 10:21 «**həlk padıqılırı**» — (yəni «pada baķkuqılırı») xübhisizki, Yəhūdaning padixağı, wəzirliri, kaḥınliri wə pəyəqəmbərlirini körsitudu. ■ 10:22 Yər. 1:14; 4:6; 9:11 ■ 10:23 Pənd. 16:1; 20:24 ■ 10:24 Zəb. 6:1; 38:1; Yər. 30:11; 46:28 ■ 10:25 Zəb. 79:6; Yər. 8:16; 9:16

yətküzünglər, □ 3 — sən Yərəmiya ularoqa mundak eytキン: —

— Pərwərdigar, Israilning Hudasi mundak dəydu: — Bu əhdining səzlirigə kim boysunmisa u lənəttə қalidu; ■ 4 Mən bu əhdini ata-bowiliringlərni Misir zeminidin, yəni təmür tawlaydioqan humdandin կutkuzup qıkarıqan künidə ularoqa tapılap: «Awazimoqa қulak selip, bu səzlərgə, yəni Mən silərgə tapxuroqan barlıq əmrlərgə əməl kilinglar; xundak қılıqininglarda, silər Mening həlkim bolisilər, Mən silərning Hudayinglər bolımən; ■ 5 xundak boloqinida Mən ata-bowiliringləroqa: «Silərgə süt həm bal ekip turidiqan bir zemin təkdirim қılımən» dəp iqkən կəsəmni əməlgə axurimən» — degənidim. Silər bugünkü kündə dəl xu zemində turuwatisilər!

Mən bolsam jawabən «Amin, Pərwərdigar!» — dedim. ■

⁶ Pərwərdigar manga mundak dedi: —

□ 11:2 «Bu əhdining səzlirigə қulak selinglər» — bu bexarət (11:1-17)ning asas temisi (yükirik mawzuyimizdək) — «həlkinqing Hudanıng əhdisini kezgə ilmiqanlığı». Bexarət bəlkim Yosiya padixah həküm sürgən waqtida ibadəthanidin tepiloqan «Təwrat-kanunning bir kismi» bilən munasiwətlik. U Təwratning kismi bəlkim «Qanun xərhi» idi, kitab Huda Musa pəyoğəmbər arkılıq Israil bilən tüzgən əhdini təkrarlaydu wə təkitləydu. «2Pad.» 22-23-bablarnı, «2Tar.», 34-35-bablarnı körün. ■ 11:3 Kan. 27:26; Gal. 3:10 ■ 11:4 Law. 26:3,12; Kan. 4:20 □ 11:5 «Mən bolsam jawabən «Amin, Pərwərdigar!» — dedim» — okurmənlərgə ayankı, «Amin» degen sez «xundak bolsun!» degen mənidə. Muxu yerdə Yərəmiya Pərwərdigarning əhdisigə boysunmioqan barlıq kixilərni (3-ayəttə) lənətkə қalduridiqanlıqliqo қoxuluxni bildüridu. ■ 11:5 Kan. 7:12

Yəhūdaning xəhərliridə, Yerusalemning koqilirida bu səzlərni jakarla: — Bu əhdining barlıq səzlirigə қulaқ selip əməlgə axurunglar!

□ 7 Qünki Mən ata-bowiliringlarqa Misir zeminidin kütkuzup qıqarəqan künidin bugünkü küngiqə «Mening awaziməqə қulaқ selinglar!» dəp jekiləp agahlandurup keliwatimən; Mən tang səhərdə ornumdin turup ularni agahlandurup kəldim. ■ 8 Lekin ular həq anglimioqan yaki қulaқ salmioqan; ularning hərbiri rəzil kəngülliridiki jahillikka əgixip mangoqan; xuning bilən Mən bu əhdidiki barlıq səzlərni ularning bexiəqə qüxürdüm; Mən bularning həmmisini ularqə tapilioqanmən, lekin ular həq əməlgə axurmioqan. ■

9 Pərwərdigar manga mundak dedi: — Yəhūdadikilər wə Yerusalemda turuwatqanlarning arisida bir suyikəst baykaldi; 10 ular səzlirimni anglaxni rət ķiloqan ata-bowilirining kəbihliklirigə kaytip kətti; ularning ibaditidə bolayli dəp baxqa ilahlarqa əgixip kətti. Israil jəməti həm Yəhūda jəməti ata-bowiliri bilən tüzgən əhdəmni buzdi.

11 Xunga Pərwərdigar mundak dəydu: — Mana, Mən ularning üstigə həq kütulalmas apət qüxürimən; ular Manga pəryad kətüridi, lekin Mən ularni anglimaymən. ■ 12 Andin Yəhūdaning xəhərliri wə Yerusalemda

□ 11:6 «Bu əhdining barlıq səzlirigə қulaқ selip əməlgə axurunglar!» — bexarət (11:1-17)ning asas temisi toqrisidiki 2-ayəttiki izahatni körüng. ■ 11:7 Yər. 7:13,25 ■ 11:8 Yər. 3:17; 7:24,26; 9:14 ■ 11:11 Pənd. 1:28; Yəx. 1:15; Yər. 14:12; Əz. 8:18; Mik. 3:4

turuwatkanlar isrik yekip qoqunqan butlarni izdəp ularqa pəryad kətüridu; lekin apət qüxkən waktida ular bularni həq kutkuzmaydu. ¹³ Qünki xəhərliring կազə kəp bolqanseri, butliring xunqə kəp boldi, i Yəhuda; Yerusalemning koçiliri կազə kəp bolqanseri, silər «yirginqlik bolqumuqi» oqa xunqə kurbangahlarni kurdunglar, yəni Baalqa isrik yekix üçün kurbangahlarni bərpa կildinglar.■

14 Əmdi sən, *i Yərəmiya*, bu həlk üçün dua kılma, ular üçün həq pəryad yaki tilawət kılma; qünki apət bexioqa qüxüxi bilən ular Manga nida kılqan waktida Mən ularni anglimaymən.■

15 — Mening səyümlük həlkimning əyümədə turuxioqa nemə həkkı? Qünki kəpinqinglar əzünglarning rəzil məksətlirigə yetixkə orunisilər; silər rəzillikinglar əməlgə axkanda hursən bolsanglar, undakta «mukəddəs gəxlər» muxu asiylikinglarni silərdin elip taxliyalamdu?

□ **16** Pərwərdigar ismingni «Yapyexil, mol mewilik, baraksan zəytun dərihi» dəp atıqlanidi; lekin *Pərwərdigar* dərəhkə xawkunlaydiqan zor bir otni salidu wə xahliri yok kılınidu. **17** Qünki seni tikkən samawi կoxunlarning Sərdari bolqan Pərwərdigar sanga կarap kulpət bekitip jakarlıqan; səwəbi, Israil jəməti wə Yəhuda jəməti əzinin mənpəətini kəzləp

■ **11:13** Yər. 2:28 ■ **11:14** Yər. 7:16; 14:11

□ **11:15** «**mukəddəs gəxlər**» — kurbanlıklardiki gəxlər, əlwəttə. Okurmənlər ayətning baxka kəp hil tərjimilirini uqritixi mumkin, lekin omumiy mənisi tərjimimizdikidək bolidu.

rəzillik ķılıp, Baalqa isrik yekip, Mening əqəzipimni kəltürdü.■

*Yərəmiya oşa qilinidioqan suyiķestni
Pərwərdigar uning oşa ayan ķılıdu*

18 «Pərwərdigar manga həwər yətküzdi, xuning bilən mən qüxəndim; U manga ularning ķilmixlirini ayan ķıldı; 19 mən bolsam huddi boozuzlaxka yetiləp mangolən kənük paklandək idim; mən əslı ularning manga қarap: «Dərəhni mewisi bilən yokitaylı, uning ismi kayta əskə həq kəltürüləmisun, uni tiriklər zeminidin üzüp taxlaylı» degən kəstlirini həq bilməydim; 20 lekin Sən, i adıl həküm Qiçaroqoq, adəmning wijdan-kəlbini Sinioluqı, samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar, Sening ularning üstigə qüxüridiqan kisasingni əz kəzüm bilən kərüxkə nesip kılqaysən; qünki dəwayimni Sangila ayan ķılıp tapxurdum».■

21 Xuning bilən Pərwərdigar *manga* mundak dedi: — «Pərwərdigarning namida bexarət bərmə, bolmisa jening қolimizda tūgixidu» — dəp sanga dok ķılıp yürgən Anatottiki adəmlər jeningni izdəp yürüdü. Əmdi ular toqrisida mundak sözüm bar: — 22 — bu ixka қarap samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar mundak dedi: — Mana, Mən ularni jazalaymən; yigitlər kiliq bilən əlidü, oqul-ķızlıri bolsa kəhətqılık bilən əlidü. 23 Ulardin

■ 11:17 Yər. 2:21 ■ 11:20 1Sam. 16:7; 1Tar. 28:9; Zəb. 7:9; 26:2; Wəh. 2:23

heqbir kaldisi կalmaydu; qünki Mən ular jazalinidiqan yilida, xu Anatottiki adəmlər üstigə apət qüxürimən.

12

*Yərəmiya pəyəqəmbərninq Pərwərdigarəqə
dad eytixi dawamlıxidu*

1 Mən dəwayimni aldingəqə elip kəlsəm, adil bolup kəlding, i Pərwərdigar; lekin Sən bilən Θz həkümliring tootruluk sezləxməkqimən; nemixka rəzillərning yoli ronak tapidu? Asiylik қılqıqların həmmisi nemixka kəngri-azadılıktə turidu? ■ **2** Sən ularnı yər yüzigə tikkənsən, ularmu yiltiz tartkan; ular əsüp güllinidu, ular mewiləydu; Sən ularning aqziqə yekin ohxaysən, lekin wijdanidin yıraksən; □ ■ **3** lekin Sən, i Pərwərdigar, meni bilisən; Sən meni kerüp kəlgənsən, Θzunggə bolqan sadıqlikimni sinioqansən. Ularnı boquzlaxka bekitilgən қoylardək ayrip sərəp qıkkaysən, ularni kətl künigə ayriqaysən. □ ■ **4** Zemin қaçanqılıqə қaçqiraydu, etizdiki

■ **12:1** Ayup 21:7; Zəb. 73:11-13; Həb. 1:3 □ **12:2** «**Sən ularning aqziqə yekin ohxaysən, lekin wijdanidin yıraksən**» — «wijdan» degən söz muxu yerdə ibraniy tilida «bərəklər» bilən ipadilinidu. ■ **12:2** Yəx. 29:13 □ **12:3** «...Ularnı boquzlaxka bekitilgən қoylardək ayrip sərəp qıkkaysən, ularni kətl künigə ayriqaysən» — Yərəmiya əzining yurdaxlırining suyikəstining obyekti bolup nuroqunlioqan japa tartmakta, lekin ular kəng-azadə yaxaydioqan ohxaydu. ■ **12:3** Zəb. 17:3; 139:1; Yər. 11:20

ot-qəplər қаqanoqıqə կuroqan һaləttə turidu? Zeminda turuwakənlarning rəzilliki tüpəylidin haywanlar həm uqar-kanatlar қаqanoqıqə yokap tүgəydu? Qünki bu həlk: «*Huda akıvitimizni həq kerməydu» dəwatidu. □ ■*

Pərvərdigar Yərəmiyaqa jawab beridu

5 — Sən yügürgən ləxkərlər bilən bəsləxkəndə, ular seni halsiratkan bolsa, əmdi sən atlar bilən bəsləxsəng қandak bolar? Sən pəkət aman-tinqlikta turoqan zemindila hatırjəm bolup *Manga* ixinisən, əmdi Iordan dəryası boyidiki կoyuk qatkallıklarda қandak yürisən? □

6 Qünki hətta өz kerindaxliring, atangning jəmətimu sanga asiylik կiloqan. Ularmu seni yokitix üçün awazini կoyup bərgən. Gərqə ular sanga mehîrlik səzlərni կiloqan bolsimu, ularoqa ixənmə!»■

□ **12:4 «Bu həlk: «Huda akıvitimizni həq kerməydu» dəwatidu?»** — ibraniy tilidiki «Bu həlk: U akıvitimizni həq kerməydu» dəwatidu?» deyilidu. Bu degənlikti ki «U»ni bəzi alimlar Yərəmiyani kərsitudu, dəp կaraydu. Lekin bizningqə həlkning: «Huda akıvitimizni həq kerməydu» degən səzi, Təwrat «Kan.» 32:30diki «Mən (Huda) ularning akıvitini kərimən» degən səzning dəl əksidur, xunga biz «Huda» dəp tərjima kıldıq. ■ **12:4** Yər. 4:25; 7:20; 9:10 □ **12:5 «Iordan dəryası boyidiki կoyuk qatkallıklarda қandak yürisən?»** — bu yər xirlar yaxiqan, intayin həterlik jay idi (49:14, 50:44ni körüng). Huda Yərəmiyaqa: «Ixliring tehimu kiyin, tehimu qataq, tehimu muxəkkətlik bolidu» dəp agahlandıridu. ■ **12:6** Pənd. 26:25

*Huda Yərəmiyaning dad kətürüüxlirigə yənə
bir jawab beridu*

7 — Өзüm ailəmdin waz keqimən, mirasimni taxliwetimən, jan-jigirimni düxmənlirinining қolioqa tapxurimən. **8** Mening mirasim *boloğan həlk* bolsa Manga ormanlıktiki bir xirgə ohxax bolup қaldi; ular Manga қarxi awazini kətürdi; xunga Mən ularnı yaman kerimən. **9** Mening mirasim Manga sar-bürküt yaki qılberidək bolup қaldi əməsmu? Lekin uning ətrapiqə baxka sar-bürkütlər olaxmakta! Beringlar, ularnı yəwetixkə barlıq daladiki һaywanlarnı yioqip kelinglar! □ ■ **10** Nuroqunlioqan həlk padıqılıri üzümzarımni һalak kılıdu, ular Mening nesiwəmni ayaq astı kılıdu, ular Mening yekimlik nesiwəmni oqerib bir qəlbayawanoqa aylanduridu; □ ■ **11** ular uni oqerib қiliwetidu; u Mening aldimda oqerib həm қaojiraq turidu; pütkül zemin oqerib kəlidu; əmma həq adəm buningə qənglini

□ **12:9 «dalidiki һaywanlar»** — bəlkim Israilni bulang-talang կilmakçıq bolqan yat əllərni bildüridu. Bu pərman («Beringlar..yioqip kelinglar») bəlkim pərixtilərgə eytilsa kerək.

■ **12:9** Yər. 7:33 □ **12:10 «Nuroqunlioqan həlk padıqılıri»** — bəlkim yat əllərning əmir-padixaħlini kərsitudu. Birak Israilning əzidiki «həlk padıqılıri» (padixaħlar, kahinlar, pəyoqəmbərlər)ning wapasızlıq bilən bu akıwətni Israilning bexioqa kəltürgən, xunga «nuroqunlioqan pada bakkuqılıri» ularnimu eż iqiqə elixi mumkin. Huda «Mening üzümzarım», «Mening nesiwəm» degən ibarilər bilən, bəlkim Өz həlkı Israilni, jümlidin ularning zeminini kərsitudu. Ibraniy tilida bu ayəttin 13-ayətkiçə bolqan peiller «ətkən zaman»da ipadilinidu; pəyoqəmbər bularning həmmisini «allikəqan yüzbərgəndək», jəzmən yüz beridu. ■ **12:10** Yər. 6:3

bəlməydu. **12** Qəl-bayawandiki barlıq egizliklər üstigə ھalak қılouqilar oquzuldap qikip kelidu; qünki Pərwərdigarning қılıqi zeminning bir qetidin yənə bir qetigiqə həmmmini yutidu; ھeq ət igisining tinq-hatırjəmliki bolmaydu. **13** *Həlkim* buqdayni teriojan bolsimu, lekin tekənlərni oriydu; ular өzlirini upratkını bilən, payda kərməydu; xunga *naqar* məhsulatliringlar tüpəylidin, Pərwərdigarning қattık օəzipi tüpəylidin, yərgə қarap қalisilər.■

14 Mənki Pərwərdigar Өz həlkim Israilni waris kılqan miraska qanggal salqan, zeminimning həmmə rəzil қoxniliri toqruluk mundak dəymən: — Mana, Mən ularni əz zemini din yulup alımən, xuningdək Yəhuda jəmətinə ular arisidin yuluwalimən; □ ■ **15** lekin xundak boliduki, ularni yuluwaloqandin keyin Mən bu yoldin yenip, ularoqa iqimni aqritimən, ularning hərbirini əz mirasiqə, hərbirini əz zeminiqə kəyturimən.□

16 Xundak kılıp, əgər (ular etkəndə həlkimə Baalning ismiqə կəsəm iqxixni əgətkəndək) kəngül կoyup həlkimning yollırını əgənsə, jümlidin Mening namimoqə կəsəm iqxixni əgənsə, — əmdi ularoqa həlkim arisidin *mukim*

■ **12:13** Law. 26:16; Kan. 28:38 □ **12:14** «*zeminiimning həmmə rəzil қoxniliri*» — қoxna yat əllərni kərsitudu.
 ■ **12:14** Kan. 30:3; Yər. 32:37 □ **12:15** «*ularni ... ularning hərbirini əz mirasiqə, hərbirini əz zeminiqə kəyturimən*» — bu Hudanıng bu yat əllərning hərbirigə eytqan səzləri.

orun berilip, ular gülləndürülidu. □ 17 Biraq ular anglimisa, Mən xu əlni mutlək yulup taxlaymən, — dəydu Pərwərdigar. ■

13

Qırıp kətkən iq tambaldın aloğan sawak

¹ Pərwərdigar manga mundak dedi: — Barojin, kanap iq tambalni al, belinggə baqla; lekin uni suşa qılıma. ² Xunga Pərwərdigar manga degəndək mən bir iq tambalni aldim wə belimgə baqlap köydum.

³ Əmdi Pərwərdigarning səzi ikkinçi ketim manga kelip mundak deyildi: — ⁴ «Sən pulqa aloğan, belinggə baqlanıqan iq tambalni elip, ornungdin tur, Fratka berip xu yərdə taxning

□ **12:16 «ularoğa həlkim arisidin mukim orun berilip, ular gülləndürülidu»** — ibraniy tilida səzmusez bolsa «ular həlkim arisida կուրուճ». Bu söz kep jəhətlik bolup, etikad, əhlak, danalık, iqtisad wə parawanlıq, bolupmu hərhil rohiy bayılıqlarnı kərsitidü. ■ **12:17** Yəx. 60:12

yerikioqa yoxurup կոյ». □

5 Xunga mən bardim wə Pərwərdigar manga buyruqandək uni Fratka yoxurup կոydum.

6 Kəp künlər ətkəndin keyin, Pərwərdigar manga: «Ornungdin tur, Fratka berip, Mən sanga xu yərgə yoxuruxka buyruqan iq tambalni կօլոնցօ ալ» — dedi.

7 Xunga mən Fratka bardim; mən yoxuroqan yərdin iq tambalni kolap qikirip կօլոմօ ալdim; mana, iq tambal sesip qirip kətkənidə, pütünləy kiygüsiz bolqanidi. **8** Pərwərdigarning səzi manga kelip mundak deyildi: —

9 Pərwərdigar mundak dəydu: — Mən Yəhūdaning pəhrini wə Yerusalemning qong pəhrini muxu հալda yokitimən; **10** Mening səzlirimni anglaxni rət կիլոյա, kənglidiki jahillikida mangidioqan, baxka ilahlarning կուլլukida bolup, ularoqa ibadət կիլիքա

□ **13:4 «...ornungdin tur, Fratka berip,...»** — baxka birhil tərjimi: «...ornungdin tur, Əfrat (dəryasi)օ ար բերիպ...». Yərəmiyaning yurti Anatotoqa yekin «Frat» degən kiçik bir yeza idi. Əfrat dəryası bolsa Pəlestindən 550 kilometr yırak. Əgər tooqra tərjimi «Frat» bolsa, xübhisizki, bu yənilə söz oynı arkılık «Əfrat dəryası»ni, xuningdək Əfrat dəryasining boyida կուլոյա Asuriyə imperiyəsini, xundakla keyinki Babil imperiyəsini kərsitudu. Bu ikki imperiyənin Israiloqa andın keyin Yəhūdaqə (ular xu yərgə sürgün bolqan waqtida) etikadni bulqaydioqan təsiri bolqan. Asuriyəning butpərəslikining wə Babilning pulpərəslikining etikadni bulqaydioqan təsiri bar idi. Ixning baxka birhil xərhi: ular əslı Pərwərdigaroqa «qing munasiwəttə baqlinix»i kerək idi. Lekin buning orniqə ular Babiloqa baqlanmakçı bolup (Həzəkiya padixağning künliridə) bulqinip kətkən. Lekin bizningqə bundak xərhi Yərəmiyaning dəwrigə uyğun kəlməydi.

intilidiqan bu rəzil həlk pütünləy kardin qıkkən bu iq tambaloqa ohxax bolidu. **11** Qünki huddi iq tambal adəmning qatirikioqa qing baqlanoqandək, ularmu Manga *yekin* bir həlk bolsun, Manga nam-abruy, mədhiyə wə xanxərəp kəltürsun dəp, Mən Israilning pütkül jəmətini wə Yəhudanıng pütkül jəmətini Əzümgə qing baqlanduroqanmən — dəydu Pərwərdigar, — lekin ular həq kulak salmidi. □

12 Ular oqa muxu səzni degin: — Israilning Hudasi bolqan Pərwərdigar mundak dəydu: — «Həmmə xarab idixi xarab bilən toluxi kerək». Ular sanga: «Əjəba, həmmə xarab idixi xarab bilən toluxi kerəklikini obdan bilmənduk?» — dəydu; □ **13** Sən ular oqa mundak dəysən: «Pərwərdigar mundak

□ **13:11** «...huddi iq tambal adəmning qatirikioqa qing baqlanoqandək, ularmu Manga *yekin* bir həlk bolsun ... dəp, Mən Israilning pütkül jəmətini wə Yəhudanıng pütkül jəmətini Əzümgə qing baqlanduroqanmən» — bu təmsilning mənisi bəlkim xuki, Israil Hudaqa qing baqlanoqan bolsa, həq bulqanmaytti (təmsildə pəyərəmbər ezi Hudaqa wəkil bolidu). Lekin bu ziq munasiwəttin ayrılsa, bəribir yat əllər (məsilən, Asuriyə, Babildək) təripidin bulqinidu. 1-ayəttiki «suşa qılıma» degən sirlik buyruk, bəlkim bu ziq munasiwətning həq ayrılmışlıki kerəklikini təkitligən boluxi mümkün. □ **13:12** «**Həmmə xarab idixi xarab bilən toluxi kerək**» — bəlkim həlk arisidiki mağal-təmsil boluxi mümkün — mənisi bəlkim «həmmə ix onguxluk bolidu» yaki «keprək kütkün bolsang keprək alisən» կatarlıklar. Ibraniy tilida «idix» wə «əhmək» bir-birigə ohxap ketidu. Həlk pəkətla eż kəyp-sapsini (xarab buning simwoli bolup) intilip қooqlıqandin keyin Huda ular oqa: «Mən silər izdigininglarnı eż bexinglar oqa qüxürimən, silər bir-biringlarnı nabut kılısilər» dəp jawap bərgən ohxaydu.

dəydu: — Mana, mən bu zeminda barlıq turuwatkanlarnı, Dawutka wəkil bolup uning təhtigə olturoğan padixahınlarnı, kaһinlarnı wə pəyoğəmbərlərni həmdə Yerusalemda barlıq turuwatkanlarnı məstlik-bihoxluk bilən toldurimən. ¹⁴ Mən ularnı bir-birigə, yəni ata bilən oqullırınımı ohxaxla bir-birigə sokuxka salımən, — dəydu Pərwərdigar; — Mən ularqa iqimni aqritmaymən, ularnı ayımaymən, ularqa rəhİM kilmaymən; ularnı nabut kılıxka həqnərsə meni tosumaydu. ¹⁵ Anglanglar, կulak selinglar, həli qong bolmanglar; qünki Pərwərdigar səz kılqan. ¹⁶ Əmdi U bexinglarqa zulmət qüxürgiqə, putunglar zaval qüxkən taqlarda putlaxkandək putlaxküqə, U silər izdigən nurnı əlüm sayisiqa, կapkarangoqulukka aylanduroquqə, Pərwərdigar Hudayinglarqa layik xan-xərəp kəyturunglar! ■

Yərəmiya ez dərd-əlimini həlkə bildüridu

¹⁷ Buni anglimisanglar, silərning həkawurlukunglar tüpəylidin jenim yoxurunqə yiqlaydu; aqqık yiqlap kez yaxlirim ekip taxidu; qünki silər, i Pərwərdigarning padisi, sürgün kiliñisilər. ■

Pərwərdigarning səzi dawamlixidu

¹⁸ Padixah wə hanixka: «Təhtinglardın qüxüp yərgə olturunglar; qünki kərkəm

■ **13:16** Zəb. 44:20-21 ■ **13:17** Yioł. 1:2,16

tajliringlar bexinglardin qüxürülidu» — degin.

□ 19 Jənubdiki xəhərlər қorxiwelnip takılıdu; ularni aqidiqan həqkim bolmaydu; pütkül Yəhuda sürgün bolidu; ularning həmmisi əsirgə qüxüp sürgün bolidu. □ 20 Bexingni kətür, i Zion, ximaldin qıkkənləroqa қara; sanga tapxuruloğan pada, yəni yekimlik padang nəgə kətkəndu?

□ 21 Pərwərdigar seni baxkurusuxka dostliringni bekitkinidə sən nemə deyələytting? Əsli əzüng ularoqa baxkurusuxni əgətkən tursang! Xu tapta tolqak tutkan ayaldək azab-okubətlər seni tutmamdu? □

22 Sən əgər kənglüngdə: Bu ixlar nemixkə beximəqə qüxti? — dəp sorisang, bu ixlar

□ 13:18 «Padixaḥ wə hanixkə: «Təhtinglardin qüxüp yərgə olturunglar... tajliringlar bexinglardin qüxürülidu» — degin» — padixaḥ wə hanix bəlkim Yəhoakin wə anisini kərsitudu. Ular miladiyədin ilgiri 597-yili sürgün boləqan («Yər.» 22:26, 29:2, «2Pad.» 24:14-16ni kərüng). □ 13:19

«Jənubdiki xəhərlər қorxiwelnip takılıdu; ularni aqidiqan həqkim bolmaydu» — demək, həqkim qıkalmayıdu, həqkim kiralmayıdu. □ 13:20 «Bexingni kətür, i Zion, ximaldin qıkkənləroqa қara; sanga tapxuruloğan pada, yəni yekimlik padang nəgə kətkəndu?» — bu ayəttiki peillar «ayalqə rod»ta bolup, bu sözər bəlkim Yerusaleməqə, yəni uningda turoğan «Hudanıq həlkə boləqan pada bəlkəqəçilirli»qə — padixaḥkə, kahinləroqa wə «pəyoğəmbərlər»gə eytilidu.

□ 13:21 «Pərwərdigar seni baxkurusuxka dostliringni bekitkinidə sən nemə deyələytting? Əsli əzüng ularoqa baxkurusuxni əgətkən tursang!» — Israilning ittipakdaxlıri («dostlar»i) awwal Asuriyə, andin Babilni əz iqiqə alıqanidi. Ularning həmmisi Israil bilən boləqan munasiwitidin paydilanmakçı boləqan, halas (məsilən, «Yəxaya» 39-babni kərüng; Babilning əlqiliri Yəhūdanıq kəp məlumatlarını igiliqəndin keyin ularoqa asiylik kılqan).

ķəbihliking intayin eoir bolqanlığidin boldi — kəyniking saldurup taxlandı, yotiliring zorawanlığta axkarilandi. □ ■ 23 Efiopiyəlik kara terisini əzgərtələmdü? Yaki yilpiz qipar tənggilirini əzgərtələmdü? Undak bolqanda silər rəzillikni kılıxka kəngənlərmə yahxılığnı ķıلالaydioğan bolisilər! 24 Əmdi qəl-bayawandiki xamal həydiwətkən samandək Mən silərni həydəp qaqımən.

25 Bu sening akiwiting bolidu, Mən sanga bekitkən nesiwəng, — dəydu Pərwərdigar; qünki sən Meni untuqansən, yaloqanqılıkça tayanqansən. □ 26 Xunga Mən kəynikingning pəxlirini yüzüng üstigə kətürüp taxlaymən, nomusung kərəlidu. 27 Ah, sening zinaliring, ayoqırningkidək pohur kixnəxliring, egizliklərdə wə etizlarda bolqan buzukqılıkliringning pəskəxliki! — Barlık yirginqlikliringni kərdum! Halingoqa way, i Yerusalem! Sən pak ķilinixni

□ 13:22 «yotiliring zorawanlığta axkarilandi» — ibraniy tilida «tapanliring zorawanlığta yarilandı» — wapasız ayal bəlkim eż yoldixi təripidin xundak muamiligə uqrixi mümkün.
 ■ 13:22 Yəx. 47:2, 3; Yər. 5:19; 16:10 □ 13:25 «sən Meni untuqansən, yaloqanqılıkça tayanqansən» — «yaloqanqılık» muxu yerdə bəlkim butlarnı kərsitudu.

ķaqqanqılıqə rət kilmakqisən?!□

14

Kuroqakqılıklar üstidə bolğan mərsiyə

¹ Yərəmiyaqa qüvkən, Pərwərdigarning kuroqakqılıklar toqruluk səzi: —

Yərəmiyaning mərsiyəsi wə duasi

² Yəhuda matəm tutidu, uning dərwaziliri zawaloqa yüz tutmakta, həlk yərgə qaplixip қarilik tutidu; Yerusalemın nalə-pəryad ketürülməktə. □ ³ Mətiwərliri qaparmənlirini su əkilixkə əwətidu; ular su azgallırıqə baridu, lekin həq su tapalmaydu; ularning küpleri

□ **13:27** «Ah, sening zinaliring, ayəqirningkidək po-hur kixnəxliring, egizliklərdə wə etizlarda bolğan buzukqılıkliringning pəskəxlik! ...» — bu ayət xübhisizki, butpərəslikni kərsitudu. U Hudaning kez aldida yirginqlik zinahorlukka ohxaxtur. Lekin okurmənlərgə xu bəlkim ayanki, mundak butpərəslik Hudaqa wapasızlıq bolup rohiy jəhəttə paħixiwazlıq bolupla qalmay, Pəlestindiki butpərəslikə kixilər butlirioqa «ataloqan», buthanida turoqan paħixə ayallaroqa pul berip ular bilən yatatti. □ **14:2** «**Yəhuda matəm tutidu, ... həlk yərgə qaplixip қarilik tutidu; Yerusalemın nalə-pəryad ketürülməktə**» — bizningqə bu 2-9-ayətlər «Yərəmiyaning mərsiyəsi wə duasi». Bizningqə 1-ayəttə tiləqə elinəqan «Pərwərdigarning kuroqakqılıklar toqruluk səzi» rəsmiy һaldə 10-ayəttə baxlinidu. Bəzi alımlar 2-6-ayətlərni Pərwərdigarning (bexarət beridioqan) səzi, 7-9-ayətlərni Yərəmiyaning duasi dəp karaydu. Xübhisizki, 10-15-ayətlər andin bəlkim 16-18-ayətlər Pərwərdigarning jawabi idi.

ķuruķ ķaytip kelidu; ular yərgə ķarap ķalidu, sarasimigə qüxitu; ular bexini yepip təwən sanggilitidu. □ **4** Həq yamoqur bolmioqaqka yər yüzü yerilip kətti; yər həydigüqilər yərgə ķarap bexini yepip təwən sanggilitidu. **5** Maral bolsa dalada bala ķozilaydu, andin ķozisidin waz keqidu; qünki ot-qəp yok. **6** Yawa exəklər egizliklərdə turup qilberilərdək həsirap ketidu; ozuk izdəp kezliri ķarangoqulixip ketidu, qünki ozuk yok. ■

Yərəmiyaning duasi

7 — I Pərwərdigar, kəbihliklirimiz bizni əyibləp guwahlıq bərgini bilən, Θzüngning naming üqün bir ixni ķiloqaysən! Qünki bizning yolungdin qikip ketiximiz intayin keptur; biz Sening aldingda gunah sadir kıldıq. **8** I Israilning Arzusi, kulpət qüxkəndə ularning ķutkuzoqulqisi Boloquqi, Sən nemixka bizgə zem-inimizdiki musapirdək, bir keqila ķonmakqi bolovan bir yoluqidək bolisən? **9** Nemixka həq amalsız kixidək, həqkimni ķutkuzalmaydiqan bir palwanoqa ohxax bolisən? Lekin Sən, i Pərwərdigar, arimizda turisən, biz Sening naming bilən ataloqandurmız; bizdin waz keqip

□ **14:3 «ular ... sarasimigə qüxitu; ular bexini yepip təwən sanggilitidu»** — kona zamanlarda bexini yepix ķattıq puxyaman kılıx, ķattıq azablinixni bildürətti. ■ **14:6** Yər. 12:4

kətmə! □

Pərwərdigarning səzi rəsmiy baxlinidu

10 Pərwərdigar muxu həlkə mundak dəydu:
— Ular dərhəkikət *məndin* tezip, kezixkə amraktur; ular kədəmlirini *yaman yoldin* həq tizginliməydi; Pərwərdigarning ulardin həqkandak hursənliki yok; əmdi hazır ularning kəbihlikini esigə kəltürüp ularning gunahlırini jazalaydu.

Yalojan pəyojəmbərlərgə ixinixkə bolojan jaza

11 Andin Pərwərdigar manga: — Bu həlkning bəht-bərikiti üçün dua kılma — dedi. ■ **12** — Ular roza tutkanda, pəryadını anglimaymən; ular kəydürmə kurbanlıklarnı axlıq hədiyələr bilən sunoqanda, Mən ularni қobul kilmaymən; Mən ularni қılıq, kəhətqilik wə wabalar arkılıq yokitimən.■

13 Mən bolsam: — Ah, Rəb Pərwərdigar! Mana, pəyojəmbərlər ularqa: «Silər қılıqni həq kərməysilər, kəhətqilikkimu duq kəlməysilər; qunki Mən bu yerdə silərning aman-əsənlikinglarqa kapalətlik kılımən» dəydu,
— dedim.

□ **14:9 «biz Sening naming bilən ataloqandurmız»** — məlum bir kixi baxlaşa birsining nami bilən ataloqan bolsa uningoşa mənsup wə uning məs'ullukı wə himayisi astida turidu. «Israel» (Huda bilən bolojan xahzadə) wə «Yəhuda» (mədhəyə) degən isimlər Hudanıng ikki namini kərsətkən; Huda Əzi Israelni «Mening həlkim» dəp atioqanidi. ■ **14:11** Mis. 32:10; Yər. 7:16; 11:14 ■ **14:12** Pənd. 1:28; Yəx. 1:15; Yər. 6:20; 7:21,22; 11:11; Əz. 8:18; Mik. 4:3

14 Əmdi Pərwərdigar manga mundak dedi:
— Pəyəqəmbərlər Mening namimda yaloqan
bexarətlər beridu; Mən ularnı əwətmigənmən,
ularnı buyruqan əməsmən, wə ularqa gəp
ķiloqinim yok. Ular silərgə sahta kərünük,
palqılık, ərziməs nərsilər toqrluluk eż kenglidiki
ham hiyallarnı eytip bexarət bərməktə. □ ■

15 Xunga Pərwərdigar: — Mening namimda
bexarət beriwatqan, Mən əwətmigən, yəni:
«Kiliq wə kəhətqılık bu zeminoqa həq
kəlməydu» dəydiqan pəyəqəmbərlər toqrluluk:
— bu pəyəqəmbərlər kiliq wə kəhətqılık bilən
yokitildi; **16** ular bexarət bərgən həlkning
bolsa, kiliq wə kəhətqılık tüpəylidin jəsətliri
Yerusalem koqılırişa taxliwetilidu; ularning
əzlini, ayallını, kız-oğullırını kəmgüdək
həqkim qalmaydu; Mən ularning rəzillikini eż
bexişa təkimən. **17** Sən ularqa xu səzni eytisən:
— «Kəzlirimdin keqə-kündüz yax tohtimisun;
qunki menin pak kızım bolqan həlkim yarisi
bəsülgəndək ķattık bir zərb yəp, intayın eçir
yarilandı», — dəydi. □ ■

□ **14:14 «Ular silərgə sahta kərünük, palqılık, ərziməs nərsilər toqrluluk eż kenglidiki ham hiyallarnı eytip bexarət bərməktə»** — «ərziməs nərsilər» bəlkim butlarnı
kərsitudu. ■ **14:14** Yər. 23:21; 27:15; 29:8, 9 □ **14:17 «mening pak kızım bolqan həlkim»** — «pak kızım bolqan
həlkim», wə «Zion kızı» «həlkimning kızı» qatarlıq ibarilər Hu-
danining Əz həlkigə yaki baxqə həlk (məsilən, «Misirning kızı»,
46:11) kə bolqan mehri-xəpkitini, ularqa baqlıqan muhəbbətinini
kərsitudiqan mənini eż iqigə alıdu. ■ **14:17** Yər. 13:17; Yioł.
1:16; 2:18

Yərəmiya duasini dawam kılıdu

18 Mən dalaqə qıksam, mana ķiliqtin eltürülgənlər; xəhərgə kirsəm, mana kəhətqiliktin solixip kətkənlər! Qünki pəyəqəmbər həm kahin hər ikkisila bilimsiznadan bolup, ular zemində eż sodisi bilənla bolup kətti. □ 19 Sən Yəhudadin nemixə waz kəqting? Jening Ziondin Zeriktim? Sən nemixə bizni xunqə dawalıqusız dərijidə uroqaniding? Biz aram-tinqlikni küttük, lekin həq kutluk künlər yoktur; xipalik bir wakıtni küttük, lekin mana dəkkə-dükkə iqididurmız!

■ 20 I Pərwərdigar, rəzillikimizni, atabowilirimizning kəbihlikini tonup ikrar kılımız; qünki Sening aldingda gunah sadır kıldıq. ■

21 Əzüng naming üçün *Yerusalemni* kəzüngə ilmay köymioqaysən; xan-xərəplik təhting bolqan jayni rəswa kilmioqaysən; əhdəngni esingga kəltürgəysən, uni buzmiqaysən! □

22 Əllər qoqunidioqan «ərziməslər» arısida yamoqur yaqduruqası barmidu? Yeoqinni asmanlar əzlirila berəmdu? *Bularni əməldə kərsətküqi* Sən əməsmu, i Pərwərdigar Hudayımız! Xunga Seni təlpünüp kütimiz;

-
- 14:18 «**Qünki pəyəqəmbər həm kahin hər ikkisila ... zemində eż sodisi bilənla bolup kətti**» — pəyəqəmbərlər wə kahinlar soda bilən xuqullanmaslıq kerək idi, əlwəttə. Muxu ayəttiki «sodisi» ularning «Hudanıng sezini burmilap satidioqanlığı»ni kərsitudu. Baxka birhil tərjimi: «... pəyəqəmbər həm kahin hər ikkisi həq bilməydiqan bir zeminoqa qıçıp kətti». ■ 14:19 Yər. 8:15 ■ 14:20 Zəb. 106:6; Dan. 9:8 □ 14:21 «**xan-xərəplik təhting bolqan jayni rəswa kilmioqaysən**» — «xan-xərəplik təhting» bəlkim Yerusalemdə turoqan mukəddəs ibadəthanını kərsitudu.

qünki Sənla bularni қiloquqidursən. ■

15

1 Pərwərdigar manga mundaq dedi: — «Musa yaki Samuil *pəyəqəmbərlər* aldimda turoqan bolsimu, kenglüm bu həlkəkə həq karimaytti. Ular ni kez aldimdin kətküzüwət! Ular Məndin neri qikip kətsun! □ ■ **2** Əgər ular səndin: «Biz nəgə qikip ketimiz?» desə, sən ularoşa: «Pərwərdigar mundaq dəydu: — Əlümgə bekitilgənlər əlümgə, kiliqka bekitilgənlər kiliqka, kəhətqilikkə bekitilgənlər kəhətqilikkə, sürgün boluxka bekitilgənlər sürgün boluxka ketidu» — dəysən. □ ■ **3** Qünki Mən tet hil jaza bilən ularning üstigə qüxicən, — dəydu Pərwərdigar, — əltürük üqün kiliq, titma-titma kiliix üqün itlar, yutux wə һalak kiliix üqün asmandiki uqar-кənatlar wə yər-zemindiki haywanatlarnı jaza boluxka bekittim; ■ **4** Yəhuda padixahı Həzəkiyaning oçlı Manassəhning Yerusalemda қiloqanlıri tüpəylidin Mən ularni yər yüzidiki

-
- **14:22** Zəb. 135:7; 147:8; Yəx. 30:23; Yər. 5:24; 10:13
 □ **15:1** «Pərwərdigar manga mundaq dedi: — «Musa yaki Samuil (*pəyəqəmbərlər*) aldimda turoqan bolsimu,...» — okurmənlərgə ayan boliduki, Musa wə Samuil həzrətlər Israil həlkə üqün kəp ketim gunahlarını tiliwaloqan (məsilən, «Mis.» 32:bab, «1Sam.» 7:babni kerüng). ■ **15:1** Mis. 32:14; 1Sam. 7:9; Əz. 14:14 □ **15:2** «əlümgə bekitilgənlər əlümgə... ketidu» — muxu yerdə «əlüm» bəlkim waba arkılık boluoqan əlümni kərsitudu. ■ **15:2** Zək. 11:9 ■ **15:3** Law. 26:16; Yər. 7:33

barlıq padixahlıqlar arisida wəhimigə saloquqi bir obyekt kılımən. □ ■

5 Qünki kim sanga iqini aqritidu, i Yerusalem? Kim sən üçün ah-zar uridu? Kim əhwalingni soraxka yolda tohtap yeningoqa baridu? ■ **6** Sən Meni taxliwətkənsən, — dəydu Pərwərdigar, — sən qekinip kətting; Mən üstünggə қolumni sozup seni nabut kılıxka turdum; Mən *sanga* iqimni aqritixtin həlsirap kəttim. ■ **7** Xunga Mən ularni zemindiki xəhər կowuklırıda yəlpögűq bilən soriwetimən; Mən ularni balilardin juda kılımən wə həlkimni nabut kılımən; ular əz yolliridin həq yanmidi. ■

8 Kəz aldimda ularning tul hotunları dengiz կumliridin kəpiyip ketidu; qüx waqtida Mən ularoqa, yəni yigitlərning anisiəqə bir һalak կiloquqini elip kelimən; Mən uxtumtut ularning bexiəqə dərd wə wəhimə qüxürimən. □

9 Yəttə balini tuoqkan ana solixip tinikidin կalay dəp կalidu; küpkündüzdə bu anining կuyaxı tuyuksız *məorəripkə* patidu; u xərməndə bolup horluk-һakarətlərgə ugraydu. Ulardin կalojanlarnı bolsa Mən düxmənlər aldida kiliqka tapxurimən, — dəydu Pərwərdigar. ■

Yərəmiya dad-pəryad kətürivid, Pərwərdigar

□ **15:4** «**Yəhuda padixahı Həzəkiyaning oğlı Manassəhning Yerusalemda կilojanlırı ...» — «2Pad.» 21-babni körüng. ■ **15:4** Kan. 28:25 ■ **15:5** Yəx. 51:19 ■ **15:6** Yər. 5:7 ■ **15:7** Yər. 4:11 □ **15:8** «**qüx waqtida Mən ularoqa, yəni yigitlərning anisiəqə bir һalak կiloquqini elip kelimən**» — «**qüx waqtı**» bəlkim dəm alidiqan wakit, hujum kilixka muwapiq idi. ■ **15:9** Am. 8:9**

jawab beridu

10 Ah, ana, һalimoqa way, qünki sən meni pütkül zemin bilən қarixilixidiqan bir adəm, ular bilən elixidiqan bir adəm süpitidə tuoqkansən! Mən ularoqa əsümgə kərzmu bərmidim, yaki ulardin əsümgə kərzmu almidim; lekin ularning hərbiri meni қaroqaydu! ■

11 Pərwərdigar mundak dedi: — Bərhək, Mən bəhtinggə seni azad կilimən; külpət wə balayi'apət bolqan künidə Mən sanga düxmənni qiraylıq uqraxturimən. □

Həlkə bolqan söz

12 Təmür sunamdu? Ximaldin qikkan təmür, yaki mis sunamdu? □ ■ **13** Bəlkı կilqan barlık gunahlıring tüpəylidin, u qetingdin bu qetinggiqə Mən baylikliring həm həziniliringni olja

■ **15:10** Ayup 3; Yər. 20:14-18 □ **15:11** «**Bərhək, Mən bəhtinggə seni azad կilimən; külpət wə balayi'apət bolqan künidə Mən sanga düxmənni qiraylıq uqraxturimən**» — bu ayəttiki ibraniy tilini qüxinix təs. Həlkilik məsilə xuki, bu səzlərni Huda Yərəmiya ola, yaki həlkə eytikanmu? Həlkə bolsa, tərjimisi bəlkim: «Mən sanga (ahirida) yahxi bolsun dəp seni (zeminingdin) neri kətküzimən (demək, sürgün կilimən); külpət wə balayi'apət bolqan künidə Mən seni düxmən bilən kərüxtürimən». Bizningqə səzlər Yərəmiya ola eytiloqan; 40-bab, 1-5-ayətlərni körüng. □ **15:12** «**Ximaldin qikkan təmür, yaki mis sunamdu?**» — xu dəwrə «kara den-giz» boyida (ximaldin) intayın қattık birhil təmür (əməliyəttə, polat) ixlep qikirilətti. Əslə tekistni qüxinix təs. Baxka bir tərjimisi: «(Silər) təmür wə mistək bir həlkilər, silər ximaldin kəlgən təmürni sunduralamsilər?». ■ **15:12** Yər. 6:28

boluxka həksiz tapxurimən; □ ■ 14 Mən seni düxmənliring bilən billə sən həq bilməydiqan bir zeminoqa etküzimən; qünki oqəzipimdə bir ot қozqaldi, u üstünggə qüxüp seni kəydüridu. □ ■

Yərəmiya yənə dad eytidu

15 I Pərvərdigar, Sən һalimni bilisən; meni esingdə tutkaysən, manga yekin kelip məndin həwər aloqaysən wə manga ziyankəxlik kılıqulardın intikamimni aloqaysən; Sən ularoqa səwr-takət kərsətküng bolsimu, meni yokatmiqaysən! Mening Seni dəp horliniwakanlıkimni bilgəysən. □ ■

16 Səzliringgə erixip, ularni yəwaldim; səzliring

□ 15:13 «Bəlki kılıqan barlıq gunahlıring tüpəylidin, u qetingdin bu qetinggiqə mən bayılırliring həm həziniliringni olja boluxka həksiz tapxurimən; » — ayətning baxka bir hil tərjimisi: «Bəlki u qetingdin bu qetinggiqə kılıqan barlıq gunahlıring tüpəylidin Mən bayılırliring həm həziniliringni olja boluxka həksiz tapxurimən». ■ 15:13

Yər. 17:3 □ 15:14 «Mən seni düxmənliring bilən billə sən həq bilməydiqan bir zeminoqa etküzimən» — baxka ikki hil tərjimisi: «... Mən ularni (bayılırliringni) düxmənliring bilən sən həq bilməydiqan bir zeminoqa etküzüp berimən» yəki «Silərnı həq bilməydiqan bir zemində düxmənliringning küllükqə etküzüp berimən». ■ 15:14 Kan. 32:22 □ 15:15

«Manga yekin kelip məndin həwər aloqaysən» — ibraniy tilida «meni yoklioqaysən». «Sən ularoqa səwr-takət kərsətküng bolsimu, meni yokatmiqaysən! Mening Seni dəp horliniwakanlıkimni bilgəysən» — Yərəmiyaning deməkqi bolqını, Huda düxmənlirigə səwr-takət kılıp, ezini (Yərəmiyanı) yənə əwətip, ezi arkılık ularoqa towa kılıx pursiti bərməkqi bolsa, undakta, əksiqə, ular towa kılmay, Yərəmiyanı eltürüwetix həwp-hətiri bar idi. ■ 15:15 Yər. 11:20

həm meni xadlanduroqı wə kəlbimning huxallılıkı bolqan; qünki mən Sening naming bilən atalqanmən, i Pərwərdigar, samawi қoxunlarning Sərdari bolqan Huda! ¹⁷ Mən bəzmə қilquqılarning sorunida oynap-külüp olturnmidim; Sening meni tutkan қolung tüpəylidin yaloquz olturdum; qünki Sən meni *ularning қilojanlırı bilən* қattık өməzəpləndürdüng. ■ ¹⁸ Mening azabım nemixka tohtimaydu, mening yaramning dawası yok, nemixka xipa tapmaydu? Sən manga huddi «aldamqi erik» wə tuyuksız oqayıb bolidioqan sulardək bolmaqjisən? □ ■

Pərwərdigarning Yərəmiyaqa bolqan jawabi

¹⁹ Xunga Pərwərdigar mundak dəydu: — Sən hazırlıq һalitingdin yenip yeniməqə kaytsang, Mən kaytidin seni aldimdiki hizməttə turuxka yandurup kelimən; sən կimmətlik *səzlər* bilən ərziməs *səzlərni* pərkələndürəlisəng, sən yənə aozimdək bolisən; bu həlk sən tərəpkə kaytip kəlsun, lekin sən ularning təripigə hərgiz kaytmaslıking kerək; ²⁰ Wə Mən seni bu həlkə nisbətən mistin қopurulqan, mustəhkəm bir sepil қilimən; ular sanga hujum қılıdu, lekin ular üstüngdin oqəlibə қılalmaydu; qünki Mən

■ **15:17** Zəb. 1:1 □ **15:18** «*Sən manga huddi «aldamqi erik» wə tuyuksız oqayıb bolidioqan sulardək bolmaqjisən?*» — ottura xərkətə, qəl-bayawanda bəzi eriklar tosattın yokap kətkəqkə, «aldamqi erik»lar dəp atıldı. Xularoqı ixəngən, boylap mangidioqan yoluqlar bəlkim ussuzluktin əlüp ketisi mümkün. ■ **15:18** Ayup 6:15-30; Yər. 30:15

seni kütkuzuxka, ulardin halas kılıxka sən bilən billidurmən, — dəydu Pərwərdigar. ■

21 — Bərhək, Mən seni rəzillərning qanggilidin kütkuzimən; əxəddiyərning qanggilidin kütkuzidiqan nijatkaring bolimən.

16

Yərəmiya oqa toy kılmaslıq, matəm tutmaslıq wə bəzmilərgə katnaxmaslıq buyrulidu

1 Pərwərdigarning səzi manga kelip mundak deyildi: — **2** Sən ayal zatini əmringga al-maysən, xundakla muxu zemində oqul-ķız pərzənt tapmaysən. **3** Qünki Pərwərdigar bu yerdə tuqulqan oqul-ķızlar, bu zemində ularni tuqışkan anilar wə ularni tuqduroqan atilar toqrisida mundak dəydu: — **4** Ular ələmlik kesəllər bilən əlidü; ular üçün həq matəm tutulmaydu, ular kəmüləməydu; əlükliri tezəktək tuprak yüzidə yatidu, ular ķılıq, ķəhətqilik bilən yəp ketilişdi; jəsətliri asmandiki uqar-ķanatlar wə zemindiki həywanatlar üçün ozuk bolidu. ■ **5** Qünki Pərwərdigar mundak dəydu: — Sən *Yərəmiya*, həza boluwatlaş həqbir eygə kirmə, yaki əlgənlər üçün ah-zar kətürük yaki əküñüxkə barma; qünki Mən bu həlkətin hatırjəmlikimni, mehîr-muhəbbətimni wə rəhîmdillilikimni elip taxlidim, — dəydu Pərwərdigar.

■ **15:20** Yər. 1:18 ■ **16:4** Yər. 7:33; 9:22; 14:16; 15:2, 3; 25:33;
34:20

6 Uluqlardın tartip pəslərgiqə bu zeminda əlidü; ular yərgə kəmülməydu; həqkim ular üçün ah-zar kətürməydu, yaki ularni dəp, ya ətlirini tilmaydu, ya qaqlırını qüxürüməydu; □ ■

7 ular karilik tutkənlarnı yoklap, nan oxtumaydu, əlgənlər üçün kəngül sorimaydu; atanisi əlgənlər üçün həqkim təsəlli kədəhini sunmaydu. **8** Sən bolsang əl-yurt bilən billə yəp-iqixkə toy-bəzmə bolqan əygimu kirmə; **9** qünki samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar, Israilning Hudasi mundak dəydu: — Mana, Mən əz künliringlarda wə əz kəz aldinglarda, bu yərdin tamaxining sadasını, xadhuramlik sadasını wə toyi boluwatkan yigit-ķızning awazlarını tohtitimən. ■

Sürgün bolux, andin zeminoqa қayturulux

10 Xundak boliduki, sən bu həlkə bu səzlərning həmmisini eytkiningda, ular səndin: «Nemixka Pərwərdigar muxundak zor bir külpətni beximizoja qüxürükə bekitkən? Bizning kəbihlikimiz zadi nemə? Pərwərdigar Hudayımız aldida zadi sadir kılqan nemə gunahımız bardu?» — dəp soraydu. □ ■

□ **16:6 «ətlirini tilix» wə «qaqni qüxürük»** — bular ķattık ķayoqunu bildürətti. «ətlirini kesix» aditi Təwratta mən'i kılıqan. ■ **16:6** Law. 19:28; Kan. 14:1 ■ **16:9** Yəx. 24:7, 8; Yər. 7:34; 25:10; Əz. 26:13 □ **16:10 «Sən bu həlkə bu səzlərning həmmisini eytkiningda, ular səndin: «... Pərwərdigar Hudayımız aldida zadi sadir kılqan nemə gunahımız bardu?» — dəp soraydu»** — xübhisizki, Yərəmiyaning ularning toy-nəzirlirigə kirməsliki ularning kizikixini қozqayıtti. ■ **16:10** Yər. 5:19

11 Əmdi sən ularoqa mundak dəysən: — Qünki ata-bowiliringlar Məndin waz kəqkən, — dəydu Pərwərdigar, — həmdə baxka ilahlaroqa əgixip ularning ķullukida bolqan, ularoqa qoқunoqan; ular Məndin waz kəqkən, Təwrat-ķanunumni həq tutmioqan; **12** silər bolsanglar, ata-bowililiringlardin tehimu bəttər ķılqansılər; mana, hərbiringlar əz rəzil kənglidiki jahillikning kəynigə kirip, Manga həq ķulak salmioqansılər; ■ **13** Xunga Mən silərni bu zemindin elip, silər yaki ata-bowiliringlar həq bilməydiqan baxka bir zeminoqa taxlaymən; silər xu yerdə keqə-kündüz baxka ilahlarning ķullukida bolisilər; qünki Mən silərgə həq mehîrni kərsətməymən.■

14 Xunga mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — «Israillarni Misir zeminidin kutkuzup qıkarоjan Pərwərdigarning hayatı bilən!» degən kəsəm kaytidin ixlitilməydu, ■ **15** bəlki xu künlərdə «Israillarni ximaliy zemini-din wə Əzi ularni həydigən barlık zeminlərdin kutkuzup qıkarоjan Pərwərdigarning hayatı bilən!» dəp kəsəm iqilidu. Qünki Mən ularni ata-bowiliriqə təkdirim ķiloqan zemi-nioqa kayturimən. **16** Halbuki, mana hazır bolsa, Mən nuroqun belikqılarni əwətip ularni tutkuzuxka qakirimən, — dəydu Pərwərdigar; — andin nuroqun owqılarni əwətip ularni ķoqlap owlaxka qakirimən; ular ularni hərbir taşdin, hərbir egizliktin, kiya taxlarning oqar-

■ **16:12** Yər. 3:17; 7:26; 9:14; 11:10; 13:10; 17:23 ■ **16:13** Қан. 4:27; 28:64,65 ■ **16:14** Yər. 23:7, 8

kısilqakliridin tepiwalidu. □ 17 Qünki kəzlirim ularning barlıq yolliri üstidə turidu; ular aldimda həq sukunalmidi, ularning kəbihlikli kəzlirimdin həq yoxurulmidi. ■ 18 Lekin Mən awwal ularning kəbihlikini wə gunahını bexioqa həssiləp կayturimən; qünki ular zem-inimni yirginqlik nərsilərning əlükliri bilən buloqıolan, Mening mirasimni lənətlik nərsiləri bilən tolduroqan. □ ■

Yərəmiya söz kisturidu

19 — I Pərwərdigar, Sən mening küqüm wə қorqinimsən, azab-okubət künidə baxpanahimsən. Əllər bolsa yər yüzining qət-qətliridin yeningoqa kelidu wə: «Bərhək, ata-bowilirimiz yaloqanqılık həm bimənilikkə mirashorluq kıləsan; bu nərsilərdə həq payda yoktur. □ 20 Insanlar əz-əzигə hudalarnı yasiyalamdu?! Lekin yasioqını Huda əməstur!» — dəydu.

Pərwərdigarning sözining dawami

- 16:16 «Mən... nuroqun belikqılarnı ... nuroqun owqılarnı əwətip...» — «belikqılar» wə «owqılar» bolsa düxmənlərni kərsitudu, əlwəttə. ■ 16:17 Ayup 34:21; Pənd. 5:21; Yər. 32:19 □ 16:18 «yirginqlik nərsiləri... lənətlik nərsiləri...» — butliri qatarlıqlarnı kərsitudu. «Yirginqlik nərsilirinin əlükliri» — bəlkim «Dərwəkə, ərziməslər!» dəp taxliwətkən butlirini yaki xu butlaroqa қurbanlıq kıləsan nərsilərni kərsitixi mumkin. ■ 16:18 Yər. 3:2; Əz. 43:7 □ 16:19 «Bərhək, ata-bowilirimiz yaloqanqılık həm bimənilikkə mirashorluq kıləsan» — «yaloqanqılık həm bimənilik» yənə «sahta ilahılar», butlarnı kərsitudu.

21 — Xunga, mana, Mən bu ketim *bu rəzil həlkə*xə xuni obdan bildürimən, — ularoqa Mening կolum wə küq-kudritimni obdan bildürimən; xuning bilən ular Mening namimning Pərwərdigar ikənlikini bili! □ ■

17

1 Yəhudaning gunahı almas uqluk təmür kələm bilən taxtahtay kəbi yürəklirigə wə kurbangahlıridiki münggüzlərgə oyulqan; ■ **2** balılırimu yexil dərəhlər boyida tikləngən, egiz dənglər üstidə yasiqan *butlirining* kurbangahlırini wə «Axərah»lirini hərdaim seçinidu. □ ■ **3** Mən taqliringlarda wə etizliringlarda, həm bayılıringni həm həziniliringni, — sening «yukiri jaylar»ıngmu buning sirtida əməs — bu qetingdin u qetinggiqə bolqan gunahıng tüpəylidin

□ **16:21** «**Xunga, mana, Mən bu ketim bu rəzil həlkəxə xuni obdan bildürimən, — ularoqa Mening կolum wə küq-kudritimni obdan bildürimən...**» — bu jümlidiki əng mühüm söz «xunga»dur. Əgər kəlgüsidi «yat əllər» Hudani obdan tonuydiqan bolsa, undakta Hudanıñ Өz həlkə bolqan Israil Hudani tonuxi kerək əməsmu? ■ **16:21** Yər. 33:2 ■ **17:1** Yər. 11:13 □ **17:2** ««**Axərah»lar** — bəlkim butpərəslikkə beqixlanoqan dərəhliklərdur. Dərəhlər bəlkim «ayal məbud» xəklidə oyulqan yaki nəkixləngən boluxi mumkin. ■ **17:2** Yər. 2:20

olja boluxka tapxurimən; □ ■ 4 Θzungning xori, Mən sanga təkdim kılqan mirasing ķolungdin ketidu; Mən sən tonumaydiqan bir zeminda seni düxmənliringning ķullukıqa tapxurimən; qünki silər qəzipiməgə ot yekip uni қozojıqlansılər; u mənggүgə kəyidu.■

Birnəqqə hekmətlik səzlər

5 Pərwərdigar mundak dəydu: —

— Adəmgə tayanıqan, adəmning ət-küqini tayanıqı kılqan, kəlbə Pərwərdigardin qətnigən adəmning ħaliqə lənət bolsun! 6 U qəlbayawanda əskən ķara arqa qatkılidlək bolidu; bəht-yahxılık kəlsimu u buni kərməydu; u bəlki qəldiki қаңjırak yərlərdə, adəmzatsız xorluk bir zeminda turidu. 7 Pərwərdigar ola tayanıqan, Pərwərdigarnı tayanıq kılqan adəm bəht-bərikətlik bolidu! ■ 8 U sular boyida tikləngən, erik boyida kəng yiltiz tartıkan dərəhdək; piçoqırım issiktin u ķorķmaydu; uning yopurmaklıri həmixə yexildur; ķuroqakqılık yili u solaxmaydu wə mewə berixtin ķalmaydu.■

9 Kəlb həmmidin aldamqi, uning dawası yoktur. Kimmu uni qüxinəlisun? 10 Mənki Pərwərdigar insan ķelbini kezitip təkxürimən; hərbirsigə ez

-
- 17:3 «Mən taoqliringlarda wə etizliringlarda, həm bayılıkliringni həm həziniliringni... tapxurimən» — baxka birhil tərjemisi: «Dalida turoqan mening teqimni bolsa, həm bayılıkliringni həm həziniliringni... tapxurimən». Israildiki «yükiri jaylar» butpərəslikkə ait, yirginqlik jaylar ola aylan-durulqanidi. ■ 17:3 Yər. 15:13 ■ 17:4 Qan. 28:68; Yər. 15:14; 16:13 ■ 17:7 Zəb. 2:12; 34:8; Pənd. 16:20; Yəx. 30:18 ■ 17:8 Zəb. 1:3

yolliri boyiqə, kılqan əməllirinинг mewisi boyiqə təkşim kılıx üçün, insan wijdanini sinaymən.

□ ■ 11 Huddi əzi tuqmioqan tuhumlarnı besiwalqan kəkliktək, haramdin bayılıqlarоqa erixkən kiximu xundak bolidu; künlirining yerimi etməyla erixkinidin ayrılidu, u ahirida əhmək bolup qikidu. □

12 Xan-xərəplik bir təht, əzəldin yukırıqə tikləngən, dəl bizning baxpanahımız bolqan jaydur; 13 i Pərwərdigar, Sən Israilning ümidişən! Səndin waz kəqkən həmməylən yərgə karap қalidu; Səndin yiraklaşkanlar tuprakta yatkanlar arisida tizimlinidu; qunki ular həyatlıq sulirining mənbəsi bolqan Pərwərdigardin waz kəqkən. ■ 14 Meni sakaytキン, i Pərwərdigar, mən xuning bilən jəzmən sakaytilimən! Meni kutkuzojın, xuning bilən jəzmən kutkuzulimən! — Qunki Əzüng

□ 17:10 «insan wijdanini sinaymən» — «wijdan» ibraniy tilida «bərək» degən bilən ipadilinidu. ■ 17:10 1Sam. 16:7; Zəb. 7:9 □ 17:11 «Huddi əzi tuqmioqan tuhumlarnı besiwalqan kəkliktək...» — baxqa birhil tərjimisi: «Huddi tuhumlarnı besip lekin tərəldürməydiqan bir kəkliktək...». ■ 17:13 Zəb. 73:27; Yəx. 1:28; Yər. 2:13; Yh. 8:8

mening mədhiyəmdursən! □ 15 Mana, ular manga: — Pərwərdigarning söz-bexariti əeni?! Əeni, u əməlgə axurulsun!» — dəydu. ■ 16 Lekin mən bolsam, Sanga əgəxkinimdə «pada bakķuqi» boluxtin ھeq қaqqan əməsmən, wə əjəl künini ھeq arzu kilmioqanmən, — Sən bilisən! Aəqzimdin barlıq qıkkənlər Sening yüz aldingda bolqan. □ 17 Manga wəhİMə bolmioqaysən; külpətlik künidə Sən mening baxpanahimdursən. ■ 18 Manga ziyankəxlik kılouqilar yərgə қarap қalsun, lekin meni yərgə қaratmioqaysən! Ular dəkkə-dükkigə qüxsun, lekin meni dəkkə-dükkigə qüxürmigəysən; ularning bexioqa külpət künini qüxürgəysən; ularni ikki həssilik ھalakət bilən üzül-kesil paqaklap taxlioqaysən! ■

«Xabat» künü — yəni xəmbə künü, yəni dəm

□ 17:14 «**meni kutkuzoqin, xuning bilən jəzmən kutkuzulimən!**» — bu ayəttiki «kutkuzux» hərgiz Yərəmiyaning əz hayatining aman-esən saklinixini tilixila əməs. Muhim ix xuki, u bu ayəttiki gəp bilən 1-11-ayətlərdəki bexarətkə, bolupmu: «Kəlb həmmidin aldamqi, uning dawasi yoktur» degəngə bolqan inkası. U birinqidin əzining, ikkinqidin həlkining kəlbining gunahının toluq tügitilixi (saqaytilixi)ni tiləydi. «Dawasi yok» kəlbni bolsa pəkət həmmigə kadir bir Huda saqaytalaydu. Bu ix dəl «yengi əhdə»din ibarət — 31:31-34ni kərəng. ■ 17:15 Yəx. 5:19; 2Pet. 3:4 □ 17:16 «**pada bakķuqi**» — xübhisizki, pəyəqəmbərning həlkə bolqan rolini kərsitudu. «Lekin mən bolsam, Sanga əgəxkinimdə «pada bakķuqi» boluxtin ھeq қaqqan əməsmən» degənning baxxa birhil tərjimisi: «Mən bolsam, balayı'apətni qüxürük üçün Sanga esilmidim!» ■ 17:17 Yər. 16:19 ■ 17:18 Zəb. 35:4-5; 40:14-15; Yər. 15:15

elix künı — rəhİM pursiti

19 Pərwərdigar manga mundak̄ degən: — Baroqin, Yəhuda padixahliri xəhərgə kiridiqan wə qikidioqan «Həlkning baliliri» degən dərwazida, həmdə Yerusalemning barlıq dərwazilirida turqin, ularqa mundak̄ degin: — □ 20 Pərwərdigarning səzini anglanglar, i muxu dərwazilardın kiridiqan Yəhudanıng padixahliri, barlıq Yəhuda wə Yerusalemda turuwatkan halayık! 21 Pərwərdigar mundak̄ dəydu: — Θz jeninglarqa həzi bolunglar! «xabat» künidə həqkandak̄ yükni kətürmənglar, Yerusalemning dərwaziliridin həqnərsini epkirmənglar; ■ 22 xabat künlidə əyliringlardın həq yükni kətürüp elip qıkmanglar, wə həqkandak̄ əmgək kılmanglar; bəlki Mən ata-bowiliringlarqa buyruqinimdək, xabat künini Θzümgə ataloqan mukəddəs bir kün dəp karanglar. □ ■ 23 Lekin ular həq anglimiqan yaki կulaқ salmioqan, bəlki anglimaslikka həm tərbiyini կobul kılmaslikka boynini կattik kılqan. ■ 24 Xundak̄ boliduki,

□ 17:19 «**xabat künı**» — bu bexarət (19-27-ayət)ning temisi «xabat künı», yəni xəmbə künı, yəni dəm elix künı. Huda muxu yerdə bu kün arkılıq həlkigə mehîr-xəpkitini kərsətməkqi. ■ 17:21 Nəh. 13:19 □ 17:22 «**xabat künlidə əyliringlardın həq yükni kətürüp elip qıkmanglar, wə həqkandak̄ əmgək kılmanglar...** **xabat künini Θzümgə ataloqan mukəddəs bir kün dəp karanglar**» — okurmənkərgə ayanki, Huda Musa pəyoqəmbər arkılıq Yəhudiyalarqa, «xabat künı» (xəmbə künı)ni Θzini seçinixka, həqkandak̄ mehnət kılmay hər adəm wə mal-waran-nıng dəm alidioqan künı bolsun dəp buyruqan. ■ 17:22 Mis. 20:8; 23:12; 31:13; Θz. 20:12 ■ 17:23 Yər. 11:10; 13:10; 16:12

silər awazimni kəngül կոյуп anglisanglar, — dəydu Pərwərdigar, — yəni xabat künidə xəhər dərwaziliridin һeq yüksni elip kirmisənglar wə һeq əmgək kilməslək arkılıq xabat künini Manga pak-mukəddəs bir kün hesablisanglar, **25** bu xəhər dərwaziliridin Dawutning təhtigə oluridiqan padixahlıri wə əmirliri jəng һarwilirioqa olturup wə atlaroqa minip kiridu; ular, ularning əmirliri, Yəhudadikilər wə Yerusalemda turuwatkanlarmu kirip-qikixidu; bu xəhər mənggü awat bolidu.

■ **26** Xundak qilsanglar, həlkələr Yəhuda xəhərliridin, Yerusalem ətrapidiki yezilardin, Binyaminning zeminidin, *oğrəbtiki* «Xəfəlah» egizlikidin, jənubtiki *taoqlıktın*, Yəhudadiki jənubiy bayawanlardın Pərwərdigarning əyigə «kəydürmə կurbanlık»lar, «inaklıq կurbanlıkları», «axlıq հədiyə»lər wə huxbuylarni tutup, *Pərwərdigarоја bolоjan* rəhmətlirini eytixka kiridiqan bolidu. **27** Lekin silər Manga կulaқ salmisanglar, yəni xabat künini Өzümgə pak-mukəddəs hesablimay, xabat künidə Yerusalemning dərwaziliridin yük kətürüp kirsənglar, əmdi Mən dərwazilaroqa bir ot yakımən, u Yerusalemdiki ordilarni yəwetidu,

uni həq əqürəlməydu. □

18

Sapalqidin aloqan sawaq

¹ Bu səz Pərwərdigardin Yərəmiya ola kelip, mundak deyildi: —

² «Ornungdin tur, sapalqining əyigə qüxkin, Mən sanga səzlirimni anglitimən».

³ Xunga mən sapalqining əyigə qüxtum; wə mana, sapalqi əqaltək üstidə bir nərsini yasawatkanidi. ⁴ U seqiz laydin yasawatkan qaqa turup-turup köli astida buzulatti. Xu qəoşa sapalqi xu laydin əzi layik kərgən baxka bir қaqını yasaytti.

⁵ Wə Pərwərdigarning səzi manga kelip mundak deyildi: — ⁶ «I Israil jəməti, bu sapalqi қılqandək Mən sanga қılalmamdim? — dəydi Pərwərdigar. — Mana, seqiz layning sapalqining қolida bolqinoqla ohxax, silər Mening

□ 17:27 «Lekin silər Manga կulak salmisanglar, yəni xabat künini Өzümgə pak-mukəddəs hesablimay, ... əmdi Mən dərwazilaroqa bir ot yakımən, u Yerusalemдiki ordilarnı yəwetidu...» — bu 19-27-ayətlərning intayın muhim bir alahidiliyi wə əhəmiyyəti bar. Pərwərdigar Israiloşa mehri-xəpkitini bildürük üqün, Өz Təwrat-kanununing tələplərini pəkət birlə pərmanoqa, yəni «habat künini hərmətlənglər» degəngə yiqinqaqlaydu; ular pəkət muxu addiy tələpkila əməl kilsə, U ularning pəs əhwalini pütünləy əzgərtələydi. Xundak bolsimu, ular bəribir yənilə bu kiçik pərmanoqa əməl қılalmıqan. Adəmlərning insaniy gunah təbiiti hərdaim xundak tur!

ḳolumdisilər, i Israel jəməti. ■ 7 Bəzidə Mən məlum bir əl, məlum bir məmlikət tooqruluk, yəni uning yulunuxi, buzuluxi wə ḥalak ḳilinixi tooqruluk səzləymən; ■ 8 xu qaoq Mən agahlandıroqan xu əl yamanlıqidin towa kılıp yansa, Mən ularoqa kilməkqi bolqan yamanlıqtin yanımən. 9 Mən yənə bəzidə məlum bir əl, məlum bir məmlikət tooqruluk, yəni uning ḳuruluxi wə tikip əstürülüxi tooqruluk səzləymən; 10 xu qaoq xu əl kəz aldimda yamanlık kılıp awazimni anglimisa, Mən yənə ularoqa wədə kiloqan, ularni bərikətlitməkqi bolqan yahxiliqtin yanımən.

11 Əmdi hazır Yəhudadikilərgə wə Yerusalemdə turuwatkanlaroqa mundak degin: — «Pərwərdigar mundak dəydu: — Mana, Mən silərgə yamanlıq təyyarlawatımən, silərgə ḳarxi bir pilan tüziwatımən; xunga hərbiringlar rəzil yolunglardın yeninglar, yolliringlarnı wə kilmixliringlarnı tüzitinglar.■

12 — Lekin ular: «Yak! Ham hiyal kılma! Biz əz pilanlırimizə qəgixiwerimiz, əz rəzil kənglimizdiki jahillikimiz boyiqə kiliwerimiz» — dəydu.□ ■

13 Xunga Pərwərdigar mundak dəydu: — Əllər arisidin: «Kim muxundak ixni anglap bakkən?!» dəp soranglar. «Pak kız» Israel dəhxətlik yirginqlik ixni kiloqan! ■ 14 Liwan karlırları aydaladıktı kiyalıqtın yokap ketəmdü? Uning yi-

■ 18:6 Yəx. 45:9; 64:8; Rim. 9:20 ■ 18:7 Yər. 1:10 ■ 18:11
2Pad. 17:13; Yər. 7:3; 25:5; 26:13; 35:15 □ 18:12 «Yak! Ham
hiyal kılma!» — ibraniy tilida «Yak! Ümid yok!». ■ 18:12
Yər. 2:25 ■ 18:13 Yər. 2:10

rakṭin qüvkən muzdək suliri կurup ketəmdu?
 15 Lekin Mening həlkim bolsa Meni untuqan; ular yok bir nərsilərgə huxbu yaxıdu; mana, bular ularnı yaxawatqan yolidin, yəni kədimdin bolqan yollardin putlaxturup, kətürülüp tüz kiliñmioqan bir yolda mangduroqan. ■ 16 Xuning bilən ularning zeminini dəhxət basidioqan həm daim kixilər ux-ux kılıdiqan obyekt kiliđu; uningdin etüwatqanlarning həmmisini dəhxət besip, bexini qaykixidu. □ ■ 17 Mən huddi xərkətin qıkkən xamaldək ularnı düxmən aldida tarkitiwetimən; Mən balayı'apət künidə ularoğa yüzümni əməs, bəlki arkamni kılımən». □ ■

Yərəmiya əzигə ziyankəxlik kılıqulaların yamanlığını əz bexioja qüxürüxini tiləydi

18 Kixilər: «Kelinglar, Yərəmiyaşa կest kiliayli; qünki ya kahinlardin կanun-tərbiyə, ya danixmənlərdin əkil-nəsihət ya pəyoqəmbərlərdin söz-bexarət kəmlik kilmaydu. Kelinglar, tilimizni bir kiliip uning üstidin

-
- 18:15 Yər. 2:32; 3:21; 6:16; 13:25 □ 18:16 «... ularning zeminini dəhxət basidioqan həm daim kixilər ux-ux kılıdiqan obyekt kiliđu; uningdin etüwatqanlarning həmmisini dəhxət besip, bexini qaykixidu» — bu hərikətlər (ux-ux kiliç, baxni kaykix) bəlkim həyran bolqanlığı, yaki mazaq kılıqanlığını bildürudu. ■ 18:16 Yər. 12:11; 19:8; 49:13; 50:13 □ 18:17 «xərkətin qıkkən xamal» — Kanaanda (Pələstində), adətə həmmmini կurutidioqan, qang-topa tarkitidioqan dəhxətlik xamal bolidu. ■ 18:17 Yəx. 27:8; 29:6; Yər. 4:11,12,13; 13:24

xikayət kılıyli, uning səzliridin həqkaysisi ola
küläk salmaylı» — deyixti. □ ■

19 — I Pərwərdigar, manga küläk salğaysən;
manga қархилиxidiqənlarning dəwətqanlarını
angliqəysən. **20** Yahxilikka yamanlıq
kılıx bolamdu? Qünki ular jenim üçün
ora kolioqan; mən ularoqa yahxi bolsun
dəp, oqəzipingni ulardin yandurux üçün
Sening aldingda *dua kılıp* turoqanlıqımı
esingdə tutkaysən. **21** Xunga baliliringni
kəhətqılıkkə tapxuroqəysən, kılıqning bisiqə
elip bərgəysən; ayalliri baliliridin juda
kılınip tul qalsun; ərliri waba-əlüm bilən
yokalsun, yigitlər jəngdə kiliqlansun. ■

22 Ularning üstigə basmıqılarnı elip kəlginingdə
əyliridin nalə-pəryad anglansun; qünki ular
meni tutuxka ora kolioqan, putlirim üçün
kismaklarnı yoxurun saloqan. **23** Əmdi Sən, i
Pərwərdigar, ularning meni kətl kılıxka bolğan
kəstlirining həmmisini obdan bilisən; ularning
kəbihliklirini kəqürmigəysən, ularning
gunahlarını kəzüng aldidin yumiqəysən; bəlki
ular Sening aldingda yıkitilsun; oqəziping

□ **18:18** «**Kelinglar, Yərəmiyaqa kəst kılıyli; qünki
ya kahınlardın қанун-tərbiyə, ya danixmənlərdin
əkili-nəsihət ya pəyəqəmbərlərdin səz-bexarət kəmlik
kilmaydu**» — ular Yərəmiyanı kəstləp əltürükə bahana-səwəb
tapmaqçı idi. Kerünərlikki, xu qaqdiki Təwrat-қanun
əgitidiqən kahınlar, «danixmənlər» wə atalmix «pəyəqəmbərlər»
Yərəmiyanıng sezi toqruluk süküt ķılatdı yaki ularoqa zit
səzlərni ķılatdı. Ular: «Biz bəribir diniy adəmlərmiz, diniy
ərbablarning səzini anglawatımız» dəp Hudanıng səzini rət
kılıp Yərəmiyanı əltürüxnı kəstləydi. ■ **18:18** Yər. 9:7; Mal.
2:7 ■ **18:21** Zəb. 109:10

qüxkən künidə ularnı bir tərəp ķiloqaysən.

19

Qeķiloqan kozidin aloqan sawak

¹ Pərwərdigar mundak dəydu: — Baroqin, sapalqidin bir sapal kozini aloqin; andin əlning aksaқalliridin wə kahinlarning aksaқalliridin birnəqqini apirip, ² «Sapal parqiliri» dərwazisioqa yekin bolqan «Hinnomning oqlining jiloqisi»qa berip xu yerdə Mən sanga eytidioqan səzlərni jakarlioqin. □

³ Mundak degin: — Pərwərdigarning səzini anglanglar, i Yəhūdaning padixahliri wə Yerusalemdikilər! Samawi қoxunlarning Sərdarı bolqan Pərwərdigar, Israilning Hudasi mundak dəydu: — Mana, Mən muxu yərgə balayı'apətni qüxürimənki, kimki uni anglisila қulaklıri zingildap ketidu. ■ ⁴ Qunki bu həlk Məndin waz keqip, bu yərni Manga «yat» ķiloqan, uningda nə əzliri, nə ata-bowiliri, nə Yəhuda padixahliri həq tonumioqan baxka ilahlaroqa huxbuy yakğan; ular bu yərni gunahsızlarning қanlıri bilən tolduroqan.

□ **19:2 «Hinnomning oqlining jiloqisi»** — bəzidə «Hinnomning jiloqisi» (ibraniy tilida «Gə-Hinnom») dəp atıldı. Kərünüp turuptiki, bəlkim sapalqlar xu yerdə sapal parqilirini taxliwetətti. Keyin, həlk xu yərgə hərhil əhlətlərni təkkəqkə, u yər «dozah»ning bir simwoli bolup қaloqan. Xuning bilən «gə-hinnom» degən səz «dozah»ni bildüridiqan səz bolup қaloqan. Ərəb tili arkılık bu səz «jəhənnəm» xəklidə uyqur tilioqa kirdən. ■ **19:3 1Sam. 3:11; 2Pad. 21:12**

■ 5 Ular Baalqa əz balilirini kəydürmə kurbanlıqlar süpitidə kəydürüx üçün Baalning «yükiri jaylar»ini կuroqan; Mən bundak bir ixni һeqqaqan buyrup bakmioqan, һeq eytmioqan, u hərgiz oyumoqa kirip bakmioqan. ■ 6 Xunga mana, xundak kūnlər keliduki, — dəydu Pərwərdigar, — bu yər kəlgüsidi «Tofət», yaki «Hinnomning oqlining jiloqisi» dəp atalmayıdu, bəlki «Kətl jiloqisi» dəp atılıdu. ■ 7 Mən bu yerdə Yəhuda həm Yerusalemning pilantədbirlirini կuruk kiliwetimən; Mən ularni düxmənlirining kiliqi bilən, yəni janlirini izdigüqilərning kolida yıkitimən; Mən jəsətlirini asmandiki uqar-kanatlaroqa wə yər-zemindiki haywanatlaroqa ozuk boluxka beriwetimən.

■ 8 Mən bu xəhərni dəhxət basidioqan həm kixilər ux-ux կilidioqan obyekt կilimən; uningdin ətüwatqanlarning həmmisi uning barlık yara-wabaliri tüpəylidin dəhxət besip üvkirtidu. ■ 9 Mən ularni düxmənlirining həm janlirini izdigüqilərning kattik կistaydioqan korxawining besimi astida oqlullirining gəxini həm կızlirining gəxini yəydiqan կilimən, ularning hərbiri əz yekininin gəxini yəydu. ■ 10 Əmdi sən əzüng bilən billə aparqan həmrəhliringning kəz aldida һeliki kozini qekiwətkin; ■ 11 xundak կilip ularoqa mundak degin: — Samawi կoxunlarning Sərdarı bolοqan Pərwərdigar mundak dəydu: — Birsi sapalqining kozisini կaytidin һeq

■ 19:4 Yəx. 65:11; Yər. 2:13,17,19; 5:7,19; 7:6; 15:6; 17:13

■ 19:6 Yər. 7:32 ■ 19:7 Yər. 15:3; 16:4 ■ 19:9 Law. 26:29; Kan. 28:53; Yioq. 4:10

yasiyalmoqudək dərijidə qekiwətkinidək Mənmu bu həlk wə bu xəhərni xundak qekiwetimən. Ular jəsətlirini Tofəttə kəmidu, hətta kəmgüdək yər կalmioquzə. ■ 12 Mən bu yərni wə buningda turuwatqanlarnimu muxundak կilimən, — dəydu Pərwərdigar, — bu xəhərni Tofətkə ohxax կilimən. □ 13 Yerusalemdiki əylər wə Yəhuda padixahlırların eyliri, — yəni ularning əgziliridə turup asmandiki barlık yultuz-səyyarılərgə huxbuy yaklaşan wə Məndin baxqa yat ilahlaroqa «xarab hədiyə»lərni təkkən barlık eyliri huddi Tofət degən jaydək bulqanoqan jaylar bolidu. ■

14 Wə Yərəmiya Pərwərdigar uni bexarət berixkə əwətkən Tofəttin կayıtip kelip, Pərwərdigarning əyining հոylisioqa kirip turup barlık həlkə mundak dedi: 15 — Samawi կoxunlarning Sərdari bolovan Pərwərdigar, Israilning Hudasi mundak dəydu: — Mana, Mən bu xəhər wə uning barlık xəhərlirigə կarap eytən balayı'apətning həmmisini ularning bəxiqə qüxürimən; qünki ular boynini կattik կilip Mening səzlirimni həqqaqan anglimioqan. ■

■ 19:11 Yər. 7:32 □ 19:12 «Tofət» — bu yər toopruluq 7:31ni wə izahatni kərüng. «Tofət» degən söz ibraniy tilida «oqak» həm «uyat» degənnimə bildüridu. U yənə «tükürük» degən sezning ahəngiqimə ohxap ketidu. Bu yər «Hinnomning oqlı (Ibn-Hinnom)ning jiloqisi»qə jaylaxşan, Yerusalem xəhirining jənubiy təripidə idi. Həlk axu yerdə əhlətlərni wə napak nərsilərni taxlap kəydürətti. Xuning bilən u intayin «haram», əng bulqanoqan jay dəp hesablandı. ■ 19:13 Yər. 7:18

■ 19:15 Yər. 7:26; 17:23

20

*Yərəmiyaning dərrigə besilip, kamap
köyuluxi*

¹ Əmdi Immərning oqlı, kahin Paxhur — u Pərwərdigarning əyidə «amanlık saklax begi»mu idi, Yərəmiyaning bu bexarətlərni bərgənlikini anglidi. ² Paxhur Yərəmiya pəyələmbərni uroquzdi wə uning putini Pərwərdigarning əyidiki «Binyaminning yukarı dərwazisi»ning yenidiki taşakka saldı. □

³ Ikkinqi kuni, Paxhur Yərəmiyani taşaktaın boxattı; Yərəmiya uningoşa: — Pərwərdigar ismingni Paxhur əməs, bəlki «Magor-missabib» dəp atidi, dedi. □ ⁴ — Qünki Pərwərdigar mundak dəydu: — Mana, Mən seni əzünggə wə barlıq aqiniliringgə wəhimə saloquqi obyekt ərimən; ular düxmənlirining əqli bilən yiklidü; sən ez kəzüng bilən buni kərisən; Mən barlıq Yəhudani Babil padixaḥının qolioqa tapxurimən; u ularnı Babiləqə sürgün əlip elip ketidü həmdə ularnı əqli bilən uridu.

⁵ Mən bu xəhərning həmmə bayılıkları — barlıq məhsulatlari, barlıq əmmət nərsiliri wə Yəhuda padixaḥirining barlıq həzinilirini düxmənlirining qolioqa tapxurimən; ular ularnı

-
- **20:2 «Paxhur Yərəmiya pəyələmbərni ... taşakka saldı»** — «taşak» ibraniy tilida «burioquq» degən bolup, pəkət adəmning putlirini tutupla əlməy, yənə bəlkim bədinini burap adəmni kiyinaydioğan birhil əswab idi. □ **20:3 «Pərwərdigar ismingni Paxhur əməs, bəlki «Magor-missabib» dəp atidi»** — «Paxhur»ning mənisi bəlkim «ərkinlik». «Magir-missabib» — «tərəp-tərəplərni wəhimə basidu» degən mənidə.

olja կilip buliwelip Babiloqa elip ketidu. ■ 6 Sən bolsang, i Paxhur, həmmə əydikiliring birgə sürgün bolup ketisilər; sən Babiloqa kelişən; sən xu yerdə dunyadin ketisən, xu yərgə kəmülisən; sən həm sening yaloqan bexarətliringgə կulak saloqan aqiniliringmu xundak bolidu.

Yərəmiya yənə dad kətüridu

7 I Pərwərdigar, Sən meni կayıl կilip *pəyəqəmbərlikkə* kəndürdüng, mən xundakla kəndürüldüm; Sən məndin zor kəlding, xundakla oğelibə կilding; mən pütün kün tapa-təninig obyekti bolimən; həmmə kixi meni mazak կilidu. □ 8 Mən կaçanla söz կılsam, «Zorawanlıq həm bulangqılıq kelidu» dəp jakarlixim kerək; xunga Pərwərdigarning sözü meni pütün kün ahanət wə məshirining obyekti կilidu. ■ 9 Lekin mən: «Mən uni tiləqə almamışəm, wə yaki Uning nami bilən ikkinqi söz կilmamışəm» desəm, Uning sözü կəlbimdə lawuldap ot bolup, səngəklirimgə կapsalıqan bir yalkun bolidu; iqimqə siqduruxka հəlim

■ **20:5** Yər. 15:13; 17:3 □ **20:7** «**Sən meni ... kəndürdüng...**» — «kəndürdüng» degən bu sözni xərhələx səl təs. Adəttə u «ezitkuluk կili», «aldax» degənni bildüridu. Təwrat, «Hox.» 2:14-ayəttə bolsa u «kəngül elix»ni bildüridu. Təwəndiki ayətlər (8-13)gə կarioqanda Huda Yərəmiyani heq aldimidi — uning pəyəqəmbərlikining jama-muxəkkətlikini aldin'ala uningoqa kərsətkən (məsilən, 1-babta). Xunga bizningqə «kəndürük» toqra kelidu; xundak deginimiz bilən, Yərəmiya muxu yerdə bəlkim, «manga duq kəlgən jama-muxəkkətlər əslİ oyliqinimdin kəp», «Sən meni aldap կoydung» degənni puritip dadlıqan boluximu mumkin. ■ **20:8** Yəx. 57:4

ķalmay, eytmay qidap turalmaymən. **10** Xundak, kiliwerimən, gərqə mən nuroqun kixilərning piqirlaxkən ķəstlirini anglisammu; tərəp-tərəplərni wəhİMƏ basidu! «Uning üstdin ərz ķilinglar! Uning üstdin ərz ķılaylı!» dəp, barlıq ülpət-həmrahlırim putlixip ketiximni paylap yürməktə; ular «U bəlkim aldinar, xundak boloqanda biz uning üstdin əLIBƏ ķilimiz, uningdin intikam alalaymız» deyixiwatidu.

□ **11** Lekin Pərwərdigar bolsa կudrətlik wə dəhəxtlik bir palwandək mən bilən billidur; xunga manga ziyankəxlik ķiloquqilar putlixip əLIBƏ kılalmaydu; ular muwəppək iyət ķazanmioqaqka, ķattık hijil bolup yərgə karap қalidu; ularning bu rəswaqılıkı mənggülük bolup, hərgiz untilmaydu. ■ **12** Əmdi Sən, i həkkaniylarnı sinaydiqan, insanning wijdani wə қəlbini kəridioqan samawi қoxunlarning Sərdari boloqan Pərwərdigar, ularning üstigə boloqan kisasingni manga kərgüzgəysən; qünki mən dəwayimni aldingoqa қoyoqanmən. □ ■

13 Pərwərdigarnı kūy eytip mahtanglar, Uni mədhiyilənglər; qünki U namrat kixini rəzillik ķiloquqılardın ķutkuzoqan. □

□ **20:10 «tərəp-tərəplərni wəhİMƏ basidu»** — ibraniy tilida «magor-missabib». 3-ayəttiki izahatni körüng. ■ **20:11**

Yər. 1:8,19; 15:20; 17:18; 23:40 □ **20:12 «həkkaniylarnı sinaydiqan, insanning wijdani wə қəlbini keridioqan...»**

— «wijdan» ibraniy tilida «berək» degən səz bilən ipadilinidu.

■ **20:12** Yər. 11:20; 12:3; 15:15; 18:19-23 □ **20:13 «U namrat kixini rəzillik ķiloquqılardın ķutkuzoqan»** — «namrat kixi» bəlkim Yərəmiyanıñ əzini kərsitudu.

Kəməktin qikip yənə qüxkünlükkə qüxüx

14 Mening tuqulqan künümğə lənət bolsun; apam meni tuqşan künü mubarək bolmisun!

■ **15** Atamoşa həwər elip: «sanga oqul bala tuquldi!» dəp uni alamət xadlanduroqan adəmgə lənət bolsun! ■ **16** Bu adəm Pərwərdigar rəhim kilmay qulatşan xəhərlərdək bolsun; u ətigəndə nalə, qüxtə alakzadilik quşanlarını anglisun — □ ■ **17** qunki u meni baliyatkudin qüxkinimdila əltürüwətmigən; apam menin gərüm bolsiidi, uning ķorsiki mən bilən təng həmixə qong bolsiidi! **18** Nemixka mən jamaxəkkət, azab-okubətni kərüxkə, künlirimni hijalət-ahənət iqidə ətküzüxkə baliyatkudin qikkəndimən? ■

21

Pərwərdigar Yerusalemni düxmənlərgə tapxuridu

¹ Padixah Zədəkiya Malkiyaning oqlı Paxhurni həm Maaseyahning oqlı, kahin Zəfaniyani

■ **20:14** Yər. 15:10 ■ **20:15** Ayup 3:3 □ **20:16** «**Atamoşa** həwər elip: «**Sanga oqul bala tuquldi!**» dəp uni alamət xadlanduroqan adəmgə lənət bolsun! (15-ayət) **Bu adəm Pərwərdigar rəhim kilmay qulatşan xəhərlərdək bolsun...**» — pəyəqəmbərning əzininq kəyəq-ħəsrəttin qikşan bu aqqıq səzlirini xübhisizki, Hudaninq yolyorukı bilən biz üçün hatiriligini bilən, biz: «Huda bularni qoşum əməlgə axurqan», dəp ķarimaymiz. Pəyəqəmbərning bu səzlirini hatiriləxtiki məksiti bizning pəyəqəmbərning xunqə kiynilip kətkənlikini obdan qüxiniximiz üqündür. ■ **20:16** Yar. 19 ■ **20:18** Ayup 3:20

əwətkəndə, Yərəmiyaqə Pərwərdigardin təwəndiki munu bir səz kəldi: — □ ² (*Ular:* «Biz üçün Pərwərdigardin yardım sorioqin; qunki Babil padixahı Nebokadnəsar bizgə hujum kılıdu; Pərwərdigar Əzining *ətkənki* karamət kılqan ixliri boyiqə, bizgimu ohxax muamilə kılıp, uni yenimizdin yandurarmikin?» — *dəp soridi.* ³ Yərəmiya ularoq: — Zədəkiyaqə mundak dənglər, — dedi)

⁴ — Israelning Hudasi Pərwərdigar mundak dəydu: — Mana, Mən kolliringlar tutqan, silərni қorxiwalqan Babil padixahı həm kaldiyılrgə sepil sırtida jəng kılıxqa ixlitidioqan, jəng қoralliringlarnı қayriwetimən wə bularni bu xəhərning otturisida yiqiwalimən; □

⁵ Mən Əzümmu sozulqan կolum wə küqlük bilikim bilən, oqəzipim bilən, կehrim bilən wə həssiləngən aqqikim bilən silərgə jəng kılımən! ⁶ Mən bu xəhərdə turuwatqanları, insan bolsun, haywan bolsun urımən; ular dəhxətlik bir waba bilən elidu. ⁷ Andin keyin, — dəydu Pərwərdigar, — Yəhuda padixahı Zədəkiyani, hizmətkarlırını, həlkəni, yəni bu xəhərdə wabadın, kiliqtin wə

□ **21:1 «Malkiyaning oolı Paxhur»** — demisəkmu, bu 20-babtiki «Paxhur» əməs; lekin bu Paxhurmumu keyinkı wəkitlarda Yərəmiyaqə ziyankəxlik kılıdiqan adəm bolidu (29:25-27ni kərung). «Zəfaniya» bolsa əzining mustəkil kəzkarixi yok bolqan yənə bir «yumilaq tawuz»qə ohxaydu. (29:29diki wəkəni kərung). U bəlkim ahirdə Babilning «kərəwul begi» təripidin əlümğə məhkum kılınoqan «Zəfaniya»qə ohxax adəm idi (52:24-27ni kərung). □ **21:4 «kaldiyılər»** — demisəkmu, «kaldiyılər» Babilliklarnı, bolupmu Babil ləxkərlərini kərsitudu.

kəhətqiliktin kəlip қалоңanlar bolsa, Mən ularni Babil padixahı Neboқadnəsarning қолиңа, ularning düxmənlirinинг қолиңа wə jenini izdigüqilərning қолиңа tapxurimən; Neboқadnəsar ularni қılıq tioğı bilən uridu; u nə ularni ayimaydu, nə ularoğa iqini həq aqritmaydu, nə rəhİM kilmaydu.

8 Lekin sən bu həlkə mundak deyixing kerək: «Pərwərdigar mundak dəydu: — Mana, Mən aldinglarda həyat yoli wə mamat yolını salımən; □ **9** kim bu xəhərdə қalmakçı bolsa, қılıq, kəhətqilik wə waba bilən əlidu; lekin kim xəhərdin qıkıp, silərni қorxiwalıqan kaldıylərgə təslim bolsa, u həyat əlidu; uning jeni əzигə aloğan oljidək bolidu. ■ **10** Qünki Mən bu xəhərgə yahxılıq üçün əməs, bəlki yamanlıq қılıx üçün yüzümni қaratkuzdum, — dəydu Pərwərdigar; u Babil padixahının қолiңa tapxurulidu, u uni ot selip kəydüriwetidu.

Or didikilər toqrluluq

11 Wə Yəhuda padixahının jəməti toqrluluq Pərwərdigarning səzini anglangalar: — **12** I Dawutning jəməti, Pərwərdigar mundak dəydu: — hər ətigəndə adalət bilən həküm qıkiringlar, bulanoğan kixini əzgütqining қolidin կutkuzunglar; bolmisa, қılqanlıringlarning rəzilliki tüpəylidin, kəhrim partlap, ottək həmmmini kəydüridu; uni əqürələydiqan

□ **21:8** «lekin sən bu həlkə mundak deyixing kerək» — «bu həlk» Yerusalemda қamılıp қaloğan həlkni kərsitudu. ■ **21:9**

heqkim bolmaydu; □ ■ 13 Mana, Mən sanga karxidurmən, i jiloqa üstidə, tüzləngliktiki kiyada olturoquqi, yəni «Kim üstimizgə qüxüp hujum kılalisun, kim əylirimizgə besip kirəlisun?!» degüqi, — dəydu Pərwərdigar. □ 14 Mən silərning kilmixinglarning mewisi boyiqə silərgə yekinlixip jazalaymən, — dəydu Pərwərdigar; wə Mən uning ormanlıkida bir ot yakımən, u bolsa uning ətrapidiki həmmmini kəydürüp tügitidu. □ ■

22

□ 21:12 «I Dawutning jəməti, ...: — hər ətigəndə adalət bilən heküm qıkırınglar» — қarıqanda, padixaḥning sotları ətigəndə etküzülətti. Yənə kelip «hər ətigəndə» degən ibarə bəlkim «adalət birlinqi ix bolsun, hər künidə əng muhim ix bol-sun» degən kəqmə mənidə ixlitlgən boluxi mumkin. ■ 21:12
Yər. 22:3 □ 21:13 «jiloqa üstidə... kiyada olturoquqi...» — bizningqə bu ordida olturoqan padixaḥ-əmirlərni kərsitudu. Əslidə padixaḥ ordisining қuruluxi üçün, Yerusalemдiki ikki taq arisidiki kiqik jiloqa «tüzlənglik» kılıp tindurulqan andin uning üstigə orda қurulqan. Xundak kılıp Kidron jiloqisi üstidə, — yəni «pələkkə takaxşan» bir intayinbihətər jayda — orda kərünətti. Demək, bu səzlər padixaḥ həm ordidiliklərgə eytilqan boluxi kerək. Bəzi tərjimanlar bu ayət Yerusalem xəhiriini kərsitudu, dəp əkaraydu. Padixaḥning ordisining alahidə əhwali wə kəynidiki ayətlərgə қarıqanda, bizningqə u ordidiliklərning əzlirini kərsitudu. □ 21:14 «Mən uning ormanlıkida bir ot yakımən» — «ormanlık» nemin kərsitudu? Ordining bir pəhri bolqan Sulayman padixaḥ bina kılqan həywətlik «Li-wan ormanlıqı əyi» (Liwanning kədir yaqılıqidin yasaloqan) idi. 22:6nimu kərünk. ■ 21:14 Yər. 17:27

Padixahğa eytiloqan bir söz

¹ Pərwərdigar manga mundaq dedi: «Baroqin, Yəhuda padixahınınıñ ordisiqa qüxüp bu sözni xu yerdə kılɔqin: — □ ² Pərwərdigarning sözini angla, i Dawutning təhtigə olturoqı, Yəhuda padixahı — Sən, ələmdar-hizmətkarlıring wə muxu dərwazilardin kirip-qikidiqan həlkinq, — ³ Pərwərdigar mundaq dəydu: Adalət wə həkkaniyilik yürgüzünglar; bulanoman kixini əzgütqining kölidin kutkuzunglar; musapirlarnı, yetim-yesirlerni wə tul hotunlarnı həq harlimanglar yaki bozək kilmanglar, gunahsız կanınlarnı bu yerdə təkmənglar. ■ ⁴ Silər bu əmrlərgə həkikətən əməl kilsanglar, əmdi Dawutning təhtigə olturoqan padixahılar, yəni ular, ularning əməldar-hizmətkarlıri wə həlkı jəng hərwilirioqa olturup wə atlarqa minip bu əyning dərwaziliridin kirip qikixidu. □ ■ ⁵ Bırak silər bu səzlerni anglimisanglar, Mən Əz namım bilən kəsəm iqbənki, — dəydu Pərwərdigar, — bu orda bir harabə bolidu. □ ⁶ Qünki Pərwərdigar Yəhuda padixahınınıñ öyi

-
- **22:1 «Baroqin, Yəhuda padixahınınıñ ordisiqa qüxüp bu sözni xu yerdə kılɔqin»** — bizningqə, bu söz bəlkim Zədəkiyadin ilgiriki bir padixahğa eytiloqan bolsa kerək, qünki bu söz birhil «kutkuzux» ümidiñi elip kelətti; lekin 21-bab, 12-14-ayətlərdə Zədəkiya pəkət «jazalax»ni kütidü (uningqə ikki hil jaza elip kelinidu). ■ **22:3** Yər. 7:6; 21:12 □ **22:4 «Dawutning təhtigə olturoqan padixahılar, yəni ular, ularning əməldar-hizmətkarlıri...»** — muxu yerdiki «ular» ibraniy tilida «u». Məlum bir zamanda Dawutning təhtigə olturoqan padixah pəkət bir bolidu, əlwəttə. ■ **22:4** Yər. 17:25 □ **22:5 «Mən Əz namım bilən kəsəm iqbənki..»** — ibraniy tilida «Mən Əzüm bilən kəsəm iqbənki...».

toopruluk mundak dəydu: — Sən Manga huddi Gilead, Liwanning qoikkisidək bolqining bilən, bərhək Mən seni bir qəl-bayawan, adəmlər waz kəqkən xəhərlərdək kılımən. □ 7 Mən hərbiri yahxi қorallanqan wəyran қiloquqilarnı sanga қarxi əwətimən; ular «esil kedirliringni» kesiwetip, otka taxlaydu. □ ■ 8 Nuroqun əllər bu xəhərdin ətüp, hərbiri yekinidin: «Nemixə Pərwərdigar bu uluq xəhərni bundak қılqandu?» dəp soraydu.■

9 Wə ular jawabən: «Qünki ular Pərwərdigar Hudasining əhdisidin waz keqip, baxka ilahılarqa qoqunuq ularning қullukçıqla kırğən» — dəydu.

1-bexarət — Yəhəoahəz padixaħning jazası

10 Əlginigə yiqlimanglar, uning üçün ah-zarlimanglar; bəlki sürgün bolqını üçün kattık yiqlanglar, qünki u əz yurtioqa həqkaqan

- 22:6 «**Sən Manga huddi Gilead, Liwanning qoikkisidək...**» — Gilead wə Liwan güzəl ormanlıkları bilən dangki qılıqan jaylardur. Yukirida eytkinimizdək, padixaħning ordisi hərhil yaqqaqlar bilən bezəlgənidir. □ 22:7 «**Mən hərbiri yahxi қorallanqan wəyran қiloquqilarnı sanga қarxi əwətimən; ular «esil kedirliringni» kesiwetip, otka taxlaydu**» — ordidiki qiraylıq yaşaq tüwrük-yasaklar toopruluk yukirik 6-ayəttiki izahatni kərüng. ■ 22:7 Yər. 15:6 ■ 22:8 Kan. 29:23; 1Pad. 9:8

ķaytip kəlməydu. □ 11 Qünki Yəhuda padixahı Yosiyaning oqlı, yəni atisi Yosiyaning orniqə təhtigə olturoqan, bu yərdin sürgün bolοqan Xallum toqruluk Pərwərdigar mundak dəydu: U hərgiz bu yərgə ķaytmaydu; □ 12 qünki u əsir ķilinip apirləqan yurtta əlidu, u bu zeminni ikkinçi kərməydu. □

□ 22:10 «Əlginigə yioqlimanglar, uning üqün ah-zarlimanglar; bəlkı sürgün bolοqını üqün ķattık yioqlanglar...» — (izahat: — təwəndiki 10-30-ayətlər bolsa, Yəhudaning üq padixahının jazası toqruluq bexarətlərdin ibarət. Xunga, bexarətlər miladiyədin ilgiri 609-597-yillar məzgilidə berilgən; xübhəsizki, Yərəmiyaningmu bu yerdə ularni bir yardım bayan ķilixning məksiti, bu ərziməs padixahları 23-babtiki bexarəttə kərsitilgən «həkikiy bakķuqi» — yəni Məsih bilən selixturuxtin ibarəttur. Padixahlar («həlkni bakķuqi») əyiblik (22), Yerusalem dikilər əzlirimu əyiblik (20-23), qünki ular bu padixahlar («bakķuqilar»)ning əyx-ixrətlik turmuxiqa kizikkan, həxəmətlik ordisidin pəhirləngən; ular yənə bu padixahlarning qoқunoqan butlirioqa qoқunoqan, xuningdək ularning yat əlning padixahları («sening axnilirinq») bilən bolοqan ittipaklıxılırını toluk қollıqan. Undak ittipaklıxılıx Pərwərdigar ola tayanmaslıktın ibarət idi). (1-bexarət (10-12) toqruluq izahat: — miladiyədin ilgiri 609-yili Yosiya padixah Misir padixahı Pirəwn təripidin jəngdə əltürülgən. U adalətlik-diyanətlik padixah bolup, nuroqun həlk uning olümigə ķattık ekünüxti. Yəhoahəz təhtidə üq ayla olturoqan, andin miladiyədin ilgiri 609-597-yilliri Pirəwn təripidin sürgün ķilinəqan. Bu bexarət xu qəqəda berilixi kerək idi. Xunga bexarəttiki «əlgini» bolsa Yosiyani, «sürgün bolοqını» bolsa Yəhoahəzni kərsitidu). □ 22:11 «**Xallum**» — Yəhoahəzning birinci ismi, mənisi «həsab elix» bolοaqqa, Yərəmiya bəlkim uni muxu yerdə kəstən ixlidi; uningdin həsab elinidəqan bolidu. □ 22:12 «**u əsir ķilinip apirləqan yurtta əlidu, u bu zeminni ikkinçi kərməydu.**» — bu bexarətning əməlgə axuruluxi toqrisida «2Pad.» 34:23ni kərung.

2-bexarət — Yəhoakim padixaḥning jazasi

13 Əyini adilsizlik bilən, balihana-rawaqlırını adalətsizlik bilən կuroqanning һaliqa way! U կoxnisini bikar ixlitip, əmgikigə һeqkandak hək bərməydu; □ ■ 14 u: «Өzümgə kəngtaxa bir ordini, azadə rawaqlar bilən կoxup salımən; tamlirioqa derizilərni kəng qıkırimən; tamlırını kədir tahtaylor bilən bezəymən, əylirini pərəng sirlaymən» — dəydu. *Uning һaliqa way!*

15 Sən kədir yaçıqidin yasaloqan tahtaylorını qaplap, *ata-bowliring* bilən bəsləxsəng կandakmu padixaḥ boluxka layik bolisən? Sening atang yəp-iqixkə təxəkkür eytip, adalət wə durus ixlarnı yürgüzgən əməsmu? Xunga u buning yahxilikini kərgən. □ 16 U məminlərning wə namratlarning dəwasini toqra soriqan; xunga həlkning əhwali yahxi idi. Bundak ix Meni tonuxtin ibarət əməsmu?» — dəydu Pərwərdigar. 17 — Bırak kəzüng wə kənglüng bolsa pəkət eż jazanə-mənpəətinggə

□ 22:13 «**Əyini adilsizlik bilən, balihana-rawaqlırını adalətsizlik bilən կuroqanning һaliqa way!...**» — bu Yəhoakimni kərsitudu. Bu bexarət (13-19, 20-23) Yəhoakim toqruluk bexarət. «2Pad.» 23:34-24:6dimu hatirləngən, Pirəwn Yəhoahazni sürgün kılqandin keyin ukisi Yəhoakimni «könqak padixaḥ» boluxka tikligən. U on bir yil təhtkə olтуроqan, rəzil padixaḥ idi. Yəhudiyl tarixunas yosefus Yəhoakimning əlumi bexarəttək bolqanlığını hatiriligən (Yosefusning «Kədimki ixləri», 10-bab, 6:3). ■ 22:13 Law. 19:13; Kan. 24:14,15; Həb. 2:9 □ 22:15 «**Sening atang yəp-iqixkə təxəkkür eytip, adalət wə durus ixlarnı yürgüzgən əməsmu?**» — «atang» bolsa durus padixaḥ Yosiya idi. «...yəp-iqixkə təxəkkür eytip...» ibraniy tilida pəkət səzmusəz bolsa: «u yegən wə iqkən...» deyildi.

erixix, gunahsızlarning əenini təkük, zorluk-zumbuluk wə bulangqılık kılıx pəytini kəzləp tikilgəndür.

18 Xunga Pərwərdigar Yəhuda padixahı Yosiyaning oqlı Yəhəoakim toqruluk mundağ dəydu: — Həlk uning əlümidə: «Ah, akam! Ah, singlim!» dəp ah-zarlar kəturməydu; yaki uning üçün: «Ah, begin! Ah, uning həywisi!» dəp ah-zarlar kəturməydu; ■ **19** u exəkning dəpnisidək kəmülüdu, jəsiti Yerusalem dərwazilirining sırtıqə qərüp taxlinidu. □ ■

Yerusalemdikilərgə agah berix

20 Liwanoqa qıkıp pəryad kıl, Baxanda awazingni kətür, Abarimning qokkılıridinmu nalə kətür; qunki sening «axniliring»ning həmmisi nabut kılındı. □ **21** Mən aman-esən turoqiningda sanga agaḥlandurdum; lekin sən: «Anglimaymən!» — deding. Yaxlıkingdin tartipla bundak kılıp

■ **22:18** Yər. 16:4, 5, 6 □ **22:19** «**u exəkning dəpnisidək kəmülüdu, jəsiti Yerusalem dərwazilirining sırtıqə qərüp taxlinidu**» — Yəhudi tarixunas Yosefusning degini boyiqə bolqanda, Neboğadnəsar uning jəsitini Yerusalemning sepilidin sırtıqə taxliwətkənidi. ■ **22:19** Yər. 15:3; 36:30 □ **22:20** «**Liwanoqa qıkıp pəryad kıl, Baxanda awazingni kətür, Abarimning qokkılıridinmu nalə kətür**» — bu üq jay (Liwan, Baxan, Abarim) həmmisi «yükiri jay»lar idi. Israilning eçir bir gunahı bolsa «yükiri jay»lar oqa qıkıp xu yerdə butlar oqa «tawapgah» yasap ular oqa qokunuxtin ibarət. Lekin ular oqa «axnilar» bolqan butlarning həmmisi düxmən təripidin buzulidu yaki bulinip ketidu (22-ayətnimu kərüng). «Axnilar» ikinqi mənisi bəlkim ular ittipaqdax kılmakçı bolqan «yat əllər»nimu kərsitudu (22-ayətnimu kərüng).

Mening awazimoqa կulaқ salmaslik dəl sening yolung bolup kəlgən. □ ■ 22 Xamal barlıq «bakkuqi»liringə qa «bakkuqi» bolup ularni uqurup ketidu, xuning bilən axniliring sürgün boluxka qikidu; bərhək, sən xu qaođda barlıq rəzilliking tüpəylidin hijil bolup rəswa bolisən. □ 23 I «Liwan»da turoqnuqi, kendir dərəhliri üstigə uwilioqnuqi, sən toləqək tutkan ayalning azabliridək, dərd-ələmlər bexingə qa qüxkəndə կanqilik ingrap ketərsən! □

3-bexarət, 24-30-ayat Koniya, yəni «Yəhoakin» padixah sürgün kılınip kaytip kəlməydu

24 Oz həyatim bilən kəsəm iqimənki, — dəydu Pərwərdigar, — sən Yəhoakimning oqlı Koniya hətta ong կolumdiki məhəvrəlük üzük bolsangmu, Mən seni xu yərdin yulup taxlaymən;

□ 22:21 «Mən aman-esən turoqiningda sanga agahlandırdum» — bu bəlkim Yərəmiyadin ilgiriki pəyəqəmbərlərning sezlirini kərsitudu. ■ 22:21 Yər. 5:23; 7:23-28; 11:7, 8; 13:10, 11; 16:12; 17:23; 18:12; 19:15 □ 22:22 «bakkuqlar» — «bakkuqlar», xübhisizki, padixahlar, atalmix «pəyəqəmbərlər» wə kahınlarnı kərsitudu. «Axnilar» bolsa bəlkim ular qoķunqan butlarnı həmdə yənə ezi butlar oja qoķunqan ittipakdax kilməkqi bolovan «yat əllər»nimə kərsitudu (22-ayətnimə körüng). □ 22:23 «kanqilik ingrap ketisən» — yaki, «nemidegən eqinarlık bolarsən-hə!»

□ 25 Mən seni jeningni izdigüqilərnin qolioqa wə sən ķorkqan adəmlərning qolioqa, yəni Babil padixahı Nebokadnəsarning qolioqa wə kaldiylərnin qolioqa tapxurimən. 26 Mən seni həm seni tuqkən anang ikkinglarni əzünglar tuqulmioqan yat bir yurtka qəriwetimən; silər xu yerdə əlisilər. 27 Jeninglar կaytip kelixkə xunqə təxna bolqan bu zeminoqa bolsa, silər hərgiz կaytip keləlməysilər. 28 Koniya deyən bu kixi qekiloqan, nəzərgə elinmaydiqan sapal kozimu? Həqkim karimaydiqan bir կaqimu? Əmdi nemixkə ular, yəni u wə uning nəslili bolqanlar qəriwetilgən, ular tonumaydiqan bir yurtka taxliwetilidu? 29 I zemin, zemin, zemin, Pərwərdigarning səzini angla! 30 Pərwərdigar mundak dəydu: — Bu adəm «pərzəntsiz, əz künidə həq oqəlibə kılalmioqan bir adəm» dəp yazɔjin; qunki uning nəslidin həqkandak adəm oqəlibə kılıp, Dawutning təhtigə olturup Yəhuda

□ 22:24 «**Sən Yəhəoakimning oqlı Koniya hətta ong կolumdiki məhəürlük üzük bolsangmu, Mən seni xu yərdin yulup taxlaymən...**» — bu bexarət (24-30) Yəhəoakin (kışka ismi, Koniya) padixah toqrluluğtut. Yəhəoakin miladiyədin ilgiri 597-yili atisi Yəhəoakimning ornini besip, üç ayla təhttə olturoqan. U rəzil padixah bolup, Babil padixahı Nebokadnəsar təripidin sürgün ķilinəqan. Bu ixlar «2Pad.» 23:34-24:6də hatırıləngən). Əməliyəttə Yəhəoakin (Koniya, yaki Yəkoniyah) wə Yəhəudanıñ barlıq padixahları Pərwərdigarning hökükinin wəkili bolqaqka, ularni uning «məhəürlük üzük»i degili bolatti. Okurmənlər bir padixahning «məhəürlük üzük»ining ezigə xunqə muhim wə կədirlik bolidiqanlığını təsəwwur kılalayıdu; əgər Huda «məhəürlük üzük»ni taxliwətkən bolsa, undakta üzüktə intayın yirginqlik bir ix qoqum pəyda bolqan boluxi kerək idi.

arisida həküm sürməydu.□

23

*Yalqan baqquqilar wə həkikiy baqquqi;
sürgünlükten kaytip kəlgən bir həlk, yengi
baqquqilar*

¹ Mening yaylikimdiki қоylarni һalak kılıoqui wə tarkitiwətküqi pada baqquqilarning һaliqə way! — dəydu Pərwərdigar. □ ■ ² Xunga Israilning Hudasi bolqan Pərwərdigar Өз həlkini xundak bekıwatkan baqquqilarqa mundak dəydu: «Silər Mening padamni tarkitiwətkənsilər, ularni həydiwətkənsilər wə ularni izdimigənsilər wə ulardin həq həwər almiqansilər; mana, Mən silərning kilmixliringlarning rəzillikini əz bexinglarqa qüxürimən, — dəydu Pərwərdigar — ³ wə padamning қaldısını bolsa, Mən ularni həydiwətkən barlıq padixaħılıklardin yioqimən, ularni əz yaylaqlırıqə kayturimən; ular awup kepiyidu. ⁴ Mən ularning üstigə ularni həkikiy bakıdioqan baqquqilarni tikləymən; xuning bilən ular ikkinqi korkmaydu yaki parakəndə bolmaydu, ulardin həqkəysisi kəm bolmaydu,

□ **22:30** «**Bu adəm «pərzəntsiz, əz künidə həq oqəlibə kılalmıqan bir adəm»** dəp yazoqin; qüinki uning nəslidin həqkandaq adəm oqəlibə kılıp, Dawutning təhtigə olтурup **Yəhuda arisida həküm sürməydu**» — bu 30-ayəttiki muhim bir bexarət toopluluk «Koxumqə səz»imizgə қarang. □ **23:1** «**yaylikimdiki қoylar**» — Yəhudi həlkini kərsitidu, əlwəttə.

■ **23:1** Əz. 34:2

— dəydu Pərwərdigar. ■ 5 Mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — Mən Dawut üqün bir «Həkkaniy Xah»ni əstürüp tikləymən; u padixah bolup danalıq bilən həküm sürüp, zeminda adalət wə həkkaniylik yürgüzidu. □ ■ 6 Uning künliridə Yəhuda kutkuzulidu, Israil aman-tinqlikta turidu; u xu nami bilən atliduki — «Pərwərdigar Həkkaniylikimiz». □ ■ 7 Xunga mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — «Israillarni Misir zeminidin kutkuzup qıkaroqan Pərwərdigarning hayatı bilən!» degən kəsəm kaytidin ixlitilməydi, ■ 8 bəlki xu künlərdə «Israillarni ximaldiki zemindin wə Əzi ularni həydigən barlıq padixahlıklardin kutkuzup qıkaroqan Pərwərdigarning hayatı bilən!» dəp kəsəm iqilidu. Andin ular əz yurtida turidu.

Sahta pəyəqəmbərlər toqrisida

■ 23:4 Əz. 34:11,12 □ 23:5 «Mən Dawut üqün bir «Həkkaniy Xah»ni əstürüp tikləymən; u padixah bolup danalıq bilən həküm sürüp, zeminda adalət wə həkkaniylik yürgüzidu» — Yəhoahaz, Yəhoakim wə Yəhoakinning əlüxi yaki sürgün boluxi bilən Dawutning jəməti «kesilgən bir dərəh»ning kətkidək bolidu. Lekin Huda Məsih («Həkkaniy Xah») bilən yənilə bu dərəhni kaytidin kəklitidu. «Yəx.» 11:1-6ni wə «Zək.» 3:8 wə 6:12ni kərüng. ■ 23:5 Yəx. 4:2; 40:11; Yər. 33:14,15; Dan. 9:24; Luqa 1:32,33 □ 23:6 «Uning künliridə Yəhuda kutkuzulidu, Israil aman-tinqlikta turidu; u xu nami bilən atliduki — «Pərwərdigar Həkkaniylikimiz»» — bu bexarət: (1) Məsihning Hudalıq təbiitini; (2) kəlgüsədə Yəhuda (ikki əbilə)ning wə Israil (on əbilə)ning kaytidin bir bolidioqlanlılığını kərsitudu. «Qoxumqə sez»imiznimu kərüng. ■ 23:6 Qan. 33:28 ■ 23:7 Yər. 16:14,15

9 Pəyəqəmbərlər toqıruluk: — Mening kenglüm iq-baqlırimda sunuktur; səngəklirimning həmmisi titrəydi; mən məst bolqan adəm, xarab təripidin yengilgən adəmgə ohxaymən; bundak boluxum Pərwərdigar wə Uning pak-mukəddəs səzliri tüpəylidindur; □ **10** qünki zemin bolsa zinahorlarqa tolqan; ularning yügürüxləri toqra yolda əməs; ularning höküki həkkaniylik yolida əməs. Xunga *Pərwərdigarning* ləniti tüpəylidin zemin қaoqjiraydu; daladiki ot-qəp solixidu; □ ■ **11** qünki həm pəyəqəmbər həm kahin haram boldi; hətta Əz əyümdimu ularning rəzil kilmixlirini baykidakim, — dəydu Pərwərdigar. ■ **12** — Xunga ularning yoli əzlirigə қarangəpulukta mangidiqan, teyiloqak yollardək bolidu; ular bu yollarda putlixip, yıkıldı; qünki ular jazalinidioqan yılıda Mən ularning bexiqə yamanlıq qüxürimən, — dəydu

□ **23:9 «bundak boluxum Pərwərdigar wə Uning pak-mukəddəs səzliri tüpəylidindur»** — kez aliddiki (tewəndə, 10-40-ayətlərdə eytilqan) gunahlar, sahtılık wə xundaqla həlkning (uning Pərwərdigarning həkikiy səzlrini ularqa yətküzüxi tüpəylidin) əzini rət kıləolanlıq Yərəmiyaning kenglini parakəndə wə sunuk kılqan. □ **23:10 «zemin bolsa zinahorlarqa tolqan»** — bu «zinahorlar»ning kim ikənlikli tewəndiki 11-ayəttə ayan kılınıdu — yəni əz hökükini haram yolda ixlitidioqan kahinlar wə sahta pəyəqəmbərlər. Ularning «zinahorluğ» bəlkim həm jismani yəhəttiki zinahorluq wə Hudoqa wapasızlıq kılıp butlarqa qoqunuxnimu kərsitudu. Pələstindiki butpərəslilik hərdaim buthanidiki «pahxixə ayallar» bilən baqliq idi. ■ **23:10** Yər. 5:7, 8; 9:2 ■ **23:11** Yər. 6:13; 8:10; 14:18

Pərwərdigar. □ ■ 13 Mən awwal Samariyədiki pəyəqəmbərlərdə əhməklikni kərgənmən; ular Baalning namida bexarət berip, həlkim Israilni azduroğan; 14 birak Yerusalemıki pəyəqəmbərlərdimu yirginqlik bir ixni kərdum; ular zinahorluk kılıdu, yalənlikta mangidu, rəzillik kıləquqılarning əolini küqəytiduki, nətijidə həqkaysisi rəzillikidin yanmaydu; ularning həmmisi Manga Sodomdək, *Yerusalemda* turuwatkanlar Manga Gomorradək boldi. □ ■ 15 Xunga samawi қoxunlarning Sərdarı bolən Pərwərdigar pəyəqəmbərlər toopruluq mundak dəydu: — Mana, Mən ularni əmən bilən ozuklandırimən, ularoqa et süyini iqtüzümən; qünki Yerusalemıki pəyəqəmbərlər haramlığın mənbəsi bolup, haramlıq ulardin pütkül zeminoqa tarkılıp kətti. ■

-
- 23:12 «**ular jazalinidioqan yili**» — ibraniy tilida «ularni yoklixim kerək bolən yili» dəp ipadilinidu. ■ 23:12
Zəb. 35:6; 73:18; Yər. 13:16 □ 23:14 «**Yerusalemıki pəyəqəmbərlərdimu yirginqlik bir ixni kərdum; ular zinahorluk kılıdu, yalənlikta mangidu, rəzillik kıləquqılarning əolini küqəytiduki, nətijidə həqkaysisi rəzillikidin yanmaydu...**» — Samariyədiki pəyəqəmbərlərning sahta bexarət («Baalning namida») bərgənlikli həqkandak ajəblinərlik ix əməs; Samariyə (Israil, yəni «ximaliy padixahlıq») butpərəs padixahlar astida baldurla Hudanıg yolidin qıqənidi. Birak Yerusalem (Yəhuda)da Huda əwətkən həkikiy pəyəqəmbərlər kəp boləlaqka, həkikətni ularoqa nisbətən helilə obdan bilixi kerək idi. **«ularning həmmisi Manga Sodomdək, Yerusalemda turuwatkanlar Manga Gomorradək boldi»** — okurmənlərgə məlumki, Sodom wə Gomorra ikki intayin rəzil xəhərlər bolup, Huda ular üstigə ot yaqdurup wəyran kiliwətkənidə («Yar.» 19-babni körüng). ■ 23:14 Yəx. 1:9
■ 23:15 Yər. 8:14; 9:15

16 Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar mundaq dəydu: — Silərgə bexarət beriwatqan pəyəqəmbərlərning səzlirigə қulak salmanglar; ular silərni bimənilikkə yetəkləydu; ularning səzliri Pərwərdigarning aqzidin qikqan əməs, bəlkı eż kenglidə təsəwwur kılqan bir kərünüxni səzləwatidu. **17** Ular Pərwərdigarning səzini keziga ilmaydiqanlaroqa: «Silər aman-tinqlikta turisilər» dəydu wə eż kenglining jahillikida mangidiqanlarning hərbirigə: «Həeqkandak yamanlıq bexinglaroqa qüxməydu» — dəydu.

□ ■ **18** Birak ulardin կaysı birsi Pərwərdigarning kengixidə Uning səz-kalamini baykap qüxinix wə anglax üçün turoqan? Ulardin kim Uning səzini қulak selip angloqan? **19** Mana, Pərwərdigardin qikqan bir boran-qapqun! Uningdin kəhr qikti; bərhək, dəhxətlik bir қara կuyun qikip kəldi; u pirkirap rəzillərning bexiqə qüxidu. ■ **20** Uning kenglidiki niyətlirini ada қilip toluq əməl қilənqə, Pərwərdigarning oqəzipi yanmaydu; ahirki künlərdə silər buni obdan qüxinip yetisilər.

21 Mən bu pəyəqəmbərlərni əwətmigənmən, lekin ular həwərni jar қilixka կatriqan; Mən ularoqa səz kilmidim, lekin ular bexarət bərgən. ■ **22** Həlbuki, ular Mening kengiximdə

□ **23:17** «Ular Pərwərdigarning səzini keziga ilmaydiqanlaroqa: «Silər aman-tinqlikta turisilər» dəydu wə...» — baxka birhil tərjimi: «Ular meni kəmsitidiqanlaroqa: «Pərwərdigar mundaq dəydu: Silər aman-tinqlikta turisilər» dəweridu wə...». ■ **23:17** Yər. 6:14; 8:11; Əz. 13:10; Zək. 10:2 ■ **23:19** Yər. 30:23, 24 ■ **23:21** Yər. 14:14

turoqan bolsa, Mening həlkimgə səzlirimni anglatkuzoqan bolsa, əmdi həlkimni rəzil yolidin wə kilmixlirining rəzillikidin yanduroqan bolatti.

23 Mən pəkət bir yerdila turidiqan Hudamu? — dəydu Pərwərdigar, — Mən yirak-yiraklardiki hərjayda turidiqan Huda əməsmu? □

24 Birsi yoxurun jaylarda məküwalsa Mən uni kərəlməmdimən? — dəydu Pərwərdigar; — asman-zemin Mən bilən tolduruloqan əməsmu? — dəydu Pərwərdigar. ■ **25** Mən Mening namimda yalıqan bexarətlər beridioqan pəyoqəmbərlərning: «Bir qüx kərdüm! Bir qüx kərdüm!» degənlirini anglidim; **26** bundak pəyoqəmbərlər yalıqan bexarətlərni beridu, ular əzinin kənglidiki ezitkü təsəwwurliridin pəyoqəmbərlər boluxiwalıqan. Əmdi ular bundak ixlarnı қaçanoqıqə kəngligə pükidu?

27 Ular hərbiri қaçanoqıqə əz yekiniqə eytikan qüxliri arkılıq (huddi ata-bowilirining Baalqa qoqunup namimni untuqınıqə ohxax) həlkimgə namimni untulduruxni pəmləydu?■

28 Qüxni kərgən pəyoqəmbər, qüxni eytip bərsun; Mening səzümni angliqan kixi bu səzümni əstayıdillik bilən səzlisun; pahalning buqlday bilən selixturəquqilik nemisi bardu? — dəydu Pərwərdigar. **29** — Mening səzüm huddi keydürgüqi bir ot wə taxni qaķidiqan bazəqan

□ **23:23 «Mən pəkət bir yerdila turidiqan Hudamu?»** — ibraniy tilida «Mən pəkət yekində turidiqan Hudamu?».

■ **23:24** Zəb. 139:7-12; Am. 9:2, 3 ■ **23:27** Ək. 3:7; 8:33,34

əməsmu? — dəydu Pərwərdigar.

30 Xunga mana, Mən pəyəmbərlərgə karxidurmən, — dəydu Pərwərdigar, — ularning hərbiri əz yekinidin «Mening səzlirim»ni oqırilap doramqılık kılıdu. ■

31 Mana, Mən pəyəmbərlərgə karxidurmən, — dəydu Pərwərdigar, — ular əz tillirini qaynap: «Pərwərdigar dəydu...» dəp bexarət beridu.

32 Mana, yalçan qüxlərni bexarət kılıp bularni yətküzüp, yalçanqılıki wə baxbaxtaqlıki bilən Mening həlkimni azduroqanlaroqa karxidurmən, — dəydu Pərwərdigar; — Mən ularni əwətmigənmən, ularni buyruqan əməsmən; ular bu həlkə həqkandak payda yətküzməydu, — dəydu Pərwərdigar. ■

33 Əmdi yaki bu həlk, yaki pəyəmbər, yaki kahin səndin: «Pərwərdigarning sanga yükligən səzi nemə?» dəp sorisa, sən ularoqa: «Qaysi yük?! Mən sılərni Əzümdin yırak taxlaymən, — dəydu Pərwərdigar. □

34 «Pərwərdigarning yükligən səzi» dəydiqan hərkəysi pəyəmbər, kahin yaki həlk bolsa, Mən bu kixini əyidikilər bilən təng jazalaymən.

■ **23:30** Kən. 18:20; Yər. 14:14,15 ■ **23:32** Zəf. 3:4 □ **23:33** «Pərwərdigarning sanga yükligən səzi nemə?... Qaysi yük?!...» — okurmənlərgə ayan boliduki,ibraniy tilida «yük» wə «eqir bexarət» degənlər ohxax bir səz bilənla ipadilinidu. Pərwərdigarning jawabi «Silər əzüngələr Manga yük!» degen mənidə. Həlkning Yərəmiyadin «Pərwərdigarning (sanga) yükligən səzi» tooqruluq sorixi həjwiy, kinayilik gəp idi — bu sezninq tegidə: «Yərəmiya hərdaim bizgə eqir səzlər, xum həwərni yətküzidu» degən mənə bar idi. Ularning կulaklıri Pərwərdigarning səziga həq eqilmioqanidi.

35 Əmdi silərning hərbiringlar əz yeğinidin wə hərbiringlar əz ķerindixidin muxundak: «Pərwərdigar nemə jawab bərdi?» wə «Pərwərdigar nemə dedi?» dəp sorixinglar kerək. **36** Silər «Pərwərdigarning yükligən səzi» degənni қaytidin aqzinglarqa almaysılər; qünki hərbiringlarning əz səzi əzигə yük bolidu; qünki silər Hudayimiz, samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar, tirk Hudanıng səzlirini burmilioqansılər. □

37 Hərbiringlar pəyəqəmbərdin muxundak: «Pərwərdigar sanga nemə dəp jawab bərdi?» wə «Pərwərdigar nemə dedi?» dəp sorixing kerək. **38** Lekin silər: «Pərwərdigarning yükligən səzi» dəwərgininglar tüpəylidin, mana Pərwərdigar mundak dəydu: — Qünki silər: «Pərwərdigarning yükligən səzi» dəwerisilər wə Mən silərgə: ««Pərwərdigarning yükligən səzi» demənglər» dəp həwər əwətkənmən, **39** xunga mana, Mən silərni pütünləy untuymən, Mən silərni silərgə wə ata-bowiliringlarqa təkdir kılıqan xəhər bilən təng yüzümdin yırak taxlaymən; □ **40** Mən üstünglarqa mənggü rəswaqılık wə hərgiz untilmaydiqan

□ **23:36 «hərbiringlarning əz səzi əzигə yük bolidu»** — Yərəmiyaning bu degini bizningqə mundak: «Silərning yaloqan səzliringlar, jümlidin sahta pəyəqəmbərlərning səzliri silərgə jaza epkelidu; pəyəqəmbərlərning yaloqan səzlirini silər yahxi dəp կobul kılıp, xundakla bir-biringlarqa қaytilap eytisilər; bu yaloqan bexarətlər Hudanıng həkikiy «yükligən səzi» əməs, bəlkı bexinglarqa Hudanıng eoqır jazası bolqan «yük» qüxüridiqan səzdur. □ **23:39 «Mən silərni pütünləy untuymən»** — yaki «silərni yırakkə elip ketimən...»

mənggülük xərməndilikni qüxürimən! ■

24

Yahxi ənjürlər, yaman ənjürlər

¹ Babil padixahı Nebokədnəsar Yerusalemın Yəhəoakimning oqlı, Yəhuda padixahı Yəkoniyah, Yəhuda əmir-xahzadiliri, hünərwənlər wə təmürqilərni əsirgə elip Babilə sürgün ələqəndin keyin, Pərwərdigar manga Əz ibadəthanisi aldidiki ikki sewət ənjürni «mana kər» dəp kərsətkən. ■ ² Bir sewəttə dəsləpki pixkan ənjürdək intayın yahxi ənjürlər bar idi; ikkinqi sewəttə yegili bolmaydiqan, intayın naqar ənjürlər bar idi. ³ Andin Pərwərdigar manga: «Nemə kərdüng, Yərəmiya?» — dəp soridi. Mən: «Ənjürlərni kərdüm; yahxılıri bolsa intayın yahxikən; naqarlıri yegili bolmaydiqan, intayın naqar ikən» — dedim. ⁴ Pərwərdigarning sezi manga kelip mundak deyildi: —

⁵ Israelning Hudasi bolqan Pərwərdigar mundak dəydu: — Mən Yəhudadın sürgün bolqanlarnı, yəni Mening bu yərdin kaldıylərning zeminiqə əwətkənlirimni bu yahxi ənjürlərdək yahxi dəp karayımən; ⁶ Mən ularqa yahxi bolsun dəp kəzümni ularqa tikimən wə ularni bu zeminoqa կayturimən; Mən ularni oqulitip taxlimaymən, bəlki ularni կurimən; ularni yulup taxlimaymən, bəlki tikip əstürimən. ⁷ Mən

ularoqa Mening Pərwərdigar ikənlikimni bili diqan, Meni tonuydiqan bir kəlbni təkdirim kılımən; xuning bilən ular Mening həlkim bolidu, Mən ularning Hudasi bolimən; qünki ular pütün kəlbi bilən yenimoqa қaytidu. ■

8 Lekin naqar ənjürlər, yəni yegili bolmaydiqan, intayın naqar ənjürlər қandak bolqan bolsa, — dəydu Pərwərdigar, — Bərhək, Mən Yəhuda padixahı Zədəkiyani, əmir-xahzadilirini wə Yerusalemdikilərning қaloqan kismini, bu zemində қaloqlanlarnı wə Misirdə turuwatqanlarnı xuningoqa ohxax kılımən; ■ **9** Mən ularni yər yüzidiki barlıq padixahlıklarоqa wəhimə saloquqi bir obyekt boluxka, külpətkə qüxüxkə tapxurimən; mən ularni həydiwətkən barlıq jaylarda ularni rəswaqılığın obyekti, səz-qəqək, tapa-təninig obyekti wə lənət səzləri boluxka tapxurimən. □ ■ **10** Mən ularoqa həm ata-bowlirlioqa təkdirim kılqan zemindin yokitiloquqə ular arisi oqa kiliq, kəhətqilik wə wabani əwətimən.

25

■ **24:7** Kan. 30:6; Yər. 30:22; 31:33; 32:38,39; Əz. 11:19; 36:26,27 ■ **24:8** Yər. 29:17 □ **24:9** «Mən ularni yər yüzidiki barlıq padixahlıklarоqa wəhimə saloquqi bir obyekt boluxka, külpətkə qüxüxkə tapxurimən...» — baxka birhil tərjimisi: «Mən ularni həryak-həryaklarоqa yər yüzidiki barlıq padixahlıklarоqa həydilixkə, balayı'apət qüxüxkə tapxurimən...» ■ **24:9** Kan. 28:25,37; 1Pad. 9:7; 2Tar. 7:20; Yər. 15:4; 29:18; 34:17; 42:18

Səz-kalamni anglimaslıq tüpəylidin yətmix yilik ķullukta bolux

¹ Yosiyaning oqlı, Yəhuda padixahı Yəhoakimning tetinqi yılıda (yəni Babil padixahı Neboķadnəsarning birinqi yılıda) Yəhūdaning barlık həlkı toorluluk Yərəmiyaqla kəlgən səz,

² Bu səzni Yərəmiya pəyoqəmbər Yəhūdaning barlık həlkı wə Yerusalemdə barlık turuwatkanlaroqa eytip mundak dedi: —

³ Amonning oqlı, Yəhuda padixahı Yosiyaning on üçinqi yıldın baxlap bugünkü küngiqə, bu yigirmə üq yıl Pərwərdigarning səzi manga kelip turoqan wə mən tang səhərdə ornumdin turup uni silərgə səzləp kəldim, lekin silər həq կulak salmidinglar; ⁴ wə Pərwərdigar silərgə barlık hizmətkarları bolğan pəyoqəmbərlərni əwətip kəlgən; U tang səhərdə ornidin turup ularni əwətip kəlgən; lekin silər կulak salmay həq anglimidinglar. ■ ⁵ Ular: «Silər hərbiringlar yaman yolunglardın wə kilmixliringlarning rəzillikidin towa կilip yansanglar, Mən Pərwərdigar silərgə wə atabowiliringlaroqa կədimdin tartip mənggügiqə təkədim kılqan zemində turuwerisilər. ■ ⁶ Baxka ilahılaroqa əgixip ularning կullukida bolup qokunmanglar; Meni կolliringlar yasiqanlar bilən օəzəpləndürmənglar; Mən silərgə həq yamanlıq kəltürməymən» — dəp jakarlıqan. □

■ **25:4** Yər. 7:13,25; 11:7,8,10; 13:10,11; 16:12; 17:23; 18:12; 19:15; 22:21 ■ **25:5** 2Pad. 17:13; Yər. 18:11; 35:15; Yun. 3:8 □ **25:6** «**կolliringlar yasiqanlar...**» — muxu səzlər yaki yasiqan butlarnı yaki yaman kilmixlirini kərsitidu.

7 Lekin silər Manga կulak salmidinglar, Meni կolliringlar yasiօanlar bilən օլəzəpləndürüp өzünglaroqa ziyan kəltürdünglər, — dəydu Pərwərdigar.

8 Xunga samawi կoxunlarning Sərdari bolən Pərwərdigar mundak dəydu: — «Silər Mening səzlirimgə կulak salmioğan boləqəqka, **9** mana, Mən ximaldiki həmmə jəmətlərni wə Mening կulumni, yəni Babil padixahı Nebokadnəsarnı qakırtımən, ularni bu zeminoğa, uningda barlıq turuwatkanlaroqa həmdə ətraptiki həmmə əllərgə կarxilixixka elip kelimən; Mən *muxu zemindikilər wə ətraptiki əllərni* pütünləy wəyran kılıp, ularni tolimu wəhəmilik kılımən həm ux-ux obyekti, daimlik bir harabılık kılımən; ■ **10** Mən ulardin tamaxining sadasını, xad-huramlıq sadasını, toyı boluwatkan yigit-kızining awazını, tügmən texining sadasını wə qiraq nurini məhrum kılımən; ■ **11** bu pütkül zemin wəyranə wə dəhxət saloquqi obyekt bolidu, wə bu əllər Babil padixahının yətmix yil կullukında bolidu.□

12 Wə xundak boliduki, yətmix yil toxkanda, mən Babil padixahının wə uning elining bexioğa, xundakla Kaldiylərning zemini üstigə əz kəbihlikini qüxürüp, uni mənggүgə harabılık kılımən. ■ **13** Xuning bilən Mən xu zemin üstigə

■ **25:9** Yər. 19:8 ■ **25:10** Yəx. 24:7; Yər. 7:34; 16:9; Əz. 26:13

□ **25:11 «bu əllər...»** — Yəhuda wə uning ətrapidiki barlıq əllərni kərsitudu (9-ayətni kərung). «Babil padixahının yətmix yil կullukında bolux» toqrluluk «қoxumqə səz»imizni kərung.

■ **25:12** 2Tar. 36:22; Əzra 1:1; Yər. 29:10; Dan. 9:2

Mən uni əyibligən barlıq səzlirimni, jümlidin bu kitabta yezilənlərni, yəni Yərəmiyaning barlıq əllərni əyibligən bexarətlirini qüxürimən. **14** Qünki kəp əllər həm uluq padixahlar *bu padixah həm қowmlırınimu* kül kılıdu; Mən ularning қılqan ixliri wə қolliri yasiqanlıri boyiqə ularni jazalaymən. □ ■

Həm Yəhuda həm əllərning Hudanıng oqəzipiga uqrıcı toopruluk bir alamat körünüx

15 Qünki Israilning Hudası Pərwərdigar manga *alamat körünüxtə* mundak dedi: — Mening kolumdiki oqəzipimgə tolqan kədəhni elip, Mən seni əwətkən barlıq əllərgə ieqküzgin; □ ■ **16** ular iqidu, uyan-buyan irəqanglaydu wə Mən ular arisiqə əwətkən kılıq tüpəylidin sarang bolidu.

17 Xunga mən bu kədəhni Pərwərdigarning қolidin aldim wə Pərwərdigar meni əwətkən barlıq əllərgə ieqküzdüm, **18** — yəni Yerusaleməqə, Yəhudanıng xəhərlirigə, uning padixahlırioqa wə əmir-xahzadilirigə, yəni ularni bugünkü kündikidək bir harabə, wəhimə, ux-ux obyekti boluxka həm lənət səzliri

□ **25:14** «**bu padixah həm қowmlırınimu**» — ibraniy tilida «ularnimu» deyilidu. Bizningqə bu «Babil padixahı həm қowmlırı»ni kərsitudu. ■ **25:14** Yər. 27:7 □ **25:15** «**Mening kolumdiki oqəzipimgə tolqan kədəhni elip, Mən seni əwətkən barlıq əllərgə ieqküzgin**» — bu səzlərni Huda Yərəmiyaqa alamət körünüxtə eytən, dəp karaymiz. ■ **25:15** Yər. 13:12

boluxka kədəhni iqküzdüm; □ 19 Misir padixahı Pirəwngə, hizmətkarlirişa, əmir-xahzadilirişa həm həlkigə iqküzdüm; ■ 20 barlıq xaloqt əllər, uz zeminidiki barlıq padixahlar, Filistylərning zeminidiki barlıq padixahlar, Axkelondikilər, Gazadikilər, Əkrondikilərgə wə Axdodning қalduklarısha iqküzdüm; □ ■ 21 Edomdikilər, Moabdikilər wə Ammoniyalar, ■ 22 Turning barlıq padixahları həm Zidonning barlıq padixahları, dengiz boyidiki barlıq padixahlar, □ ■ 23 Dedandikilər, Temadikilər, Buzdikilər wə qekə qaqlırını qüxürüwətkən əllər, ■ 24 Ərəbiyədiki barlıq padixahlar wə qəlbayawanda turuwatkan xaloqt əllərning barlıq padixahları, ■ 25 Zimridiki barlıq padixahlar, Elamdiki barlıq padixahlar, Medialiklarning barlıq padixahları, ■ 26 ximaldiki barlıq padixahlarşa, yırakçıki bolsun, yekindiki bolsun, bir-birləp iqküzdum; jaħandiki barlıq padixahlıklarşa iqküzdüm; ularning arkıdin Xexaknинг padixahimu *kədəhni*

-
- 25:18 «**bugünkü kündikidək**» — bu ibarə bəlkim bexarət əməlgə axuruloqandin keyin қoxulongan; bolmisa, baxka bir mənə: «bugünkü künidimu bu ixlar bolqılı turdi» boluxi mumkin. ■ 25:19 Yər. 46 □ 25:20 «**barlıq xaloqt əllər**» — bəlkim Misirda turoqan, Misirlıklar bilən «arilixip kətkən» baxka millətlərni kərsitudu. ■ 25:20 Yər. 47:4-7 ■ 25:21 Yər. 48; 49:1-22 □ 25:22 «**dengiz boyidiki barlıq padixahlar**» — bəlkim Tur wə Zidon bilən munasiwətlik bolongan, ularşa bekinoqan «ottura dengiz» boyidiki padixahlarnı kərsitudu. ■ 25:22 Yər. 47:4 ■ 25:23 Yər. 9:25; 49:8 ■ 25:24 Yər. 49:31 ■ 25:25 Yər. 49:34

iqidu. □ 27 Andin sən ularoqa: «Israilning Hudasi, samawi қoxunlarning Sərdari bolən Pərwərdigar mundak dəydu: — Iqinglar, məst bolunglar, қusunglar, Mən aranglaroqa əwətkən kılıq tüpəylidin yıkılıp kaytidin dəs turmanglar» — degin.

28 Wə xundak boliduki, ular қolungdin elip iqixni rət kilsa, sən ularoqa: «Samawi қoxunlarning Sərdari bolən Pərwərdigar mundak dəydu: — Silər qoқum iqisilər!» — degin. 29 Qünki mana, Mən Өz namim bilən ataləqan xəhər üstigə apət qüxürgili turoqan yərdə, silər jazalanmay қalaməsilər? Silər jazalanmay қalmaysilər; qünki Mən yər yüzidə barlıq turuwatqanlarning üstigə kılıqni qüxüxkə qakırimən, — dəydu samawi қoxunlarning Sərdari bolən Pərwərdigar. ■

30 Əmdi sən *Yərəmiya*, ularoqa muxu bexarətning səzlirining həmmisini jakarlıqın:

— Pərwərdigar yüksəridin xirdək hərkirəydu,
Өz mukəddəs turaləqusidin U awazini
köyuwtidu;

U Өzi turuwatqan jayi üstigə hərkirəydu;

□ 25:26 «**Xexakning padixahı**» — Babilning padixahını kərsitudu. Ibraniy tili elibəsidi «Babil» (Babilon) degən söz, «Xexak» degən sözning «tətür»isi; yəni, ibraniy tilida 2-hərp «b»ni hərplərni ahiridin sanıqanda, 2-hərp («x») bilən almaxturoqili bolidu. Barlıq baxqa hərplərni «tətür»isi bilən ohxax yolda almaxturoqili bolidu. Nemixkə Babil (Babilon)ni kərsitix üqün muxu «xifirlik» yol ixlitildi? Xübhisizki, xu künlərdə xu dəwrədiki əng küqlük məmlikətning «zawaloqa yüzlinixi»ni kərsitix üçün bəzidə muxundaq «daritma gəp»ni ixlitix қolaylıq idi. ■ 25:29 1Pet. 4:17

U üzüm qayligüqilər towliqandək yər yüzidə barlıq turuwatqanlarnı əyibləp towlaydu. ■

31 Sadasi yər yüzining qətlirigiqə yetidi;
Qünki Pərwərdigarning barlıq əllər bilən dəwasi bar;

U ət igilirining həmmisi üstigə həküm qikiridu;
Rəzillərni bolsa, ularni kılıqqa tapxuridu;
— Pərwərdigar xundak dəydu.

32 Samawi koxunlarning Sərdari bolğan Pərwərdigar mundaq dəydu: —
Mana, balayı'apət əldin əlgə həmmisi üstigə qikip tarkılıdu;
Yər yüzining qət-qətliridin dəhəxtlik buran-qapkun qikidu.

33 Pərwərdigar əltürgənlər yərning bir qetidin yənə bir qetiqiqə yatidu; ularqa matəm tutulmaydu, ular bir yərgə yioqlmaydu, həq kəmülməydu; ular yər yüzidə tezəktək yatidu. □ ■

34 I bakkuqilar, zarlanglar, nalə kətürünglar!
Topa-qang iqidə eojininglar, i pada yetəkqiliri!
Qünki kiroqın klinix künliringlar yetip kəldi,
Mən silərni tarkitiwetimən;
Silər ərulgən esil qinidək parqə-parqə qekilisilər. □ ■

■ **25:30** Yo. 3:16; Am. 1:2 □ **25:33** «Pərwərdigar əltürgənlər yərning bir qetidin yənə bir qetiqiqə yatidu...» — demisəkmə, bu bexarət Babil imperiyəsinə Pars imperiyəsi təripidin bitqit klinixidin ahirkı zamanqa atlap, xu künlərdiki wəkələrni kərsitudu. ■ **25:33** Yər. 16:4 □ **25:34** «I bakkuqilar,... i pada yetəkqiliri!...» — demisəkmə, «bakkuqilar» wə «pada yetəkqiliri» muxu ayəttə əllərning hərhil yetəkqilirini kərsitudu. ■ **25:34** Yəx. 65:12; Yər. 4:8; 6:26; 9:16; 12:3; 13:14,24; 18:17

35 Pada bakkuqilirining baxpanahı,
 Pada yetəkqilirining қақар yoli yoқap ketidu.
 36 Bakkuqılarning azablıq pəryadi,
 Pada yetəkqilirining zarlaxliri anglinidu;
 Qünki Pərwərdigar ularning yaylaqlırını
 wəyran kılıay dəwatidu;
 37 Pərwərdigarning dəhəxətlik oqəzipi tüpəylidin,
 Tinqlik қotanliri harabə bolidu.
 38 Pərwərdigar Θoz uwisini taxlap qikkan
 xirdəktur;
 Əzgütqining wəhxiyılıki tüpəylidin,
 Wə Pərwərdigarning dəhəxətlik oqəzipi
 tüpəylidin,
 Ularning zemini wəyranə bolmay қalmaydu. □

26

*Yərəmiya «sahta pəyərəmbər» dəp xikayət
 kılınidu*

1 Yəhuda padixahı Yosyaning oqlı Yəhoakim
 təhtkə olturoqan məzgilning bexida xu səz
 Pərwərdigardin kelip mundaқ deyildi: —

2 Pərwərdigar mundaқ dəydu: — Sən
 Pərwərdigarning əyining həylisida turup
 ibadət kılıx üçün Pərwərdigarning əyigə kirgən
 Yəhudanıng barlık xəhərliridikilərgə Mən
 sanga buyruqan hərbir səzlərni jakarlıqın;

□ 25:38 «əzgütqining wəhxiyılıki» — yaki «əzgütqining kılıqi».

əynən eytkin! □ 3 Ular bəlkim anglap köyar, hərbiri əz rəzil yolidin yanar; xundak ķilsa, Mən kilmixlirining rəzilliki tüpəylidin bexiqa kulpət qüxürməkqi bolqan niyitimdin yanimən. ■ 4 Sən ularqa mundak degin: — «Pərwərdigar mundak dəydu: — Manga ķulak salmay, Mən silərning aldinglarqa ķoyqan Təwrat-ķanunumda mangmisanglar, 5 Mən tang səhərdə ornumdin turup əwətkən hizmətkarlırim bolqan pəyəmbərlərning səzlərini anglimisanglar (silər ularqa həq ķulak salmay kəlgənsilər!), ■ 6 undakta, Mən Xilohni կandak ķiloqan bolsam, əmdi bu əynimu xuningqa ohxax ķilimən, bu xəhərni yər yüzidiki barlıq əllərgə lənət sezi ķilimən». □ ■ 7 Xuning bilən kahinlar, pəyəmbərlər wə barlıq həlk Yərəmiyaning bu səzlərini Pərwərdigarning əyidə jakarlıqlanlılığını anglidi.

□ 26:2 «Sən Pərwərdigarning əyining höylisida turup ... Yəhudanıng barlıq xəhərliridikilərgə Mən sanga buyruoqan hərbir səzlərni jakarlioqin; əynən eytkin! » — 26-babtiki hatirilər wə bexarət bəlkim 7-babtimu hatirləngən, ibadəthana iqidə bolqan wəkənenin təkrarlinixi boluxi mumkin. 3-6-ayətlər Yərəmiyaning xu qəqədə ibadəthanida bərgən bexaritining yəküni. Muxu yərdiki təkrarlinixning məksəti bolsa, həlkning bexarətkə bolqan inkasını təkitləx üqündür. ■ 26:3 Yər. 18:8 ■ 26:5 Yər. 7:13,25; 11:7; 25:3 □ 26:6 «Mən Xilohni կandak ķiloqan bolsam, əmdi bu əynimu xuningqa ohxax ķilimən» — Pərwərdigarning ibadət qədiri əslı «Xiloh» degən xəhərdə tikilgən. Israilning Hudaqa bolqan wapsizlikü tüpəylidin u wəyran ķilinip, Hudanıng «əhdə sanduçı» düxmən taripidin u yərdin bulap ketiliyi bilən Xiloh «Hudanıng xan-xəripi uningdin yoқap kətkən jay» dəp ataloqan («1Sam.» 4-babni kərung). ■ 26:6 1Sam. 4:12; Zəb. 78:60; Yər. 7:12,14

8 Xundak boldiki, Yərəmiya barlik həlkəə Pərwərdigar uningoşa tapilioşan bu səzlərning həmmisini eytip bərgəndin keyin, kahinlar wə pəyqəmberlər wə barlik həlk uni tutuwelip: «Sən qokum əlüxüng kerək! **9** Sən nemixka Pərwərdigarning namida bexarət berip: «Bu əy Xilohdək bolidu, bu xəhər harabə, adəmzatsız bolidu!» — deding?» — dedi.

Xuning bilən Pərwərdigarning əyidiki barlik həlk Yərəmiyaşa dok kılıp uni oriwelixti. **10** Yəhuda əmirliri bu ixlarni anglidi; ular padixaşlıq ordisidin qıçıp Pərwərdigarning əyigə kirdi, Pərwərdigarning əyidiki «Yengi dərwaza»da sotka olturdi. **11** Kahinlar wə pəyqəmberlər əmirlərgə wə həlkəə səzləp: «Bu adəm elümğə layık, qünki silər eż ķulaklıringlar bilən anglioşandək u muxu xəhərni əyibləp bexarət bərdi» — dedi.

12 Andin Yərəmiya barlik əmirlərgə wə barlik həlkəə səzləp mundak dedi: — «Pərwərdigar meni bu əyni əyibləp, bu xəhərni əyibləp, silər anglioşan bu barlik səzlər bilən bexarət berixkə əwətkən. **13** Həzir yolliringlarnı wə kilmixinglarnı tüzitinglar, Pərwərdigar Hudayinglarning awazını anglangalar! Xundak bolоqanda, Pərwərdigar silərgə jakarlioşan küləttin yanidu. ■ **14** Lekin mən bolsam, mana, ķolliringlardımən; manga kəzünglərgə nemə yahxi wə durus kərülsə xundak ķilinglar; **15** pəkət xuni bilip կoyunglarki, meni əltürüwətsənglər gunahsız կanning jazasını eż bexinglaroşa, bu xəhərgə wə

uningda turuwatqanlarning bexioqa qüxürisilər; qünki deginim hək, Pərwərdigar həkikətən bu səzlərning həmmisini կulaqliringlarqa deyixkə meni əwətkən».

16 Əmirlər wə barlıq həlk kahinlarqa wə pəyoqəmbərlərgə: «Bu adəm əlümgə layik əməs; qünki u Pərwərdigar Hudayimizning namida bizgə səzlidi» — dedi. **17** Andin zemindiki bəzi aksakallar ornidin turup həlk kengixigə mundak dedi: —

18 «Morəxətlik Mikah Yəhuda padixahı Həzəkiyaning künliridə barlıq Yəhuda həlkigə bexarət berip: —

«Samawi қoxunlarning Sərdarı bolən Pərwərdigar mundak dəydu: —

Zion teoğı etizdək aqdurulidu,

Yerusalem dəng-təpilər bolup қalidu,

«Əy jay laxqan taoğı bolsa,

Ormanlıqning otturisidiki yüksiri jaylarla bolidu,

halas» — degənidi. □ ■

19 Yəhuda padixağı Həzəkiya wə barlık Yəhuda həlkı Mikahni əlümğə məhkum kılqanmu? Həzəkiya Pərwərdigardin қorkup, Pərwərdigardin ətüngən əməsmu? Wə Pərwərdigar ularoqa kilmakqi bolup jakarlıqan kulpəttin yanqan əməsmu? Biz *bu yoldın yanmış* əz jenimiz üstigə zor bir kulpətni qüxürgən bolmamdimiz?».

20 (Pərwərdigarning namida Yərəmiyaning barlık degənliridək bu xəhərni wə bu zeminni əyibləp bexarət bərgən, Kiriat-Yearimlik Xəmayanıng oqlı Uriya isimlik yənə bir adəm bar idi. **21** Padixağı Yəhoakim wə barlık palwanlıri, barlık əmirliri uning səzlərini angliqanda, padixağı uni əltürükə intilgən; lekin Uriya buni angliqanda қorkup, Misiroqa qaqtı. **22** Lekin Yəhoakim qaparmənlərni, yəni Akborning oqlı Əlnatan wə baxkılarnı

□ **26:18 «Morəxətlik Mikah»** — Mikah pəyoqəmbərning yurti «Morəxət» idi («Mik.» 1:1). «**Θy jaylaxkan taoq» bolsa, ...» — Mikah «mukəddəs əy» yaki «ibadəthana» deməydu — ularning gunahları tüpəylidin u pəkət addiy bir «əy» bolup қaloqan. Bu bexarət Həzəkiya padixağı bəlkim qongkur təsirləndürgən. 100 yıldın keyin bu aksakallar bexarətning Həzəkiyaqla bolqan təsirini tiləp, padixağı Yəhoakimoqla təsir yətküzməkqi bolup, bexarətni nəkil kəltüridü. **«Θy jaylaxkan taoq» bolsa, ormanlıqning otturisidiki yüksiri jaylarla bolidu**» — «Mik.» 3:12. «Yüsəri jaylar» degini kinayilik, həjwiy gəptur. Qünki Yəhudadikilər hərdaim «yüsəri jaylar»da buthanıllarnı selip xu yərlərdə butlaroqa qoqunoqan. Lekin xu qaoqlarda Yerusalem butka qoqunoqan jaydək «ħaram» bolup қalıdu, həmdə ormanlıqning kixilərning kezığə azpaz qelikidioqan bir kismidin ibarət bolidu, halas! ■ **26:18** Mik. 1:1; 3:12**

Misiroqa əwətkən; ²³ ular Uriyani Misirdin elip qıkıp padixah Yəhoakimning aldiqa aparoqan; u uni kılıqlap, jəsitini pukralarning gərlükigə taxliwətkən.) □ ²⁴ — Həlbuki, xu qaođda Xafanning oqlı Ahikam ularning Yərəmiyanı elümgə məhkum kılıp həlkning қoliqa tapxurmaslıki üçün, uni қollidi.

27

Yərəmiya halkni Babilətə təslim boluxğa dəwət kildi

¹ Yəhuda padixahı Yosiyaning oqlı Zədəkiyaning təhtkə olturoqan dəsləpki məzgilidə, xu söz Yərəmiyaqa Pərwərdigardin kelip mundak deyildi: — □

² Pərwərdigar manga mundak dedi: — Asarətlər wə boyunturuklarnı yasap eż boynungoqa sal; ■

³ bu boyunturuklarnı Edomning padixahıqa, Moabning padixahıqa, Ammonylarning padixahıqa, Turning padixahıqa wə Zidonning

□ **26:23 «ular Uriyani Misirdin elip qıkıp padixah Yəhoakimning aldiqa aparoqan; u uni kılıqlap, jəsitini pukralarning gərlükigə taxliwətkən»** — bu wəkə bəlkim Yərəmiyanı səzliridin keyin yüz bərgən. Lekin uning təpsilatırını muxu yerdə (20-23-ayəttiki tirnak iqigə) kirgüzüxtiki məksət, Yərəmiya ugriqan həwp-hətərnı kərünərlik kılıp kərsitixtin ibarət. □ **27:1 «Yəhuda padixahı Yosiyaning oqlı Zədəkiya...»** — bəzi kona kəqürəmilərdə muxu ayəttə «Zədəkiya»ning ornida «Yəhoakim» deyildi. Xübhisizki, «Zədəkiya» toqridur (3-ayətni kərüng). Bu babitiki wəkələr bəlkim Zədəkiyanı tətinqi yılıda yüz bərgən.

■ **27:2** Yər. 28:10

padixahıqıa Yerusalemoqa, Yəhuda padixahınını
aldıqıa kəlgən ularning əz əlqilirininq қoli
arkılık əwətkin; □ 4 hərbirini əz hojayinliriqıa
xundak bir həwərni yətküzüxkə buyruqın: —
Samawi қoxunlarning Sərdari bolğan
Pərwərdigar — Israilning Hudasi mundak
dəydu: — Əz hojayinliringlarqa mundak
dənglar: — 5 Mən zemin wə zemin yüzidə
turuwatkan adəmlər wə haywanlarnı
zor կudritim wə sozulqan bilikim bilən
yaratkanmən; wə kim kəzümgə layık
kərünsə, bularni xularqa təkdirim kılımən.

■ 6 Hazır Mən bu zemidlarning həmmisini
Babil padixahı, Mening қulum bolğan
Nebokadnəsarning қolioqa tapxurdum; hətta
daladiki haywanlarnimu uning қullukida
boluxka təkdirim kildim. ■

7 Barlıq əllər uning, oqlining həm nəwrisining
қullukida bolidu; andin əz zeminining wakti-
saiti toxkanda, kəp əllər wə uluq padixahılar
unimu қullukqa salidu. 8 Xundak boliduki,
kaysi əl yaki padixahlıq Babil padixahı
Nebokadnəsarning қullukida boluxni, yəni
boynını Babil padixahının boyunturuki
astiqıa kojuxnı rət kilsa, Mən xu əlni

□ 27:3 «bu boyunturuklarnı Edom..., Moab.. , Ammoniyalar.., Turning padixahıqıa wə Zidonning padixahıqıa Yerusalemoqa, Yəhuda padixahınını aldıqıa kəlgən ularning əz əlqilirininq қoli arkılık əwətkin» — tarixtin ispat
barkı, bu əlqılerning Yerusalemoqa kelixtiki məksiti Zədəkiyani
Edom, Moab, Ammon, Tur wə Zidon padixahılinining Babil
imperiyəsigə ketürməkqi bolğan isyanıqa ittipakdax klixtin
ibarət. ■ 27:5 Dan. 4:14,22 ■ 27:6 Yər. 25:9

Nebokadnəsarning қолı arkılık yoқatқузоңызға қılıq, қəhətqilik wə waba bilən jazalaymən, — dəydu Pərwərdigar. ⁹ — Silər bolsanglar, «Babil padixaһining қullukida həq bolmaysılər» degən pəyoqbərlirinqlaroqa, palqiliringlaroqa, qüx kərgüqiliringlaroqa, rəm aqkuqiliringlaroqa yaki jadugərliringlaroqa կulaқ salmanglar; □ ¹⁰ qunki ular silərgə yaloqanqılık қılıp bexarət beridu; *gəplirigə kirsənglər*, silərni əz yurtunglardın sürgün қılıdu; qunki Əzüm silərni yurtunglardın həydəymən, silər nabut bolisilər. ¹¹ Lekin կaysi əl boynini Babil padixaһining boyunturuki astioqa կoyup қullukioqa kirsə, xu əlni əz yurtida turoquzimən, ular uningda terikqılık қılıp yaxaydu.

¹² — Mən Yəhuda padixaһı Zədəkiyaoğumu xu səzlər boyiqə mundak dedim: «Boynunglarnı Babil padixaһining boyunturuki astioqa կoyup uning wə uning həlkining қullukida bolsanglar, hayat կalisilər. ¹³ Əmdi nemixka Pərwərdigarning Babil padixaһining қullukioqa boysunmioğan hərkəysi əllər toqlrisida deginidək, sən wə həlkinq қılıq, қəhətqilik wə waba bilən əlməkqi bolisilər? ¹⁴ Pəyoqbərlərning: «Babilning қullukida bolmaysılər» degən səzlirigə կulaқ salmanglar; qunki ular silərgə yaloqanqılıktın bexarət қılıdu.

■ ¹⁵ Mən ularni əwətkən əməs, — dəydu Pərwərdigar, — lekin ular Mening namimda yaloqandin bexarət beridu; bu səzlərning akiwiti

□ 27:9 «**qüx kərgüqiliringlar**» — yaki «**qüx ərügüqiliringlar**». ■ 27:14 Yər. 14:14; 23:21; 29:8

xuki, Mən silərni yurtunglardın həydiwetimən, xuningdək nabut bolisilər; silər wə silərgə bexarət bərgən pəyəqəmbərlər nabut bolisilər».

16 Andin Mən kahinlara qədər bu barlıq həlkə mundak dedim: — Pərwərdigar mundak dəydu: — Silərgə bexarət beridioğan pəyəqəmbərlərning: «Mana, Pərwərdigarning əyidiki կիմմատlik қaqa-kuqilar pat arida Babildin կայտurulidu» degən səzlirigə kulak salmanglar; qünki ular silərgə yaloqanqılıqtin bexarət kılıdu. ■ **17** Ular oqqa kulak salmanglar; Babil padixahining küllükida bolsanglar, həyat կալիsilər; bu xəhər nemixka wəyran bolsun?

18 Əgər bular həkikətən pəyəqəmbərlər bolsa həm Pərwərdigarning səzi ularda bolsa, ular hazırlanır Pərwərdigarning əyidə, Yəhuda padixahining ordisida wə Yerusalemning əzidə կալоqan կիմմատlik қaqa-kuqilar Babil oqqa elip ketilmisun dəp samawi կoxunlarning Sərdari bolovan Pərwərdigar oqqa dua-tilawət kilsun!

19 Qünki samawi կoxunlarning Sərdari bolovan Pərwərdigar ikki *mis* tüwrük, *mis* «dengiz», das һarwiliri wə bu xəhərdə կալоqan կիմմատlik қaqa-kuqilar toqrluluk mundak dəydu: — □ **20** (bularni bolsa Babil padixahi Nebokadnəsar Yəhəoakimning oqlu Yəhuda padixahi Yəkoniyahni Yəhudadiki wə Yerusalemdiki barlıq esilzad-əmirlər bilən təng

■ **27:16** Yər. 28:3 □ **27:19 «mis dengiz»** — ibadəthanida kahinlar yuyunidioğan, mistin yasaloğan qong bir kəlqək das. «Das һarwiliri» (yaki «das təglikliri») «dengiz»din kiçikrək bolovan daslarnı yətkəxkə ixlitidioğan qaklık təgliklər. «1Pad.» 7-babni körüng.

Yerusalemdin Babiləqə sürgün қılqanda u elip kətmigənidi) ■ 21 Bərhək, Israilning Hudasi Pərwərdigarning əyidə, Yəhuda padixahınını ordisida wə Yerusalemda қaləqan *ķimmətlik* қaqa-kuqilar toopruluq samawi қoxunlarning Sərdarı boləqan Pərwərdigar mundak dəydu: — 22 ularmu Babiləqə elip ketildi; ular Mən ulardin қaytidin həwər alidioqan küngiqə xu yərdə turidi, — dəydu Pərwərdigar: — xu wakit kəlgəndə, Mən ularni elip bu yərgə қayturup berimən. □ ■

28

Sahta pəyələmbərninq Yərəmiyaşa կarxi qikixi

¹ Xu yilda, Yəhuda padixahı Zəkəriya təhtkə olturoqan dəsləpki məzgildə, yəni tətinqi yılı, bəixinqi ayda, Azzurning oqlu, Gibeon xəhiri idiki Hənaniya pəyələmbər, kahinlar wə barlıq halayıq aldida Pərwərdigarning əyidə manga: —

² Samawi қoxunlarning Sərdarı boləqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — «Mən Babil padixahınını

■ 27:20 2Pad. 24:14,15 □ 27:22 «Men ulardin қaytidin həwər alidioqan küni» — ibraniy tilida «Mən ularni yoklaydioqan küni». ■ 27:22 2Pad. 25:13; 2Tar. 36:18,22; Yər. 29:10

boyunturukını sunduriwəttim! □ 3 Babil padixağı Nebokadnəsar muxu yərdin epkətkən, Babilə qələbə aparıqan, Pərwərdigarning əyidiki қaqa-қuqılarning həmmisini bolsa, ikki yil ətməyla Mən muxu yərgə қayturup epkelimən; ■ 4 wə Mən Yəhuda padixağı, Yəhəoakimning oqlı Yəkoniyahıni Yəhudadin Babilə sürgün kılınoqlanlarning həmmisi bilən təng muxu yərgə қayturup berimən, — dəydu Pərwərdigar, — qunki Mən Babil padixağının boyunturukını sundiriwetimən!» — dedi.

5 Andin Yərəmiya pəyoqəmbər kahinlar wə Pərwərdigarning əyidə turqan barlıq halayıq aldida Hənaniya pəyoqəmbərgə səz ķildi.

6 Yərəmiya pəyoqəmbər mundak dedi: «Amin! Pərwərdigar xundak ķilsun! Pərwərdigar sening bexarət bərgən səzliringni əməlgə axursunki, U Əzining əyidiki қaqa-қuqilar wə Yəhudadin Babilə sürgün kılınoqlanlarning həmmisini muxu yərgə қaytursun! 7 Lekin ez կուլիքողա wə barlıq həlkning կուլիքողa selip կոյulidioqan mening bu səzünni angla!

8 — Mening wə seningdin burun, kədimdin tartip bolqan pəyoqəmbərlərmə nuroqun padixaqliklar wə ulusaq dələtlər toqrluluk, urux, apət wə wabalar toqrluluk bexarət berip kəlgən; 9 tinqlik-awatlık toqrluluk bexarət bərgən

□ 28:2 «**Mən Babil padixağının boyunturukını sunduriwəttim!**» — xübhisizki, bu sahta pəyoqəmbərning səzi Yərəmiya 27-babta «Nebokadnəsarning buyunturukını kəbul կilixinglar kerək» wə «Pərwərdigarning əyida կaloqan қaqa-қuqıllarmu epketilidu» degən bexarətni inkar կilixtin ibarət. ■ 28:3 Yər. 27:16

pəyəqəmbər bolsa, xu pəyəqəmbərning səzi əməlgə axurulqanda, u həkikətən Pərwərdigar əwətkən pəyəqəmbər dəp tonulqandur!».

10 Andin Hənaniya pəyəqəmbər Yərəmiya pəyəqəmbərning boynidiki boyunturukni elip uni sunduriwətti. □ **11** Hənaniya həlk aldida səz ķilip: «Pərwərdigar mundak dəydu: — Mən xuningə qa ohxax, ikki yıl ətməyla Babil padixahı Nebokədnəsarning boyunturukini barlıq əllərning boynidin elip sunduriwetimən!» — dedi.

Xuning bilən Yərəmiya pəyəqəmbər qıçıp kətti.

12 Hənaniya pəyəqəmbər Yərəmiya pəyəqəmbərning boynidiki boyunturukni elip uni sunduriwətkəndin bir'az keyin, Pərwərdigarning səzi Yərəmiyaqa kelip mundak deyildi: —

13 Barəqin, Hənaniyaqa mundak degin: — Pərwərdigar mundak dəydu: — «Sən yaşaqtın yasaloqan boyunturukni sundurqining bilən, lekin uning orniqa təmürdin boləqan boyunturukni selip koydung! **14** Qünki samawi ķoxunlarning Sərdarı boləqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Mən xuningə qa bu barlıq əllərning boyniqa təmürdin yasaloqan boyunturukni salımənki, ular Babil padixahı Nebokədnəsarning կullukida bolidu; bərhək, ular uning կullukida bolidu; Mən uningə qa hətta daladiki həywanlarnimu təkdir kılqanmən». ■

15 Andin Yərəmiya pəyəqəmbər Hənaniya

□ **28:10** «Yərəmiya pəyəqəmbərning boynidiki boyunturuk» — 27:2ni kərung. ■ **28:14** Yər. 27:6

pəyəqəmbərgə: «Kulak sal, Hənaniya! Pərwərdigar seni əwətkən əməs! Sən bu həlkni yaloqanqılıkça ixəndürgənsən! ¹⁶ Xunga Pərwərdigar mundak dəydu: Mana, Mən seni yər yüzidin əwətiwetimən! Sən dəl muxu yilda elisən, qünkü sən adəmlərni Pərwərdigaromə asiylık kılıxça dəwət kılqansən». □ ■
¹⁷ Hənaniya pəyəqəmbər dəl xu yili yəttinqi ayda əldi.

29

Yərəmiya sürgün kılınoqanlaroqa yazojan hət

¹ Yərəmiyaning Yerusalemdin sürgün bolоqanlar arisidiki həyat қaloqan akşakallarоja, kahinlarоja, pəyəqəmbərlərgə wə Nebokədnəsar əsir kılıp Babilqə elip kətkən barlıq həlkə Yerusalemdin yollıqan heti: —

² (hət padixah Yəkoniyah, hanix, wəzirlər, Yəhuda wə Yerusalemdiki xahzadə-əmirlər wə hünərwənlər Yerusalemdin kətkəndin keyin, ■

³ Xafanning oqlı Əlasahning wə Hılkıyaning oqlı Gəmariyaning қoli bilən yollanoqan — Yəhuda padixahı Zədəkiya bu kixilərni Babil padixahı Nebokədnəsarning aldiqə yollıqan). Yollıqan hət mundaq: —

⁴ Samawi қoxunlarning Sərdari bolоqan Pərwərdigar — Israilning Hudasi Yerusalemdin

□ **28:16 «seni yər yüzidin əwətiwetimən»** — Huda bu sahta pəyəqəmbərni əslidə «əwətkən əməs» lekin hazır U uni «əlümgə əwətidu»! ■ **28:16** Kan. 13:6; Yər. 29:32 ■ **29:2** 2Pad. 24:12

Babiləqə sürgüngə əwətkənlərning həmmisigə mundak dəydu: —

5 Əylərni ķurunglar, ularda turunglar; baqlarnı bərpa ķilinglar, ularning mewisini yənglar; **6** əylininglar, oqul-ķızlıq bolunglar; oqulliringlar üçün ķızlarnı elip beringlar, ķızliringlarnı ərlərgə yatlıq ķilinglar; ularnu oqul-ķızlıq bolsun; xu yerdə kəpiyinglarki, aziyip kətmənglar; □ **7** Mən silərni sürgüngə əwətkən xəhərning tinq-awatlığını izdənglar, uning üçün Pərwərdigarəqə dua ķilinglar; qunki uning tinq-awatlığı bolsa, silərmə tinq-awat bolisilər.

8 Qunki samawi қoxunlarning Sərdari bolovan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Aranglardiki pəyojəmbərlər wə silərning palqiliringlar silərni aldap koymisun; silər ularoqa kərgüzgən qüxlərgə կulak salmanglar; □ ■ **9** qunki ular Mening namimda yalqandın bexarət beridu; Mən ularni əwətkən əməsmən, — dəydu Pərwərdigar.

10 Qunki Pərwərdigar mundak dəydu: — Babiləqə bekitilgən yətmix yil toxkanda, Mən silərning yeninglarəqə kelip silərgə iltipat kərsitimənki, silərni muxu yurtka կayturuxum bilən silərgə կılqan xapaətlik wədəmni ada

□ **29:6** «**oqul-ķızlıq bolunglar**» — ibraniy tilida «oqul-ķızlarnı tuqdurunglar». □ **29:8** «**silər ularoqa kərgüzgən qüxlərgə կulak salmanglar**» — helkning palqilaroqa «Biz tooruluk bir qüx kerüp bərsingiz» degən təlipi intayın külkilik, xu qaoqdiki həlk həqiqətən xu dərijidə nadanlixip kətkən bolsa kerək. ■ **29:8** Yər. 14:14; 23:31; 27:15

ķilimən; □ ■ 11 Qünki Өzümning silər toqıruluk pilanlırimni, apət elip kelidioqan əməs, tinqawatlıq elip kelidioqan, ahirda silərgə ümidwar keləqəkni ata ķılıdioqan pilanlırimni obdan bilimən, — dəydu Pərwərdigar. 12 Xuning bilən ilər Manga nida ķilip, yenimoqa kelip Manga dua ķilisilər wə Mən silərni anglaymən. ■

13 Silər Meni izdəysilər wə Meni tapisilər, qünki silər pütün ķelbinglar bilən Manga intilidiqan bolisilər. □ 14 Mən Өzümni silərgə tapkuzimən, — dəydu Pərwərdigar — wə Mən silərni sürgünlüktnin käyturup əsligə kəltürimən, Mən silərni həydiwətkən barlıq əllərdin wə həydiwətkən barlıq jaylardın yioqimən, — dəydu Pərwərdigar, — Mən silərni elip, əslı sürgün ķilip ayriqan yurtka käyturimən. ■

15 Silər: «Pərwərdigar bizgə Babilda pəyəqəmbərlərni tiklidi» desənglər, □ 16 əmdi Pərwərdigar Dawutning təhtigə olturoqan padixah wə bu xəhərdə turuwatlaşan barlıq

□ 29:10 «Babiləqə bekitilgən yətmix yil toxkanda, Mən silərning yeningləroqa kelip silərgə iltipat kərsitimənki...»

— bu «yətmix yil» toqrisida «Koxumqə sez»imizni kərung.

■ 29:10 2Tar. 36:22; Əzra 1:1; Yər. 25:12; Dan. 9:2

■ 29:12 Dan. 9 □ 29:13 «Silər Meni izdəysilər wə Meni tapisilər, qünki silər pütün ķelbinglar bilən Manga intilidiqan bolisilər» — yaki «Silər pütün ķelbinglar bilən Meni izdəydiqan bolsanglar, silər Meni izdəp tapisilər».

■ 29:14 Yər. 23:3 □ 29:15 ««Pərwərdigar bizgə Babilda pəyəqəmbərlərni tiklidi» desənglər...» — bu ayəttiki «pəyəqəmbərlər» xübhisizki, yaloqan ümidlərni կօզօյածօղան sahta pəyəqəmbərlərni kərsitidü. Muxu bexarəttin kəp etməy, Daniyal həm Əzakiyal degən həqiqiy pəyəqəmbərlər Babilda bexarət kılıxka baxlıdı.

həlk, yəni silər bilən billə sürgün kılınmioqan
ķerindaxliringlar toqrluluk xuni dəydu: —

17 Samawi қoxunlarning Sərdari boləqan
Pərwərdigar mundak dəydu: — Mana, Mən
ularni azablaydiqan kılıq, kəhətqilik wə
waba əwətimən; xuning bilən ularni huddi
sesioqan, yegili bolmaydiqan naqar ənjürlərdək
kılımən; ■ **18** ularni kılıq, kəhətqilik wə
waba bilən қooqlaymən, ularni yər yüzidiki
barlıq padixahlıklarıqa həydəp apirimən;
ularni xu əllərgə wəhimə, lənət, dəhəxət, ux-
ux kılınidioqan wə rəswa kılınidioqan obyekt
kılımən. ■ **19** qünki Mən tang səhərdə
ornumdin turup, hizmətkarlırim boləqan
pəyojəmbərlərni əwətip səzlimimni ularıqa
eytkinim bilən, ular կulaқ salmioqan; silər
sürgün boləqanlarmu həq կulaқ salmioqansılar,
— dəydu Pərwərdigar. **20** Lekin i silər
sürgün boləqanlar, Mən Yerusalemdin Babilə
əwətkənlər, Pərwərdigarning səzini anglanglar:
—

21 Samawi қoxunlarning Sərdari boləqan
Pərwərdigar — Israilning Hudasi mundak
dəydu: — Mening namimda silərgə yaloqandin
bexarət beridiqan Kolayaning oöli Ahəb
toqrluluk wə Maaseyahning oöli Zədəkiya
toqrluluk mundak dəydu: — Mana, Mən ularni
Babil padixahı Nebokadnəsarning կoliqa
tapxurimən, u ularni kəz aldinglarda əlümğə
məhküm kılıdu; **22** xuning bilən ular misal
kılınip Babilda turoqan Yəhudadiki barlıq

sürgün kılınlıqların aqzida: «Pərwərdigar seni Babil padixahı Nebokadnəsar otta kawab kılıqan Zədəkiya wə Ahabdək kilsun!» degən lənət səzi bolidu; ²³ qunki ular Israil iqidə iplaslik kılıqan, köxnilarning ayalları bilən zina kılıqan wə Mening namimda yalıqan səzlərni, Mən ularqa həq tapilmıqan səzlərni kılıqan; Mən bularni Bilgüqi wə guwah Bolquqidurmən, — dəydu Pərwərdigar.

Xemaya Babildin Yərəmiya toogruluğ yazoğan hət ... Yərəmiya pəyoqəmbərning yollıqan jawab heti ... Hudanıng buning toogruluğ Yərəmiyaşa eytkən səzi

²⁴ «Sən Yərəmiya Nəhələmlik Xemayaşa mundak degin: —

²⁵ Samawi köxunlarning Sərdarı bolıqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Qunki sən eż namingda Yerusalemдiki barlık həlkə, kahin bolıqan Maaseyahning oqlı Zəfaniyaşa wə barlık kahinlarqa hətlər yollıqining tüpəylidin, — ²⁶ (sən Zəfaniyaşa mundak yazoğan: «Pərwərdigar seni kahin Yəhuyadanıng ornişa kahin tikligən əməsmu? U seni Pərwərdigarning əyidə xuningşa nazarətqi kılıqanki, bexarət beridioğan pəyoqəmbər boluwalıqan hərbir təlwini besix üçün puti wə boynışa takək

selixing kerək. □ ■ 27 Əmdi sən nemixka silərgə əzini pəyəqəmbər ķiliwaloqan Anatotluk Yərəmiyani əyiblimiding? 28 Qünki u hətta Babilda turuwatqan bizlərgimu: «Xu yərdə bolоqan waktinglar uzun bolidu; xunga əylərni selinglar, ularda turunglar, baqlarnı bərpa ķilinglar, ularning mewisini yənglər» dəp hət yollidi!») 29 — Zəfaniya muxu hətni Yərəmiya pəyəqəmbər aldida okudi.

30 Andin Pərwərdigarning səzi Yərəmiyaçqa kəlip mundak deyildi: —

31 Barlıq sürgün bolоqanlaroqa hət yollap mundak degin: — Pərwərdigar Nəhəlamlıq Xəmaya toqruruk munak dəydu: Qünki Mən uni əwətmigən bolsammu, Xemayanıg silərgə bexarət berip, silərni yalоqanqılıkka ixəndürgənlik i tüpəylidin, ■ 32 Xunga Pərwərdigar mundak dəydu: — Mana, Nəhəlamlıq Xemayani nəсли bilən billə jazalaymən; muxu həlk arisida uning həqkandak nəсли tepilmaydu; u Mən Oz həlkim üçün kılmağqi bolоqan yahxilikni həq kərməydu, — dəydu Pərwərdigar: — qünki u adəmlərni Manga asiylikka kustratti.■

□ 29:26 «U seni ... nazarətqi kılqanki, bexarət beridioqan pəyəqəmbər boluwaloqan hərbir təlwini besix üçün puti wə boynioqa taşaq selixing kerək» — okurmənlər baxşa hil tərjimilərni uğritixi mumkin. Lekin omumiy mənisi tərjimimizningkidək bolidu. ■ 29:26 Yər. 20:1, 2, 3 ■ 29:31

30

*Hudaning həlkigə təsəlli, rioğbat wə ümid
berix üçün Yərəmiyaning kitab yezixi*

¹ Pərwərdigardin Yərəmiyaşa kəlgən səz: —□
² Israilning Hudasi Pərwərdigar mundak dəydu: — Mən sanga hazır dəydiqan muxu barlıq səzlirimni yazmioqa yazoqin; □ ³ Qunki mana, xundaq kūnlər keliduki, — dəydu Pərwərdigar, — Mən həlkim Israil həm Yəhüdani sürgünlüktn қayturup əsligə kəltürimən, ularni ata-bowilirioqa təkdirim kılqan zeminə qayturimən, ular uningə qəbələ bolidu.

⁴ Pərwərdigarning Israil toqrluluk wə Yəhuda toqrluluk degən səzliri təwəndikidək: —

⁵ Qunki Pərwərdigar mundak dəydu: — Anglitilidu alakzadilik həm қorkunqluğning awazi, Bolsun nədə aman-tinqlik!

⁶ Soranglar, xuni körüp bekinqlarki, ər bala tuşqamdu? Mən nemixka əmdi toloqakka qüxkən ayaldək hərbir ər kixining qatırığını

□ **30:1 «Pərwərdigardin Yərəmiyaşa kəlgən səz...»** — okurmənlərning esidə barkı, Pərwərdigar Yərəmiyaşa «Yulux, seküx, əhalik kılıx wə ərüx» həm «kərux wə terip əstürüx»ni jakar laxka qəkinqoqan (1:10). U «yulux, seküx, əhalik kılıx wə ərüx» toqrluluk bexarətlər bərgəndin keyin, hazır uningə «kərux wə terip əstürüx» toqrluluk bexarətlər (30-33-bablar) beriliidu. □ **30:2 «Mən sanga hazır dəydiqan muxu barlıq səzlirimni yazmioqa yazoqin»** — «muxu barlıq səzlirim» bəlkim 30-31-bablarda kərəlidü. Səzlər bəlkim qüx arkılıq Yərəmiyaşa tapxurulqan (31:26ni kərəng). Ular əslə ayrim oram kitabqə boluxi kerək idi.

ḳoli bilən tutḳanlıqini kərimən? Nemixḳa yüzliri tatirip kətkəndu? ■ 7 Ayḥay, xu künü dəhxətlikтур! Uningqə həqḳandaq kün ohximaydu; u Yaküpning azab-oḳubət künidur; lekin u uningdin ḳutkuzulidu. □ ■ 8 Xu künidə əməlgə axuruliduki, — dəydu samawi ḳoxunlarning Sərdari bolqan Pərwərdigar, — Mən uning boyunturukını boynungdin elip sunduruwetimən, asarətliringni buzup taxlaymən, yat adəmlər uni ikkinqi ḳullukqa qüxürməydi. □ 9 Xuning ornida ular Pərwərdigar Hudasining həmdə Mən ular üçün ḳaytidin tikləydiqan Dawut padixaḥining ḳullukida bolidu. □ ■

10 Əmdi sən, i ḳulum Yaküp, korkma, — dəydu Pərwərdigar; — alakzadə bolma, i Israil; qünki mana, Mən seni yırak yərlərdin, sening nəslinqni sürgün bolqan zemindin ḳutkuzimən; Yaküp ḳayıtip kelidu, aram tepip azadə turidu wə həqkim uni körkütmaydu. ■ 11 Qünki Mən seni

-
- **30:6** Yər. 4:31; 6:24 □ **30:7 «u Yaküpning azab-oḳubət künidur»** — «Yaküp» muxu yerdə Yaküpning əwlədliri bolqan Israil həlkini kərsitudu, əlwəttə. Bexarət Babildin ḳayturuluxini kərsətkini bilən, «Yaküpning azab-oḳubət künı»ning toluq əməlgə axuruluxi ahirkı zamanda bolsa kerək. ■ **30:7** Yo. 2:11; Zəf. 1:15 □ **30:8 «Mən uning boyunturukını boynungdin elip sunduruwetimən»** — «uning boyunturukını» degini muxu yerdə awwal Neboqadnəsarning ḳullukini, həmdə ahirkı zamandiki Babil padixaḥı «dəjjal»ning ḳullukinumu kərsitudu.
- **30:9 «Mən ular üçün ḳaytidin tikləydiqan Dawut padixaḥı...»** — «Dawut padixaḥı» xübhisizki, Dawutning əzidin uluq bolqan əwlədi Ḳutkuzoquçı-Məsihni kərsitudu. ■ **30:9** Əz. 34:23,24; 37:24; Hox. 3:5 ■ **30:10** Yəx. 41:13; 43:5; 44:1; Yər. 46:28

ķutkuzux üçün sən bilən billidurmən, — dəydu Pərwərdigar; — Mən seni tarkitiwətkən əllərning həmmisini tügəxtürsəmmən, lekin seni pütünləy tügəxtürməymən; pəkət üstündin həküm qıçırip tərbiyə-sawaq berimən; seni jazalimay қoyup қoymaymən. ■

Pərwərdigar Yəhūdaning yarısını sakayıtıdu

12 Qünki Pərwərdigar mundak dəydu: Sening zedəng dawaliqusiz, sening yarang bolsa intayin eqirdur. ■ **13** Sening dəwayingni soraydioqan həqkim yok, yarangni tangoquqi yoktur, sanga xipalik dorilar yoktur; **14** sening barlıq axniliring seni untoqan; ular sening halingni həq sorimaydu. Qünki Mən seni düxməndək zərb bilən uroqanmən, rəhimsiz bir zalimdək sanga sawaq bolsun dəp uroqanmən; qünki sening kəbihliking həddi-hesabsız, gunahlıring həddidin ziyadə bolqan. □ ■

15 Nemixə zedəng tüpəylidin, dərd-əliming dawaliqusiz bolqanlıki tüpəylidin pəryad kətürisən? Kəbihlikingning həddi-hesabsız bolqanlıqidin, gunahlıring həddidin ziyadə bolqanlıqidin, Mən xularni sanga kılqanmən. ■

16 Lekin seni yutuwaloqlanlarning həmmisi yutuwelinidu; sening barlıq kükəndiliring

■ **30:11** Yəx. 27:8; Yər. 4:27; 5:10,18; 10:24; 46:28 ■ **30:12**

Yər. 10:19; 15:18 □ **30:14** «sening barlıq axniliring seni untoqan» — «axniliring» muxu yerdə (1) Israelqa «silərgə ittipakdax bolaylı» degən butpərəs əllərni (2) Yəhūdadikilər qoқunoqan həm tayanoqan butlarnı kərsitixi mumkin. ■ **30:14**

Yər. 22:20 ■ **30:15** Yər. 5:6; 13:17

bolsa sürgün bolidu; seni bulioqlanlarning həmmisi bulang-talang ķilinidu; seni ow kılqanlarning həmmisini owlnidioqan ķilimən.
 ■ ¹⁷ Qünki Mən sanga tengik tengip կoyimən wə yariliringni sakaytimən — dəydu Pərwərdigar; — qünki ular seni: «Olerib-biqarə, həqkim halini sorimaydioqan Zion dəl muxudur» dəp haqarətligən.

Pərwərdigar Israil wə Yəhudani əsligə kəltüridu

¹⁸ Pərwərdigar mundak dəydu: —

Mana, Mən Yaküpning qedirlirini sürgünlüktilə
 kayturup əsligə kəltürimən,
 Uning turaloqluları üstigə rəhim ķilimən;

Xəhər harabiliri ul ķilinip kaytidin kurulidu,
 Orda-kəl'ə ez jayida yənə adəmzatlıq bolidu. □

¹⁹ Xu jaylardın təxəkkür küyləri wə xad-huramlıq sadalırı anglinidu;

Mən ularni kəpəytimənki, ular əmdi azaymaydu;

Mən ularning hərmitini axurimən, ular həq pəs bolmaydu. ■

²⁰ Ularning balılıri kədimdikidək bolidu; ularning jamaiti aldimda məzmut turoquzulidu;

Ularnı horlioqlanlarning həmmisini jazalaymən.

²¹ Ularning bexi əzliridin bolidu,

■ **30:16** Mis. 23:22; Yəx. 41:11; Yər. 10:25 □ **30:18**

«**xəhər harabiliri ul ķilinip kaytidin kurulidu**» — «xəhər» Yerusalemni kərsitixi kerək. «Xəhər»ning baxqa birhil tərjimisi «hərbir xəhər...». ■ **30:19** Yər. 31:4

Ularning həküm sürgüqisi əzliri otturisidin qıkıdu;

Mən uni əz yeniməqə kəltürimən, xuning bilən u Manga yekin kelidu;

Qünki yeniməqə kəlgüqi *jenini* təwəkkül əməsmu? — dəydu Pərwərdigar. □

22 — Xuning bilən silər Mening həlkim bolisilər, Mən silərning Hudayinglar bolimən. ■

23 Mana, Pərwərdigardin qikkan bir boran-qapқun!

Uningdin kəhər qikti;

Bərhək, dəhxətlik bir kara կuyun qikip kəldi; U pirkirap rəzillərning bexioqa qüxitidu. ■

24 Kənglidiki niyətlirini ada kılıp toluk əməl ələməqə,

Pərwərdigarning қattık əqəzipi yanmaydu; Ahırkı künlərdə silər buni qüxinip yetisilər.

31

Dawami

1 Xu wakitta, — dəydu Pərwərdigar, — Mən Israilning jəmətlirining Hudasi bolimən, ular Mening həlkim bolidu.

□ **30:21** «**Ularning bexi əzliridin bolidu, ularning həküm sürgüqisi əzliri otturisidin qıkıdu...**» — bu ayət yənə Dawutning əwlədi boloğan Məsihni kərsitidu. Ayət Uning həm padixah, həm kahin (baxkılar ola wəkil bolup Hudaning aldioğa dua kılıxka kelidiqan) bolidiqanlığını ayan kılıdu. «Koxumqə sez»imizni kərəng. ■ **30:22** Yər. 24:7; 31:1,33; 32:38 ■ **30:23** Yər. 23:19, 20; 25:32

*Israel, yəni «10 қəbilə» əsligə kəltürülüp
Yəhudaşa baoqlinip, Huda aldida ibadət kılıdu*

2 Pərwərdigar mundak dəydu: — Kiliqtin aman қaloqan həlk, yəni Israel, qəl-bayawanda iltipatka igə bolqan; Mən kelip ularni aram tapkuzimən. □ **3** Pərwərdigar yırak yurtta bizgə kerünüp: «Mən seni mənggü bir muhəbbət bilən səyüp kəldim; xunga Mən əzgərməs mehribanlıq bilən seni Əzümgə tartip kəlgənmən. **4** Mən seni kaytidin қurimən, xuning bilən sən kurulisən, i Israel kizi! Sən kaytidin dapliringni elip xad-huram kılqanlarning ussullirioqa qikisən. ■

5 Sən kaytidin Samariyəning taoqları üstigə üzümzarlar tikisən; ularni tikküqilər əzliri tikip, mewisini əzliri yəydu. □ ■ **6** Qünki Əfraimning egizlikidə turoqan kəzətqilər: «Turunglar, Pərwərdigar Hudayimizə ibadət kılıxka

□ **31:2 «Kiliqtin aman қaloqan həlk, yəni Israel, qəl-bayawanda iltipatka igə bolqan»** — «Israel» muxu yərdə Asuriyə imperiyəsi miladiyədin ilgiriki 722-yili əzigə sürgün kılqan on қəbilini kərsitudu. «Kiliqtin aman қaloqan həlk» yənə Babilə sürgün bolqan Yəhudani kərsitudu (51:50ni kərung). «Qəl-bayawanda iltipatka igə bolqan» degən səzlər, Israel Misirdin kutkuzulup qikip, qəl-bayawandin etüp nuroqun karamət ixlarnı kərgəndək, muxu sürgün bolqan Israel bilən Yəhuda Babil wə baxka ximaliy tərəplərdin təng kutkuzulup, qəl-bayawandin etüp Hudaning iltipati bilən nuroqun karamət ixlarnı kəridu. ■ **31:4** Yər. 30:19 □ **31:5 «Sən kaytidin Samariyəning taoqları üstigə üzümzarlar tikisən; ularni tikküqilər əzliri tikip, mewisini əzliri yəydu»** — üzümzarnı əstürük üçün uzun wakıt kerək bolqaqka, ularning məwjut bolqanlılığı xu qaqlıning aman-tinqlik künlər ikənlilikini kərsitudu.

■ **31:5** Yəx. 65:21

Zionqa qıqayli!» — dəp nida kətüridiqan künə kelidu. □ ■

7 Qünki Pərwərdigar mundak dəydu: —
Yağup üçün xad-huramlik bilən nahxa eytinglar,
Əllərning bexi bolqoqı üçün ayhay
kətürünglər;
Jakarlanglar, mədhixə okup: «I Pərwərdigar,
Sening həlkinqni,
Yəni Israilning қaldisini kutkuzoqaysən!» —
dənglər! □

8 Mana, Mən ularnı ximaliy yurtlardın epke-
limən,

□ **31:6 «Əfraimning egizlikidə turoqan kezətqilər: ...»**
— «Əfraim» degənlik muxu yərni «Israil», yəni «ximaliy padixahlıq»ni kərsitidü (ximaliy padixahlıktiki on əqibilə bəzi waqtılarda kışkıraq «Əfraim» dəp ataloqan). «Israil» Yəhudadın ayrıılıp qıkkən waqtida, Israilning padixahı eż pukralırını burunkidək Yəhuda bilən billə Yerusalemдiki ibadəthanida ibadət kilsə, undakta eżidin yüz ərüp ketixi yaki yaltiyixi mümkün dəp қarap, ularning Yerusalemqa barmaslıq üçün eżining «ibadəthana»sini կurup uningoşa butlarnı saloqan. Muxu bəxarət, kəlgüsidi muxundak həsətorluq məwjuṭ bolmaydu, Yəhuda wə Əfraimning Hudanıng ibaditidə kəlbə bir bolidu, dəydu. **«kezətqilər»** — bularning adəttiki burqi, düxmənlərning yekin kəlgənlikki toqrluluk agah berix. Lekin xu künlər tinq-aman bolqoqka, ularning birdinbir burji «yengi ay»ni baykap, bayram-heytlarning yetip kəlgənlikini, xuningdək Yerusalemqa qıqayli, dəp jakarlaxtin ibarət bolidu.

■ **31:6 Yəx. 2:2, 3; Mik. 4:2 □ 31:7 «Yağup üçün xad-huramlik bilən nahxa eytinglar, əllərning bexi bolqoqı üçün ayhay kətürünglər; jakarlanglar, mədhixə okup...dənglər!»** — bu sözlər kimlərgə eytilidü? Yağup «əllərning bexi» dəp ataloqoqka, bu sözlər «yat əllər»gə eytilixi mümkün (10-ayətni körüng); yaki bolmisa sürgünlüktilən yurtka baldur կayıtip keliwatlıqan Yəhuda oqa, yaki қerindaxlirioqa dua kılıxni dəwət kılıp eytilidü.

Yər yüzining qət-qətliridin yioqimən;
 Ular arisida əmalar wə tokurlar bolidu;
 Həmilidar wə tuqay degənlər billə bolidu;
 Ular uluq bir jamaət bolup қaytip kelidu.■
9 Ular yioqa-zarlar kətürüp kelidu,
 Ular dua-tilawət kılqanda ularni yetəkləymən;
 Mən ularni erik-əstənglər boyida, həq putlax-
 maydiqan tüz yol bilən yetəkləymən;
 Qünki Mən Israilqa ata bolimən,
 Əfraim bolsa Mening tunji oqlumdur.■
10 Pərwərdigarning səzini anglanglar, i əllər,
 Dengiz boyidiki yirak yurtlarqa: —
 «Israilni tarqatkuqi uni қaytidin yioqidu,
 Pada bakkuqi padisini bakkandək U ularni
 bakidu;
11 Qünki Pərwərdigar Yakupni bədəl tələp
 kutulduroqan,
 Uningə qaemjəmət bolup əzidin zor küqlük
 boloquentining qanggilidin կutkuzoqan!» — dəp
 jakarlanglar.■
12 Ular kelip Ziondiki egizliklərdə xad-
 huramlıqta towlaydu,
 Pərwərdigarning iltipatidin, yəni yengi
 xarabtin, zəytun meyidin, mal-waranning
 қoziliridin bərk uridu;
 Ularning jeni huddi mol suqirilqan baqdək
 bolidu,
 Ular ikkinqi həq solaxmaydu.■
13 Xu qaođda kızlar ussulda xadlinidu,
 Yigitlər wə moysipitlarmu təng xundak bolidu;

Qünki Mən ularning ah-zarlirini xad-huramlikça aylandurimən;
Mən ularoğa təsəlli berip, dərd-əlimining orniqə ularnı xadlıkça qəmdürimən.

14 Mən kahinlarnı molqılık bilən toyələzimən,
Həlkim iltipatimoğa қanaət ķilidu, — dəydu
Pərwərdigar.

15 Pərwərdigar mundak dəydu: —
Ramah xəhiri də bir sada,
Aqqiķ yioqa-zarning piqəni anglinidu,
— Bu Rahiləning əz balılıri üçün kətürgən ah-zarlırı;
Qünki u balılıri bolmioqaqka, təsəllini կobul
kilmay piqən kətürividu. □ ■

16 Pərwərdigar *uningoja* mundak dəydu: —
Yioqa-zaringni tohtat, kəzliringni yaxlardın tart;
qünki munu tartkan japayingdin mewə bolidu,
— dəydu Pərwərdigar; — ular düxmənninq zem-inidin kaytidu; **17** bərhək, keləqiking ümidlik
bolidu, — dəydu Pərwərdigar; — wə sening
balılıring yənə ez qegrisidin kirip kelidu.

18 Mən dərwəkə Əfraimning əzi toqlruluk
əkünüp:

«Sən bizgə xax torpakka tərbiyə bərgəndək
sawak-tərbiyə bərding;

□ **31:15 «Ramah xəhiri də bir sada, aqqiķ yioqa-zarning piqəni anglinidu,...»** — «Ramah» bolsa Bəyt-Əl wə Bəyt-Ləhəm arisidiki yeza; Yakupning ayali Rahilə (bala tuqkinida) xu yərdə elüp kəmülğənidi. Rahilə «Israil»diki on қəbilining iqidiki ikki qong қəbilining əjdadi bolqan Əfraim wə Manassəhning qong apisi idi; muxu yərdə u ularning Israil zeminidin (sürgün bolup) əlwida ayrılip kətkənlikli üçün yioqlap taxlıqanlıqıqa simwol kilinidu. ■ **31:15** Mat. 2:17,18

Əmdi bizni towa қilduroqaysən,
 Biz xuning bilən towa қılıp қaytip kelimiz,
 Qünki Sən Pərwərdigar Hudayimizdursən; □ ■
19 Qünki biz towa қilduruluximiz bilən
 həkikətən towa қıldıuk;
 Biz əzimizni tonup yətkəndin keyin, yotimizni
 urduk;
 Biz yaxlıkimizdiki *kilmixning* xərm-hayası
 tüpəylidin nomus қılıp, hijaləttə қalduk!» —
 degənlikini anglidim. □ ■
20 — Əfraim Manga nisbətən jan-jigər balam
 əməsmu?
 Qünki Mən uni əyibligən təkdirdimu, uni
 hərdaim kənglümədə seqinimən;
 Xunga iq-baoqrim uningoşa aqriwatidu;
 Mən uningoşa rəhim ķilmisam bolmaydu, —
 dəydu Pərwərdigar.
21 — Xunga əzünggə yol bəlgilirini bekitip
 կոյοjin;
 Sən sürgüngə mangənan yoloqa, xu kətürülgən
 yoloqa kəngül կoyup dikkət kılqın;

□ **31:18** «Mən dərwəkə Əfraimning ezi toqrluluq əküniüp:
 «Sən bizgə xax torpakka tərbiyə bərgəndək sawak-tərbiyə
 bərding; əmdi bizni towa қilduroqaysən, ... qünki Sən
 Pərwərdigar Hudayimizdursən» — ibraniy tilida Əfraimning
 səzlirining həmmisi «mən», «meni» katarlıq almaxlar bilən
 ipadilinidu. Qüixinixlik bolsun dəp muxu ayəttə wə 19-ayəttə
 Əfraim bayan қılınoqanda, «mən» degən səzni «biz» dəp tərjimə
 қıldıuk. Ibraniy tilida «towa қılıx» wə «қaytip kelix» bir səz
 bilənla ipadilinidu. Muxu yerdə xübhisizki, həm həlkning towa
 қılıxını wə ez yurtioqa қaytip kelixinimu kərsitudu. ■ **31:18**
 Yol. 5:21 □ **31:19** «**biz əzimizni tonup yətkəndin
 keyin, yotimizni urduk**» — «yotini urux» degən hərikət kattik
 puxayman, kattık hijalətni bildürətti. ■ **31:19** Kan. 30:2

Həzir xu yol bilən կaytip kəl, i jan-jigirim Israil
kızı,

Muxu xəhərliringgə կarap կaytip kəl!

22 Sən կaqanoqıqə tenəp yürisən, i yoldin
qılqırqı kızım?

Qünki Pərwərdigar yər yüzidə yengi ix yaritidu:
— Ayal kixi baturdaying ətrapida yepixip həwər
alidu! □

Yəhuda əsligə kəltürülidu

23 Samawi կoxunlarning Sərdari bolğan
Pərwərdigar — Israilning Hudasi mundak
dəydu: — Mən ularni sürgünlüktn կayturup
əsligə kəltürginimdə Yəhudanıng zeminida wə
xəhərliridə həkələr yənə *Yerusalem tooruluk*:
«Pərwərdigar seni bəhtlik կiləy, i həkkaniyilik
turoqan jay, pak-mukəddəslikning teoqi!»
dəydiqan bolidu. ■ **24** Xu yərdə Yəhuda —
xəhərliridikilər, dehəkanlar wə pada bakqırqı
kəqmən qarwiqilar həmmisi billə turidu.
25 Qünki Mən hərip kətkən jan igilirining
hajitidin qikimən, hərbir halidin kətkən jan
igilirini yengilandurimən.

26 — Mən *Yərəmiya* buni anglap oyoqandim,

□ **31:22 «Pərwərdigar yər yüzidə yengi ix yaritidu: — ayal
kixi baturdaying ətrapida yepixip həwər alidu!»** — bu ajayib
bexarət tooruluk «Koxumqə sez»imizni körüng. Bizningqə
u Məsihning pak kız Məryəmdin tuquluxini əz iqigə alidu.

■ **31:23** Yər. 50:7

ətrapka қaridim, naħayiti tatlık uhlaptimən. □

Israel wə Yəħuda қaytidin aħalilik bolidu

27 Mana, xu künler keliduki, — dəydu Pərwərdigar, — Mən Israil jəmətidə wə Yəħuda jəmətidə insan nəslini wə haywanlarning nəslini terip əstürimən. **28** Xundak boliduki, Mən ularni yulux, səküx, ħalak kılıx, aqdurux üçün, ularoqa nəzirimni salqandək, Mən ularni kurux wə tikiп əstürük üçünmu ularoqa nəzirimni salımən, — dəydu Pərwərdigar.

Yengi aħda

29 Xu künlərdə ular yənə: «Atilar aqqik-qüqük üzümlərni yegən, xunga balilarning qixi kerik sezilidu» degən muxu mağalni həq ixlətməydi. □ ■ **30** Qünki hərbirsi əz gunahı üçün əlidu;

□ **31:26 «—Mən Yərəmiya buni anglap oyoqandim, ətrapka қaridim, naħayiti tatlık uhlaptimən»** — bəzi alimlar bu ayət kəlgüsidi ki Israilning əħwalini kərsitip: «Ular xu qaoda: «Biz hazır oyojinip ətrapka қarisak, yahxi uyķudin bəħrimən bolduk» dəydu» dəp tərjimə kılıdu. Bizningqə bəlkim Hudanıng sezi Yərəmiya oqa qüxitə kəlgəndur. □ **31:29 «Atilar aqqik-qüqük üzümlərni yegən, xunga balilarning qixi kerik sezilidu»** — demək, ata-bowımız yaman ix kılɔan, bırak biz uning yaman akiwitini, Hudanıng jazasını kərimiz. 30-ayətni kərüng. ■ **31:29** Əz. 18:2, 3

aqqıq-qüqük üzümlərni yegənlərning bolsa, əzining qixi ķerik sezilidu.□

31 Mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — Mən Israil jəməti wə Yəhuda jəməti bilən yengi əhdə tüzimən; ■ **32** bu əhdə ularning ata-bowiliri bilən tüzgən əhdigə ohximaydu; xu əhdini Mən ata-bowilirini қolidin tutup Misirdin kütkuzup yetəkliginimdə ular bilən tüzgənidim; gərqə Mən ularning yoldixi bolqan bolsammu, Mening ular bilən tüzüvkən əhdəmni buzqan, — dəydu Pərwərdigar. **33** Qunki xu künlərdin keyin, Mening Israil jəməti bilən tüzidiqan əhdəm mana xuki:

— Mən Əz Təwrat-ķanunlirimni ularning iqigə salımən,

Həmdə ularning kəlbiligimu yazımən.

Mən ularning İlahı bolimən,

Ularmu Mening həlkim bolidu.□ ■

34 Xundin baxlap həqkim əz yeķiniqa yaki əz ķerindixiqa: — «Pərwərdigarnı tonuqın» dəp əgitip yürməydu; qunki ularning əng kiqikidin qongiolıqə həmmisi Meni tonup

□ **31:30** «**aqqıq-qüqük üzümlərni yegənlərning bolsa, əzining qixi ķerik sezilidu**» — bu 30-ayəttiki məkal 29-ayəttiki məkəulning əksidur. «Əzakiyal pəyərəmbər» kitabida izahlıqınımiz («köxumqə səz»)ımızdə, «Əz.» 18:12 toqruluk eytiloqan)dək, ata-bowilirining gunahlıları bala-əwladlırioqa məlum bir təsiri bardur, dəp əks etid; lekin Huda yengi əhdini (31-34ni kərung) ular bilən tüzməkqi boliduki, ularning hərbirining Huda bilən alahidə munasiwət-dostluqı bar bolidu, ətkəndiki ixlar ularqa həqkandak təsir yətküzməydu.

■ **31:31** Ibr 8:8 □ **31:33** «**xu künlərdin keyin**» — bəlkim Huda həlkini əz yurtiqa կayturoqandan keyin. ■ **31:33** Yər. 24:7; 30:22; 31:33

boloğan bolidu; qünki Mən ularning kəbihlikini kəqürimən həmdə ularning gunahını hərgiz esigə kəltürməymən, — dəydu Pərwərdigar.■

Yengi əhdigə kapalət berix

35 Kuyaxni kündüzdə nur bolsun dəp bərgən, ay-yultuzlarnı keçidə nur bolsun dəp bəlgiligən, dolğunlarını xarkırıtıp dengizni қozoqaydioğan Pərwərdigar mundak dəydu (samawi қoxunlarning Sərdarı boloğan Pərwərdigar Uning namidur): —■

36 — Muxu bəlgiligənlirim Mening aldimdin yokap kətsə, — dəydu Pərwərdigar, — əmdi Israilning əwladlırimu Mening aldimdin bir əl boluxtin mənggүгə қelixi mumkin.

37 Pərwərdigar mundak dəydu: — Yukirida asmanlar məlqərlənsə, təwəndə yər ulliri təkxürülüp bilinsə, əmdi Mən Israilning barlıq əwladlırinin қılıqan həmmə қilmixliri tüpəylidin ulardin waz keqip taxlioquqi bolimən, — dəydu Pərwərdigar.

Yerusalem xəhiri kengəytildi

38 Mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — xəhər məhsus Manga atılıp «Hənaniyəlning munari»din «Dokmx dərwazası»qıqə կaytidin kurulidu; ³⁹ əlqəm tanisi կaytidin əlqəx üqün xu yərdin «Garəb dəngi»giqə, andin Goatka burulup sozulidu; ⁴⁰ jəsətlər wə կurbanlık külliri

■ **31:34** Yəx. 54:13; Yər. 33:8; Mik. 7:18; Yh. 6:45; Ros. 10:43

■ **31:35** Yar. 1:16; Yəx. 51:15

taxlinidioqan pütkül jiloqa, xundakla Kidron dəryasioqıqə həm xərkəkə karaydioqan «At dərwazisi»ning doqmuxioqıqə yatkan etizlarning həmmisi Pərwərdigar oqa pak-mukəddəs dəp hesablinidu; xəhər kaytidin həq yulup taxlanmaydu, hərgiz kaytidin aqdurup taxlanmaydu.□

32

Yərəmiya bir etizni setiwalidi

¹ Yəhuda padixahı Zədəkiyaning oninqi yılı, Yərəmiya oğası Pərwərdigardin kəlgən söz təwəndə hatiriləngən (xu yil Nebokədnəsarning on səkkizinqi yılı idi; ² Xu qəoqla Babil padixahının қoxuni Yerusalemni қorxuwalıqanidi; Yərəmiya rəyqəmbər bolsa Yəhuda padixahının ordisidiki қarawullarning həylisida kamap կoyulıqanidi. ³⁻⁵ Qünki Yəhuda

□ **31:40 «jəsətlər wə կurbanlıq külliri taxlinidioqan pütkül jiloqa»** — muxu «jiloqa» «Hinnomning jiloqisi» (Gə-Hinnom)ni kərsitidu (7-bab, 31-32-ayət wə izahatnimu körüng). Bu jiloqıja əhlətlər həm hərhil napak nərsilər taxlinatti. Bu intayın napak, paskina jiloqining kəlgüsü zamanda (ayətning ikkinqi əksərlikdə eytilqandək) Hudaqə atap mukəddəs bolidioqanlığı ajayib ix bolidu. Demək, Hudanıñ xəpkiti bilən pütkül xəhər wə uning həmmisi intayın pak-mukəddəs bolidu. Yerusalem xəhərining həzirki ətraplıri bu ayətlərdə kərsitilgən jaylarda kengəytəlməktə. **«jəsətlər... taxlinidioqan... jiloqa» .. «Kidron dəryası»... «At dərwazisi»** — xəhərning jənubiy təripigə, «Kidron dəryası» xərkəy təripigə, «At dərwazisi» bolsa bəlkim ximaliy təripigə jaylaxkanidi.

padixahı Zədəkiya uni əyibləp: «Nemixka sən: «Mana, Mən bu xəhərni Babil padixahının qəlioqa tapxurimən; u uni ixqal kılıdu; Yəhuda padixahı Zədəkiya kaldiylərning əkəldin əqip əkutulalmaydu; qünki u Babil padixahının qəlioqa tapxurulmay əkalmaydu; u uning bilən yüz turanə səzlixidu, əz kezi bilən uning kezigə karaydu. U Zədəkiyani Babilə tapxurulmaydu; u mən uningoşa yekinlixip toluk bir tərəp kılmaqə xu yərdə turidu, dəydu Pərwərdigar; silər kaldiylər bilən əkarxilaxsanglarmu əqəlibə əkalmaysilər! — dəydu Pərwərdigar» — dəp bexarət berisən?» — dəp uni əkamap əkoyqanıdi). ■ ⁶ Yərəmiya: — Pərwərdigarning səzi manga kelip mundak deyildi — dedi:

⁷ Mana, taqang Xallumning oöli Hənaməəl yeningoşa kelip: «Əzüng üçün Anatottiki etizimni setiwal; qünki uni setiwelixka sening həmjəmətlik əhəkükung bar» — dəydiqan bolidu.□

⁸ Andin Pərwərdigarning deginidək taqamning oöli Hənaməəl, əkarawullarning əhəylisida yenimoşa kelip manga: «Binyaminning zeminidiki mening Anatottiki etizimni setiwaləyəsən; qünki həmjəmət əhəkükü seningkidur; əzüng üçün setiwal» — dedi; andin mən buning həkikətən Pərwərdigarning

■ **32:3-5** Yər. 34:3 □ **32:7 «həmjəmətlik əhəkükü»** — Musa pəyəqəmbərgə qüfürulgən əqanun boyiqə, hərbir Israillişkə bir parçə zemin təksim kılınoqan. Əgər bu zemini satmaqçı bolsa, awwal əz jəmətidikilərgə setiwelix pursiti berixi kerək idi; ular bu «həmjəmət əhəkükü» boyiqə uni setiwelixni halmisa, andin baxkilarqa setixkə bolatti.

səzi ikənlikini bilip yəttim. ⁹ Xunga mən taoqamning oqlı Ҳanaməeldin Anatottiki bu etizni setiwaldim; pulni, yəni on yəttə xəkəl kümüxnı gırğə selip əlqidim. □ ¹⁰ Mən tohtam hetigə imza կoyup, üstigə məhürni besip peqətlidim; buningə qawaḥiqilarni guwah bərgüzdum, kümüxnı tarazioqa saldim; ¹¹ tohtam hetini қolumoqa aldım, — birsidə soda tüzümi wə xərtliri hatirilinip peqətləngən, yənə birsi peqətlənmigənidi — ¹² wə mən taoqamning oqlı Ҳanaməelning kəz aldida, bu soda hetigə imza կoyoran guwahqilar wə қarawullarning həylisida olturoqan Yəhudiylarning həmmisi aldida hətlərni Maaseyahning nəwrisi, Nerianing oqlı bolqan Barukka tapxurdum. ¹³ Ularning aldida mən Barukka mundak tapıləp dedim: — ¹⁴ Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Bu hətlərni, yəni peqətləngən wə peqətlənmigən bu tohtam hətlirini elip, bular uzun wakitkiqə saklansun dəp sapal idix iqigə saloqın; ¹⁵ Qünki samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Kəlgüsidiə bu zemində həm əylər, həm etizlar, həm üzümzarlar kaytidin setiwelinidu.

¹⁶ Mən tohtam hetini Nerianing oqlı bolqan Barukka tapxuroqandin keyin, Pərwərdigar ola dua կilip mundak dedim: —

¹⁷ «Ah, Rəb Pərwərdigar! Mana, Sən asman-zeminni Əzüngning zor կudriting wə sozuləqan

□ **32:9 «on yəttə xəkəl kümüx»** — bir xəkəl 11.4 gram idi; **17 xəkəl** 194 gram idi.

biliking bilən yasiqansən; Sanga həqkandaq ix təs əməstur; □ 18 Sən minglioqan kixilərgə rəhİM-xərpkət kərsitisən həmdə atilarning kəbihlikining jazasınımu keyin balılırinining köynioqa կayturisən; ah Sən uluq, Kudrət Igisi Təngridursən — Samawi қoxunlarning Sərdari bołqan Pərwərdigar Sening namingdur; ■ 19 oy-nixanlıringda uluq, қiloqan ixliringda kudrətliksən; kezliring bilən insan balılırinining eż yolliri wə қiloqanlırinining mewisi boyiqə hərbirigə *inam yaki jaza* կayturux üçün, ularning barlıq yollırını kezligüqidursən; ■ 20 — Sən bugünkü küngiqə Misir zeminida, Israil iqidə həm barlıq insanlar arısida möjizilik alamətlərni həm karamətlərni ayan қılıp kəlgənsən; xunglaxka bügüngiqə Sening naming eçizdin-eçizoqa tarkılıp kəlməktə. 21 Sən möjizilik alamətlər, karamətlər kudrətlik қolung, sozulqan biliking wə dəhxətlik wəhəxət arkılık Өz həlkinq Israilni Misir zeminidin qıkarəqansən; ■ 22 Sən ularoqa ata-bowilirioqa təkdir kılımən dəp kəsəm қiloqan, süt həm bal ekip turidiqan bu zeminni təkdir kiloqansən. 23 Ular dərwəkə zeminoqa kirip uningoqa igə bołqan; lekin ular Sening awazingoqa կulak salmiqan, Təwrat-kanunungda mangmiqan; ularoqa əmr қiloqanlarning həqkaysisiqə əməl kilmioqan; xunga Sən bu külptətlərning

-
- 32:17 «**Sanga həqkandaq ix təs əməstur**» —ibraniy tilida «Sanga həqkandaq ix karamət əməstur». ■ 32:18 Mis. 34:7
 ■ 32:19 Ayup 34:21; Pənd. 5:21; Yəx. 28:29; Yər. 16:17; 17:10
 ■ 32:21 Mis. 6:7; 2Sam. 7:23; 1Tar. 17:21

həmmisini ularning bexioqa qüxürgənsən.
24 Mana, xəhərni besip kirix üçün sepiloqa selip qikirilqan dənglük-potəylərgə ķariqaysən! Kiliq, kəhətqilik wə waba tüpəylidin xəhər hujum ķiliwatkan kaldiyılerning ķolioqa tapxurulmay қalmaydu; Sən aldin'ala eytkining hazırlı əməlgə axuruldi; mana, Əzüng kərisən.
25 Lekin Sən, i Rəb Pərwərdigar, gərqə xəhər kaldiyılerning ķolioqa tapxurulidiqan bolsimu, manga: «Əzüng üçün etizni kümüxkə setiwal wə buni guwahqilaroqa kərgüzgin!?» — deding». □

26 Andin Pərwərdigarning səzi Yərəmiyaqla kelip mundak deyildi: —

27 Mana, Mən Pərwərdigar, barlıq ət igilirining Hudasidurmən; Manga təs qüxicidən birər ix barmidu? □ ■ **28** Xunga Pərwərdigar mundak dəydu: — Mana, Mən bu xəhərni kaldiyılerning ķolioqa wə Babil padixahı Neboğadnəsarning ķolioqa tapxurimən; ular uni igiliwalidu. **29** Bu xəhərgə hujum ķiliwatkan kaldiyılər uningəla besip kirip ot қoyup uni kəydüriwetidu; ular

□ **32:25** «**Sən, i Rəb Pərwərdigar, gərqə xəhər kaldiyılerning ķolioqa tapxurulidiqan bolsimu, manga: «Əzüng üçün etizni kümüxkə setiwal wə buni guwahqilaroqa kərgüzgin!?» — deding» — mumkinqılıki barkı, gərqə Pərwərdigar Yərəmiya wə baxka pəyoğəmbərlər arkılıq kəp ketim Yəhudoqa: «Mən silərni sürgün ķildürimən» dəp agahlanduroqan bolsimu, Yərəmiya yənilə: ««ahirkı minutta» Yəhudani Babildin կutkuzidu» dəp oylidi. □ **32:27** «**Manga təs qüxicidən birər ix barmidu?**» — ibraniy tilida «Manga karamət qüxicidən birər ix barmidu?». ■ **32:27** Qel. 16:22**

xəhərdikilərning əylirinimu kəydüriwetidu; ular bu əylərning əgziliri üstidə Meni əqəzəpləndürüp Baalqa isrik yaklaşan, yat ilahlarqa «xarab hədiyə»lərni կuyoqan. ■

³⁰ Qünki Israillar wə Yəhūdalar yaxlıqidin tartip kez aldimda pəkət rəzillikla kılıp kəlməktə; Israillar pəkətla eż қolliri yasiqanlar bilən əqəzipimni қozqıoqandan baxka ix kilmioqan, — dəydu Pərvərdigar. □ ³¹ Qünki bu xəhər қurulogan künidin tartip bugünkü küngiqə Mening əqəzipim wə kəhrimni xundak қozqıoquqi bolup kəldiki, Mən uni Əz yüzüm aldidin yokatmisam bolmaydu. ³² Israillar wə Yəhūdalar — ular wə ularning padixahliri, əmirliri kahinliri, pəyoqəmbərliri, Yəhūda adəmliri wə Yerusalemda turuwatqanlarning meni əqəzəpləndürgən barlık rəzilliki tüpəylidin *xəhərnı yokitimanı.* ³³ Ular Manga yüzini қaratkan əməs, bəlki Manga arkisini kılıp tətür қarioqan; gərqə Mən tang səhərdə ornumdin turup ularoqa əgətkən bolsammu, ular anglimay təlim-tərbiyini qobul kiliixni rət қiloqan. ■ ³⁴ Ular Əz namim bilən ataloqan əydə yirginqlik butlirini selip uni buloqoqan; ³⁵ ular eż oqul-kızlarını ottin etküzüp «Molək»kə atap kurbanlıq kiliix üçün «Hinnomning oqlining

■ **32:29** Yər. 21:10 □ **32:30 «yaxlıqidin tartip...»** — bəlkim Israilning «əl bolqinidin tartip», yəni «Misirdin qikixtin tartip» degən mənidə. Bolmisa «etizni al» degən səzning nemə mənisi bar? Jawab təwəndiki ayətlərdə, əlwəttə. **«kolliri yasiqanlar»** — degən səzlər yaki yasiqan butlarnı yaki yaman kilmixlirini kərsitudu. ■ **32:33** Yər. 2:27; 7:13,24,25; 25:3; 26:5; 29:19

jiləsi»diki, Baalqa beqixlanan «yükiri jaylar»ni ķurup qikqan; Mən ularning bundak ix ķilixini zadi buyrup bakiqanmən; ularning Yəhudani gunahqa patkuzup, muxundak lənətlik ix ķilsun degən oy-niyəttə həqqaqan bolup bakiqanmən. □ ■

36 Silər muxu xəhər toopruluk: «Dərhəkikət, u ķiliq, kəhətqilik wə waba arkilik Babil padixahining ķoliqa tapxurulidul!» — dəwatisilər; lekin Pərwərdigar — Israilning Hudasi muxu xəhər toopruluk hazırlımundak dəydu: —

37 Mana Mən, Mən ularni əqəzipim, kəhrim wə zor aqqikim bilən həydiwətkən barlıq padixahlıqlardın yiğimən; Mən ularni ķaytidin muxu yərgə epkelimən, ularni aman-tinqqlikta turoquzimən. ■ **38** Ular Mening həlkim bolidu, Mən ularning Hudasi bolimən. ■ **39** Mən ular wə ulardin keyin bolqan balılırini barlıq künliridə Məndin əyminip yahxılık kərsun dəp, ularqa bir kəlb, bir yolni ata ķilimən.

40 Mən ularqa iltipat ķilixtin ķolumni ikkinqi üzüməslikim üçün ular bilən mənggülük bir əhdə tüzimən; ularning ķaytidin yenimdin qətliməsliki üçün Mən kəlbigə қorkunçumni salımən. **41** Mən ularqa yahxılık ata ķilixtin huzur elip xadlinimən wə pütün kəlbim, pütün jenim bilən ularni muxu zeminə tikip turoquzimən! ■

□ **32:35** «**Molək**» — Ammoniyarning qoқunoqan buti.

■ **32:35** Yər. 19:5 ■ **32:37** Yər. 23:3; 29:14; 31:10 ■ **32:38** Yər. 24:7; 30:22; 31:1,33 ■ **32:41** Yər. 24:6; Am. 9:15

42 Qünki Pərwərdigar mundak dəydu: — Mən huddi bu həlkning bexioqa bu dəhəxətlik külپətning həmmisini qüxürginimdək, Mən ular toqruluk wədə қiloqan barlıq bəhtbərikətlərni ularning üstigə qüxürimən;

43 Silər muxu zemin toqruluk: «U wəyranə, adəmzatsız wə һaywanatsızdur; kaldiylərnin qolioqa tapxuruloqan!» dəysilər. Lekin kəlgüsidə uningda etizlar kaytidin setiwelinidu!

44 Binyaminning yurtida, Yerusalemning ətrapidiki yezilirida, Yəhudanıng xəhərliridə, *jənubtiki* taqlıq xəhərliridə, əqrəbtiki «Xəfəlah» egizlikidiki xəhərlərdə, *Yəhudanıng* jənubiyy bayawanlıridiki xəhərlərdimu kixilər kaytidin kümüxkə etizlarnı setiwalidu, tohtam hətlirigə imza koyidu, məhəurləp, guwahqılarnı guwahqə hazırlıq kılıdu; qünki Mən ularnı sürgünlüktn kayturup əsligə kəltürimən — dəydu Pərwərdigar.

33

Pərwərdigar Israel wə Yəhudani əsligə kəltürimən, dəp ikkinqi қetim wədə қılıdu

1 Yərəmiya tehi қarawullarning höylisida kamap қoyulqan waktida, Pərwərdigarning səzi uningə ikkinqi қetim kelip mundak deyildi: —

2 Ixni қiloquqi Mən Pərwərdigar, ixni xəkilləndürgüqi həm uni bekitküqi Mənki Pərwərdigar mundak dəymən — Pərwərdigar

Mening namimdur — □ 3 Manga iltija kıl, Mən sanga jawab kıyturimən, xundakla sən bilməydiqan, büyük həm tilsimat ixlarnı sanga ayan kılımən. □ 4 Qünki *düxmənning* dəng-potəylirigə həm kiliqıqa takabil turuxka istihkamlar kılıx üçün qekiloğan bu xəhərdiki əylər wə Yəhūda padixahlırinin ordiliri toqıruluk Israilning Hudasi Pərwərdigar mundak dəydu: —

5 «Kaldiyılər bilən қарxiliximən» dəp xəhərgə kirgənlərning həmmisi, pəkət Mən oqəzipim wə kəhrimdə uriwətkənlərning jəsətləri bilən bu əylərni toldurux üçün kəlgənlər, halas. Qünki Mən ularning barlıq rəzilliki tüpəylidin yüzümni bu xəhərdin ərüp yoxuroğanmən. □ 6 Həlbuki mana, Mən bu xəhərgə xipa kılıp dərdigə dərman bolımən; Mən ularni sakaytimən, ularoğa qəksiz arambəhx həm həkikətni yexip ayan kılımən. □ 7 Mən Yəhūdanı həm Israileni sürgündin kıyturup əsligə kəltürimən; ularni awwalkıdək kırup qıkımən. ■ 8 Mən ularni

□ 33:2 «**ixni kılıquçı**» — nemə ix ikənlikli bəlkim keyinkı 4-26-ayətlərdə təswirlinidu. □ 33:5 ««**Kaldiyılər bilən қarxiliximən**» dəp xəhərgə kirgənlər... pəkət Mən oqəzipim wə kəhrimdə uriwətkənlərning jəsətləri bilən bu əylərni toldurux üçün kəlgənlər, halas. Ularning barlıq rəzilliki tüpəylidin yüzümni bu xəhərdin ərüp yoxuroğanmən» — okurmənlər ayəttiki baxlaş hil tərjimilərni uqrıtxi mumkin. Lekin omumiy mənisi tərjimimizningkidək bolidu. □ 33:6 «**Həlbuki mana, Mən bu xəhərgə xipa kılıp dərdigə dərman bolımən; Mən ularni sakaytimən, ...**» — xübhisizki, Huda Yərəmiyaoqa eytən «büyük həm tilsimat ixlər» bu ayəttin baxlap uningə qəqip kərsitilidu. ■ 33:7 Yər. 24:6; 31:4; 32:44

Mən bilən қарxilixip gunahqə petip sadir kılqan barlik қəbihlikidin paklandurimən, Mening aldimda gunahqə petip, Manga asiylik kılqan barlik қəbihliklirini kəqürimən; ■⁹ yər yüzidiki barlik əllər Mən ularoqa yətküzgən barlik iltipatni anglaydu, xuning bilən bu xəhər kixini xadlandurup, Өzümgə mədhiyələrni қozqap, xan-xərəp kəltürüp nam-xəhərət hasil kılıdu; əllər Mən ularoqa yətküzgən barlik iltipat wə arambəhxliktin *Məndin* қorkup titrəydiqan bolidu.

¹⁰ Pərwərdigar mundak dəydu: — Silər muxu yər toqıruluk: «U bir harabilik, adəmzsatsız wə haywanatsız boldi!» dəysilər — durus. Lekin harabə bolqan, adəmzsatsız, ahəlisiz, haywanatsız bolqan Yəhudanıng xəhərliridə wə Yerusalem koqilirida ¹¹ yənə tamaxining sadasi, xad-huramlik sadasi wə toyi boluwatkan yigit-kızning awazi anglinidu, xundakla Pərwərdigarning əyigə «təxəkkür kurbanlıqları»ni aparoqlarınning «Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigaroqa təxəkkür eytinglar, qünki Pərwərdigar mehribandur, uning muhəbbiti mənggülüktür» dəydioqan awazlıri կaytidin anglinidu; qünki Mən sürgün bolqanlarıń կayturup zemindiki awatlıknı əsligə kəltürimən, — dəydu Pərwərdigar.■

¹² Qünki samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar mundak dəydu: — Harabə bolqan adəmzsatsız wə haywanatsız bolqan bu yerdə wə uning barlik xəhərliridə կoy bakkuqilarıning

ez padilirini yatquzidioqan qotanliri kaytidin bar bolidu. □ 13 Jənubiy taqlıktiki xəhərlərdə, ojərbətiki Yəhūdaning «Xəfəlah» egizlikidiki xəhərlərdə, jənubiy bayawanlardiki xəhərlərdə, Binyaminning yurtida, Yerusalemning ətrapidiki yezilirida wə Yəhūdaning xəhərliridimu koy padiliri ularni saniouqining koli astidin kaytidin ətidu, — dəydu Pərwərdigar. □

14 Mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — Mən Israil jəmətigə həm Yəhūda jəmətigə eytqan xəpkətlik wədəməgə əməl kılımən. ■

15 Xu künlər wə u qaoqla Mən Dawut nəslidin «Həkkaniy Xah»ni zeminda əstürüp qikirimən; U zeminda toqra həküm wə həkkaniyilik yürgüzip. □ ■ 16 Xu künlərdə Yəhūda kutkuzulidu, Yerusalem arambəhxtə

□ 33:12 «Harabə bolqan adəmzatsız wə haywanatsız bolqan bu yerdə wə uning barlık xəhərliridə koy bakkuqilarining ez padilirini yatquzidioqan qotanliri kaytidin bar bolidu» — 4, 10- wə bu 12-ayəttə, Pərwərdigar Yərəmiyaqa «Sən bilip bakmioqan həm büyük həm tilsimat ixlarni sanga kərsitimən» degən wədisi boyiqə, kəlgüsü zamanda karamət ixlarni kərsitidiqan üq bexarət bizgə tonuxturulidu.

□ 33:13 «saniouqining koli astidin ətük» — bəlkim köylər qotanoqa kaytip kirgəndə, ulardin heqkaysisining kəm kəlməsləki üçün təkxürülüxtür. ■ 33:14 Yər. 29:10 □ 33:15

«...u qaoqla Mən Dawut nəslidin «Həkkaniy Xah»ni zeminda əstürüp qikirimən...» — okurmənlərning esidə barkı, Huda Dawut padixah-pəyəqəmbərgə: «Kutkuzoquqi-Məsih» sening nəslingdin qikidu» dəp wədə bərgən (məsilən, «2Sam.», 7-babni, Zəburdiki 18-, 45- wə 72-küylərni həm məzkur kitab 23:5nimü kərüng). ■ 33:15 Yər. 23:5

turidu; *xu qaοqda* Yerusalem: «Pərwərdigar həkəkəaniylikimizdur» degən nam bilən atılıdu.

17 Qünki Pərwərdigar mundak dəydu: — Dawutning Israil jəmətining təhtigə olturuxka layik nəсли üzülüp kalmaydu, **18** yaki Lawiylardın bolqan kahinlardin, «kəydürmə қurbanlıq», «axlıq hədiyə» wə baxqa қurbanlıqlarnı Mening aldimda daim sunidioqan adəm üzülüp kalmaydu. ■

19 Pərwərdigarning səzi Yərəmiyaşa kelip mundak deyildi: —

20 Pərwərdigar mundak dəydu: — Silər Mening kündüz bilən tüzgən əhdəmni wə keqə bilən tüzgən əhdəmni buzup, kündüz wə keqini əz waktida kəlməydiqan kılıp koysanglar, **21** xu qaοqda Mening Қulum Dawut bilən tüzgən əhdəm buzulup, uningoşa: «Əz təhtinggə həküm süridiqan bir oqlung daim bolidu» deginim əməlgə axurulmaydu wə hizmətkarlırim, kahinlar bolqan Lawiyalar bilən tüzgən əhdəm buzulqan bolidu.

22 Asmanlardiki қoxunlar bolqan yultuzlarnı sanap bolqılı bolmioqandək, dengizdiki қumlarnı əlqəp bolqılı bolmioqandək, mən қulum Dawutning nəslini wə Əzümgə hizmət kılıdiqan Lawiyarlarnı kəpəytimən.

23 Pərwərdigarning səzi Yərəmiyaşa kelip mundak deyildi: —

24 Bu həlkning: «Pərwərdigar Əzi tallıqan bu ikki jəməttin waz keqip, ularnı taxlidi» deginini baykimidingmu? Xunga ular Mening

həlkimni: «Kəlgüsidiə həq bir əl-dələt bolmaydu» dəp kəzgə ilmaydu. □ 25 Pərwərdigar mundak dəydu: — Mening kündüz wə keqini bekitkən əhdəm əzgirip kətsə, yaki asmanzemindiki əanuniyətlərni bekitmigən bolsam, 26 Mən Yakupning nəslidin wə Dawutning nəslidin waz keqip ularni taxlaydiqan bolimən, xuningdək İbrahim, İshak wə Yakupning nəсли üstigə həküm sürüx üçün *Dawutning* nəslidin adəm tallimaydiqan bolimən! Qunki bərəkə, Mən ularni sürgünlüktn қayturup ularni əsligə kəltürimən, ularqa rəhimdillik kərsitimən. ■

34

*Pərwərdigar Zədəkiya oğlu xum həwər
yatküzidü*

¹ Babil padixahı Neboqadnəsar, pütün қoxuni wə həkümranlıqıqa bekinəqan barlık padixahlıklar wə əllərning həmmisi Yerusaleməqə wə uning ətrapidiki barlık xəhərlərgə jəng kılqan waqtida,

□ 33:24 «Pərwərdigar Əzi tallıqan bu ikki jəməttin waz keqip, ularni taxlid...» — «ikki jəmət» xübhəsizki, Israil wə Yəhudani, yəni Hudanıg pütün həlkini kərsitudu; demək, pütkül Israil həlkı əzining keləqiki toqrluluk ümidsizlinip kətkən. Bəzi alımlar «ikki jəmət» «Dawut jəməti həm Lawiy jəməti»ni kərsitudu, dəp қaraydu; lekin bizningqə keyinkı «Mening həlkimni ... kəzgə ilmaydu» degən ibarə həm 25-, 26-ayətlər «Yakupning nəсли»ni, yəni Hudanıg pütün həlkini kərsitixi kerək. ■ 33:26 Yər. 31:20

Pərwərdigardin Yərəmiyaqla kəlgən səz: —

■

² Israelning Hudasi Pərwərdigar mundak dəydu: — Zədəkiyaning yenioqla berip uningoqla mundak degin: — Pərwərdigar mundak dəydu: — Mana, bu xəhərni Babil padixahining qolioqla tapxurimən, u uningoqla ot қoyup kəydürüwetidu.

■ ³ Sən bolsang, uning qolidin қaqalmaysən; bəlki sən tutulup uning qolioqla tapxurulisən; sening kəzliring Babil padixahining kəzlirigə karaydu, uning bilən yüz turanə səzlixisən wə sən Babiləqlə sürgün bolup ketisən. ■

⁴ Lekin, i Yəhuda padixahı Zədəkiya, Pərwərdigarning səzini angla; Pərwərdigar sening tuqrangda mundak dəydu: — Sən kılıq bilən əlməysən; ⁵ sən aman-tinqqliktə elisən; atabowiliring bolqan əzüngdin ilgiriki padixahlar üçün matəm tutup huxbuy yakkandək ular ohxaxla sən üçünmu huxbuy yakıldı; ular sən üçün: «Ah, xahim!» dəp matəm tutidu; qunki Mən xundak wədə kılqanmən, — dəydu Pərwərdigar. □

⁶ Andin Yərəmiya rəyঠəmbər bu səzlərning həmmisini Yəhuda padixahı Zədəkiyaqla Yerusalemda eytti. ⁷ Xu qaoqla Babil padixahining қoxuni Yerusalemda wə Yəhudadiki қalqan xəhərlərdə, yəni Lakixta

■ **34:1** 2Pad. 25; Yər. 52■ **34:2** Yər. 21:10; 32:29■ **34:3**

Yər. 32:4 □ **34:5** «**Sən üçün huxbuy yakıldı**» — iibraniy tilida səzmusez bolsa «sən üçün kəydüridu» degənliktur. Həklərning kəydürgini bolsa, bizningqə huxbuy boluxi kerək idi. Əməliyəttə Təwrat həm Injilda əlgənlər üçün hərkəndək қurbanlıq-hədiyə, nəzir-qiraqlıq həqkəndək paydisi yok, dəp kərsitlidü.

wə Azikahṭa jəng kiliwatatti; qünki Yəhudadiki mustəhkəm xəhərlər arisidin pəkət bularla ixqal bolmioqanidi.

Əz կullirioja uwal կilojanlaroja agah berix

⁸ Padixah Zədəkiya կullirimizoja azadlıq jakarlayli dəp Yerusalemdikilərning həmmisi bilən əhdini kesip tüzgəndin keyin, Pərwərdigardin təwəndiki bu səz Yərəmiyaqa kəldi □ ■ ⁹ (əhdə boyiqə hərbiri əz ibraniy կullirini, ər bolsun, kiz-ayal bolsun, կoyuwetixi kerək idi; heqkaysisi əz կerindixi bolqan Yəhudiyni կullukta կaldurmaslıki kerək idi. □ ¹⁰ Əhdigə կoxulqan barlık əmirlər wə barlık həlk xuningoqa, yəni hərkəysimiz əz կuli yaki dedikini կoyuwetəyli, ularni կullukta կalduruwərməyli degən səzigə boysundi. Ular boysunup ularni կoyuwətti. ¹¹ Lekin uningdin keyin ular bu yoldin yenip կoyuwətkən կul-dedəklərni əzигə

□ **34:8 «əhdini kesip tüzx»** — kona zamanlarda ikki tərəp bir-biri bilən əhdə tüzməkqi bolsa, awwal kala yaki կoyni soyup, nimtə (ikki parçə) kılıp parqılaytti; andin ikki tərəp soyup ikki parçə կilojan malning otturisidin təng etüp bir-birigə կəsəm կılatdı. Bu ixning əhəmiyyəti bəlkim: «Կայսımız əhdini buzsak, Huda uni bu soyοjan maloqa ohxax կilsun!» deməklikdər. 18-20-ayətlərni körüng. ■ **34:8 Mis. 21:2 □ 34:9 «əhdə boyiqə hərbiri əz ibraniy կullirini, ... կoyuwetixi kerək idi; heqkaysisi əz կerindixi bolqan Yəhudiyni կullukta կaldurmaslıki kerək idi»** — mumkinçılıki barkı, bu əhdə pəkət bu əmirlərgə կolaylıq boluxi üçün tüzülgənidi. Կəhətçilik bolqan wakitta, əz կullirioja ozuk berix məs'uliyitidin կeqip, կullirini kətküziwətətti.

ķayturuwaldi. Ular bularni ķaytidin məjburiy
kul-dedək kiliwaldi). □

12 — Xu qaoqda Pərwərdigarning səzi
Yərəmiyaqla kelip mundak deyildi: —

13 Israilning Hudasi Pərwərdigar mundak
dəydu: — Mən ata-bowiliringlarni Misirning
zeminidin, yəni «küllük əyi»din qıqaroqinimda,
ular bilən əhdə tüzgənidim; **14** xu əhdə
boyiqə hərbiringlar yəttinqi yılıda silərgə
əzini satqan hərkəysi kerindixinglar bolən
ibraniy kixilirini қoyuwetixinglar kerək; u
küllükündə altə yil bolqandan keyin, sən
uni azadlıkkə қoyuwetixing kerək, degənidim.
Lekin ata-bowiliringlar buni anglimay həq
külaq salmioqan. ■ **15** Lekin silər bolsanglar,
xu yaman yoldin yenip, kəz aldimda durus ixni
kərüp, hərbiringlar əz yekinoqa «azad bol»
dəp jakarlıdinglar, xuningdək Əz namim bilən
ataloqan əydə əhdə tüzüdinglar; **16** lekin silər
yənə yenip Mening namimoqa daq kəltürüp,
hərbiringlar əz rayioqa қoyuwətkən kulni həm
ihtiyarioqa қoyuwətkən dedəknı ķayturuwelip
ķaytidin əzünglarqa kul-dedək boluxka
məjburlidinglar.

17 Xunga Pərwərdigar mundak dəydu: —

□ **34:11 «Lekin uningdin keyin ular bu yoldin yenip
қoyuwətkən kul-dedəklərni əzigə ķayturuwaldi...
kul-dedək kiliwaldi»** — bu wəkə Babilning қoxunu
Yerusalemni korxiwelixtin wakıtlıq waz keqip Misir bilən
jəng ķılıxka kətkən waktida bolən boluxi mumkin.
Əmirlər wə həlk bəlkim hətərlik pəyt bizdin ətüp kətti,
Hudadin қorkiweriximizning hajiti yok, deyixi mumkin idi.
21-22-ayətlərni 35-bab, 5-7-ayətlər bilən selixturung. ■ **34:14**
Mis. 21:2; Kan. 15:12

Silər manga կulak salmidinglar, hərbiringlar eż կerindixinglarqa, hərbiringlar eż yekininglarqa azad bolunglar dəp həq jakarlimidinglar; mana, Mən silərgə bir hil azadlıknı — yəni kiliqka, wabaqa wə kəhətqilikkə bolğan bir azadlıknı jakarlaymən; silərni yər yüzidiki barlık padixahlıklarqa bir wəhəxət basquqi kılımən.

■ **18** Xuning bilən Mən əhdəmni buzğan, kəz aldimda kesip tüzgən əhdining səzlirigə əməl kilmioğan kixilərni bolsa, ular ezliri soyup ikki parqə kılıp, otturisidin etkən həlikə mozaydək kılımən; **19** Yəhūdaning əmirliri wə Yerusaleminning əmirliri, ordidiki ələmdarlar, kahinlar, xuningdək mozayning ikki parqisining otturisidin etkən barlık həlkni bolsa, **20** Mən ularni düxmənlirining қolioqa, jenini izdigüqilərning қolioqa tapxurimən; xuning bilən jəsətliri asmandiki uçar-ķanatlarqa wə zemindiki haywanlarqa ozuk bolidu;

■ **21** Yəhūda padixahı Zədəkiya wə uning əmirlirinimu düxmənlirining қolioqa, jenini izdigüqilərning қolioqa, xundakla silərgə hujum kılıxtın qikinip turğan Babil padixahining koxunining қolioqa tapxurimən. ■ **22** Mana, Mən əmr kılımən, — dəydu Pərwərdigar, wə ular bu xəhər aldioqa yənə kelidu; ular uningoqa hujum kılıp ot կoyup kəydüriwetidu; wə Mən Yəhūdaning xəhərlirini wəyranə, həq adəmzsatsız kılımən.

■ **34:17** Kən. 28:25; Yər. 15:4; 24:9,10 ■ **34:20** Yər. 7:33; 16:4;
19:7 ■ **34:21** Yər. 37:11

35

Yəhudanıng wapasızlığı, Rəkabiyarning wapadarlığı

¹ Yəhuda padixahı Yosiyaning oqlı Yəhoakimning künlidə, Pərwərdigardin Yərəmiyaqla səz kelip: —□

² «Rəkabning jəmətidikilərning yenioqla berip ular bilən səzlixip ularni Pərwərdigarning əyigə apirip, uning kiçik əylirining birigə təklip ķılıp ularning aldiqla xarab tutqın» — deyildi.

³ Xuning bilən mən Habazziniyaning nəwrisi, Yərəmiyaning oqlı Jaazaniyani, uning ukilirini wə barlıq bala-qakılirini, xuningdək Rəkabning pütkül jəmətini elip kelixkə qıqtım; ⁴ Mən ularni Pərwərdigarning əyigə, Igdaļianing oqlı, Hudanıng adımı bolqan Hənanning oqullırıqla təwəlik əygə apardım; bu əy əmirlərning əyininiq yenida, Xallumning oqlı, ixikbakar Maaseyahning əyininiq üstidə idi; ⁵ mən Rəkabning jəmətidikilərning aldiqla xarabka lik tolqan piyalilər wə kədəhlərni կoyup ularqla: «Xarabka eñiz teginglar!» — dedim.

⁶ Ular manga mundak dedi: «Biz xarabni iqməymiz; qünki əjdadımız Rəkabning oqlı Yonadab bizgə: «Silər wə oqlul-əwladlırlıqlar zadi xarab iqmənglər; ⁷ yənə kelip əylərni kurmanglar, nə uruk terimanglar, nə üzümzarlarnı tikmənglər, nə bulardın

□ **35:1 «Yəhoakimning künlidə»** — bu wəkə Zədəkiya padixah təhtkə olturoqan wakitta, yəni yukarıda eytiləqan bexarətlərdin ilgiri bolqanidi, əlwəttə.

həeqkaysisişa zadi igə bolmanglar; barlıq künliringlarda qedirlarda turunglar; xuning bilən silər turuwatkan zemində uzun künlərni kərisilər» — dəp əmr қalduroqan.

8 Xuning bilən bizning əjdadımız Rəkabning oqlı Yonadabning: «Barlıq kününglərdə zadi xarab iqmənglar» degən awazişa կulaқ selip, biz wə bizning ayallirimiz həm oqlul-ķizlirimiz uning əmrigə toluk əməl kılıp kəlgənmiz; **9** biz yənə turoqudək əylərni salmioqan; bizdə həq üzümzar, etiz, uruk degənlər yok; **10** bəlki biz qedirlarda turup kəldük, əjdadımız Yonadabning bizgə barlıq əmr kılqanlırioşa əməl kılıp kəldük.□

11 Lekin Babil padixahı Nebokadnəsar zeminoşa besip kirgəndə, xundak ix boldiki, biz: «Barayli, Kaldiylərning қoxuni həm Suriyəning қoxunidin keletalip Yerusalem xəhīrigə kirəyli» — dedük. Mana xu səwəbtin Yerusalemda turuwatımız».

12 Andin Pərwərdigarning səzi Yərəmiyaşa kelip mundak deyildi: —

13 «Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Baroqin, Yəhudadikilər wə Yerusalemda turuwatkanlaroşa mundak degin: — Buningdin tərbiyə almamsılər, xuningdək Mening səzlirimgə կulaқ salmamsılər? —

□ **35:10 «biz qedirlarda turup kəldük, əjdadımız Yonadabning bizgə barlıq əmr kılqanlırioşa əməl kılıp kəldük»** — jəmiy bolup 250 yillik məzgil iqidə. «Rəkabning oqlı Yonadab» bəlkim «2Pad.» 10:15də tilqə elinəqan «Rəkabning oqlı Yəhənadab» boluxi mumkin.

dəydu Pərwərdigar. **14** — Mana, Rəkabning oqlı Yonadabning oqlul-pərzəntlirigə «xarab iqmənglar» dəp tapilioqan səzlirigə əməl kılınip kəlgən; bugünkü küngiqə ular həq xarab iqip bakmioqan, qünki ular atisining əmrigə itaət kılqan. Lekin Mən tang səhərdə ornumdin turup silərgə söz kılıp kəlgən bolsammu, silər Manga həq կulak salmiqansılər. ■ **15** Mən tang səhərdə ornumdin turup küllirim bolqan pəyəqəmbərlərni əwətip: «Hərbiringlar hazır ez rəzil yolunglardın yenip, kilmixinglarnı tüzitinglar, baxqa ilahılarqa əgixip qoğunmanglar; xundak կilsanglar Mən ata-bowiliringlarqa təkdim kılqan zemində turuwerisilər» dəp kəlgənmən; lekin silər Manga կulak salmay həq anglimiqansılər. ■ **16** Bərhək, Rəkabning oqlı Yonadabning əwladlıri atisining ularoqa tapilioqan əmrigə əməl kılqan; lekin bu həlk Manga həq կulak salmiqandur. **17** Xunga samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Mana, Mən Yəhudanıng üstigə həm Yerusalemning üstigə Mən aldin'ala eytkən barlık balayı'apətni qüxürimən; qünki Mən ularoqa söz kılqan, lekin ular anglimiqan; Mən ularni qakıroqan, lekin ular jawab bərmigən». **18** Andin Yərəmiya Rəkab jəmətigə mundak dedi: — Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Qünki silər atanglar Yonadabning əmrigə itaət kılıp, barlık yolyoruklirini tutup,

■ **35:14** Yər. 11:7; 25:3; 26:5; 29:19; 32:33 ■ **35:15** Yər. 18:11; 25:5

silərgə tapilioqanlirining həmmisi boyiqə ix kərüp kəlgənsilər, — ¹⁹ əmdi samawi қoxunlarning Sərdarı bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Rəkabning oqlı Yonadabning nəslidin aldimda hizmət kılqanqı hərgiz üzülüp կalmaydu.□

36

Padixah Yəhəoakim bexarət hatırıləngən oram yazmini kəydüridi

¹ Yəhuda padixahı Yosiyaning oqlı Yəhəoakimning tətinqi yili, Yərəmiya ola Pərwərdigardin təwəndiki səz kəldi: —

² Əzünggə oram կəqəz alqın; uningə Yosiyaning künlidirədə sanga səz kılıqinimdin tartip bugünkü küngiqə Mən Israilni əyibligən, Yəhudani əyibligən həm barlik əllərni əyibligən, sanga eytən sezlərning həmmisini yazqın. ■ ³ Yəhudanıng jəməti bəlkim Mən bexioqa qüxürməkqi bolqan barlik balayı'apətni anglap, hərbiri əzlirining rəzil yolidin yanarmikin; ular xundak ķilsa, Mən ularning կəbihlikini wə gunahını kəqürüm kılımən. ⁴ Xuning bilən Yərəmiya Nerianing

□ **35:19 «Rəkabning oqlı Yonadabning nəslidin aldimda hizmət kılqanqı hərgiz üzülüp կalmaydu»** — ularning Huda aldida nemə hizmət kılıdiqanlılı Mükəddəs Kitabta hatırıləngən əməs; əmma Yəhudiyarning keyinkı hatırılıri boyiqə ularning keyinkı ibadəthanida կurbangahṭa ot üqün otun elip berix hizmiti bar idi. Rəkabiylar toqrluluk yənə «Koxumqə səz» imizni körüng. ■ **36:2** Yəx. 8:1; Yər. 30:2

oqlı Barukni qakirdi; Baruk Yərəmiyaning aqzidin qikkanlırını anglap Pərwərdigarning uningoşa eytkan səzlirining həmmisini bir oram կəqəzgə yezip bərdi. ⁵ Yərəmiya Barukka tapılal mundak dedi: — Əzüm kamap koyulqanmən; Pərwərdigarning əyigə kiriximgə ruhsət yok; lekin əzüng berip kirgin; ⁶ Pərwərdigarning əyidə roza tutkan bir künidə, sən aqzimdin qikkanlırını anglap yazqan, Pərwərdigarning bu oram yazmida hatirləngən səzlirini həlkning կulaklıriqə yətküzgin; həmmə xəhərlərin kəlgən Yəhudadikilərning կulikiqimu yətküzgin.

⁷ Ular bəlkim Pərwərdigar aldioqa dua-tilawitini kılıp hərbiri əzlirining rəzil yolidin yanarmikin; qünkü Pərwərdigarning bu həlkə agahlınduroqan qəzipi wə kəhri dəhəxtliktur.

⁸ Nerianing oqlı Baruk Yərəmiya pəyəqəmbər uningoşa tapilioqinining həmmisini ada kılıp, Pərwərdigarning əyidə Pərwərdigarning səzlirini okup jakarlidi. □

⁹ Yəhuda padixaḥi Yosiyaning oqlı Yəhoakim təhtkə olturoqan bəxinqi yili tokkuzinqi ayda xundak boldiki, barlık Yerusalem dikilər həmdə Yəhuda xəhərliridin qikip Yerusalem ola kəlgən

□ **36:8 «Nerianing oqlı Baruk Yərəmiya pəyəqəmbər uningoşa tapilioqinining həmmisini ada kılıp, Pərwərdigarning əyidə Pərwərdigarning səzlirini okup jakarlidi»** — Barukning qong atisi Maaseyah, Yerusalemning xəhər baxlıqı bolovanidi (32:12ni həm «2Tar.» 34:8ni kərung). U muxu ixni kılqanda bəlkim əzining jenini wə keləqikini təwəkkül kılqan. Uning Yərəmiya qəhəmrah boluxning intayın japalıq wə hətərlik ikənlilikini qüixinix üçün 45-babni kərung.

barlıq həlk üçün, Pərwərdigar aldida bir məzgil roza tutuximiz kerək dəp elan əlindi. **10** Xu wakit Baruq Pərwərdigarning əyigə kirip, pütükqi Xafanning oqlı Gəmariyaning əyidə turup, Yərəmiyaning səzlirini barlıq həlkning կulikioqa yətküzüp okudi; bu əy Pərwərdigarning əyining yüksəriki höylisidiki «Yengi dərwaza»qə jaylaxşanıdi. □

11 Xafanning nəwrisi, Gəmariyaning oqlı Mikah bolsa yazmidin Pərwərdigarning səzlirining həmmisigə կulak saldı. **12** Andin u padixaһning ordisiqə qüxüp pütükqining əyigə kiriwidi, mana, əmirlərning həmmisi xu yerdə olturatti; pütükqi Əlixama, Xemayaning oqlı Delaya, Akborning oqlı Əlnatan, Xafanning oqlı Gəmariya wə Hənaniyaning oqlı Zədəkiya կatarlıq barlıq əmirlər xu yerdə olturatti. **13** Xuning bilən Mikah Baruqning səzligənlirini həlkning կulikioqa yətküzüp okşoqanda əzi anglioqan barlıq səzlərni ularqə bayan կildi. **14** Xuning bilən barlıq əmirlər Kuxining əwrisi, Xələmiyaning nəwrisi, Nətaniyaning oqlı Yəhudiyni Baruqning yeniqə əwətip uningoqa: «Sən həlkning կulikioqa yətküzüp okşoqan oram yazmini kolungoqa elip yenimizə qəl» — dedi. Xuning bilən Nerianing oqlı Baruq oram yazmini կolioqa elip ularning yeniqə

□ **36:10 «pütükqi Xafan»** — Xafan toqrluluq «1 Pad.» 22-babni kərüng. **«yükseki höyla»** — bolsa «1 Pad.» 6:36 həm 7:12də «iqki höyla» degən nam bilən ataloqan. «Yengi dərwaza» «Yər.» 26:10də tiloqa elinoqan. Xübhisizki, Baruq xu yerdə turup Yərəmiyaning səzini okuytti, barlıq həlk angliyalaytti.

kəldi. ¹⁵ Ular uningoqla: «Oltur, uni կulikimizəqə yətküzüp okup bər» — dedi. Baruq uni ularoqla anglitip okudi.

¹⁶ Xundak boldiki, ular barlıq səzlərni angloqlanda, alakzadə bolup bir-birigə karixip: «Bu səzlərning həmmisini padixahlaşka yətküzmisək bolmaydu» — dedi. ¹⁷ Andin Baruqtin: «Bizgə degin əmdi, sən bu səzlərning həmmisini қandak yazding? Ularnı Yərəmiyaning əz aqzidin angliddingmu?» — dəp soridi.

¹⁸ Baruq ularoqla: «U bu səzlərning həmmisini əz aqzi bilən manga eytti, mən oram kəqəzgə siyah bilən yazdim» — dedi.

¹⁹ Əmirlər Baruqlaşka: «Baroqin, sən wə Yərəmiya məküwelinglar. Kəyərdə bolsanglar həqkimə bildürmənglər» — dedi. ²⁰ Xuning bilən ular oram yazmini pütükqi Əlixamaning əyigə tikip կoyup, ordioqla kirip padixahning yenioqla kelip, bu barlıq səzlərni uning կulikioqla yətküzdi.

²¹ Padixah Yəhədiyni yazmini elip kelixkə əwətti, u uni Əlixamaning əyidin epkəldi. Yəhədiy uni padixahning կulikioqla wə padixahning yenida turoqlan barlıq əmirlərning կulaklıriqla yətküzüp okudi. ²² Xu qaoq tokkuzinqi ay bolup, padixah «kixlik əy»idə olturatti; uning aldidiki oqakta ot կalaklıq idi. ²³ Xundak boldiki, Yəhədiy uningdin üq-tət səhipini okuqlanda, padixah կələmtiraxi bilən bu կismini kesip, yazmining həmmisini bir-birləp otta kəyüp yokioqluqə oqaktiki otka taxlidi.

- 24 Lekin bu barlik səzlərni angloqan padixah yaki hizmətkarlirining ھeqkaysisi қorkmidi, ulardin kiyim-keqəklirini yırtkanlar yok idi. 25 Uning üstigə Əlnatan, Delaya wə Gəmariyalar padixahtın oram yazmini kəydürməslikini etüngənidi, lekin u ularqa kulak salmidi. 26 Padixah bolsa xahzadə Yerahməəl, Azriəlning oqlı Seraya wə Abdəəlning oqlı Xələmiyani pütükqi Barukni wə Yərəmiya pəyqəmbərni қoloqa elixka əwətti; lekin Pərwərdigar ularni yoxurup saklıdi.

Ikkinqi oram yazma

- 27 Padixah Baruk Yərəmiyaning aqzidin anglap yazovan səzlərni hatiriligən oram yazmini kəydürüwətkəndin keyin, Pərwərdigarning sezi Yərəmiyaqə kelip mundak deyildi: — 28 Yənə bir oram қəqəznı elip, uningoja Yəhuda padixahı Yəhəoakim kəydürüwətkən birinqi oram yazmida hatirləngən barlik səzlərni yazoin. 29 Wə Yəhuda padixahı Yəhəoakimqa mundak degin: — Pərwərdigar mundak dəydu: — Sən bu oram yazmini kəydürüwətting wə Mening toqruluk: Sən buningə: «Babil padixahı qokum kelip bu zeminni wəyran қılıdu, uningdin həm insanni həm haywanni yokitidu» — dəp yezixka қandaqmu petinding?» — deding. 30 Xunga Pərwərdigar Yəhuda

-
- 36:23 «кələmtirax bilən kesix» — adəttə bu saymanni diwanbegi yaki pütükqi «oram yazmilar»ni yasap təyyarlaxka ixlitətti. Muxu yerdə əksiqə կimmətlik bir oram yazmini yokitix üqün ixlətkən.

padixahı Yəhoakim tooqruluk mundak dəydu: — Uning nəslidin Dawutning təhtigə olturuxka həq adəm bolmaydu; uning jəsiti sirtka taxli-wetilip kündüzdə issikta, keqidə kırawda oquk yatidu. ■ **31** Mən uning wə nəslining bexiəla, hizmətkarlırinining bexiəla kəbihlilikining jazasını qüxürimən; Mən ularning üstigə, Yerusalemda turuwatkanlarning üstigə həm Yəhūdanıng adəmliri üstigə Mən ularqa agahlandurğan barlık külətlərni qüxürimən; qünki ular Manga həq կulaқ salmioğan. **32** Xuning bilən Yərəmiya baxka bir oram կəqəzni elip Nerianing oqlı Barukka bərdi; u Yərəmiyaning aqziəla karap Yəhūda padixahı Yəhoakim otta kəydürüwətkən oram yazmida hatiriləngən həmmə sezlərni yazdı; ular bu sezlərgə ohxaydiələn baxka kəp sezlərnimə կoxup yazdı. □

37

Zədəkiya padixahı bolğan qəoşdiki bəzi wəkələr — kirix söz

1 Babil padixahı Neboğadnəsar Zədəkiyani Yəhūdanıng zeminiəla padixahı kıldı; xuning bilən u Yosiyananıq oqlı Yəhoakimning oqlı Koniyanıq orniəla həküm süridi. □

■ **36:30** Yər. 22:19 □ **36:32** «u Yərəmiyaning aqziəla karap Yəhūda padixahı Yəhoakim otta kəydürüwətkən oram yazmida hatiriləngən həmmə sezlərni yazdı» — birinqi «oram yazma»ning məzmuni bəlkim «Yərəmiya»diki 1-20-bablar idi. □ **37:1** «**Koniya**» — «Yəkoniyah»ning baxka bir atılıxi.

2 U, yaki hizmətkarliri, yaki zemindiki həlk Pərwərdigarning Yərəmiya pəyəqəmbər arkılıq etykan səzlirigə həq կulak salmidi.

Zədəkiya Hudadin yardım tiləydu

3 Padixah Zədəkiya Xələmianing oqlı Yəhukalni həm kahin Maaseyahning oqlı Zəfaniyani Yərəmiya pəyəqəmbərning yenioqa əwətip uningoşa: «Pərwərdigar Hudayimizə qızdırmaq üçün dua қiloqaysən» — degüzdi **4** (xu qaoqda Yərəmiya zindanda կամակlıq əməs idi; u həlk arisiyoqa qikip-kirixkə ərkin idi). **5** Pirəwnning қoxuni Misirdin qikqanidi; Yerusalemni korxiwaloqan Kaldiylər bularning həwirini anglap Yerusalemın qekinip kətkənidir). □ ■

6 Andin Pərwərdigarning səzi Yərəmiya pəyəqəmbərgə kelip mundak deyilidi: —

7 Israilning Hudasi Pərwərdigar mundak dəydu: — Silərni manga iltija қildurup izdəxkə əwətkən Yəhuda padixahioqa mundak dənglar: — Mana, silərgə yardım berimiz dəp qikip kəlgən Pirəwnning қoxuni bolsa, ezzə zeminoqa, yəni Misiroqa կaytip ketidu. **8** Andin Kaldiylər bu xəhərgə կaytip kelip jəng kılıp uni ixqal կılıdu, uni ot կoyup kəydüriwetidu. **9** Pərwərdigar mundak dəydu: — Өz-ezünglarni aldap: «Kaldiylər bizdin qekinip kətkən» —

□ **37:5** «**Pirəwnning қoxuni Misirdin qikqanidi; Yerusalemni korxiwaloqan kaldiylər bularning həwirini anglap Yerusalemın qekinip kətkənidir**» — xu wəkə bəlkim miladiyədin ilgiri 588-yili bolqanidi; «Pirəwn» Misirning padixahı Pirəwn-Hofrani kərsitudu (44:30ni kərüng). ■ **37:5**
Yər. 34:21

demənglar; ular kətkən əməs! ¹⁰ Qünki gərqə silər əzünglarqa jəng ķılıdiqan Kaldiylərning toluk қoxunini uruwətkən bolsanglarmu wə ularningkidin pəkət yarilanqanlarla қaloğan bolsimu, ularning hərbiri yənilə əz qediridin turup bu xəhərni ot կoyup kəydürüwətkən bolatti.

Yərəmiya қoloğa elinip ərz kilinidu

¹¹ Pirəwnning қoxuni tüpəylidin Kaldiylərning қoxuni Yerusalemdin qekinip turoğan wakitta, xu wəkə yüz bərdi: —

¹² Yərəmiya Binyamindiki zeminəqə yol elip, xu yərdiki yurtdaxliri arisidin əz nesiwisini igiləx üqün Yerusalemdin qıkkanda, ¹³ u «Binyamin dərwazisi»qa yətkəndə, Hənaniyaning nəwrisi, Xələmianing oqlı kəzət begi Iriya xu yərdə turattı; u: «Sən Kaldiylərgə qekinip təslim bolmaqqisən!» dəp uni tutuwaldı. ¹⁴ Yərəmiya: «Yaloğan! Mən Kaldiylər tərəpkə keletal təslim bolmaqqi əməsmən!» — dedi. Lekin u uningoşa կulaq salmidi; Iriya Yərəmiyani қoloğa elip uni əmirlər aldiqə apardı.

¹⁵ Əmirlər bolsa Yərəmiyadin əfəzəplinip uni uroquzup, uni diwanbegi Yonatanning əyidiki կamakhaniqə solidi; qünki ular xu əyni zin-

danqa aylanduroqanidi. □ 16 Yərəmiya zindandiki bir gundihaniqa қamılıp, xu yerdə uzun künlər yatqandin keyin, 17 Zədəkiya padixaḥ adəm əwətip xu yerdin ordisoqa elip kəldi. U xu yerdə astirtin uningdin: «Pərwərdigardin səz barmu?» dəp soridi. Yərəmiya: «Bar; sən Babil padixaḥining қoliqa tapxurulisən» — dedi.

18 Yərəmiya Zədəkiya padixaḥka iltija kılıp: — «Mən sanga yaki hizmətkarlıringoqa yaki bu həlkə nemə gunah қılqınimoqa, bu zindanoqa կamap қoydunglar? 19 Silərgə bexarət berip: «Babil padixaḥı sanga yaki bu zeminoqa jəng қılıxka qıkmayıdu!» degən pəyətəmbərliringlar kəni?» — dedi

20 — «Əmdi i padixaḥ təksir, səzlirimgə կulak selixingni etünimən; iltijayım aldingda ijabət bolsun, dəp etünimən; diwanbegi Yonatanning əyigə meni կaytқuzmioqaysən; sən undak կılsang, xu yerdə əlimən».

21 Zədəkiya padixaḥ pərman qüxürüp, Yərəmiyanı қarawullarning höylisida turquzuxni, xuningdək xəhərdiki həmmə nan tүgəp kətmisila, uningoqa hərküni «Naway koqisi»din bir nan berilixni tapılıdi; xuning bilən Yərəmiya қarawullarning höylisida turdi. ■

□ 37:15 «Əmirlər bolsa Yərəmiyadın օfəzəplinip uni urquzup,...» — muxundaq rəzillik қilojan əmirlər Zədəkiya padixaḥlıqidiki əmirlər idi. 36-babta kərsitilgən, Hudadin қorkəkan yahxi əmirlər bolsa, Yəhəoakim padixaḥlıqidiki əmirlər idi; bu wəkədin ilgirila ular Yəkoniyah padixaḥ bilən billə (miladiyədin ilgiriki 597-yili) Babilə sürgün bolovanidi. ■ 37:21

38

Yərəmiya hain dəp ərz ķilinip su azgilioqa taxlinidu

¹ Mattanning oqlı Səfatiya, Paxhurning oqlı Gədaliya, Xəməliyaning oqlı Jukal wə Malkiyaning oqlı Paxhurlar bolsa Yərəmiyaning həlkə: —

² «Pərwərdigar mundak dəydu: — Bu xəhərdə ķelip қaloqan adəmlər bolsa ķiliq, kəhətqilik wə waba bilən əlidu; lekin kimki qikip Kaldiyulgə təslim bolsa əhayat қalidu; jeni əzигə oljidək қalidu. ■

³ Pərwərdigar mundak dəydu: — Bu xəhər qoķum Babil padixahının qoxunining қoliqə tapxurulidu, u uni ixoqal қalidu» — dəwatkan səzlirini anglidi.

⁴ Əmirlər padixahka: «Silidin ətünimiz, bu adəm elümgə məhkum ķilinsun; qünki nemixka uning bu xəhərdə ķelip қaloqan jənggiwar ləxkərlərning ķollırını wə həlkəning ķollırını ajiz ķılıxiqə yol կoyulsun? Qünki bu adəm həlkəning mənpəətini əməs, bəlki ziyanini izdəydu» — dedi.

⁵ Zədəkiya padixah: «Mana, u silərning ķolliringlarqa tapxuruldi; silərning yolunglarnı toskudək mən padixah қanqılık bir adəm idim?» — dedi.

⁶ Xuning bilən ular Yərəmiyani tutup karawullarning höylisidiki xahzadə Malkiyaning su azgilioqa taxliwətti; ular Yərəmiyani aroqamqilar bilən uningoqa qüxərdi; azgalda bolsa su bolmay, pəkət patkakla bar idi; Yərəmiya patkakqa petip kətti.

*Efiopiylilik aqwat Yərəmiyanı azgaldın
ķutķuzidu*

⁷ Əmma padixahning ordisdidiki bir aqwat Efiopiylilik Əbəd-Mələk Yərəmiyaning su azgilioqla ķamap қoyulqanlığını anglidi (xu qəođda padixah bolsa «Binyamin dərwazisi»da olтурatti). □ ⁸ Əbəd-Mələk ordidin qikip padixahning yenioqla berip uningoqla: ⁹ «I padixahi’aləm, bu adəmlərning Yərəmiya pəyoqəmbərgə barlıq kılıqını, uni su azgilioqla taxliwətкini intayın əsəbiy rəzilliktur; u axu yərdə kəhətqılıktın əlüp қalidu; qünki xəhərdə ozuk-tülüklük қalmidi» — dedi.

¹⁰ Padixah Efiopiylilik Əbəd-Mələkkə buyruk berip: «Muxu yərdin ottuz adəmni əzüng bilən elip berip, Yərəmiya pəyoqəmbərni əlüp kətməslikü üzgün su azgilidin elip qikarоqın» — dedi. ¹¹ Xuning bilən Əbəd-Mələk adəmlərni elip ularqla yetəkqılık kılıp, padixahning ordisdidiki həzinining astidiki əygə kirip xu yərdin lata-puta wə jul-jul kiyimlərni elip, xularni tanilar bilən azgalıqla, Yərəmiyaning yenioqla qüxürüp bərdi. ¹² Efiopiylilik Əbəd-Mələk Yərəmiya oqla: — Bu lata-puta wə jondak kiyimlərni koltukliring həm tanilar arisioqla tikip қoyogın — dedi. Yərəmiya xundak қildi. ¹³ Xuning bilən ular Yərəmiyanı tanilar bilən tartip, su azgilidin qikardı; Yərəmiya yənilə қarawullarning höylisida turdi.

□ **38:7 «bir aqwat Efiopiylilik»** — «aqwat» degən bu söz bəzidə pəkət «əməldar»nilə bildüridu.

Zədəkiya astirtin məslihət soraydu, Yərəmiya jawab beridu

14 Padixah Zədəkiya adəm əwətip Yərəmiya pəyoqəmbərni Pərwərdigarning əyidiki üçinqi kirix ixikigə, əz yenioqa aparələndi. Padixah Yərəmiya oqla: — Mən səndin bir ixni soriməkqimən; uni məndin yoxurmioqlaysən — dedi.

15 Yərəmiya Zədəkiya oqla: «Mən uni sanga ayan kılsam, sən meni jəzmən əlümğə məhkum kilmamsən? Mən sanga məslihət bərsəm, sən anglimaysən!» — dedi.

16 Padixah Zədəkiya Yərəmiya oqla astirtin kəsəm iqip uningoqa: «Bizgə jan-tinik ata ķilən Pərwərdigarning həyatı bilən kəsəm iqimənki, mən seni əlümğə məhkum kilmaymən, yəki seni jeningni izdigüqi kixilərning қolioqa tapxurmaymən» — dedi.■

17 Yərəmiya Zədəkiya oqla: Samawi қoxunlarning Sərdarı bolən Pərwərdigar — Israilning Huddasi mundak dəydu: — Sən ihtiyarən Babil padixahının əmirlirining yenioqa qikip təslim bolsang, jening həyat қalidu wə bu xəhər otta kəydürütəlməydi; sən wə əydikiliring həyat қalisilər. **18** Lekin sən qikip Babil padixahının əmirlirigə təslim bolmisang, bu xəhər kaldiylərning қolioqa tapxurulidu, ular uningoqa ot կoyup kəydürütənidü, sən ularning қolidin қaqlamaysən — dedi.

19 Padixah Zədəkiya Yərəmiya oqla: «Mən Kaldiylərgə qikip təslim bolən Yəhudiylardin қorķimən; Kaldiylər bəlkim meni ularning қolioqa tapxuruxi, ular meni kiyin-kistak kilixi

mumkin» — dedi.

²⁰ Yərəmiya mundak dedi: — Ular seni tapxurmaydu. Səndin ətünimənki, gepimgə kirip Pərwərdigarning awazioqa itaət қiloqaysən; xundak қilsang sanga yahxi bolidu, jening hayat қalidu. ²¹ Lekin sən qikip təslim boluxni rət қilsang, Pərwərdigar manga ayan қiloqan ix mundak: — ²² mana, Yəhuda padixahining ordisida қaloqan barlıq kız-ayallar Babil padixahining əmirlirining aldiqa elip ketildi. Xuning bilən bu *kız-ayallar* sanga *tənə қılıp*: «Sening jan dostliring seni ezikturdi; ular sening üstüngdin oqlıbə ķildi; əmdi hazır putliring patkaqqə pitip kətkəndə, ular yüz ərüp sanga arkısını ķildi!» — dəydu. □ ²³ Sening barlıq ayalliring həm baliliring kaldiyərgə elip ketildi. Sən əzüng ularning қolidin қaqlamaysən; qunki sən Babil padixahining қoli bilən tutuwelinisən, xundakla sən bu xəhərning otta kəydürütəwilixigə səwəbqi bolisən.

²⁴ Zədəkiya Yərəmiyaqa mundak dedi: — Sən bu səhbitimizni baxqa həqkimgə qandurmioqin, xundila sən əlməysən. □

²⁵ Əmirlər mening sən bilən səzləxkinimni anglap yeningoqa kelip səndin: «Sening

□ **38:22 «sening jan dostliring seni ezikturdi»** — «sening jan dostliring» padixahning «məslihətqi»liri həm «payəqəmbərliri»ni korsitudu. Ular padixahni «Misiroqa ittipakdax bolup Babilə qa isyan kətürəyli» dəp azdurup balyi'apətni kəltürgənidi. □ **38:24 «qandurmioqin ...sən əlməysən»** — bəlkim padixah uningoqa təhdit selix üçün əməs, bəiki «Misiroqa ittipakdax bolayı» degən əmirlər bu səhbətning məzmunini anglap կalsa Yərəmiyani əltürüxi mumkin, deməkqi.

padixahka nemə degənliringni, xundakla uning sanga қandak səzlərni қiloqanlıqını bizgə eyt; uni bizdin yoxurma; xundak kilsang biz seni əltürməymiz» desə, ²⁶ undakta sən ularoqa: «Mən padixahning aldioqa: «Meni Yonatanning əyigə կaytkuzmiqaysən, bolmisa, mən xu yərdə əlimən» — degən iltijayimni կoyoganmən» — dəysən.

²⁷ Dərwəkə əmirlərning həmmisi Yərəmiyaning yenioqa kelip xuni soridi; u ularoqa padixah buyruqan bu barlık səzlər boyiqə jawab bərdi. Xuning bilən ular jimiş ketip uning yenidin qikip kətti; qünki bu ix həqkimgə qandurul-miqlanidi. ²⁸ Xundak kılıp Yerusalem ixqal kılınışqə Yərəmiya қarawullarning һöylisida turdi.

39

Yerusalemning ixqal kılınixi wə keyinki wəkələr

¹ Yerusalem ixqal kılınlığanda təwəndiki ixlar yüz bərdi: — Yəhuda padixahi Zədəkiyaning tokkuzinqı yili oninqi ayda, Babil padixahi Nebokadnəsar wə barlık қoxuni Yerusalemıja jəng kılıxka kelip uni muhəsirigə aldı;

■ ² Zədəkiyaning on birinqi yili, tətininqi ayning tokkuzinqı künidə, ular xəhər sepilidin bəsüp kirdi. ³ Xuning bilən Babil padixahining əmirlirinинг həmmisi, yəni

■ **39:1** 2Pad. 25:1; Yər. 52:4

Samgarlıq Nərgal-Xarəzər, bax həziniqi Nebu-Sarsekim, bax sehircər Nərgal-xarəzər wə Babil padixaḥlıqining baxka əməldarliri kirip «Ottura dərwaza»da olturdi. □

4 Yəhuda padixaḥı Zədəkiya wə barlik jənggiwar ləxkərlər ularni kərüp қaqmakçı bolup, tün keqidə xəhərdin bədər tikiwetixti; u padixaḥning başqisi arkilik, «ikki sepil» arılıkiddiki dərwazidin qikip *Iordan jiloqisidiki* «Arabah tüzləngliki»gə қarap կeqixti.

5 Kaldıylərning koxuni ularni қooqlap Yeriho tüzlənglikidə Zədəkiyaşa yetixip uni қoloqa elip Hamat zeminidiki Riblah xəhirigə, Babil padixaḥı Nebokadnəsarning aldioqa apardı; u xu yərdə uning üstidin həküm qıqardi.

6 Babil padixaḥı Riblah xəhiridə Zədəkiyaning ooqullirini kəz aldida əltürüwətti; Babil padixaḥı Yəhudadidiki barlik mətiwərlərnimu əltürüwətti.

7 U Zədəkiyaning kəzlinini oyup, uni Babilə apirix üçün mis kixənlər bilən kixənləp koydi. **8** Kaldıylər padixaḥning ordisini wə pukralarning eylirini ot koyup kəydürüp Yerusalemning sepillirini kəmürüp taxladı.

9 Xaḥanə қarawul begi Nebuzar-Adan xəhərdə kəlip қaloğan baxka həlkni, əzigə təslim bolup qıkkənlarnı, yəni қaloğan həlkning həmmisini қoloqa elip, Babilə sürgün kıldı. **10** Həlbuki, қarawul begi Nebuzar-Adan Yəhuda zeminida

□ **39:3 «bax həziniqi»** — ibraniy tilidiki «Rab-Saris» deyildi. Bu səzning toluk mənisi bizgə naməlum, «bax həziniqi» bizning pərzimiz. **«Ottura dərwaza»da olturdi** — kona zamanlarda xəhər dərwazisi əməldarlar yaki mətiwərlər sot қılıdioqan, həküm qıqıradioqan jay idi.

həq təwəliki bolmioğan bəzi namratlarnı қaldurdi; xu qaoğda u ularoğa üzümzarlar wə etizlarnı təkşimləp bərdi.

11-12 Babil padixahı Neboğadnəsar Yərəmiya toopruluk қarawul begi Nebuzar-Adan arkılık: «Uni tepip uningdin həwər al; uningoşa həq ziyan yətküzmə; u nemini halisa xuni uningoşa kılıp bər» — dəp pərman qüxürgənidi.

13 Xunga қarawul begi Nebuzar-Adan, xundakla bax həziniqi Nebuxazban, bax sehircər Nərgal-Xarəzər wə Babil padixahının baxka bax əməldarlırinin həmmisi adəm əwətip □

14 Yərəmiyani «Karawullarning höylisi» din elip Xafanning nəwrisi, Aħikamning oqlı Gədaliyaning eż əyigə apirixi üçün uning қolioşa tapxuroquzdi. Lekin Yərəmiya pukralar arisida turdi. □

□ **39:13 «bax həziniqi Nebuxazban»** — 3-ayəttə «Neb-u-Sarsekjm» isimlik yənə bir «bax həziniqi» tilqə elinidü.

□ **39:14 «Xafanning nəwrisi, Aħikamning oqlı Gədaliya»** — bu ayəttiki «Xafan» 36:10-11də tilqə elinən «Xafan» boluxi mumkin. Kariqanda, uning ailisidikilər Yərəmiyaşa yahxi muamilə kılıp kəlgən. **«Yərəmiyani ... elip .. Gədaliyaning eż əyigə apirixi üçün ...»** — alimlarning bu ayəttiki «eż əyigə» degən səz toqrisida ikki pikri bar, yəni «eż əyi» (1) Yərəmiyaning yurti, yənə Anatotni yaki (2) Gədaliyaning «eż əyi»ni kərsitudu. Gədaliya Neboğadnəsarning buyruki bilən Pəlestingə waliy dəp bekitilgənidi (40:5ni wə «2Pad.» 25:22ni kərung). Bizningqə ikkinqi pikir toqra, qunki 40:5də Nebuzar-Adanning Yərəmiyaşa «Gədaliyaning yeniqə կայտք» degən səzini baykaymır. Muxu wakıttı Yərəmiya waliy əyidə kəng-azadılıktə turuxni əməs, bəlkı namrat həlk arisida turuxni tallidi.

Hudanıng sadık adımı Əbəd-Mələkkə bolğan wədisi

¹⁵ Yərəmiya «Karawullarning höylisi»da қамап қoyulğan waqtida, Pərwərdigarning səzi uningoşa kelip mundak deyilgənidi: —

¹⁶ Barqın, Efiopiylək Əbəd-Mələkkə mundak degin: «Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Mana, Mən əz səzlirimni muxu xəhər üstigə qüxürimən; awat-halawət əməs, bəlki balayı'apət qüxürimən; xu künü bu ixlar əz kəzüng aldida yüz beridu. ¹⁷ Lekin xu künü Mən seni kutkuzimən, — dəydu Pərwərdigar; — Sən körkədiğan adəmlərning қolişa tapxurulmaysən; ¹⁸ qünki Mən qoşum seni kutkuzimən; sən kılıqlanmaysən, bəlki əz jening əzünggə oljidək ələndi; qünki sən Manga tayinip kəlgənsən — dəydu Pərwərdigar».

40

Yərəmiya ikkinqi ketim azad ķilinip қoyuwetiliđu

¹ Karawul begi Nebuzar-Adan uni Ramah xəhəridin қoyuwətkəndə, Pərwərdigar Yərəmiyaşa söz kıldı. U qaođda Nebuzar-Adan Yerusalem həm Yəhudadiki barlıq əsirlərni elip Babilə şürgün kılmaqçı idi; Yərəmiyamu ularning arisida zənjir bilən

baqlanışın haldə elip mengiləqanıdı. □

² Karawul begi Yərəmiyani bir qətkə tartıp uningoşa mundak dedi: «Pərwərdigar Hudaying muxu yərgə balayı'apət qüxürimən dəp agahlandurdi; ³ Mana, Pərwərdigar Əz degini boyiqə xundak kılıp uni kəltürdi; qünki silər Pərwərdigar aldida gunah sadır kılqansılər wə uning awazioşa կulak salmioqansılər; xunga bu ix bexinglarşa qüxti. ⁴ Lekin mən կolungni ixbəlləngən zənjirlərdin yexip seni կoyuwetimən; mən bilən billə Babiləqə berix sanga muwapiq kərünsə, կeni kəl, mən səndin həwər alımən; əmma mən bilən billə Babiləqə berixni muwapiq əməs dəp կarisang, kerək yok. Mana, pütkül zemin aldingda turidu; kəyərgə berix sanga layik, durus kərünsə xu yərgə baroqin».

⁵ Yərəmiya tehi yenidin mangmay turup, Nebuzar-Adan uningoşa: «Boldi, Xafanning nəwrisi, Ahikamning oqlı Gədalıyanıng yenişə կayt; Babil padixahı uni Yəhudadiki xəhərlərgə həkümranlıq kilişka bəlgiligən; həlk arisida uning bilən billə turiwər, yaki hərkəndək baxka yərgə baray desəng xu yərgə baroqin»

□ **40:1 «Karawul begi Nebuzar-Adan uni Ramah xəhiri idin կoyuwətkəndə, Pərwərdigar Yərəmiyaşa söz kıldı...»** — Nebuzar-Adan allığaqqan Yərəmiya toqrluluk «Yerusalemda turuwərsun» dəp pərman qüxürgənidi (39:11-14ni körüng). Uning «həlk arisida» turoqanlıq tüpəylidin, bəlkim tasadipiylikdən ular sürgün kiliñəqanda ular bilən təng elip ketilgənidi. «Pərwərdigarning sezi Yərəmiyaşa kəldi» — 2-5-ayatlərgə կariçənda, Pərwərdigarning bu sezi «kapir» bolqan, Babillik ləxkər Nebuzar-Adan arkılıq kəldi!

— dedi. Xuning bilən қarawul begi uningoşa ozuk-tülük həmdə bir sowoqat berip uni koyuwətti. ⁶ Xuning bilən Yərəmiya Mizpaḥ xəhiringə, Xafanning nəwrisi, Ahikamning oqlı Gədaliyaning yenioşa kəldi; u uning bilən billə, pukralar arisida turdi.

Mizpaḥ xəhiri «Yəhuda əlkə»sinin yengi mərkizi kılınidı

⁷ Dalada қaloşan Yəhudanıng ləxkər baxlıkları həm ləxkərliri Babil padixaḥining Xafanning nəwrisi, Ahikamning oqlı Gədaliyanı zemin üstigə həkümranlıq қılıxka bəlgiligidənlikini, xuningdək uningoşa Babilə şürgün bolmioşan zemindiki yokşul ər-ayallar bala-qakılırı bilən tapxurulowanlığını anglap қaldı; ⁸ xuning bilən bu ləxkər baxlıkları adəmliri bilən Mizpaḥ xəhiringə, Gədaliyanıng yenioşa kəldi; baxlıkları bolsa Nətaniyanıng oqlı Ixmail, Kareaḥning oqulları Yohanan həm Yonatan, Tanhumətning oqlı Seraya, Nətofatlıq Əfayning oqulları wə Maakatlıq birsining oqlı Yəzaniya idi. □

⁹ Xafanning nəwrisi, Ahikamning oqlı Gədaliya ular wə adəmlirigə: «Kaldiyərgə bekinqixtin қorkmanglar; zemində olturaklıxip Babil padixaḥioşa bekinqinglar, xundak қılsanglar silərgə yahxi bolidu. ¹⁰ Mən bolsam Kaldiyələr zeminə kəlgəndə silərgə wəkil bolup ularning aldida turux üçün Mizpaḥ xəhiridə turimən; silər bolsanglar, xarab, ənjür-hormilar

□ **40:8 «Maakatlıq birsining oqlı Yəzaniya» —** «Jəzaniya»ning baxka xəkli «Yaazaniya» — «2Pad.» 25:23ni kərüng.

wə zəytun meyi məhsulatlırını elip küpidixinglarqa köyunglar, əzünglar tutkan xəhərlərdə turiweringlar» — dəp kəsəm iqtı.

11 Ohxaxla Moabda, Ammoniyalar arisida, Edomda həm baxqa hərbir yurtlarda turoqan Yəhudiylarmu Babil padixahı Yəhudada həlkning bir қaldısını қalduroqan wə ular üstigə həkümranlıq қılıxqa Xafanning nəwrisi, Ahikamning oqlı Gədaliyani bəlgiligən dəp anglidi; **12** xuning bilən barlıq Yəhudiylar həydəp tarkitiwetilgən həmmə jay-yurtlardın kaytip, Yəhuda zeminiqə, Mizpah xəhirigə, Gədaliyaning yenioqa kəldi. Ular xarab, ənjür-hormilarning məhsulatlırını zor kəngriqiliktə aldi.

Ixmail Gədaliyani əltürüwetidu, Mizpahdiki həlkni əsirgə alıdu

13 Kareahning oqlı Yoħanan wə dalada қaloqan ləxkərlərning barlıq baxlıkları Mizpah xəhirigə, Gədaliyaning yenioqa kelip uningoqa: **14** «Sən Ammoniyalar padixahı Baalis Nətaniyaning oqlı Ixmailni seni əltürüväkə əwətkənlikini bilməmsən?» — deyixti. Lekin Ahikamning oqlı Gədaliya ularning gepigə ixənmidi.

15 Kareahning oqlı Yoħanan Mizpahda Gədaliyaqa astirtin söz kılıp: «Manga ruhsət kılqaysən, baxkilar uningdin həwər tapkuqə mən berip Nətaniyaning oqlı Ixmailni əltürəy; həqkim buni bilməydi. Uning seni əltürüp, xuning bilən ətrapıngə qoşa yioqiloqan Yəhudadikilərning həmmisi tarkitiwetilip,

Yəhūdaning қaldisi yokitiwetilixining nemə hajiti bar? — dedi.

16 Biraq Gədaliya Kareahning oqlı Yohananova: «Sən undak kılma; qünki sən Ixmail toqruluk yaloqan eytiwatisən» — dedi.

41

1 Əmdi yəttinqi ayda xundak boldiki, xahzadə, xundakla padixaḥning bax əməldarlıridin biri bolovan Əlixamaning nəwrisi, Nətaniyaning oqlı Ixmail on adəm elip Mizpaḥqa, Ahikamning oqlı Gədaliyaning yenioqa kəldi; ular xu yerdə, yəni Mizpaḥda nan oxup oqizalanqanda, □ ■ **2** Nətaniyaning oqlı Ixmail həm u epkəlgən on adəm ornidin turup, Ahikamning oqlı Gədaliyaqa ķılıq qaptı; ularning xundak ķılıxi Babil padixaḥi Yəhūda zemini üstigə həkümranlıkka bəlgiligənni əltürüxtin ibarət idi. **3** Ixmail Mizpaḥda Gədaliyaqa həmrəh bolovan barlıq Yəhudiylar wə xu yerdə turuwatkan barlıq Kaldiy jənggiwar ləxkərlərni əltürüwətti.

4 Xundak boldiki, Gədaliyanı əltürüwətkəndin keyin, ikkinqi künigiqə həqkim tehi uningdin həwər tapmioqanidi, **5** mana Xəkəm, Xiloḥ həm Samariyədin səksən adəm yetip kəldi. Ular sakilini qüxürgən, kiyimlirini yirtkan, ətlirini tilqan, Pərwərdigarning əyigə sunuxka

□ **41:1** «padixaḥning bax əməldarlıri...» — «padixaḥ» qołum Zədəkiyani kərsitudu. ■ **41:1** 2Pad. 25:25

kolida hədiyələrni həm huxbuyni tutqan haldə kəlgənidi. □ 6 Nətaniyaning oqlı Ixmail ularni karxi elixka mangɔiniqə yiøliqolanqa selip Mizpaħdin qikti; ularoqa: «Mərhəmət, Ahikamning oqlı Gədaliya bilən kərüxüxkə apirimən» — dedi.

7 Xundak boldiki, ular xəhər otturisiqə yətkəndə, Nətaniyaning oqlı Ixmail wə uning bilən billə bolοqan adəmlər ularni əltürüp jəsətlirini su azgiliqə taxliwətti. 8 Halbuki, ular arisidin on adəm Ixmailoqa: «Bizni əltürübətmə, qünki dalada bizning yoxurup köyəqan buoqday, arpa, zəytun meyi wə həsəl қatarlıq ozuk-tülüükimiz bar» — dedi. Xunga u қolini yioqip, buradərliri arisidin ularni əltürmidi. 9 Ixmail əltürgən adəmlərning jəsətlirini taxliwətkən bu azgal bolsa, intayin qong idi; uni əslİ padixah Asa Israil padixahı Baaxadin korkup kolap yasiqanidi. Nətaniyaning oqlı Ixmail bu azgalni jəsətlər bilən toldurdi. □ 10 Ixmail Mizpaħta turoqan

□ 41:5 «Ular sakilini qüxürgən, kiyimlirini yırtkan, ətlirini tiloqan....» — demisəkmə, həlk bundaқ hərikatlır arkılık қattık қayəqini bildürətti. Xübhisizki, muxu yerdə ularning қayəqisi Hudanıng Yəhuda wə Israil üstigə jaza qüxürgənliliği tüpəylidin bolοqan. Əməliyəttə қayəqini bildürüxkə «ətlirini tilix» Təwratta kət'iy mən'i kılınoqan. □ 41:9 «Ixmail əltürgən adəmlərning jəsətlirini taxliwətkən bu azgal bolsa, intayin qong idi; uni əslİ...» — baxka hil tərjimisi: «Xu azgal Ixmail Gədaliya bilən billə əltürgən adəmlərning jəsətlirini taxliqən yər bolup, uni əslİ...» — əyniibraniy tilidiki tekistni qüxinix təs. «Baaxadin korkup...» — Asa padixah bəlkim azgalni Mizpaħ muħasirigə elinəqanda su saklax üçün kolioqanidi.

həlkning қaldisining həmmisini, jümlidin қarawul begi Nebuzar-Adan Ahikamning oqlı Gədaliyaqa tapxuroqan padixahning kızliri wə Mizpaḥda қaloqan barlıq kixilərni əsirgə elip kətti; Nətaniyaning oqlı Ixmail ularni əsirgə elip Ammoniyalarning kəxiqə etüxkə yol aldı.

Yoḥanan halknı Ixmailning qanggilidin kutulduridu

¹¹ Kareahning oqlı Yoḥanan wə uning kəxidiki həmmə ləxkər baxlıkları Nətaniyaning oqlı Ixmail sadır қiloqan barlıq rəzilliktin həwər taptı; ¹² xuning bilən ular barlıq adəmlirini elip Nətaniyaning oqlı Ixmailqa jəng kilişkə qıktı; ular Gibeondiki qong kəl boyida uning bilən uqraxtı. ¹³ Ixmailning қolida turoqan barlıq həlk Kareahning oqlı Yoḥanan həm uning həmrəhləri bolqan barlıq ləxkər baxlıklarını kərgəndə huxal boldı. ¹⁴ Ixmail Mizpaḥdin elip kətkən barlıq həlk yoldın yenip, Kareahning oqlı Yoḥananning yeniqə kəldi. ¹⁵ Lekin Nətaniyaning oqlı Ixmail səkkiz adımı bilən Yoḥanandin կeqip, Ammoniyalar təripigə etüp kətti. ¹⁶ Andin Kareahning oqlı Yoḥanan həm uning həmrəhləri bolqan barlıq ləxkər baxlıkları Nətaniyaning oqlı Ixmail Ahikamning oqlı Gədaliyani əltürgəndin keyin Mizpaḥdin elip kətkən həlkning қaldisining həmmisini əz kəxiqə aldi; u ularni, yəni jənggiwar ləxkərlər, kız-ayallar, balilar wə orda əməldarlarını Gibeondin elip kətti. ¹⁷ Ular Kaldiyılərdin əzlirini қaqrurux üçün Misiroqa կarap yol

elip Bəyt-Ləhəmgə yekin bolğan Gerut-Kimhamda tohtap turdi. ¹⁸ Səwəbi bolsa, ular Kaldıylərdin қorkattı; qünki Babil padixahı zemin üstigə həkümranlıqka bəlgiligən Ahıkamning oqlı Gədaliyani Nətaniyaning oqlı Ixmail əltürüwətkənidir.

42

*Kalınanlar Pərwərdigardin yol soraydu, bırak
uningoşa կulaқ salmaydu*

¹ Barlık ləxkər baxlıkları, jümlidin Kareahning oqlı Yohanan həm Hoxayaning oqlı Yəzaniya wə əng kiqikidin qongioğıqə barlık həlk □

² Yərəmiya pəyəqəmbərning yeniçə kelip uningdin: «Təlipimizni ijabət kılqaysən, Pərwərdigar Hudayingoşa həlkning қaldısı bolğan bizlər üçün dua kılqaysənki (kəzüng kərginidək burun kəp bolğan bizlər hazır intayın az қalduk), ³ Pərwərdigar Hudaying bizgə mangidiqan yol, kılıdiqan ixni kərsətkəy» — dəp iltija қildi.

⁴ Yərəmiya pəyəqəmbər ularoqa: «Makul! Mana, mən Pərwərdigar Hudayinglaroqa sezliringlar boyiqə dua kılımən; xundak boliduki, Pərwərdigar silərgə қandak jawab bərsə, mən uni silərgə həqnemisini қaldurmay tolukı bilən bayan kılımən» — dedi.

□ **42:1 «Hoxayaning oqlı Yəzaniya»** — bu «Yəzaniya» 40:8də tiloqa elinəqan «Yəzaniya» boluxi mumkin.

5 Ular Yərəmiyaşa: «Pərwərdigar Hudaying seni əwətip bizgə yətküzidiqan səzning həmmisigə əməl kilmisək, Pərwərdigar bizgə həkikiy, gepidə turudiqan guwaḥqi bolup əyiblisun!» — dedi. 6 «Biz seni Pərwərdigar Hudayimizning yenioqa əwətimiz; jawab yahxi bolsun yaman bolsun, uning awazioqa itaət kılımımız; biz Hudayimizning awazioqa itaət kılqanda, bizgə yahxi bolidu». ■

7 Xundak boldiki, on kündin keyin, Pərwərdigarning səzi Yərəmiyaşa kəldi.

8 U Kareahning oqlı Yoḥanan, ləxkər baxlıklırining həmmisi wə əng kiqikidin qongiołiqə barlıq həlkni qakirip 9 ularoqa mundak dedi: — «Silər meni təlipinglarnı Israilning Hudasi Pərwərdigarning aldiqə yətküzüxkə əwətkənsilər. Ü mundak dedi:

10 «Silər yənilə muxu zemində turiwərsənglərlə, Mən silərni կurup qikimən; silərni əqulatmaymən; Mən silərni tikip əstürimən, silərni yulmaymən; qünki Mən bexinglaroqa qüxürgən balayı'apətkə əkünimən. ■ 11 Silər қorkıdioqan Babil padixahıdin қorkımgangar; uningdin қorkımgangar, — dəydu Pərwərdigar, — qünki Mən silərni kütkuzux üçün, uning қolidin kütuldurux üçün silər bilən billə bolimən. 12 Mən silərgə xundak rəhīmdillikni kərsitimənki, u silərgə rəhīm ķilidu, xuning bilən silərni əz zemininglaroqa կaytixka yol қoyidu.

13 Birak silər Pərwərdigar Hudayinglarning

■ 42:6 Yər. 7:23 ■ 42:10 Yər. 24:6; 31:4; 33:7

awazioqa қulak salmay «Bu zeminda kət'iy turmaymiz» — desənglar ¹⁴ wə: «Yak. biz Misir zeminioqa barayli; xu yərdə nə uruxni kərməymiz, nə kanay-agah signalini anglimaymiz, nə nanoqa zar bolmaymiz; xu yərdə yaxaymiz» — desənglar, ¹⁵ əmdi Pərwərdigarning səzini anglanglar, i Yəhūdaning bu қaldisi bolqan silər: Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — «Silər Misiroqa kirip, xu yərdə olturaklıxixka kət'iy niyətkə kəlgən bolsanglar, ¹⁶ əmdi xundak boliduki, silər korkidioqan kılıq Misirdə silərgə yetixiwalidu, silər korkidioqan kəhətqilik Misirdə silərgə əgixip қooqlap baridu; xu yərdə silər elisilər. ¹⁷ Xundaq boliduki, Misiroqa kirip xu yərdə turayli dəp kət'iy niyət ķilən adəmlərning həmmisi kılıq, kəhətqilik wə waba bilən elidu; ularning həqkəysisi tirik կalmaydu wə yaki Mən bexioqa qüxürüdioqan balayı'apəttin kutulalmaydu.

¹⁸ Qünki samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Ələzipim wə kəhrim Yerusalemdikilərning bexioqa qüxürülgəndək, silər Misiroqa kirgininglarda, kəhrim bexinglaroqa qüxürülidu; silər lənətkə қalidioqan wə dəhəxət basidioqan obyekt, lənət səzi həm rəswaqılığın obyekti bolisilər wə silər bu zeminni kaytidin həq kərməysilər. ■

¹⁹ Pərwərdigar silər, yəni Yəhūdaning қaldisi

■ **42:18** Yəx. 65:15; Yər. 7:20; 18:16; 19:8; 24:9; 25:9,18; 26:6; 29:18

tootruluk: «Misiroqa barmanglar!» — degən. — Əmdi xuni bilip köyunglarki, mən bugünkü künidə silərni agahlandurdum!».

20 — Silərning meni Pərwərdigar Hudayinglarning yenioqa əwətkininglar «Pərwərdigar Hudayimizoqa biz üçün dua kılqaysən; Pərwərdigar Hudayimiz bizgə nemə desə, bizgə yətküzüp bərsəng biz xuning həmmisigə əməl kılımız» degüzgininglar ezunglarnı aldap jeninqlarqa zamin boluxtin ibarət boldi, halas. □ **21** Mən bugünkü kündə silərgə Uning deginini eytip bərdim; lekin silər Pərwərdigar Hudayinglarning awazioqa wə yaki Uning meni silərning yeninglərə əwətkən həqkaysı ixta Uningə qa itaət kilmidinglar. □ **22** Əmdi hazır xuni bilip köyunglarki, silər oltaraklıxaylı dəp baridiqan jayda kiliq, kəhətqilik wə waba bilən əlisilər».

43

¹ Xundak boldiki, Yərəmiya ularning Hudası

□ 42:20 «— Silərning meni Pərwərdigar Hudayinglarning yenioqa ... «Pərwərdigar Hudayimizoqa...» degüzgininglar ezunglarnı aldap jeninqlarqa zamin boluxtin ibarət boldi, halas» — ayətning baxka birhil tərjimisi «Silərning meni Pərwərdigar Hudayinglarning yenioqa: «Pərwərdigar Hudayimizoqa ... » degüzüp əwətkininglarda ezunglar jeninqlarnı aldap köyqansılər, halas». □ **42:21** «Mən bugünkü kündə silərgə Uning deginini eytip bərdim; lekin ... Hudayinglarning awazioqa wə yaki Uning meni silərning yeninglərə əwətkən həqkaysı ixta Uningə qa itaət kilmidinglar» — xübhisizki, ularning kənglidiki, yəni: «Hudaning səzигə həq itaət kilmaymımız» degən pozitsiyisi pəyoqəmbərgə ayan idi.

Pərwərdigarning həmmə səzlirini barlıq həlkə eytip tüzətti (Hudasi Pərwərdigar Yərəmiyani ularqa bu barlıq səzlərni eytix üqün əwətkən), — ² xuning bilən Hoxiyanıng oqlı Azariya wə Kəraəhning oqlı Yoħanan wə xundakla barlıq hali qong adəmlər Yərəmiyaqla mundak dedi: — «Sən yalqan eytiwatisən! Hudayimiz Pərwərdigar seni bizgə: «Silər Misirda olturaklixix üçün barmanglar!» deyixkə əwətkən əməs; □ ³ bəlki Nerianing oqlı Baruķ qoķum seni bizgə ķarxilaxturup, bizni Kaldıylərning ķoliqə tapxuruxka küxkürtməktə; xuning bilən ular bizni əlümgə məhkum kılıdu yaki bizni Babiləq sürgün kılıdu».

⁴ Xuning bilən Kəraəhning oqlı Yoħanan, ləxkər baxlıklırining həmmisi wə barlıq həlk Pərwərdigarning: «Yəħuda zeminida turup ķelinglar» degən awazioqa կulak salmidi; ⁵ bəlki Kəraəhning oqlı Yoħanan wə barlıq ləxkər baxlıklırı həydiwetilgən barlıq əllərdin Yəħuda zeminida olturaklixixka kaytip kəlgən Yəħudanıng pütün қaldısını, ⁶ yəni ərlər, kız-ayallar, balilar wə padixaħning kızlirini, jümlidin қarawul begi Nebuzar-Adan Ahikamning oqlı Gədaliyaqla tapxuroqlan hərbir kixini həmdə Yərəmiya pəyoqəmbər həm Nerianing oqlı Baruķni elip, ⁷ Misir zeminiqə kirip kəldi; ular Pərwərdigarning əmrigə itaət kilmidi. Ular Tahpanəs xəhirigə yetip kəldi.

□ **43:2 «Hoxayanıng oqlı Azariya»** — bu adəm 42:1diki «Hoxayanıng oqlı Yəzaniya» degən adəm bilən bir boluxi mumkin.

Bexarət — Nebokadnəsar Misiroqa besip kirip, bulang-talang қılıdu

8 Pərwərdigarning səzi Yərəmiyaqa Taħpanəstə kelip mundak deyildi: —

9 Yəhudiylarning kez aldidila, қolungoqa birnəqqə qong taxlarni elip Pirəwnning Taħpanəstiki ordisining kirix yolining yenidiki hixlik yoldiki seqiz layoqa kəmüp yoxurup, **10** ularoqa mundak degin: — Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Mana, Mən Mening қulum bolqan Babil padixahı Nebokadnəsarni qakirip epkelimən, u mən kəmüp yoxuroqan bu taxlar üstigə əz təhtini salıdu; ularning üstigə xahənə qedirini yeyip tikidu. ■ **11** U kelip Misir zeminida jəng қılıdu; əlümgə bekitilgənlər əlidu; sürgün boluxka bekitilgənlər sürgün bolidu; қiliqka bekitilgənlər қiliqlinidu. □ ■ **12** Mən Misirdiki butlarning eylirigə ot yakturoquzimən; u ularni kəydürüp, butlirini elip sürgün қılıdu; կoy padiqisi əz tonini kiygəndək Nebokadnəsarmu Misir zeminini əzигə kiyiwalidu; u xu yərdin aman-esən

■ **43:10** Yər. 25:9; 27:6 □ **43:11** «U (Nebokadnəsar) kelip Misir zeminida jəng қılıdu; əlümgə bekitilgənlər əlidu» — bu ayəttiki «əlüm» bəlkim wabani kərsitudu. 15:2nimu kərüng.

■ **43:11** Yər. 15:2; Zək. 11:9

qıkıldı. □ 13 U Misir zeminidiki «Kuyax ibadəthanisi»diki tüwrüklərni qekiqetidu; u Misirdiki butlirining əylirigə ot köyup kəydüriwetidu. □

44

*Pərvərdigarning Misiroja kaqkan
Yəhudiylar oja butpərəsliki tüpəylidin
qüxüradiojan jazasi*

¹ Misirda turqan, yəni Migdolda, Tahpanəstə, Nofta wə Misirning jənubiy təripi Patros zemində turqan barlıq Yəhudiylar toqruluk bu səz Yərəmiyaqla kelip mundak deyildi: —□

□ 43:12 «**Koy padıqisi əz tonini kiygəndək Nebokadnəsarmu Misir zeminini əzигə kiyiwalidu**» — baxka birhil tərjimisi: «U (Nebokadnəsar) koy padıqisi əz tonidiki pitlarnı tərgəndək Misir zeminidin həqnərsə қaldurmay həmməni teriwalidu». Ayəttiki ibraniy tili ikki bislik bolqaqka, ikkilə tərjimisi bəlkim toqra boluximu mumkin. Yənə xuni deyiximiz kerəkki, köylər wə koy padıqılıri Misirliklərə intayın yirginçilik bolqan («Yar.» 46:34ni körün). Xuning bilən bexarət Misirliklər üçün intayın kinayilik, eçir gəp boluxi kerək idi. □ 43:13 «**Kuyax ibadəthanisi**» — Misirdiki «Heliopolis», yəni «On» degən xəhərgə jay laxşkan. U əzirkə Kəhirə xəhərinin on kilometr xərk təripidə. «**U Misirdiki butlirining əylirigə ot köyup kəydüriwetidu**» — miladiyədin ilgiriki 568-yili Nebokadnəsar Misiroja tajawuz kılqan; bu wəkədin ilgiri baxka bir tajawuzluğunuñ bar-yoqlukı toqruluk tehi həwərimiz yok. □ 44:1 «**Nof**» — keyin «Məmfis» dəp ataloqan. Migdol, Tahpanəs, Nof wə Patros degən jaylar asasən Misirning pütkül territoriyəsini əz iqigə aloqanıdi.

2-3 «Samawi қoxunlarning Sərdari bolоqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Mən Yerusalem həm Yəhudadiki həmmə xəhərlər üstigə qüxürgən barlıq balayı'apətni kərgənsilər; mana, ularning sadir kılоqan rəzilliki tüpəylidin bugünkü kündə ular harabilik bolup, adəmzsatsız қalı; qunki ular nə əzliri, nə silər, nə ata-bowiliringlar bilməydiqan yat ilahlarqa qokunuxka, huxbuy yekixka berip, Meni əzəpləndürgən.

4 Mən tang səhərdə ornumdin turup қullirim bolоqan pəyoqəmbərlərni silərgə əwətip: «Mən nəprətlinidiqan bu yirginxlik ixni kılоquqi bolmanglar!» — dəp agaḥlanduroqanmən.

5 Lekin ular itaət kilmioqan, həq կulak salmiqan; ular rəzillikidin, yat ilahlarqa huxbuy yekixtin қolini zadi üzmişən.

6 Xuning bilən қəhrim həm əzəzipim *ularqa* təkülgən, Yəhudadiki xəhərlərdə həm Yerusalemdiki rəstə-koqılarda yekiloqan, kəyğən; ular bugünkü kündə wəyranə wə harabilik bolup қalı.

7 Xunga samawi қoxunlarning Sərdari bolоqan Huda Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Silər nemixka əz-əzünglarqa zor külpət kəltürməkqisilər, əzünglərinə həqkandak қalı қaldurmay əzünglardın, yəni Yəhudanıñ iqidin ər-ayal, bala-bowaklarnı üzməkqisilər!?

8 Nemixka əz қolliringlarning yasiqini bilən, silər olturaklıxkan Misir zeminida yat ilahlarqa huxbuy yekip Meni əzəpləndürisilər? Xundak kılıp silər һalak bolup yər yüzidiki barlıq

əllər arisida lənət səzi wə rəswa ķilinidiqan bir obyekt bolisilər. ⁹ Silər Yəhuda zeminida həm Yerusalemning rəstə-koqilirida sadir ķilinoqan rəzillikni, yəni ata-bowiliringlarning rəzillikini, Yəhuda padixahlırinining rəzillikini wə ularning ayallırining rəzillikini, silərning ez rəzillikinglarnı həm ayallırınglarning rəzillikini untup kıldinglarmu? ¹⁰ Bügünkü küngə kədər həlkinqılar ezini həq təwən tutmidi, Məndin həq қorkımadı, ular Mən silərning aldinglarqa həm ata-bowiliringlarning aldiqə կoyqan Təwrat-kanunumda yaki bəlgilimilirimdə həq mangıqan əməs.

¹¹ Xunga samawi қoxunlarning Sərdari bolıqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Mana, Mən bexinglarqa külpət qüxürüp, barlıq Yəhudani һalak ķiloqunqə silərgə yüzümni қaritimən; ■ ¹² Mən Misir zeminioqa xu yerdə olturaklıxaylı dəp kət'iý niyat ķiloqan Yəhudanıng қaldisiqə kol salımən, ularning həmmisi Misir zeminida tügixidu; Misir zeminida yıkılıdu; ularning əng kiqikidin qongioqıqə ķiliq bilən, kəhətqilik bilən əlidü; ular ķiliq bilən wə kəhətqilik bilən əlidü, ular lənət okulidioqan wə dəhxət baskuqi obyekt, lənət səzi həm rəswa ķilinidiqan bir obyekt bolidu. ■ ¹³ Mən Misir zeminida turuwatkanlarnı Yerusalemni jazalıqandək ķiliq bilən, kəhətqilik bilən wə waba bilən jazalaymən; ¹⁴ xuning bilən Misir zeminida olturaklıxaylı dəp xu yərgə kirgən

■ 44:11 Yər. 21:10; Am. 9:4

■ 44:12 Yər. 42:15,16,17,22

Yəhūdaning қaldisidin Yəhūda zeminiqə
kaytixka həqkaysisi қaqlamaydu yaki həqkim
kalmaydu; xu yərgə kaytip olturaklıxıq
intizar bolsimu, қaqlalıqan az bir kismidin
baxķılıri həqkaysisi қaytmaydu».

15 Andin əz ayallirining yat ilahılar ola
huxbuy yakidiqanlığını bilgən barlıq ərlər,
wə yenida turoqan barlıq ayallar, — zor
bir top adəmlər, yəni Misirning *ximaliy*
təripi wə *jənubiy təripi* Patrostın kəlgən
barlıq həlk Yərəmiyaqə mundak jawab
bərdi: — □ **16** «Sən Pərvərdigarning namida
bizgə eytqan səzgə kəlsək, biz sanga həq
kulak salmaymız! **17** Əksiqə biz qoķum əz
aοzimizdin qıkkən barlıq səzlərgə əməl
kilimiz; əzimiz, ata-bowlirimiz, padixaħlırimiz
wə əmirlirimiz Yəhūdadiki xəhərlərdə həm
Yerusalemdiki rəstə-koqılarda қilojini dək bizlər
«Asmanlarning hanixi»qa huxbuy yekıwerimiz
wə uningoqa «xarab hədiyə»lərni կuyuwerimiz;
qunki əyni qaoqda bizning nenimiz pütün bolup,
tokkuzimiz təl, həq külpətni kerməy etkən. □ ■

18 Əmma «Asmanlarning hanixi»qa huxbuy
yekixni wə uningoqa «xarab hədiyə»lərni
կuyuxni tohtatkinimizdin baxlap, bizning
həmmə nərsimiz kəm bolup, kiliq bilən
həm կəhətqilik bilən һalak bolup kəldük.

□ **44:15** «*Misirning ximaliy təripi* wə *jənubiy təripi*
Patrostın kəlgən barlıq həlk» — ibraniy tilida «Mizraimda,
Patrosta turoqan barlıq həlk». «Mizraim» — Misirning ximaliy
təripi, «Patros» — Misirning jənubiy təripidur. □ **44:17**
«Asmanning hanixi» — birhil ayal but, əlwəttə. ■ **44:17** Yər.

19 Biz ayallar «Asmanlarning hanixi»qə huxbuy yakqinimizda wə uningə qa «xarab hədiyə»lerni կuyqinimizda, bizning uningə qa ohxitip poxkallarni etiximizni həm uningə qa «xarab hədiyə»lerni կuyuximizni ərlirimiz kollimiqanmu?».

20 Yərəmiya barlıq həlkə, həm ərlər həm ayallaroqa, muxundak jawabni bərgənlərning həmmisigə mundak dedi: —

21 — «Pərwərdigarning esidə կelip kəngligə təgkən ix dəl silər, ata-bowiliringlar, padixahlıringlar, əmirliringlar xundakla zemindiki həlkning Yəhudadiki xəhərlərdə həm Yerusalemдiki rəstə-koqılarda yaklaşan huxbuysi əməsmu? **22** Ahirida Pərwərdigar silərning kilmixinglarning rəzillikigə həm sadir kılıqan yirginqlik ixliringlar oqa qidap turalmıqan; xunga zemininglar bugünkü kündikidək harabilik, adəmni dəhxət baskuqi, lənət obyekti wə adəmzatsız bolqan. **23** Səwəbi, silər huxbuy yakqansilər, Pərwərdigarning aldida gunah sadir կilip, Uning awaziqa կulak salmay, Uning nə Təwrat-kanunida, nə bəlgilimiliridə nə agah-guvaqliklırda həq mangmiqansilər; xunga bugünkü kündikidək bu balayı'apət bexinglar oqa qüxti».

24 Yərəmiya barlıq həlkə, bolupmu barlıq ayallaroqa mundak dedi: — «I Misirda turoqan barlıq Yəhuda Pərwərdigarning səzini anglanglar! **25** Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israelning Hudasi mundak dəydu: — Silər ayallar əz aqzinglar bilən: «Biz «Asmanlarning hanixi»qə huxbuy

yeğix, uningoşa «xarab hədiyə»lərni կuyux üqün iğkən kəsəmlirimizgə qoқum əməl kılımız» degənsilər wə uningoşa eз kolliringlar bilən əməl kılqansilər. Əmdi kəsiminglarda qing turiweringlar! Kəsiminglarqa toluk əməl kiliweringlar! □ ²⁶ Lekin xundak bolqanda, i Misirda turoqan barlıq Yəhuda Pərwərdigarning səzini anglanglar! Mana, Mən Əzümning uluq namim bilən kəsəm kılqanmənki, — dəydu Pərwərdigar, — Misirning barlıq zeminida turuwatkan Yəhudalıq həqkaysı kixi Mening namimni tiləqə elip: «Rəb Pərwərdigarning hayatı bilən!» dəp kaytidin kəsəm iqməydu. ²⁷ Mana, Mən ularning üstigə awat-halawət əməs, bəlki balayı'apət qüxürüx üqün ularni kəzləwatımən; xunga Misirda turuwatkan Yəhudadiki barlıq kixilerning həmmisi tügigüqə kiliq wə kəhətqilik bilən һalak bolidu. ■ ²⁸ Kiliqtin kutulup қaқканlar bolsa intayın az bir top adəmlər bolup, Misir zeminidin Yəhuda zeminiqa kaytip kelidu; xuning bilən Misir zeminiqa olturaklıxaylı dəp kəlgən Yəhudanıng կaldisi kimning səzining, Meningki yaki ularning

□ **44:25 «Silər ayallar eз aοzıngılar bilən...»** — baxka birhil tərjimisi: «Silər wə ayalliringlar eз aοzıngılar bilən...». **«Biz «Asmanlarning hanixi»qa huxbuy yeğix, uningoşa «xarab hədiyə»lərni կuyux üqün iğkən kəsəmlirimizgə qoқum əməl kılımız» degənsilər»** — muxu ayəttiki hərikətning igisi «ayallar» bolsimu, lekin sezlər «ayallar siyqisi» bilən əməs, bəlki «ərlər siyqisi» xəklidə ipadilinidu. Bu bəlkim: «Silər ərkəklər ayalliringlarqa boysunidiqan «Saymahunlar boldunglar» degəndək kinayilik, həjwiy gəp bolsa kerək.

■ **44:27 Yər. 31:28**

inawətlik bolqanlığını ispatlap bilip yetidü.
29 Mening silərni bu yerdə jazalaydioqanlığımıq, Mening səzlirimning qoqum silərgə küləpət kəltürməy қoymaydioqanlığını bilixinglar üçün silərgə xu aldin'ala bexarət boliduki, — dəydu Pərwərdigar, **30** — Mana, Mening Yəhuda padixahı Zədəkiyani uning düxmini, jenini қooqlap izdigən Babil padixahı Neboqadnəsarning қoliqa tapxuroqinimdək Mən ohxaxla Misir padixahı Pirəwn Hofrani əz düxmənlirining қoliqa həmdə jenini izdigən kixilərning қoliqa tapxurimən — dəydu Pərwərdigar». □

45

Baruķka berilgən agah həm təsəlli

1 Yəhuda padixahı Yəhəoakimning tətinqi yili, Nerianing oqlı Baruķ Yərəmiyaning aqzıqə կarap bu səzlərni oram kəqəzgə yazəqinida, Yərəmiya pəyəqəmbər uningoqa bu səzni eytən:

2 «Israelning Hudasi Pərwərdigar sən Baruķ toqıruluk mundak dəydu: — **3** Sən: «Həliməqə

□ **44:30** «Mening Yəhuda padixahı Zədəkiyani uning düxmini, jenini қooqlap izdigən Babil padixahı Neboqadnəsarning қoliqa tapxuroqinimdək Mən ohxaxla Misir padixahı Pirəwn Hofrani əz düxmənlirining қoliqa həmdə jenini izdigən kixilərning қoliqa tapxurimən» — Pirəwn Hofra əslı padixaq Zədəkiyani Neboqadnəsaroqə isyan ketürüxkə kütratkanidi. U miladiyədin ilgiriki 570-yili məhpiy əltürulgən. Xuning bilən bu ix Misirdə turoqan Yəhəudiylarоqə bir agah-bexarət idi.

way! Qünki Pərwərdigar կայօմսօյա dərd-ələm կօխութ կօյdi; mən ah-zarlar կilixtin qarqidim, zadila aram tapalmidim!» — deding.

4 — *Yərəmiya*, sən uningçəla mundak degin: — Pərwərdigar mundak dəydu: — Mana, Mən կորութ զիկկանlırimni հաջար օվլիտմən, Mən tikkənlirimni, yəni bu pütkül jahanni հաջար յոլութ taxlaymən. □ **5** Mən bundak կիլօլան yərdə sən օշüng üqün uluoł ixlarnı izdixinggə toorla keləmdü? Bularni izdimə; qünki mana, Mən barlik ət igiliri üstigə balayı'apət qüxürimən, — dəydu Pərwərdigar, — lekin jeningni sən baridiçən barlik yərlərdə օշünggə olja կilipli berimən». □ ■

□ **45:4 «bu pütkül jahanni...»** — yaki «bu pütkül zeminni...». Lekin 5-ayətkə կարօղանդա «jahanni» toorridur. □ **45:5 «Mən bundak կիլօլան yərdə sən օշüng üqün uluoł ixlarnı izdixinggə toorla keləmdü? Bularni izdimə; qünki mana, mən barlik ət igiliri üstigə balayı'apət qüxürimən, ...Lekin jeningni sən baridiçən barlik yərlərdə օշünggə olja կilipli berimən»** — bu 45-babtiki bexarət padixaһ Yəhoakimning təhtikə olturoլan wakıtda berilgən bolsa, nemixçə muxu yərdə (Yərəmiya wə Baruk Misirda կալօլan wakıttta) «oram yazma»qə կօխութ կալօլan? Bəlkim uning muxu yərdə hatirilinix səwəbi, Yərəmiya wə Baruk Misirda, Pərwərdigarqə asiylik կիլօլan wə asiylik կilməkqi bololoan Yəhūdaning xu az bir կaldisi arisida (yükirik bəxarətlər kərsətkəndək) tehimu eçir hətərdə կալօլan; xunga հաջար bu bəxarət Barukka tehimu əhməyiətlilik, tehimu təsəlli berixi mumkin idi. Yərəmiya pəyəqəmbər əzi Misir zeminida əlgən yaki əltürülgən boluxi mumkin. Uning kitabining կօլimizda turoլanlılıq üqün biz xübhisiziki Barukka կərzədarmız. ■ **45:5** Yər. 21:9; 38:2; 39:18

46

*46-51-bablar — Əllər toqrluluk bexarətlər
 «1» Misir — Misirning қoxuni Karxemix xəhiri idə
 məəqlup bolidu*

¹ Yərəmiya pəyəqəmbərgə kəlgən Pərwərdigarning əllər toqrluluk səzi təwəndə:

² Misir toqrluluk: Əfrat dəryası boyidiki Karkemix xəhiri ning yenida turuwatkan, Pirəwn-Nəkoning қoxuni toqrluluk (bu қoxunni Babil padixağı Nebokədnəsar Yəhuda padixağı Yəhoakimning tətinqi yili bitqit kılən): —

³ «Kalkan-siparlarnı elip səpkə qüxüngələr! Jənggə qikixka təyyarlininglər! ⁴ Atlarnı hərwilaroqa ketinglər! Atliringlaroqa mininglər! Bexinglaroqa dubuləqə selip səptə turunglər! Nəyziliringlarnı biləp ittiklitinglər! Sawut-ķuyaklarnı kiyiwelinglər!■

⁵ Lekin Mən nemini kərimən?! — dəydu Pərwərdigar; — Mana, muxu ləxkərlər dəkkə-dükkigə qüxüp qekinidü; batur-palwanlıri bitqit kılınip kəynigə karımay bədər ķaqıdu!

46:2 «Misir toqrluluk: Əfrat dəryası boyidiki Karkemix xəhiri ning yenida turuwatkan, Pirəwn-Nəkoning қoxuni toqrluluk (bu қoxunni Babil padixağı Nebokədnəsar Yəhuda padixağı Yəhoakimning tətinqi yili bitqit kılən):

—» — Misir toqrluluk bu bexarət Pirəwnning қoxuni bitqit kılınixtin ilgiri berilgən, muxu yərdə keyinki wakitta hatırıləngən, əlwəttə. Okurmənlərning diqqətigə ərziyduki, «Yəhudanıng padixağı Yəhoakimning tətinqi yili» Yəhudanıng kəlgüsü üçün həm Yərəmiyanıng bexarətləri üçün intayın mühüm yil bolən. Xu yil ottura xərkətki «küç təngpunglukı» Babilning padixağı Nebokədnəsar ola etkən. ■ **46:4** Yər. 51:11

Tərəp-tərəplərni wəhİMə basidu! — dəydu
Pərwərdigar. ⁶ — Əmdi əng qakqanlarmu
qaqalmaydu, batur-palwanlarmu aman-esən
kutulup қalmaydu; mana, ximal təripidə, Əfrat
dəryası boyida ular putlixip yikılıdu!

⁷ Suliri dəryalardək əzlirini dolğunlitip, Nil
dəryası *kəlkün kəbi* kətürülgəndək əzini
kətürgən kimdur!? □ ⁸ Suliri dəryalardək
əzlirini dolğunlitip, Nil dəryasidək əzini
kətürgən dəl Misir əzidur; u: «Mən əzümni
kətürüp pütkül yər yüzini қaplaymən;
mən xəhərlər həm ularda turuwatqanlarnı
yokitimən!» — dəydu.

⁹ Etilinglar, i atlar! Hə dəp alqıa besip qepinglar,
i jəng hərwiliri! Қalkan kətürgən Efiopiya
həm Liwiyədikilər, okyalirini egildürgən
Lidiyədikilər, palwan-baturlar jənggə qıksun!

□ ■ ¹⁰ Lekin bu kün bolsa samawi қoxunlarning
Sərdari bolqan Pərwərdigarning künidur;
u қisaslik bir kün, yəni Əz yawliridin қisas
alidioqan küni bolidu; Uning қılıqi kixilərni
toyoluqə yutidu; u қanoquqə ularning қanlırını
iqidu; qünki samawi қoxunlarning Sərdari
bolqan Rəb Pərwərdigarning ximaliy zeminda,

□ **46:7** «**Suliri dəryalardək əzlirini dolğunlitip, Nil
dəryası kəlkün kəbi kətürülgəndək əzini kətürgən kim-
dur!?** » — hər yil Nil dəryasiqə kəlkündək uluoq su kelidu.
Bu su Misirning pütkül zeminini besip suqırıdu, Misirning
zeminini bakıdu, desəkmə bolidu. □ **46:9** «**Efiopiya»..
«Liwiyə»... «Lidiyə» — «Efiopiya» ibraniy tilida «Kux» dey-
ilidu, «Liwiyə» («Libya») ibraniy tilida «Put» deyilidu, «Lidiyə»
(həzirkən Türkiyədə) ibraniy tilida «Lud» deyilidu. Bu yərlərdiki
adəmlərning həmmisi «yallanma ləxkərlər» idi. ■ **46:9** Yəx.
66:19**

Əfrat dəryası boyida kilmakçı bolqan bir kurbanlıkı bar! □ 11 Gileadka qikip tutiya izdəp tap, i Misirning kizi! Lekin sən əzüngə nuroqun dorilarnı alsangmu bikar; sən üqün həq xipalıq yoktur! ■ 12 Əllər hijaliting toqruluk angraydu, sening pəryadliring pütkül yər yüzigə pur ketidu; palwan palwanqa putlixidu, ikkisi təng məsolup bolup yıkılıdu!

Nebokadnəsarning Misir zeminişa besip kirixi toqruluk bexarət

13 Pərwərdigarning Babil padixahı Nebokadnəsarning Misir zeminişa tajawuz kılıp kirixi toqruluk Yərəmiya pəyəqəmbərgə eytəkan səzi: —

14 Misirda jakarla, Migdolda elan ķıl, Nofta wə Taħpanəstimu elan ķıl: Qing tur, jənggə bəl baoqla; qünki ķiliq ətrapingdikilərni yu-

□ 46:10 «(Pərwərdigar) Əz yawliridin ķisas alidiqan künü» — mumkinqliki barki, bexarəttiki «ķisas», Pərwərdigarning əzигə sadık bolqan padixahı Yosiyanı (miladiyədin ilgiriki 609-yili) eltürüwətkən Pirəwn-Nəko üstidin aloqan bir ķisasni kərsitudu («2Pad.» 23:29 wə 33-35ni kərung). Uning üstigə «Pərwərdigarning künü» adəttə ahirkı zamandiki kiyamət künini kərsitudu, xunga bexarətning xu künü toqruluk məlumatlısı bar boluximu mumkin. ■ 46:11 Yər. 8:22

tuwatidu; □ 15 Sening baturliring nemixka süpürüp taxlinidu? Ular qing turalmaydu; qünki Pərwərdigar ularni səptin ittirip yıkitiwetidu. 16 U ulardin kəplirini putlaxturidu; bərhək, ular қаққanda bir-birigə putlixip yıkilidu; xuning bilən ular: «Bolə, turaylı, zomigərning kiliqidin keletalıq əz həlkimizgə wə ana yurtimizoqa қaytip ketəyli!» — dəydu; □ 17 Xu yərgə қaytkanda ular: «Misir padixağı Pirəwn pəkət bir қiykas-sürən, halas! U pəytni bilməy etküziwətti!» — dəydu. 18 Əz həyatım bilən kəsəm kılımənki, — dəydu Padixağı, nami samawi қoxunlarning Sərdarı bolğan Pərwərdigar, — taqlar arısida Tabor teoğı bolqandək, Karməl teoğı dengiz boyida *asmanoşa takixip* turoqandək birsi kelidu. □ 19 Əmdi sən, i Misirda turuwatkan kız, sürgün boluxka layık yüksək-taklarnı təyyarlap koy; qünki Nof harabə bolup kəydürülidu, həq adəmzatsız

□ 46:14 «**Misirda ... Migdol... Nof ... Taḥpanəs...**» — bu xəhərlərning həmmisi Misirda, əlwəttə. «**Qing tur, jənggə bəl baqla; qünki kılıq ətrapingdikilərni yutuwatidu**» — bexarət berilgən wəkti bəlkim miladiyədin ilgirki 604-yili boluxi mumkin. Xu qaoqla Nebokadnəsar Filistiyəni ixojal kılıp Misirning qebrisida tajawuz қılıxka təyyar turatti. Miladiyədin ilgirki 568-yili Nebokadnəsar Misirə tajawuz kılınan; bu wəkədin ilgiri baxxa bir tajawuzluq bar-yoklukı toopluluk tehi həwərimiz yok. □ 46:16 «**Bolə, turaylı, zomigərning kiliqidin keletalıq əz həlkimizgə wə ana yurtimizoqa қaytip ketəyli!**» — bu səzlərni bəlkim Misir қoxunidiki qətəl «yallanma ləxkərlər» i ettidu (21ni körüng). □ 46:18 «**Tabor** wə «**Karməl**» — taqları bək egiz bolmisimu, ular ətrapidiki yərlərgə қarıqanda kekkə taqaxkandək kərünidu. Mənisi Nebokadnəsar қoxuni bilən besip kırğandə, ular baxxa padixağlar wə ularning қoxunliridin zor dərijidə küqlük kərünidu.

bolidu.

20 Misir bolsa qiraylik bir inəktur; lekin uni nixan қiloqan bir kəkүүн keliwatidu, ximaldin keliwatidu! □ **21** Uning arisidiki yallanma ləxkərlər bolsa bordak torpaklardək bolidu; ularmu arkıoqa burulup, birliktə keletalidu; ular qing turuwalmaydu; qünki külpətlik kün, yəni jazalinix künü ularning bexiøqa qüxkən bolidu.

□ **22** *Misirning awazi yilanningkidək «küx-küx» kılıp anglinidu; qünki düxmən қoxunliri bilən atlinip, otun kəsküqilərdək uningoqa қarxi paltılarnı kətürüp kelidu.* □ **23** Ormanlıki қoyukluklidan kirgüsiz bolsimu, ular uni kesip yıkitidu, — dəydu Pərwərdigar, — qünki kəsküqilər qekətkə topidin kəp, san-sanaksız bolidu. □ **24** Misirning kizi hijaləttə қaldurulidu;

□ **46:20 «keküyün»** — mal-waranolarnı qakıdiaoqan birhil qiwın. Bu dəhxətlik kəküyün «qiraylik inək» bolovan Misir wə barlık «torpaklıri»ni (21-ayət) tarmar kılıp həydəydi! Misirliklər qoqunoqan but «buğa ilahı» (Afis) bolqaqqa, muxu «inək» wə «torpaklar»qa nisbətən 20-21-ayətlər intayın kinayilik, həjwiy sezlərdür. □ **46:21 «uning arisidiki yallanma ləxkərlər bolsa bordak torpaklardək bolidu; ularmu arkıoqa burulup, birliktə keletalidu; ular qing turuwalmaydu»** — ottura xərkətiki bəzi keküyülər intayın zəhərlik, wəhxiy bolup, inək-torpaklarnı səwdayı, təlwə kılıp, uyan-buyan yügürtüp qeqiwtidu. «**jazalinix künü**» — ibraniy tilida «yoklinix künü».

□ **46:22 «Misirning awazi yilanningkidək «küx-küx» kılıp anglinidu»** — mənisi bəlkim Misir korkunçtin qekingən amalsız қaloqan yilandək, uningoqa pəkət «küx-küx» kılıp hapalığını bildürüxtin baxqa həqkandaq amal kılalmaydu. □ **46:23**

«Ormanlıki қoyukluklidan kirgüsiz bolsimu, ular uni kesip yıkitidu» — Misirdə dərəhlər az bolidu; xunga bu selixturma-ohxitix boluxi kerək, bəlkim «orman» nuroqunlioqan həlk ahalisini kərsitudu.

u ximaliy əlning қolioqa tapxurulidu.

25 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Mana, Mən No xəhiriidiki but Amonni, Pirəwnni, xundakla Misir wə uning ilahlıri bilən padixahlırini jazalaymən; bərhək, Pirəwn wə uningoqa tayanoqlanlarning həmmisini jazalaymən; □ **26** Mən ularni ularning jenini izdigüqilər, yəni Babil padixahı Nebokadnəsarning қolioqa həm hizmətkarlırinining қolioqa tapxurimən. Birək keyin, Misir қədimki zamanlardək կayıtidin ahalilik bolidu — dəydu Pərwərdigar.

Israel üçün ümid

27 Lekin sən, i կulum Yakup, korkma, alakzadə bolma, i Israil; qunki mana, Mən seni yirək yurttin, nəslinqni sürgün bolğan zemindin կutkuзup qikirimən; xuning bilən Yakup կayıtip, hatırjəmlik wə arambəhxtə turidi, həqkim uni korkutmaydu. ■ **28** Korkma, i կulum Yakup, — dəydu Pərwərdigar, — qunki Mən sən bilən billidurmən; Mən seni tarkitiwətkən əllərning həmmisini tүgəxtürsəmmu, lekin seni pütünləy tүgəxtürməymən; pəkət üstüngdin

□ **46:25 «Mana, Mən No xəhiriidiki but Amonni, Pirəwnni, xundakla Misir wə uning ilahlıri bilən padixahlırini jazalaymən»** — Huda «Amon» degən but wə «Misirning ilahlıri»ni կandak jazalaydu? Həq bolmioqanda, bu səz Hudanıñ muxu butlarning «nam-abrux»lirini pütünləy yokitixini kərsitudu. Bu tema toopruluk «Misirdin qikix»tiki «kökumqə səz»imiznimü kərung. ■ **46:27** Yəx. 41:13; 43:5; 44:1; Yər. 30:10

həküm qıkırıp tərbiyə-sawak berimən; seni jazalimay köymaymən.■

47

«2» Filistiyə toqrluluk bexarət

¹ Pirəwn Gaza xəhərigə zərbə berixtin ilgiri, Yərəmiya pəyərəmbərgə kəlgən, Pərwərdigarning Filistiyələr toqrisidiki səzi:



² Pərwərdigar mundak dəydu: — Mana, ximaldin *dolğunluq* sular ərləydu; ular texip bir kəlkün bolodu; u zemin wə uningda turoqan həmmuning üstidin, xəhər wə uningda turuwatkanlarning üstidin taxkın bolup basıdu; xuning bilən uning adəmliri nalə-pəryad kətüridu, zemində barlıq turuwatkanlar *azabtin* nalə-zar kılıdu; □ ³ tolparlirining tuyaklırinining tarakxixlirini, jəng hərwilirining taraklaxlirini,

■ **46:28** Yer. 10:24; 30:11 □ **47:1 «Gaza»** — Filistiyəning bəx qong xəhərliridin biri. Bexarət (1-7) berilgən waqt bəlkim miladiyədin ilgiriki 609-yili idi. Xu qaođa Pirəwn-Nəko Misirdin qıkıp Asuriya imperiyəsingə ittipakdax bolup Babilə qarxi qılkən. Bu bexarəttiki «zərbə» bəlkim Pirəwn ximaloja kərap yürük kıləqan, Filistiyəning territoriyəsidin ətüb boləqan waqtida kılınoqan. □ **47:2 «ximaldin dolğunluq sular ərləydu; ular texip bir kəlkün bolodu»** — demisəkmə, Mükəddəs Kitabta «kəlkün» zeminni besip kirgən zor қoxunoqa ohxitilidu. Muxu «sular» awwal Pirəwnning қoxunu boləqan boluxi mumkin, kəynidiki «kəlkün» Pirəwnning қoxununu tarmar kıləqan Babilliklardin ibarət. «Xəhər» bolsa bəlkim Yerusalemni kərsitudu. Yerusalem Babil tərpidin ixəqal kılınoqanda Filistiyəmu ķattik ıskənjigə elinip tajawuz kılınoqan.

qaklirining güldürləxlirini anglap, atilar əz baliliridin həwər elixkimu ķolliri boxap, arkıqımu ķarimaydu. ■ 4 Qünki barlıq Filistiyılerni nabut kılıdiqan kün, həm Tur wə Zidonni ularoqa yardıməmdə bolqqudək barlıq қalqan adəmlərdin məhrum kılıdiqan kün yetip kəldi; qünki Pərwərdigar Filistiyılerni, yəni Kret arilidin qikip kəlgənlerning қaldukjini nabut kılıdu. □ ■ 5 Gazaning üsti takırılık bolidu; Axkelon xəhəridikilər dang ketip қalidu; қaqqanoqıqə ətliringlarnı tilisilər, i Filistiyə küqliridin aman қalqanlar? □ ■ 6 Apla, i Pərwərdigarning kılıqi, sən қaqqanoqıqə tinmaysən? Əz kiningoqa կaytキン, aram elip tinglanoqin!

7 Lekin u կandakmu tohtiyalisun? Qünki

■ 47:3 Yəx. 5:28; Yər. 4:13; 6:23 □ 47:4 «Pərwərdigar Filistiyılerni, yəni Kret arilidin qikip kəlgənlerning қaldukjini nabut kılıdu» — Filistiyər əslidə Kret (ibraniy tildə «Kaftor») arilidin qikkanidi. Ular turdikilər həm Zidondikilərgə «tuqkan կəbililər» (Fenikiyiliklər) bolqaqka, Tur wə Zidon awarigə uqrıqan bolsa, Filistiyər ularoqa yardıməgə qikkan bolatti. Lekin Filistiyər nabut bolqan bolsa, «ularoqa yardıməmdə bolqqudək ... adəmlər» bolmaytti. ■ 47:4 Yər. 25:22 □ 47:5 «Gazan-ing üsti takırılık bolidu» — bəzi alimlar buni «Gazadikilər կayqurup qaqlirini qüxürudu» degən mənidə dəp կaraydu. Bizningqə birinqi mənisi xəhər harabilik bolup «takir yər» bolidu. Bu söz ikki bislik bolup ikkinqi mənidimu boluxi mumkin. «Dang ketip қalidu»ning baxqa birhil tərjemisi: «tügixidu». «Filistiyəning küqliridin aman қalqanlar» — buning baxqa birhil tərjemisi: «Filistiyə jilojsida қalqanlar». «қaqqanoqıqə ətliringlarnı tilisilər» — «ətlirini tilix» կattik կayqouni bildürətti. Bu adət Təwratta mən'i կilinoqan. ■ 47:5 Kan. 14:1; Yər. 16:6; 25:20

Pərwərdigar uningoşa pərman qüxürgən;
Axkelon xəhirigə həm dəngiz boyidikilərgə
zərb kılıxka uni bekitkəndur!

48

«3» Moab toopruluğ bexarət

1 Moab toopruluğ: Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Neboning һaliqə way! Qünki u harabə kılınidu; Kiriyatayim hijalətkə қaldurulup, ixojal kılınidu; yukiri қorojan bolsa hijalətkə қaldurulup alakzadə bolup kətti. □ ■ **2** Moab yənə həq mahtalmaydu; Həxbonda kixilər uningoşa: «Uni əl қataridin yokitaylı» dəp suyiqəst kılıdu; sənmu, i Madmən, tüzəxtürülisən; kiliq seni қoqlaydu. □ **3** Ҳoronaimdın ah-zarlar kətürəlidu: — «Ah, wəyranqılık, dəhəxətlik patiparakqılık!»

□ **48:1** «**yukiri қorojan**» — (ibraniy tilida «Misgab») bəlkim bir xəhərning ismi boluxi mumkin. ■ **48:1** Yər. 25:21; 27:3 □ **48:2** «....Neboning һaliqə way! ... Kiriyatayim hijalətkə қaldurulup, ixojal kılınidu (1-ayat); **Ҳəxbon ...Madmən,...**» — demisəkmə, Nebo, Kiriyatayim, Ҳəxbon, Madmən wə təwəndiki ayətlərdiki Ҳoronaim, Luhit, Aroər, Bəyt-Gamul, Dibon қatarlıklar Moabtiki xəhərlərdur. Həritini kerüng. «Ҳəxbon» bolsa Moabning qebrisioja jaylaxkan bolup, bexarət boyiqə baxka xəhərlərdin ilgiri bəlkim düxmən təripidin ixojal kılınip andin düxmənning қoxuni üçün baza bolidu. «Ҳəxbon» wə «suyikəst» («hexab») ibraniy tilida yekin səzlərdur. Yəhudiyləri tarixunas Yosefusning hatirisi boyiqə, Moab Nebokadnəsar padixaq təripidin miladiyədin ilgiriki 582-yili igilinip, nuroqun xəhərlərli wəyran kılınoşan.

4 Moab bitqit ķilindi! Uning kiqikliridin pəryadliri anglinidu. **5** Bərhək, Luhitka qikidioqan dawan yolidin tohtimay yiçilar kətürülidu; Horonaimoqa qüxidioqan yolda ħalakəttin azablik nalə-pəryadlar anglinidu.

■ **6** Keqinglar, jeninglarni elip yükürünqlar! Qəldiki bir qatkal bolunglar! ■ **7** Qünki sən əz kılqanliringoqa wə baylikliringoqa tayanəqanlıking tüpəylidin, sənmə əsirgə qüxisən; *butung* Kemox, uning kahinliri həm əmirliri bilən billə sürgün bolidu. □ ■ **8** Wəyran kılqarıqi hərbir xəhərgə jəng ķilidu; xəhərlərdin heqkaysı ķeqip ķutulalmaydu; Pərwərdigar degəndək jılıqimu harabə bolidu, tüzlənglikmu ħalakətkə yüzlinidu. □

9 Daldioqa berip ķeqix üçün Moabka қanatlarnı beringlar! Qünki uning xəhərliri harabilik, adəmzsatsız bolidu □ **10** (Pərwərdigarning hizmitini kəngül կoyup kilmioqan kixi lənətkə қalsun! Kiliqini қan təküxtin қalduroqan kixi lənətkə

■ **48:5** Yəx. 15:5 ■ **48:6** Yər. 17:6 □ **48:7** «*butung Kemox, uning kahinliri həm əmirliri bilən billə sürgün bolidu*» — Kemox Moab qoқunoqan but idi. Ularning uningoqa əz balilirini қurbanlıq ķılıx aditi bar idi («2Pad.» 3:27ni kərung). ■ **48:7** Yər. 49:3 □ **48:8** «*Pərwərdigar degəndək jılıqimu harabə bolidu, tüzlənglikmu ħalakətkə yüzlinidu*» — «jılıqa» wə «tüzlənglik» Moabning jənubiy wə ximaliy կismini kərsitudu. □ **48:9** «*Daldioqa berip ķeqix üçün Moabka қanatlarnı beringlar!*» — bu jümlidiki ibraniy tilini qüxinix təs. Okurmənlər baxça hil tərjimilərni uqrıtixi mumkin.

ķalsun!). □

11 Moab yaxlıqidin tartip kəng-kuxadə yaxap arzangliri üstidə tinoqan xarabtək əndixisiz bolup kəlgən; u ھeqqaqan küptin küpkə կyuloloqan əməs, yaki ھeq sürgün bolqan əməs; xunga uning təmi birhil bolup, puriki ھeq өzgərmigən. □ ■ **12** Xunga, — dəydu Pərwərdigar, — Mən uning yenioqa ularnı əz küpidin tekidiqan təkküqilərnı əwətimən; ular uning küplirini kurukdaydu, uning qəgünlirini qekiwetidu. □ **13** Ətkəndə Israil jəməti əz tayanqisi bolqan Bəyt-Əl tüpəylidin yərgə karap қalqandək Moabmu Kemox tüpəylidin yərgə

□ **48:10** «Pərwərdigarning hizmitini kəngül қoyup kilmioqan kixi lənətkə қalsun! Kılıqını kan teküxtin қalduroqan kixi lənətkə қalsun!» — bu kinayilik, həjwiy səzlər kəlgüsində Moabka hujum kılıdiqan Babillik ləxkərlərgə eytilidu. □ **48:11** «Moab yaxlıqidin tartip kəng-kuxadə yaxap arzangliri üstidə tinoqan xarabtək əndixisiz bolup kəlgən» — xarab tinixi üçün uzun wakıt midirlitilməy turuxi kerək. Tinoqan «arzanglar», (duoł, qekündə) nahayiti aqqık bir nərsə, əlwəttə. Xunga baxka küpkə կyulmay қalsa, təmi kırtık, aqqık bolidu, əlwəttə. «U ھeqqaqan küptin küpkə կyuloloqan əməs, yaki ھeq sürgün bolqan əməs; xunga uning təmi birhil bolup, puriki ھeq өzgərmigən» — bu ohxitix bəlkim Moabning ھeq kiyinqılıkka uqrımay, kərənglik қılıqanlığı, tolimu kerilip kətkənlikini kərsitudu. ■ **48:11** Zəf. 1:12 □ **48:12** «Mən uning yenioqa ularnı əz küpidin tekidiqan təkküqilərnı əwətimən» — bu ohxitixtiki «xarab» Moabtiki ahalini, «küpliri», «qəgünliri» uning yurt-xəhərlirini kərsitudu.

karap қalidu. □ ■

14 Silər қandaқmu: «Biz batur, jənggiwar palwanmiz!» — deyələysilər? **15** Moabning zemini harabə қilinidu; *düxmən* ularning xəhərlirinинг *sepillirioja* qikidu; uning esil yigitliri kətl қilinixķa qüxicidu, — dəydu padixah, yəni nami samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar.

16 — Moabning һalakiti yekinlaxti, uning külpiti bexiǒqa qüxüxkə aldiraydu. **17** Uning ətrapidiki həmməyłen uning üçün ah-zar kətürünglar; uning nam-xəhritini bilgənlər: «Küqlük xahənə hasisi, güzəl tayıkümu xunqə sunduruldiou!» — dənglar. **18** Xan-xəhritingdin qüxüp қaojirap kətkən yerdə oltur, i Dibonda turuwatkan kız; qunki Moabni һalak қiloquqi sanga jəng қiliixķa yetip kəldi; u istihkam-қorqanlıringni bərbat қilidu.

19 Yol boyida kəzət kıl, i Aroərdə turuwatkan kız; bədər tikiwatkan ərdin wə կeqiwaterkan қizdin: «Nemə boldi?» dəp sora; **20** «Moab hijalatkə қaldi, qunki u bitqit қılındı!» dəp *jawab berilidu*. Ah-zar tartip nalə-pəryad kətürünglar; Arnonda: «Moab һalak қılındı» — dəp jakarlanglar. ■ **21** Jaza həkumi tüzlənglik jayliri üstigə qikirildi; Holon, Yahaz wə Məfaat üstigə, **22** Dibon, Nebo həm Bəyt-Diblataim üstigə, **23** Kiriataim, Bəyt-Gamul həm Bəyt-

□ **48:13** «**Bəyt-Əl**» — muxu xəhər Israil (ximaliy padixahlıq)ning qong butpərəs mərkizi bolup, ular xu yerdə «altun mozay but»ni қuroqan («1Pad.» 12-babni, «Hox.» 10:5 həm 8:5-6, «Am.» 7:10-17ni kərüng). ■ **48:13** 1Pad. 12:29

■ **48:20** Yəx. 16:7

Meon üstigə, ²⁴ Keriot, Bozrah həm Moabdiki yirak-yekin barlıq xəhərlərning üstigə qıkırılıdu. ²⁵ Moabning Münggüzü kesiwetilidu, uning biliki sundurulidu, — dəydu Pərwərdigar. □ ²⁶ — Uni məst kilinglar, qunki u Pərwərdigar ola alındıa hakawurluk kılınan; Moab eż kusukida eojinap yatsun, xuning bilən rəswa kılinsun. □ ²⁷ Qunki sən *Moab* Israilni mazak kılınan əməsmu? U oorilar qatarida tutuwelinənən, sən uni tilqə alsangla bexingni qaykaysən?!

²⁸ Xəhərlərdin qikip tax-kiyalar arisini turalıq kilinglar, i Moabda turuwatkanlar; oqar aozıda uwilioğan pahtəktək bolunglar!

²⁹ Biz Moabning hakawurlukı (u intayın hakawur!), yəni uning təkəbburlukı, hakawurlukı, kənglidiki məoqrur-kərənglikli toqrisida angliduk. □ ■ ³⁰ Mən uning noqılıq

□ **48:25 «Moabning münggüzü kesiwetilidu»** — Təwratta, «münggüz»lər kep həllarda adəmlərning abrux-xəhriti yaki hökükini bildiridu. Bu adəmning bexidin əskən əməs, əlwəttə!

□ **48:26 «Moabni məst kilinglar»** — yüksəridə (25-babta) Yərəmiya «Pərwərdigarning oqəzipigə tolğan kədəh» toqrluluk səzligəqkə, bəzi alimlar bu «məstlik» xu kədəhətin iqixtin boluxi kerək, dəp karaydu. Bizningqə bu bir tərəptin toqra, Hudanıng oqəzipi bexiqə qüxürülgəndə dəsləptila əklini yokitip aljıqanlılıq bolidu. Bu ayətning təkitləydiqini ularning hamakətlixip kətkənlikidin ibarət.

□ **48:29 «Biz Moabning hakawurlukı ..., yəni uning təkəbburlukı, kənglidiki məoqrur-kərənglikli toqrisida angliduk»** — bu ayəttiki «Biz... angliduk» degüqi Hudanıng Əzidur. Huda Əzi toqrluluk «Biz» dəp ixlətkənlikli Təwrattiki baxqa yərlərdimə bar; məsilen «Yar.» 1:26, 3:22, 11:7ni həm «Yəx.» 6:8ni kərüng. Bəzi alimlar ayəttiki «biz»ni Yərəmiya həm Yəhuda həlkini kərsitudu, dəp karaydu.

■ **48:29 Yəx. 16:6**

ķılıdiqanlığını bilimən, — dəydu Pərwərdigar, — birak *noqılıki* karoqa yarımaya; uning qong gəpliri bikar bolidu. ³¹ Xunga Mən Moab üçün zar yioqlaymən, Moabning həmmisi üçün zar-zar kətürimən;
Kir-Harəsəttikilər üçün ah-pioqan anglinidu.

³² I Sibmahətiki üzüm teli, Mən Yaazərning zar-yioqisi bilən təng sən üçün yioqlaymən; sening peləkliring sozulup, əslidə «Əlük dengiz»ning nerioqa yətkənidi; ular əslidə Yaazər xəhərigiqimu yətkənidi. Lekin sening yazlıq mewiliringgə, üzüm həsulung üstigə buzoquqi besip kelidu. □ ³³ Xuning bilən xadlıq wə huxallıq Moabning baq-etizliridin wə zemini-din məhərum kılınidu; Mən üzüm kəlqəklərdin xarabni yoktimən; üzüm qəyligüqilərning təntənə awazlıri kaytidin yangrimaydu; awazlar bolsa təntənə awazlıri əməs, jəng awazlıri bolidu. ■ ³⁴ Qünki nalə-pəryadlar Həxbondin kətürülüp, Yahəzəliqə wə Elealaḥəliqə yetidi;

□ **48:32 «I Sibmahətiki üzüm teli, Mən Yaazərning zar-yioqisi bilən təng sən üçün yioqlaymən...»** — 30-ayəttiki sezlığıqi Huda bolqandan keyin («Mən ..bilimən...») xübhisizki, 31-, 32- həm 36-ayətlərdiki sezlığıqimu Hudaning Əzidur. Bu adəmni həyran қalduridu. Huda Yaazərdikilərni jazalaydu; xuning bilən ular Sibmahətiki yokiqan üzümzarlar üçün yioqlaydu. Lekin Huda ularni jazalixi bilən ular bilən təng կəyquridu. **«Əlük dengiz»** — ibraniy tilida «Yaazər dengizi». **«Ular (sening peləkliring) əslidə Yaazər xəhərigiqimu yətkənidi...»** — «Yaazər» bolsa Moabning ximaliy qebrasıqə yırakraq bolup, xərk təripi «qel-dalilar», oqərb təripi «dengiz». Demək, Moab hilwət jay bolqını bilən heli yıraklarqa təsiri bolqan bir məmlikətə aylanıqan. «Yazlıq mewiliri» ənjür, horma wə üzümlərni kərsitidu. ■ **48:33 Yəx. 16:10**

nalə awazliri Zoardin kətürülüp, Ḥoronaimoğıqə wə Əglat-Xelixiya oğıqə yetidi; hətta Nimrimdiki sularmu կurup ketidu. □ ■ 35 Mən Moabta «yükiri jaylar»da կurbanlık կiloquqilarni wə yat ilahılaroqa huxbuy yakkuqilarni yokşitimən, — dəydu Pərwərdigar. □

36 — Xunga Mening kəlbim Moab üçün nəydək mungluk mərsiyə kətüridi; Mening kəlbim Kir-Hərəstikilər üçünmu nəydək mungluk mərsiyə kətüridi; qunki u igiliwaloqan baylik-həzinilər yokəp ketidu. 37 Həmmə bax takır կilduruloqan, həmmə sakal qüxürülgən; həmmə kol titmatitma kesilgən, həmmə qatirakka bəz kiyilgən. □ ■ 38 Moabning barlık ey eəgziliri üstidə wə məydanlarda matəm tutuxtin baxka ix bolmaydu; qunki Mən Moabni həqkimə yakmaydiqan bir қaqidək qekip taxlaymən, — dəydu Pərwərdigar, 39 — ular piqəndin zarlıxidu; *Moab* xunqılık parə-parə kiliwetiliiduki, u hijaləttin kərpilikkə arkisini kılıdu; Moab ətrapidiki həmmə təripidin rəswa kilinidioqan,

□ 48:34 «...**nalə-pəryadlar Həxbondin kətürülüp, Yaħaz oğıqə wə Elealah oğıqə yetidi...**» — Elealah Həxbonding ximaliy təripidin 2 kilometr yırak; Yaħaz uning jənubiy təripidin 2 kilometr yırak. Bu üçisi Moabning ximalioqa jay laxkan. Zoar, Ḥoronaim wə Əglat-Xelixiya Moabning jənubioqa jay laxkan. Ayətning omumiy mənisi, «tajawuzluq baxlandı» degən bolup, bu həwər Moabning pütkül zeminiqə pur ketidu. ■ 48:34
Yəx. 15:5, 6 □ 48:35 «**yükiri jaylar**» — butpərəslikkə atap beqixlanoqan jaylar idi. □ 48:37 «**Həmmə bax takır կilduruloqan, həmmə sakal qüxürülgən; həmmə kol titma-titma kesilgən, həmmə qatirakka bəz kiyilgən**» — demisəkmə, bu hərikətlərning həmmisi կattık matəmni bildürudu. ■ 48:37 Yəx. 15:2, 3; Yər. 47:5

wəhİMƏ saloqUqI obyekt bolidu. □

40 Qünki Pərwərdigar mundak dəydu: — Mana, birsi bürküttek қанатlirini kerip *pərwaz kılıp*, Moab üstigə xungotup qüxitu. ■ **41** Xəhərliri ixoal bolidu, istihkamlar igiliwelindu; xu kuni Moabdiki palwanlarning yüriki tolqaqka qüxkən ayalning yürikidək bolidu. □ **42** Moab əl qataridin yoktilidu; qünki u Pərwərdigar aldida həkawurluk kılqan; **43** wəhXət, ora wə kiltak bexinglaroqa qüxüxnı kütməktə, i Moabda turuwatkanlar, — dəydu Pərwərdigar. **44** — wəhXəttin қaqqan oriqa yıkıldı; oridin qikqan kiltakkə tutulidu; qünki uning üstigə, yəni Moab üstigə jazalinix yilini qüxürimən — dəydu Pərwərdigar. □

45 Kaqqanlar Həxbon *sepilining* daldisida turup amalsız қalidu; qünki Həxbondin ot, həm *məhrum* Sihon *padixaḥning* zemini otturisidin bir yalkun partlap qıçıdu wə Moabning qekilirini, sokuxqak həlkning bax

-
- **48:39** «wəhİMƏ saloqUqI obyekt» — baxkilar Moabning bexoqta qüxkən apətkə қarap «bundaq dəhəxtlik ix eż beximizqimu qüxərmu?» dəp wəhimiqə qüxitu. ■ **48:40** Yər. 4:13
 - **48:41** «xəhərliri ixoal bolidu» — «xəhərliri»ning baxqa tərjimisi «Keriyot» (xəhərning ismi). □ **48:44** «jazalinix yili» — ibraniy tilida «yoqlinixi yili».

qokkilirini yutuwalidu. □ ■ 46 Halingoşa way,
i Moab! Kemoxka tewə bolqan əl nabut boldi;
oqulliring əsirgə qüxidu, kizliring sürgün
bolidu. 47 Lekin, ahirki zamanlarda Moabni
sürgünlükidin կayturup əsligə kəltürimən, —
dəydu Pərwərdigar.
Moab üstigə qikiridiqan həküm muxu yərgiqə.

49

«4» Ammoniyalar toorruk həküm

1 Ammoniyalar toorruk. Pərwərdigar mundak
dəydu: — Israilning pərzəntliri yokmikən?
Uning mirashorliri yokmidu? Əmdi nemixka
Milkom Gadning zeminoşa warislik қildi,
Milkomşa tewə bolqan həlk nemixka Gadning

□ 48:45 қaqşanlar Həxbən sepilining daldısida turup
Amalsız қalidu; qunki Həxbondin ot, həm (məhrum)
Sihon padixaħning zemini otturisidin bir yalkun partlap
qikidu» — Amoriylarning padixaħi Sihon nəqqə yüz yil ilgiri
Həxbən xəhirini ixqal kılqan, andin keyin Moabning pütkül
zeminini igiliwalqanidi («Qel.» 21:28-29ni kərung). «ot....
**Moabning qekilirini, sokuxkaq həlkning bax qokkilirini
yutuwalidu» — «qekilirini... bax qokkilirini...» bəlkim Moab
ning həmmisini, jümlidin «bax bolqanlarnı» eż iqigə elixi
mungkin. Yərəmiyaning bexariti aldin'ala kərsətkən bu һalakət
tehimu қədimki yənə bir bexarətning əməlgə axuruluxi bolidu
(«Qel.» 24:17ni wə 21:28-29ni kərung). ■ 48:45 Qel. 21:28**

xəhərliridə turidu? □ ■ 2 Xunga mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — Ammoniyarning Rabbah xəhəridə jəng sadalirini anglitimən; u harabilik dəng bolidu; təwə xəhərliri ot köyup küydürülidu; Israil kaytidin ezlirini igiliwaloqanlarqa igidarqılık ķılıdu, — dəydu Pərwərdigar. ■ 3 — Zarlanglar, i Həxbon! Qünki Ayi xəhəri harabə ķilinoqan! Rabbah kızları, əzüngalarqa bez rəhtni baqlap matəm tutunglar; sepil iqidə uyan-buyan patiparaq yığırungular; qünki Milkom wə uning kahinliri, uningoqa təwəlik əmirliri sürgün bolidu. □ ■ 4 Nemixka küq-həywitingni danglaysən? Sening küqüng ekip ketiwatidu, i: «Kim manga yekinlixixka petinalisun?» dəp əz baylikliringoqa tayanoqan, asiylik ķiloquqi kız! ■ 5 Mana, Mən barlıq ətrapingdikilərdin wəhəxət qikirip üstünggə qüxürimən, — dəydu samawi қoxunlarning Sərdari bolqan Rəb Pərwərdigar, — xuning bilən silər

□ 49:1 «**Milkom**» — Ammoniyalar qoqunoqan but idi. Gad bolsa Israilning on ikki կəbilisining biri; ularoqa əslidə təksim ķilinoqan zemin Iordan dəryasining xərkı təripidə idi. Yərəmiya bexarət bərgən wakitta, Gadtilikər heli baldur Asuriyə imperiyası təripidin sürgün bolqanidi. Keyin əsliy қoxniliri bolqan Ammoniyalar ularning zeminini igiliwaloqanidi. Huda ularoqa: «Bu zeminni Əz həlkimgə təksim ķilənidim, ular kaytip kelip uningoqa kaytidin igidarqılık ķılıdu» dəp agahlandıridu. ■ 49:1 Am. 1:13 ■ 49:2 Am. 1:14

□ 49:3 «**sepil iqidə uyan-buyan patiparaq yığırunglar**» — baxka birhil tərjimi: «əzüngalar titma-titma tilinoqan halda uyan-buyan yığırunglar». «**Milkom**» — Ammoniyarning bir buti idi. Baxka ismi «Molək» idi. ■ 49:3 Yəx. 32:12; Yər. 4:8; 6:26; 48:7 ■ 49:4 Yər. 21:13; 48:7

hərbbingilər həydiwetilisilər, aldi-kəybingə karimay ķaqisilər; ķaqşanlarnı yənə yioqquqi həqkim bolmaydu. ⁶ Lekin keyinki künlərdə, Ammoniyarnı sürgünlükidin ķayturup əsligə kəltürimən, — dəydu Pərwərdigar.

«5» Edom toqrluluk həküm

⁷ Edom toqrluluk: Samawi қoxunlarning Sərdarı bolğan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Temanda hazır danalik tepilmamdu? Danixmənliridin nəsihət yokap kəttimu? Ularning danalığını dat besip қalqanmu?! □ ■ ⁸ Burulup ķeqinglar, pinhan jaylardın turaloq tezip turunglar, i Dedanda turuwatkanlar! Qünki Mən Əsawoqa tegixlik balayı'apətni, yəni uni jazalaydioğan künini bexiqlə qüxürimən.

□ **49:7 «Edom toqrluluk:** ...» — bu bexarət (7-22)ning Təwrattiki «Obadiya» degən ķisim bilən kəp ortak yərliri bar. Obadiyaqa «köxumqə səz»imizdə qüxəndürginimizdək ixinimizki, Yərəmiya pəyoqəmbər Hudanıng yolyorukı bilən ilgiriki pəyoqəmbər Obadiyanıng bexaritidiki kəp səzlərni nəkl kəltüridu. İki bexarətnıg bəzi yərliri ohximiqəqka, səzliridiki pərkələrni tezip selixturuxning kəp əhəmiyyiti bar. **«Temanda hazır danalik tepilmamdu? Danixmənliridin nəsihət yokap kəttimu? Ularning danalığını dat besip қalqanmu?!**» — Teman Edomdiki qong xəhər. Edomdikilər əz danixmənləri bilən intayın məqrurlinatti. ■ **49:7** Ob. 8

- ■ 9 Üzüm üzgüqilər yeningəqə kəlsimu, ular azraq wasanglarnı қalduridu əməsmu? Oqrilar keqiləp yeningəqə kirsimu, ular əzlirigə quxlukla buzup, oqrilaydu əməsmu?
- ■ 10 Mən Əsawni yalingaqlıwetimən, u yoxurunoqudək jay қalmioquqə dalda jaylirini eqip taxlaymən; uning nəslə, ķerindaxliri həm қoxniliri yokaydu; u ezi yok bolidu. 11 Lekin yetim-yesirliringni қaldur, Mən ularning həyatını saklaymən; tul hotuninglar Manga tayansun. 12 Qünki Pərwərdigar mundak dəydu: — Mana, *oqəzipimning* kədəhədin iqixkə tegixlik bolmiqanlar qokum uningdin iqməy қalmaydiqan yerdə, sən jazalanmay қalamsən? Sən jazalanmay қalmaysən; sən qokum uningdin iqisən. □ 13 Qünki Əz namim bilən kəsəm iqtənmənki, — dəydu Pərwərdigar, — Bozrah dəhxət basidioqan həm
-
- 49:8 «pinhan jaylar» — ibraniy tilida «qongqur jaylar» degən söz bilən ipadilinidu. U bəlkim hərhil qar-əngkürlərni əz iqigə alidu. «**Mən Əsawəqə tegixlik balayı'apətni, yəni uni jazalaydiqan künini bexioqa qüxürimən**» — Edomning baxka ismi «Əsaw» idi. Muxu bexarəttə «Edom» yaki «Əsaw» uning əwlədləri boローン Edomluqlarnı kərsitudu, əlwəttə. ■ 49:8 Yər. 25:23 □ 49:9 «Üzüm üzgüqilər yeningəqə kəlsimu, ular azraq wasanglarnı қalduridu əməsmu?» — Musa pəyoğembərgə qüxürülgən ķanun boyiqə üzüm ҳosulini aloqanda üzgüqilər kəmbəqəllərning teriwelixi üçün bir'az wasanglarnı қaldurux kerək idi («Law.» 19:10). Asiyadiki bəzi delətlərdə bu bir adətkə aylinip қaloqan. ■ 49:9 Ob. 5 □ 49:12 «**oqəzipimning** kədəhədin iqixkə tegixlik bolmiqanlar» — Yəhuda əməs, bəlki tajawuzqılarning etər yolioqa «tasadipiy» udul kelip қaloqan, Yəhūdanıng wə baxka əllərning gunahlıları bilən munawətsiz boローン baxka əllərni kərsitixi mumkin.

rəswa kəlinidioqan bir obyekti, harabilik wə lənət səzi bolidu; uning ətrapidiki xəhərliri daimlik harabilik bolidu. □

14 Mən Pərwərdigardin xu bir həwərni anglaxka tuyəssər boldum, — wə bir əlqi əllər arisioqa əwətilgənidir —

U: «Uningoşa hujum kilişkə yioqilinglar! Uningoşa jəng kilişkə ornunglardın turunglar!» — dəp həwər beridu. □ ■

15 Mana, Mən seni əllər arisida kiçik, Insanlar arisida kəmsitilgənən kılımən. □

16 Sening eżgilərgə dəhəxət salidiqənliking, Kənglüngdiki təkəbburlukung əzüngni aldap köydi;

Həy tik kiyaning yerikliri iqidə turoquqi, Turaloqung egizlikning yüksəri təripidə bolouq, Gərqə sən qanggangni bürkütningkidək yüksəri yasisangmu,

Mən xu yərdin seni qüxüriwetimən,

□ **49:13 «Əz namim bilən kəsəm iqbənmənki...»** — ibraniy tilida «Өзүм bilən kəsəm iqbənmənki». «Bozrah ... rəswa kəlinidioqan bir obyekt» — «Bozrah» bəlkim Edomdiki əng muhim xəhər boluxi mumkin idi. □ **49:14 «bir əlqi əllər arisioqa əwətilgənidir»** — «əllər» Israiloşa yat bolovan əllərni kərsitudu. «Uningoşa jəng kilişkə ornunglardın turunglar» — «uningoşa» yəni Edomqa. Bəlkim bu əlqi düxmən əllərning birdin qıkkən bolup, u baxka əllərni Edomni yokitixkə qakırıdu. ■ **49:14 Ob. 1 □ 49:15 «Mən seni əllər arisida kiçik, insanlar arisida kəmsitilgənən kılımən»** — «seni» — Huda hazır Edomni «seni» dəp, ularoşa biwasitə səz kılıdu.

— dəydu Pərwərdigar. □ ■

17 — Wə Edom tolimu wəhimilik bolidu; Edomdin etidioqanlarning həmmisi uning barlıq yara-wabaliri tüpəylidin wəhimigə qüxüp, ux-ux kildi. ■

18 Sodom, Gomorra wə ularning ətrapidiki xəhərliri bilən birgə ərüwetilgəndək Edommu xundak bolidu, — dəydu Pərwərdigar, — heqkim xu yerdə turmaydu, insan balılıri xu yerdə olturak laxmaydu. ■ **19** Mana, Iordan dəryasidiki qawar-qatqallıqtın qıkıp, daim ekip turidioqan xu sular boyidiki yaylaktiki *köylarnı* tarkatkan bir xirdək Mən *Edomdik-ilərnı* bədər qaqkuzimən. Əmdi kimni halisam Mən uni Edomning üstigə tikləymən; qünki Manga kim təng kelələydu? Kim Meningdin hesab elixka Meni qakıralaydu? Mening aldimda turalaydioqan pada bağkuqi barmu?

□ ■ **20** Xunga Pərwərdigarning Edomni jazalaxtiki məksitini, xuningdək Temandikilərni jazalax niyitini anglanglar: ularning kiçiklirimu tartip epketilidu; bərhək, kilmixliri tüpəylidin Pərwərdigar uning yaylığını wəyrənə kildi.

■ **21** Ularning yıkılıp kətkən sadasını anlap

□ **49:16** «**Həy tik kiyaning yerikliri iqidə turoquqi, turaloqung egizlikning yukiri təripidə bolouqi**» — demisəkmu, Edom pinhanrak, qıqxı intayın təs bolovan taqlıq rayonda idi. «Tik kiya» («Sela») deyən söz Moabning «Sela» isimlik (həzirki «Petra»), intayın pinhan bir xəhərini kersitiximu mumkin. ■ **49:16** Yər. 48:29 ■ **49:17** Yər. 50:13 ■ **49:18** Yar. 19:25; Yər. 50:40; Am. 4:11 □ **49:19** «**daim ekiwatkan xu sular**» — Iordan dəryasining əzi. ■ **49:19** Ayup 41:2; Yər. 12:5; 50:44 ■ **49:20** Yər. 50:45

yər yüzidikilər təwrinip ketidu; nalə-pəryadlıri «Kızıl dengiz» qılıqə anglinidu. ²² Mana, birsi bürkütək ķanat yeyip pərwaz ķılıp, Bozrah üstigə xungoqup qüxicidu. Xu kuni Edomdiki palwanlarning yüriki tolqaqka qüxkən ayalning yürikidək bolidu. □ ■

«6» Suriya paytəhti Dəməxk tooruluk həküm

23 Dəməxk tooruluk: —

Hamat, Arpad xəhiri dikiłılər hijalətkə qaldurulidu; qünki ular xum həwər anglaydu; ularning yüriki su bolup ketidu; dawuloqup kətkən dengizdək ular həq tinqlinalmaydu.

□ ■ **24** Dəməxk zəipləxti, ķeqixka burulidu; uni wəhimə basidu; azablar tolqaqka qüxkən ayalni tutkandək, azab wə dərd-ķayoru uni tutidu. ■ **25** Nam-dangki qıkkən yurt, Mən huzur aloqan xəhər xu dərijidə taxli wetilgən bolidu!

26 Xunga uning yigitliri koqılırida yıkılıdu, jənggiwar palwanlar xu kuni yokitılıdu, — dəydu samawi ķoxunlarning Sərdarı bolovan Pərwərdigar; **27** — həm Mən Dəməxkning

□ **49:22 «Bozrah»** — intayın yukiri kiya tax üstigə, «bürkütning qanggili»dək jay laxşanidi. ■ **49:22** Yər. 48:40,41

□ **49:23 «dawuloqup kətkən dengizdək ular həq tinqlinalmaydu»** — baxka birhil tərjimisi: «dawuloqup kətkən dengizdək ularning kengülləri həq aram tapmaydu». Hamat həm Arpad deyən ikki xəhər Nebokadnəsar Misirqa yürüx kiloqan qaoqda (miladiyədin ilgiriki 604-yili) besip etkən jaylar idi. Xübhisizki, Nebokadnəsar ular oqimu hujum kiloqanidi. Muxu ikki xəhər Dəməxkning ximaliy təripidiki kiçik padixaqliklar idi. ■ **49:23**

Yəx. 17:1 ■ **49:24** Yər. 4:31; 6:24; 30:6

sepiligə bir ot yakımən, u Bən-Hədadning ordilirini yutuwalidu. □ ■

«7» Kedar həm Hazor tooqruluk həküm

28 Babil padixahı Neboğadnəsar yənggən Kedar tooqruluk həm Hazorning padixahlıkları tuşuluk səz: —

Pərwərdigar mundak dəydu: —

«Ornungdin tur, Kedaroqa hujum kılıp, xərkətiki adəmlərni bulang-talang kıl!» — deyildi;

□ 29 Hujum kılıqanlar ularning qedirliri həm padilirini elip ketidu; ularning qedir pərdiliri, barlık қаqa-қуqa, təgilirini bulap ketidu; hək ularoqa: «Tərəp-tərəplərni wəhimə basidu!» dəp warkiraydu. 30 Keqip ketinglar, bədər tikip piňhan jaylardın turaloqу tepip turunglar, i Hazordikilər, — dəydu Pərwərdigar, — qünki Babil padixahı Neboğadnəsar silərgə jəng kılıxka kəst kılıqan, silərgə karap niyiti buzulqan.

31 — Ornuningdin tur, sepil-dərwazilaroqa igə bolmioqan aramhuda yaxap, tinq-aman turoqan əlgə jəng kılıxka qık; ular yaloquz turidu —

□ 49:27 «Bən-Hədad» — Dəməxkning kepligan padixahlırinin ismi idi. ■ 49:27 Am. 1:4,14 □ 49:28 «Ornungdin tur, Kedaroqa hujum kılıp, xərkətiki adəmlərni bulang-talang kıl!» — bu səz Neboğadnəsarning қoxuniqa eytilixi mumkin. Kedar wə Hazormu qarwiqi keqmən həlk bolup, qedirdə yaxap, sepil-dərwazılık bolmioqan, əlwəttə.

dəydu Pərwərdigar, □ 32 — ularning təgiliri olja, top-top mal-wararliri qəniymət bolidu; Mən qekə qaqlirini qüxürgənlərni tət xamaloqa tarkitimən, ularning bexiqə hər ətrapidin kulpət qüxürimən, — dəydu Pərwərdigar; □ ■ 33 — Həzor bolsa qilberilərming turaləqusi, mənggүгə wəyranə bolidu. Həeqkim xu yərdə turmaydu, insan balılıri xu yərdə olturaklaxmaydu. ■

«8» Elam tooqruluğ həküm

34 Yəhūda padixahı Zədəkiya təhtkə olturoqan dəsləpki wəkitlirida, Yərəmiya pəyəqəmbərgə kəlgən Pərwərdigarning səzi mundakı idi: —

35 Samawi köxonunlarning Sərdari bolqan Pərwərdigar mundak dəydu: — Mana, Mən Elamning əqolluk küqi bolqan okyasını sundurimən. □ 36 Asmanlarning tət qetidin tət xamalni qikirip Elamning üstigə qüxürimən; Mən ularni bu tət xamaloqa tarkitimən; xuning bilən Elamdin həydəlgənlərning barmaydiyan

□ 49:31 «Ornungdin tur, sepil-dərwazilaroqa igə bolmioqan aramhuda yaxap, tinq-amən turoqan əlgə jəng kılıxka qik; ular yaloquz turidu» — bu səzmu bəlkim Nebokadnəsarning köxuniqə eytilixi mumkin. Kedər wə Həzordikilər qedirlarda turup, həq sepil-dərwazılık bolqan əməs. □ 49:32 «qekə qaqlirini qüxürgənlər» — «qekə qaqlirini qüxürgüx» Kedardikilər həm Həzordikilərning aditi bolsa kerək idi. ■ 49:32 Yər. 9:25; 25:23 ■ 49:33 Yər. 9:10; 10:22 □ 49:35 «Elamning əqolluk küqi bolqan okyası...» — Elam həzirki Iran zeminida turoqan bir həlk idi. Elamning köxonuning qənləp atidiqan, dəhəxətlik mərgən okyaqılıri bilən dangkı qılqanidi.

əl-məmlikətlər qalmaydu. ³⁷ Mən Elamni düxmənliri aldida həm jenini izdigüqilərnin aldida dəkkə-dükkigə qüxürimən; dəhxətlik əzəzipimni bexiqa təküp, külpətlərni qüxürimən; ularni bərbat ķılouqə Mən kiliqni ularning kəynidin қooqlaxka əwətimən. ³⁸ Mən Əz təhtimni Elamda tikləymən, xu yərdin padixahı wə xahzadilirini yok ķilimən, — dəydu Pərwərdigar.

³⁹ — Lekin ahirki zamanlarda, Mən Elamni sürgünlükidin կayturup əsligə kəltürimən, — dəydu Pərwərdigar. ■

50

«9» Babil tooruluk həküm

¹ Pərwərdigar Yərəmiya pəyəqəmbər arkılık Babil tooruluk, yəni Kaldıylərning zemini tooruluk eytən səz: —

² Əllər arisida xu həwərni elan ķılıp jakarlanglar, tüq kətürünglər; jakarlanglar, uni yoxurmanglar! — «Babil ixoqal ķilindi; Bəl bolsa hijalətkə կalduruldi, Marduk patiparak bolup kətti; Babilning oyma butliri hijalətkə կalduruldi, yirginqlik nərsiliri patiparakqılıkça

qüxti!» — dənglar. □ ■ 3 Qünki ximaldin uningoşa jəng kilmakçı bolqan bir əl kelidu; u uning zeminini wəyran kılıdu, həqkim xu yərdə turmaydu; insan həm haywanmu kehərketidu, ular yok bolidu. 4 Xu künlərdə, xu qəoşda, — dəydu Pərwərdigar, — Israil həlkə kelidu, ular həm Yəhuda həlkə bilən billə kelidu, ular yioqlıqan haldə mengip Pərwərdigar Hudasini izdəxkə kelidu. 5 Ular Zionning yolını soraydu, yüzlərini uningoşa ķaritip: «Hərgiz untilmas mənggülük bir əhdə bilən əzimizni Pərwərdigar ola baqlaylı» — dəydu.

6 — Mening həlkim azoşan կoylardur; ularning bakkuqiliri ularni azduroşan, ularni taoqlarda tenitip yürgən; ular taoşdin dənggə kezip yürüp, əz aramgahını untuoqandur. 7 Ularnı uqratkanlarning həmmisi ularni yəp kətkən, kükəndiliri ular toqrluluk: «Bizdə bu ixlarda həq gunah yok, qünki ular ata-bowilirining ümidi bolqan Pərwərdigar, yəni həkəkaniylikning yaylaq-turaloqası bolqan Pərwərdigarning aldida gunah sadır kılōşan!» — degən.■

8 *I həlkim*, Babil otturisidin ķeqinglar, kaldiylərning zeminini taxlap qığinglar, padini

□ 50:2 «Əllər arisida xu həwərni elan kılıp jakarlanglar...! — «Babil ixoşal kılındı; Bəl bolsa hijalətkə կalduruldu, Marduk patiparak bolup kətti; Babilning oyma butliri hijalətkə կalduruldu, yirginqlik nərsiləri patiparakqılıkka qüxti» — Babil xəhərinining ixoşal kılınxı Israilning birinqi sürgünidin 70 yıl keyin (miladiyədin ilgiriki 539-yili) Pars imperiyəsi təripidin bolqan. «Bəl» həm «Marduk» (yəki «Merodak») Babildiki ikki qong butning ismi idi. ■ 50:2 Yəx. 46:1; Yər. 51:44 ■ 50:7 Yər. 31:23

yetəkligüqi tekilərdək bolunglar. □ ■ 9 — Qünki mana, ximaliy zemindin Babilə qəlujum kılmaqçı bolğan zor bir top uluoq əllərni kozqaymən; ular əzlini uningoqa қarxi səpkə қoxidu; xuning bilən Babil xu yərdin qıkkənlər təripidin əsirgə qüxicidu. Ularning oklirining həmmisi batur mərgənlərningkidək bolidu; ularning həqkaysisi jəngdin կuruk kol kəlməydu. □ 10 Kaldiyə bolsa olja bolidu; olja aloqan barlıq bulioquqlar uningdin կanaətlinidu, — dəydu Pərwərdigar; 11 — Qünki silər xadlanqansılər, silər yayrap kətkənsılər, i mirasim bolğan *həlkimni* bulang-talang kılqouqlar! Qünki silər qeməndə turoqan mozaylardək səkrigənsılər, ayoqirlardək huxallıqtın kixnigənsılər! 12 Əmdi ana *yurtung* zor hijalətkə qaldurulidu; rəswaqılık seni tuqouqını կaplaydu; mana, u əllərning daxkili, — bir janggal, կaojirak yər wə qəlbayawan bolup қalidu. 13 Pərwərdigarning əzəzi tüpəylidin, uning həq aħalisi bolmaydu, bəlki toluk taxliwetilgən bolidu; Babildin

□ 50:8 «I həlkim, Babil otturisidin կeqinglar, ... padini yetəkligüqi tekilərdək bolunglar» — bu sözə կarioqanda ottura xərkətki bəzi padıqılar tekilərni կoy padilirioqa «yetəkqi rol»da ixitidu. Xunga «padini yetəkligüqi tekilərdək bolunglar» degini, «birinqi bolup Babildin qikip, baxkilaroqa ülgə bolunglar» degən mənidə. ■ 50:8 Yəx. 48:20; Yər. 51:6; Wəh. 18:4 □ 50:9 «Ularning oklirining həmmisi batur mərgənlərningkidək bolidu; ularning həqkaysisi jəngdin կuruk kol kəlməydu» — demək, bətləngən hərbir oki zayə kətməydu. Baxqə birhil tərjimisi: «Oklirining həmmisi jəngdin կoli կuruk (oljisiz) կayıtip kəlməydiqən batur jəngqilərdək bolidu...».

ətidioqanlarning həmmisi uning barlik yarawabaliri tüpəylidin wəhimigə qüxüp ux-ux kılıdu. ■

14 Babilə qəng kılıx üçün uning ətrapida səpkə tizilinglar; barlik okyaqilar; uningoşa etinglar; oklarnı həq ayimanglar; qunki u Pərwərdigar aldida gunah sadir kılıqan. **15** Uning ətrapida jəng quşanlarını kətürünglar; u təslim bolup kol kətüridi; munarliri ərülüdi, sepilliri oqlutildi; qunki bu Pərwərdigarning aloqan kisasidur. Uningdin kisas elinglar; u baxxilaroşa nemə kılıqan bolsa uningoşimu xuni kilinglar. ■

16 Babildin uruk terioquqi həm əhosul waktidiki oroşaq saloşqıllarnı yok kilinglar; zulumkarning kiliqining ķorķunqı tüpəylidin bularning hərbiri əz eligə kaytip, hərbiri əz ana yurtiqa қaqsun! □

17 Israel tarkitiwetilgən կoy padisidur; xirlar ularni həydiwətkən; dəsləptə Asuriyəning padixahı ularni yəp kətkən, ahirida bu Babil padixahı Neboķadnəsar uning ustihanlirini ezip oqajilioqan. **18** Xunga samawi կoxunlarning Sərdari bolqan Pərwərdigar — Israelning Hudasi mundak dəydu: — Mana, Mən Asuriyəning padixahining yenişa kelip, uni jazalioqinimdək, mən Babil padixahını həm zeminini jazalaymən.

■ **50:13** Yər. 49:17 ■ **50:15** Wəh. 18:6 □ **50:16 «bularning hərbiri əz eligə kaytip, hərbiri əz ana yurtiqa қaqsun!»** — «hərbiri... hərbiri...» bəlki Babilda «kara əmgək» kılıqan qatəllik əmgəkqılerni kərsitudu. Bular nuroqun Yəhudiylarnı əz iqigə alidu, əlwəttə.

■ 19 Mən Israilni կայtidin өз yaylıqıqa կayturimən, u Karməl teoqida, Baxan zeminida ozuklinidu, uning jeni Əfraim teoqi üstidə həm Gilead zeminida կanaətlinidu. 20 Xu künlərdə, xu qaođda, — dəydu Pərwərdigar, — Israilning kəbihliki izdəlsə, həq tepilmaydu; Yəhudanıng gunahliri izdəlsə, həq tepilmaydu; qünki Mən կalduroqan կaldisini kəqürüm կilimən.

21 — Merataimning zeminiqa zərb bilən jəng կilixka, Pekodta turuwatkanlarqimu jəng կilixka qikinqlar; ularni wəyran կilinglar, կalduqinimu һalak կilinglar, — dəydu Pərwərdigar, — Mən nemini sanga buyruqan bolsam xuni ada կilinglar. □ 22 Jəng sadaliri Babil zeminida anglinidu; u zor һalakətning sadasidur! 23 Əslidə pütkül yər yüzini uroqan bazəjan xu dərijidə sundurup qekiwetildioq! Babil əllər arisida xunqə bir dəhxət baskuqi bolup qikkantiq! □ 24 Mən sanga tuzak կurdum; sən, i Babil, həq bilməyla uningoqa tutuldung; Pərwərdigar bilən կarxilixixing tüpəylidin sən tepilip tutuldung. 25 Pərwərdigar կoral ambirini eqip, oqəzipidiki կorallirini elip qikardi; qünki samawi կoxunlarning Sərdari boləjan Rəb Pərwərdigar kaldiylərning

■ 50:18 2Pad. 19:35, 37; Yəx. 37:36, 38 □ 50:21 «**Merataimning zemini**» — «Merataim» bolsa Babil zeminining jənubidiki bir xəhər. İsmi «ikki həssilik asiylik» degən mənidə, Babilning harakterini kərsitix üçün ətəy misalqa elinoqan boluxi kerək. «Pekod»dikilər aramiyədiki həlk bolup, Babilə ittipakdax idi; «Pekod»ning mənisi «jaza»dur. Ayəttə berilgən buyruklar yənilə ximaldin qikqan կoxunlarqa eytilixi kerək. □ 50:23 «**bazəjan**» — baxka kəp əllərni uruwətkən Babilni kərsitudu.

zeminida қılıdioqan ixi bardur.

26 Uning hər qət-qətliridin kelip uningoqa hujum қilinglar, ambarlirini egiwetinglar; ənqilərni dəwiligəndək uni harabə-harabə қılıp dəwiləp wəyran қilinglar; uning һeqnemisini қaldurmanglar! □ **27** Uning barlık torpaklırini əltürüwetinglar! Ular soyuluxka qüxsun! Ularning һalioqa way! Qünki ularning künü, yəni jazalinix wakti yetip kəldi. □ **28** Anglanglar! Zionoqa kelip, Pərwərdigar Hudayimizning կisasını, yəni ibadəthanisi üçün aloqan կisasını jakarlaydioqan, Babil zeminidin қaqqan panah izdigüqilərning awazini anglanglar!

29 Babiloqa hujum қılıx üçün okyaqıllarnı, yəni barlık kamanni əgküqilərni qakiringlar; Babilning ətrapida bargah կurup қorxiwelinglar; һeqkimni қaqquzmanglar; əz kilmixini əz bexioqa qüxürüngler; u nemilərni қılıqan bolsa, uningoqimu xuni қilinglar; qünki u Pərwərdigar oqa — Israildiki Muğəddəs Boloduqioqa կarxi kərəngləp kətkənidi. ■

30 Xunga uning yigitliri koqilirida yıkılıdu; xu künidə uning barlık jəngqi palwanlırı yokitılıdu,

-
- **50:26** «... **ambarlirini egiwetinglar; ənqilərni dəwiligəndək uni harabə-harabə қılıp dəwiləp wəyran қilinglar; uning һeqnemisini қaldurmanglar!**» — baxqa birhil tərjimisi: «... ax-buqdayni saklioqan ambarlirini eqinglar; uni harabə-harabə қılıp dəwiləp taxlap, uning һeqnemisini қaldurmanglar!». □ **50:27** «**Uning barlık torpaklırini əltürüwetinglar!**» — «torpaklıri» bəlkim həm Babilning sərhil mal-waranlırını kərsətkən həm xuning bilən bir wakitta uning sərhil ləxkərlirigə simwol қılınoqan boluxi mumkin. ■ **50:29** Wəh. 18:6, 7

— dəydu Pərwərdigar.■

31 Mana, Mən sanga қарxidurmən, i kərəngləp kətkuqi, — dəydu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar, — qünki sening kününg, yəni Mən yeningoqa yekin kelip jazalaydiqan kün yetip kəldi; **32** kərəngləp kətkuqi putlixip yikilidu, həqkim uni қaytidin yəlep turoquzmaydu; bərhək, Mən uning xəhərlirigə ot yakımən, u uning ətrapidikilərning həmmisini kəydürüp yutup ketidu.

33 Samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: — Israillar Yəhudalar bilən billə ezilip horlukni kərgən; ularni əsir қiloqanlar ularni қattık қamap tutqanidi; ularni қoyuwetixni rət қiloqan. **34** Lekin ularning Həmjəmət-Kutkuzoqası küqlüktur; samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar ularning dəwasını əstayıdillik bilən soraydu, xuning bilən U ularning zeminiqə aramlıq beridu, Babildikilərgə aramsızlıq yətküzidu. **35** Kaldıylər üstigə, Babilda turuwatqanlar üstigə həmdə Babilning əmirliri wə danixmənliri üstigə қılıq qüxicidu, — dəydu Pərwərdigar; **36** қılıq palqılar üstigə qüvkəndə, ular həməkət-əhməklərdək kərünidu; қılıq ularning palwanları üstigə qüxp, ular patiparaq bolup ketidu; **37** қılıq ularning atliri üstigə, jəng hərwiliri üstigə, ularning səpliridə turoqan barlıq yat ləxkərlər üstigə qüxicidu, ular ayallardək bolidu; қılıq həziniləri üstigə qüxicidu, ular bulang-talang қılınidu. **38** Қuroqakqılıq ularning suları üstigə

qüxüp, ular kurup ketidu; bularning səwəbi zemini oyma butlaroqa tolup, ular qorkunqluk məbudlar tüpəylidin təlwixip kətkən. □

39 Xunga qəldiki janiwarlar wə qilberilər birliktə xu yerdə turidi; xu yerdə hūwkuxlar makanlixidu; u mənggüzə adəmzsatsız bolidu, dəwrdin-dəwrgə həq ahalilik bolmaydu.

40 Huda Sodom wə Gomorrani ətrapidiki xəhərliri bilən billə ərəwətkinidək, heqkim xu yerdə turmaydu, insan balılıri xu yerdə olturaklıxmaydu, — dəydu Pərwərdigar.■

41 — Mana, ximaldin bir həlk, uluq bir əl qikip kelidu; yər yüzining qət-qətliridin nuroqun padixahlar közəqili. ■ **42** Ular

okya həm nəyzini tutup korallinidu; ular wəhxiy, həq rəhim kərsətməydiqan bolidu; atlirioqa mingəndə ularning awazlıri dengizdək xawķunlaydu; ular jənggə atlatkan adəmlərdək səp-səp bolup, sanga hujum kilməkqi, i Babil kizi! **43** Babil padixahi ularning həvirini anglapla kölliri titrəp boxap ketidu; oqəm-ķayoqı uni tutidu, toloqakka qüxkən ayaldək azablar uni besiwalidu. ■ **44** Mana, Iordan dəryası boyidiki qawar-qatkallıqtın qikip, daim ekip turidioqan xu sular boyidiki yaylaktiki կoylarnı tarkatkan bir xirdək Mən Babildikilərni bədər ķaqkuzimən. Əmdi kimni halisam Mən uni

□ **50:38 «bularning səwəbi zemini oyma butlaroqa tolup, ular qorkunqluk məbudlar tüpəylidin təlwixip kətkən»** — baxxa birhil tərjimisi: «bularning səwəbi zemini oyma butlaroqa toloqan, qünki ular qorkunqluk məbudlirini danglap kətkənid». ■ **50:40** Yər. 19:25; Yər. 49:18 ■ **50:41** Yər. 6:22,30 ■ **50:43**

uning üstigə tikləymən; qünki Manga kim təng kelələydu? Kim Meningdin hesab elixka Meni qakıralaydu? Mening aldimda turalaydioqan pada bakğuqi barmu? □ ■

45 Xunga Pərwərdigarning Babilni jazalaxtiki məksitini, xuningdək kaldiylərning zeminini jazalax niyitini anglanglar: Ularning kiçiklirimu tartip epketilidu; bərəkək, kilmixliri tüpəylidin *Pərwərdigar* uning yayılığını wəyranə kıldı.

■ **46** Babilning ixojal kılinoqlanılığını anglap yər yüzü təwrinip ketidu; uning nalə-pəryadi barlık əllərgiqə anglinidu. ■

51

Babil tooruluq höküm — dawami

1 Pərwərdigar mundak dəydu: — Mana, Mən Babilni sokidioqan həm «Ləb-kamay»da turuwatkanlarnı sokidioqan bitqit kılouqi xamalni қozqap qıkırımən; □ ■ **2** Mən Babilə

□ **50:44** «**daim ekip turidiqan xu sular**» — Iordan dəryasining suliri əzi. ■ **50:44** Ayup 41:2; Yər. 49:19,22

■ **50:45** Yər. 49:20 ■ **50:46** Yər. 49:21 □ **51:1 «Ləb-kamay»** — Kaldiyəni bir kinayilik «xifir» arkılık kərsitudu. Xifirni ipadiləx yoli bolsa, «Kaldiyə» degən səzning hərbir hərpini ibraniy tilining elibə tərtipi boyiqə arkidin okulqan hərp bilən almaxturuxtin ibarət (məsilən, uyqur tilida bolsa, «a»ni «y» bilən, «ə»ni «i» bilən almaxturqanoqa ohxax). «Ləb-kamay» degən səzning əzi ibraniy tilida «tətürqilik kılōanlarning kəlbisi», «asiylik kılōanlarning kəlbisi» degənni bildüridu, bu intayin kinayilik gəptur. «Xamal» bolsa, bəlkim 2-ayəttə tiləqə elinəqan «yat adəmlər»ni kərsitudu. ■ **51:1** Yər. 4:11

yat adəmlərni əwətimən; ular uni soruwetidu, zeminini yər bilən yəksan kiliwetidu; uning bexioqa kulpət qüxkən künidə ular uningoqa tərəp-tərəptin қarxilixixqa kelidu. ■

3 Uning okyaqılıriqa kiriqni tartkudək, ornidin turoquqlarqa dubulqa-sawut kiygündək pursət bərmənglər; uning yigitlirining həqkaysisini ayap koymanglar; uning pütkül қoxunini bitqit kilinglar. **4** Kaldıylərning zeminida sanjiloqanlar, koqılırida қılıqlanoqanlar yıkilsun! ■ **5** Qünki Israil yaki Yəhudamu əz Hudasi təripidin, yəni samawi қoxunlarning Sərdarı bolən Pərwərdigar təripidin taxliwetilgən əməs; qünki *Babilning* zemini Israildiki Mukəddəs Boloduqı aldida sadır қiloqan gunah bilən tolqandur. **6** *Barlıq əllər*, Babil iqidin keletalər, əz jeninqarnı elip bədər keletalər! Uning keletalilikigə qetilip ķelip ħalak bolmanglar; qünki bu Pərwərdigarning կisas alidiqan waktidur; U kilmixini əz bexioqa қayturidu. □ ■

7 Babil Pərwərdigarning қolidiki pütkül jaħanni məst қiloqıqı altun kədəh bolən; əllər uning xaribidin iżkən; əllər xuning bilən sarang bolup

■ **51:2** Yər. 4:11; 15:7 ■ **51:4** Yər. 49:26 □ **51:6** «**Barlıq əllər, Babil iqidin keletalər, əz jeninqarnı elip bədər keletalər!** ... qünki bu Pərwərdigarning կisas alidiqan waktidur; U kilmixini əz bexioqa қayturidu» — bəzi alimlər bu səzlər «barlıq əllər»gə əməs, bəlkı Israiloqa eytilidu, dəp қaraydu. 45-ayəttə əħħwal xundak bolidu, lekin bizningqə muxu yerdə Babilda hərbir əllərgə eytilidu. Qünki 9-ayəttə қaqqanlar «ħəmmimiz əz yurtimizqa қaytaylı» deyixidu. ■ **51:6** Yər. 50:8,15,28; Wəh. 18:4

kətkən. □ ■ 8 Babil tuyuksız yıkılıp bitqit bolidu; uningoşa ah-zar kətürünglar! Üning azablıri üçün tutiya elinglar; u bəlkim sakaytilarmikin? ■

9 — «Biz Babilni sakaytmakqiduk, lekin u sakaymidi; uningdin waz keqip həmmimiz eż yurtimizoşa kaytaylı; qünkü uning üstigə qıkdirildiylan həküm jazası asmanoşa takixip, kəkkə yetidi». □ ■

10 — «Pərwərdigar həkəkaniyilikimizni barlıkça kəltürgəndur; keləyli, Zionda Pərwərdigar Hu-

□ **51:7 «Əllər sarang bolup kətkən»** — bəlkim Babilning gunahıqa qetilip, xuningdək jazasıqımı qetilip kəlip tolimu dəkkə-dükkigə qüxidu. ■ 51:7 Wəh. 18 ■ 51:8 Yəx. 21:9; Yər. 8:22; Wəh. 14:8; 18:2 □ **51:9 «Biz Babilni sakaytmakqiduk, lekin u sakaymidi; uningdin waz keqip həmmimiz eż yurtimizoşa kaytaylı»** — ələrləndən bu sözlər Babil arısında turqan yat əllərning eytidilən sözləri. «Üning üstigə qıkdirildiylan həküm jazası asmanoşa takixip, kəkkə yetidi» degənni, Hudanıng jazalırını կօզօլան, kona zamandıki Babil (babəl)ılıklär կորմակqi bolən «asmanoşa takixidiylan» munar bilən selixturux paydılık ix bolidu. («Yar.» 11:1-9ni kərüng). ■ 51:9 Yər. 46:11

dayimizning kılqan ixini jakarlayli!»□

Pərwərdigar Media қoxunlirioqa, andin Babiloşa söz kildi

11 — Oklarni uqlanglar! Kalkanlarni tutunglar! Pərwərdigar Medianing padixahlırinining rohini uroqutti; qünki Uning niyiti Babilqa қarxitur, uni bərbat kılıx üzündür; bu Pərwərdigarning kisasidur, yəni Uning ibadəthanisi üçün aloqan kisasidur. ■ 12 Babilning sepillirioqa қaritip jəng tuoqını kətürünglar; kəzətni tehimu qingraş kilinglar, kəzətqilərni *Babilni qəriditip* səptə turoquzunglar; bəktürmə қoyunglar; qünki Pərwərdigar Babildikilərning jazasi toqruluk nemilərni degən bolsa, U xuni kenglidə pəmləp, uni ada kildi.

13 — I əlwək sular üstidə turoquqi, baylıklıri nuroqun bolouqqi, əjiling yetip kəldi, jening əlqinip üzülüx waktı toxtı.

□ **51:10 «Pərwərdigar həkkaniyilikimizni barlıkça kəltürgəndür»** — bəzi alımlar bu sözni «Pərwərdigar bizni կտկուզ azad kılıqandur» dəp tərjemə kildi. Lekin «tsədəkaḥ» (həkkaniyilik) Təwrattiki baxqa ھەق yerdə xundak mənidə tepilmaydu. Bizningqə bu söz Israilning (həmmimizgə ohxax) əzining ھەقكандак həkkaniyilik bolmioraqqa, Huda ularoja həkkaniyilik elip kelidu, degənni bildürudu. Bu ayəttiki həkkaniyilik əzlikidin əməs, bəlki Hudadin kelidu; «Pərwərdigar Həkkaniyilikimizdur» — bu Məsih-Կտկոզուqining, xuningdək yengi Yerusalemning bir namidur. 23:6ni ھەم 33:16ni kərüng. **«keləyli, Zionda Pərwərdigar Hudayimizning kılqan ixini jakarlayli!»** — 9-ayəttiki sözərni kəlgüsidiə Babildin қaqidioqan yat əllər eytidu; 10-ayəttiki sözərni xübhisizki, kəlgüsidiə Kanaan (Pələstin)qa kaytip kelidioqan Israilning қaldisi eytidu. ■ **51:11** Yər. 46:4; 50:28

14 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar Өzi bilən kəsəm ķılıp: «Top-top qekətkilərdək Mən seni adəmlər bilən toldurimən; ular sening üstüngdin əqəlibə təntənilirini kətüridu» dedi.■

15 — U bolsa yər-zeminni küq-ķudriti bilən yasap,

Aləmni danalıki bilən bərpa ķılıp,

Asmanlarnı əkıl-parasiti bilən yayənqidur;■

16 U awazini կoyuwətsə, asmanlarda sular xawķunlaydu;

U yər qətliridin bulut-tumanlarnı ərlitidu;

U yamoqurlarqa qakmaklarnı həmrah ķılıp bek-itidu,

Xamalni Өz həziniliridin qikiridu.■

17 Bu *butpərəslərning* hərbiri əkilsiz, bilimdin məhərumlardur;

Hərbir zərgər əzi oyqan but təripidin xərməndigə ķalidu;

Qünki uning ķuyma həykili yaloqanqılık,

Ularda һeq tiniq yoktur.

18 Ular bimənilərdur, mazaq obyektidur;

Ularning üstigə jazalinix waktı kəlgəndə, ular yoktilidu.

19 Yakupning nesiwisi Boloquqi bulardək əməstur;

Qünki həmmini yasioquqi Xudur;

Israil bolsa Uning Өz mirasi bolğan қəbilisidur;

Samawi қoxunlarning Sərdari bolğan

■ **51:14** Am. 6:8 ■ **51:15** Yar. 1:1; Ayup 9:8; Zəb. 104:2; Yəx. 40:22; 44:24; 51:13; Yər. 10:12 ■ **51:16** Yər. 10:13

Pərwərdigar Uning namidur.□ ■

Pərwərdigar Israiloğa səz ķilidu

20 Sən *Israil* Mening gərzəm,
Mening jəng ķoralimdursən;
Sening bilən Mən əllərni bitqit ķilimən,
Sening bilən padixahlıklarnı tarmar ķilimən;□ ■
21 Sening bilən həm at həm at mingüqini bitqit
ķilimən;
Sening bilən həm jəng hərwisi həm
həydigüqisini bitqit ķilimən;
22 Sening bilən həm ər həm ayalni bitqit ķilimən;
Sening bilən həm ķeri həm yaxlarnı bitqit
ķilimən;
Sening bilən həm yigit həm kızni bitqit ķilimən;
23 Sening bilən həm padiqi həm կoy padisini
bitqit ķilimən;
Sening bilən həm dehkan həm boyunturukka
ketiləqan kalilirini bitqit ķilimən;

□ **51:19 «Yakupning nesiwisi Boloquqi...»** — Yakup muxu yerdə Yakup wə uning əwlədliri Israillimu kərsitudu. «Yakupning nesiwisi» Hudanıng Əzidur, əlwəttə. ■ **51:19** Yər. 10:16 □ **51:20 «Sən Israil Mening gərzəm, Mening jəng ķoralimdursən; sening bilən Mən əllərni bitqit ķilimən, sening bilən padixahlıklarnı tarmar ķilimən...»** — əyni tekisttə pəkət «Sən menin gərzəm...» deyili. Əmdi Hudanıng bu səzləri kimgə eytilidu? Bəzi alımlar (peillarnı «etkən zaman»qa əzgərtip) Babiloşa eytiləqan, dəp karaydu. Baxqlar (kəlgüsidiə Babil imperiyəsini wəyran ķildiəqan) Pars imperiyəsiga eytilidu, dəp karaydu; biraq bizningqə ular Israillıng ezigə eytilidu (24-ayətni kerüng). Baxqa pəyələmbərlərning səzləri boyiqimu, ahirki zamanlarda Israıl həlkı Hudanıng bir jazalax ķorali bolidu (məsilən, «Yəx.» 41:5, «Zək.» 12:7ni kerüng). ■ **51:20** Yər. 50:23

Sening bilən həm waliylar həm həkümrlərnarnı bitqit kılımən.

24 — Mən kəz aldinglarda Babilning həm barlıq kaldiylərning Zionda kılqan barlıq rəzillikini əz bexioqa qüxürüp yandurimən, — dəydu Pərwərdigar.

25 — Mana, Mən sən *Babilə* қarxımən, i pütkül yər yüzini һalak kılqıqi taq; Mən қolumni üstünggə sozup, Seni tik yarlardın əqlitip, Domilitip qüxürüp, seni kəyüp tūgigən bir yanar taq kılımən, — dəydu Pərwərdigar.

26 Xuning bilən ular səndin bürjək qıkırıx üqünmu tax tapalmaydu, Yaki ul üqünmu həqyərdin tax tapalmaydu; Qunki sən mənggüğə bir wəyranə bolisən, — dəydu Pərwərdigar.

27 — Zeminda jəng tuqını kətürünglar, Əllər arısida kanay qelinglar; Babilə jəng kılıxka əllərni təyyarlanglar; Ararat, minni wə Axkinaz padixahlıklırını qakırıp yiqlinglar; Uningə qəjum kılqıqi қoxunlarqa bir sədar bekitinglar; Atlarnı top-top qekətkə leqinkiliridək zeminoqa türkümləp qıkırınglar; □

28 Uningə jəng kılıxka əllərni təyyarlanglar,

□ **51:27 «qekətkə leqinkiliri»** — ibraniy tilida bu sez bəlkim qekətkə leqinkisining əsüx jəryanidiki əng ziyanlıq basquqını kərsitixi mumkin.

— Medialiklarning padixahlıri, waliyliri wə barlıq həkümdarlarını, xundakla u həküm sürgən zeminlarning barlıq adəmlirini təyyarlanglar!
29 Xuning bilən yər yüzü təwrinip azablinidu; qünki Pərwərdigarning Babilə qarxi baçlıqan niyətləri, yəni Babilning zeminini həq adəm turmaydiqan qəl-bayawan kiliwetix niyiti əməlgə axmay կalmaydu.

30 Babildiki palwanlar uruxtin kol üzidu;

Ular қoroqanlırida amalsız olturidu;

Ularning dərmanı կalmaydu,

Ular ayallardək bolup կalidu;

Uning turaloqlulırıqə ot կoyulidu;

Dərwaza salasunliri sundurulidu.■

31 Yügürüp keliwatkan bir qaparmən yənə bir qaparməngə, bir həwərqı yənə bir həwərqigə Babil padixahının aldidila uqrixıp կelip uningə: —

«Silining pütkül xəhərliri u qəttin bu qətkiqə ixəlal կilindi;

32 Dərya keqikliri igiliwelindi,

Komuxluklar otta kəydürüldi,

Palwanlıri dəkkə-dükkigə qüxüxti!»

— dəp jakarlixidu.□

33 Qünki samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar — Israilning Hudasi mundak dəydu: —

Babilning қizi təkxilinip qingdilidioqan wakti bolğan hamandək besildi;

Birdəmdila, uning һosuli orulidioqan wakti yetip bolidu!□

34-35 Zionda turoluqi kız: — «Babil padixahı Nebokadnəsar meni yutup,

Meni oqajilap əzgən;

U iqimni boxitiloqan қaqidək kılıp կoyoqan;

U əjdihədək meni yutup,

Өzini nazu-nemətlirim bilən toyozuqan,

Meni қurukdap pak-pakız kiliwətkən.

Manga, mening tenimgə қiloqan zorawanlıkı Babilning bexioqa qüxürülsün» — dəydu,

Wə Yerusalem: «Mening қanlırim Kaldiyədə

□ **51:32 «Dərya keqikliri igiliwelindi, қomuxluklar otta kəydürüldi, palwanlıri dəkkə-dükkigə qüxüxti!» — dəp jakarlixidu** — Babilning қandaq yol bilən ixqal қılınoqanlığının təpsilatlısı toopruluk «Koxumqə söz»imizni körüng. Pars қoxunu Əfrat dəryasining ekşə yənilixini əzgərtiwtidu, dərya կışka wakıt iqidila կurup ketidu. Parslar su yok dəryadin mengip xəhərgə kirdi. Xuning bilən xəhər iqidiki «dərya keqikliri» birinci bolup igiliwelindi. Xəhər ətrapidiki «қomuxluklarning kəydürülüxi»din məksət xəhərdin қaçqanlaroqa yoxurunoqudək jaylar bolmisun üçün idi. □ **51:33 «uning һosuli orulidioqan wakti»** — bəlkim adamları wə imarətləri yıkılıdiaoqan, yəni uning jazalinix waktini kərsitudu.

turoqıqların bexioqa təkülsün» — dəydu. □

36 Xunga Pərwərdigar mundak dəydu: —
Mana, Mən sening dəwayingni soraymən,
Sən üçün կisas alımən;
Mən uning dengizini կurutimən, bulığını
kaçjiritimən. □ ■

37 Babil bolsa dəwə-dəwə harabilər,
Qilberilərning turaloqası bolidu;
Zemini adəmni dəhxət basidioqan həm daim ux-
ux kilinidioqan obyeqt bolidu,
Heq adəm xu yerdə turmaydu.

38 Ularning həmmisi yax xirlardək huvlihidu,
Arslanlardək bir-birigə hiris kilihidu; □

39 Ularning kəypiyati kizip kətkəndə, Mən
ularoğa bir ziyapət təyyarlap կoyimənki, ularni

□ **51:34-35** «Babil padixahı Nebokadnəsar meni yutup,
meni oqajılap əzgən; ...manga, mening tenimgə կiloqan
zorawanlılığı Babilning bexioqa qüxtürüsün» — dəydu, wə
Yerusalem: «Mening կanlırim Kaldiyədə turoqıqların
bexioqa təkülsün» — dəydu — bu 34-35-ayəttiki sözligüqi
«Zionda turoqı qız» bəlkim «adəmləxtürulgən» Yerusalemə
wəkil kelidi. «manga, mening tenimgə կiloqan zorawan-
lılığı..» — bəlkim Yerusalem wə uning həlkini kərsitudu.

□ **51:36** «Mana, Mən sening dəwayingni soraymən, sən
üçün կisas alımən; Mən uning dengizini կurutimən,
bulığını kaçjiritimən» — Pars կoxunu Babildin etidioqan Əfrat
dəryasını կurutidu. Ular xu yol bilən xəhərni ixoqal kiliidu.
«Koxumqə səz»imizni körüng. ■ **51:36** Yər. 50:38 □ **51:38**

«Ularning həmmisi yax xirlardək huvlihidu, arslanlardək
bir-birigə hiris kilihidu» — Babilliklər hərəkkəxlikidin atığı
qıqənidi. Bu ayət bəlkim xularning məst bolup «xir kəyp»
boloqanlığını bildüridu. 39-ayətnimu körüng. Babilning
padixahı Bəlxazar əmir-wəzirləri bilən billə məst boloqanda,
xəhiri bəsülüp ixoqal կilinoqan («Dan.» 5-babni okung).

məst kiliwetimən; xuning bilən ular yayrap-yaxnap ketidu, — andin mənggüğə uykuqla oqerk bolup, կaytidin həq oyqanmaydu, — dəydu Pərwərdigar. □ 40 Boqluzlaxka yetiligən kozillardək wə billə yetiləngən կoqkarlar həm tekilərdək Mən ularnı boqluzlaxka qüxürimən.

41 Xexakning ixoqal kılınoqanlıkiqa կara!

Pütkül yər yüzining pəhrining tutuloqanlıkiqa կara!

Babilning əllər arisida adəmni dəhəxət basidiqan obyekti boloqanlıkiqa կara! □ ■

42 Dengiz Babil üstidin ərləp kətti;

U nuroqunliqan dolğunlar bilən oqerk boldi. □

43 Uning xəhərliri adəmni dəhəxət basidiqan obyekt,

Qaojirak yər, bir qəl, həqkim turmaydiqan zemin boldi;

Həqkandak insan balisi կaytidin xu yərlərdin etməydu.

44 Mən Babilda Bəlni jazalaymən;

Mən uning aqzidin yutuwalɔjinini yanduriwalimən;

□ 51:39 «Ularning kəypiyati kizip kətkəndə, Mən ularoqa bir ziyanat təyyarlap կoyımənki, ularnı məst kiliwetimən; xuning bilən ular yayrap-yaxnap ketidu, — andin mənggüğə uykuqla oqerk bolup, կaytidin həq oyqanmaydu» — bu bexarətning əməlgə axuruluxini yənə «Dan.» 5-babta kerüng. □ 51:41 «Xexakning ixoqal kılınoqanlıkiqa կara» — «Xexak» Babilni kersitidiqan həjwiy, kinayilik bir isim. 25:26tiki izahatni kerüng. ■ 51:41 Yəx. 13:19; Yər. 25:26 □ 51:42 «dengiz ... dolğunlar...» — Təwrat-injilda kəp wakıtlarda simvol süpitidə top-top koxunlarnı kersitidu.

Əllər կaytidin uningoqa կarap ekip kelixməydu;
Bərhək, Babilning sepili oqulap ketidu. □

45 Uning otturisidin qikinqlar, i həlkim!

Hərbiringlar Pərwərdigarning կattık oqəzipidin
ez jeninglarni elip bədər կeqinglar!

46 Silər zeminda angliniwatkan pitnə-iqwadin
yürikinglarni su կilmanglar wə կorkmanglar;
Bu yıl bir pitnə-iqwa, kelər yili yənə bir pitnə-
iqlidi;

Zeminda zulum-zorawanlık partlaydu,
həkümdarlar həkümdarlarqa կarxi qikidi.

47 Xunga mana, xu künlər keliduki,
Mən Babildiki oyma məbudlarni jazalaymən;
Xuning bilən uning pütkül zemini hijalətkə
ķaldurulidu,

Uningda əltürülgənlər uning iqidə yıkılıdu; □

48 Xuning bilən asman wə zemin wə ularda bar
boloqanlar Babil üstdidin xadlıqtın yangraydu;
Qunki ximaldin հalak կiloquqilar uningoqa jəng
kilixka kelidu — dəydu Pərwərdigar.

49 Babil tüpəylidin pütkül yər yüzidiki
əltürülgənlər yıkılqandək,
Babil Israilda əltürülgənlər tüpəylidin Babil

□ **51:44 «mən Babilda Bəlni jazalaymən»** — «Bəl» — (yaki «Marduk») Babilning əng muhim buti. □ **51:47 «...Xuning bilən uning pütkül zemini hijalətkə կaldurulidu, uningda əltürülgənlər uning iqidə yıkılıdu»** — demək, Babil həlkı zeminidin heq կaçalmaydioqan bolidu.

yıkılmay kalmaydu.□

50 Kiliqtin қаққанlar, yirak ketinglar, һаял bolmanglar;

Qət yərlərdin Pərwərdigarni seqininglar,
Yerusalemni esinglarqa kəltürünglar.□

51 «Biz hijalətkə қalduk, qünki һaқarətkə uqriduk;

Xərməndiqılıktın yüzimiz təküldi;

Qünki yat adəmlər Pərwərdigarning əyidiki muğəddəs jaylarqa besip kirdi!».□

52 Xunga xu kūnlər keliduki, — dəydu Pərwərdigar,

— Mən uningdiki oyma məbudlarnı jazalaymən;
Uning pütkül zemini boyida yarilinip jan həlkumida ingrixidu.

53 Babil asmanlarqa kətürülgən bolsimu,
Uning yüksəri istihkam-ķorqını mustəhkəmləngən bolsimu,

Lekin Meningdin uningoqa һalak kılouqilar yetip baridioqan boldi, — dəydu Pərwərdigar.

54 Babildin nalə-pəryadning awazi,

□ **51:49** «**Babil tüpəylidin pütkül yər yüzidiki əltürülgənlər yıkıloqandək, Babil Israilda əltürülgənlər tüpəylidin Babil yıkılmay kalmaydu**» — ayəttiki əyni ibraniy tekistni qüixinix təs. Okurmənlər baxça tərjimilərni uqritixi mumkin. Lekin omumiy mənisi qoşum tərjimimizdək boluxi kerək. □ **51:50** «**Kiliqtin қаққanlar, yirak ketinglar, һаяl bolmanglar; qət yərlərdin Pərwərdigarni seqininglar, Yerusalemni esinglarqa kəltürünglar**» — enikki, bu səzlər Babilia sürgün bolovan Israillarqa eytildi.

□ **51:51** «**Biz hijalətkə қalduk, qünki һaқarətkə uqriduk; ...qünki yat adəmlər Pərwərdigarning əyidiki muğəddəs jaylarqa besip kirdi!**» — xübhisizki, bu səzlər Babilia sürgün bolovanlarning կազurup eytidioqanlı bolidu.

Kaldiyılerning zeminidin zor һalakətning sadasi kötürüldi.

55 Qünki Pərwərdigar Babilni һalak қilmakçı bolidu;

U uningdin warang-qurunglirini yokitidu;
Sularning dolqunliri өrkəxləwatkan sulardək xarkiraydu,

Ularning awazi xawqunlap kelidu.□

56 Qünki һalak қiloquqi uningoqa, yəni Babilqa jəng kilişkə kelidu,

Xuning bilən uning palwanliri əsirgə qüxitidu;
Ularning okyaliri sundurulidu;

Qünki Pərwərdigar — կısaslar aloquqi Təngridur;

U yamanlıqni yandurmay қalmaydu.

57 — Mən uning əmirliri, danixmənliri, waliylini, həkümədlərini wə palwanlirini məst қilimən;

Ular mənggүгə uhlaydu wə қaytidin həq oyqanmaydu — dəydu Padixah, — Nami samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar.

58 Samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar mundak dəydu: —

Babilning kəng sepilliri yər bilən yəksan kilinidu,

Uning egiz dərwaziliri pütünləy kəydürüldi;
Xuning bilən əllərning jan tikip tapkan mehniti bihudə bolidu,

□ **51:55 «...sularning dolqunliri өrkəxləwatkan sulardək xarkiraydu, ularning awazi xawqunlap kelidu»** — «sularning dolqunliri», «ularning awazi» bolsa bəlkim «halak қiloquqlar»ningki bolidu. Ular «dengiz»qa ohxitiloqan (42-ayət); 56-ayət ularning hərikitinimu kərsitidu.

Əl-yurtlarning əzlirining japalik əjiri pəkət otka
yekiloqı bolidu.□

59 Yəhuda padixağı Zədəkiya təhtkə olturoqan
tətinqi yili, Babilqa baroqinida Mahseyahning
nəwrisi, Nerianing oqlı Seraya Zədəkiyaqa
həmrəh bolup baroqan (Seraya bax oqojidar idi).
Yərəmiya pəyərəmbər uningoşa sez tapilioqan.

□ **60** Yərəmiya oram kəqəzgə Babilning
bexioqa qüxicidioqan barlıq külpətlərni, — yəni
Babil toqıruluk pütüklük bu barlıq səzlərni
yazofanidi; **61** wə Yərəmiya Serayaqa mundak
dedi: — Sən Babilqa yetip baroqanda, bu
səzlərning həmmisini okup qikip wə: —

62 «Pərwərdigar, Sən bu jay toqıruluk: —
Mən uni yəksan kılımənki, uningda həqkim,
nə insan nə haywan turmaydioqan, mənggüğə
bir wəyranə bolidu — degənsən» — dəysən;

63 xundaq kılıp bu yazmini okup qikqəndin
keyin, uningoşa tax tengip, Əfrat dəryasining
otturisiqa qərübət, **64** wə: «Mən uning üstigə
qüxürməkqi boloqan külpətlər tüpəylidin, Ba-
bil xu taxqa ohxaxla oqərk bolup қaytidin
ərliməydu; ular halidin ketidu» — dəysən.

Yərəmiyaning səzləri muxu yerdə tündidi.

-
- **51:58 «Xuning bilən əllərning jan tikip tapşan mehniti
bihudə bolidu»** — əllərning bikar ixligini, «japalik əjiri»
balkim zor xəhər-imperiyə boloqan Babilni kəp mehnət singdu-
rup կurup qikqənlilikini kərsitudu («Hab.» 2:13ni kərung).
 - **51:59 «Nerianing oqlı Seraya Zədəkiyaqa həmrəh
bolup baroqan (Seraya bax oqojidar idi),....»** — Seraya
Baruqning akisi yaki ukisi idi. 32:12də uning bowisi «Maaseyah»
deyilidu.

52

Yerusalemning bəsüliüp ixəjal kılınixi

1 Zədəkiya Yəhudaşa padixah bolqanda yigirmə bir yexida idi; u Yerusalemda on bir yil həküm sürdi. Uning anisi Libnahlıq Yərəmiyaning qızı bolup, ismi Həmutal idi.

■ **2** U *padixah* Yəhəoakimning kılqinidək, Pərwərdigarning nəziridə rəzil ixlarnı kıldı. **3** Pərwərdigarning Yerusalemıqə həm Yəhudaşa қaratkan oəzipi tüpəylidin, Pərwərdigar ularni Əz huzuridin həydiwətküqə bolovan arılıqta, təwəndiki ixlar yüz bərdi. Birinqidin, Zədəkiya Babil padixahıqa isyan kətürdi.

4 Xundak boldiki, uning səltənitining tokkuzinqı yili oninqi ayning oninqi künidə Babil padixahı Nebokədnəsar pütkül қoxuniqa yetəkqilik ķılıp Yerusalemıqə hujum ķilixka kəldi; ular uni қorxiwelip bargah կurup, uning ətrapida қaxa-potəylərni կuruxti. □ ■ **5** Xuning bilən xəhər Zədəkiyaning on birinqi yiliolıqə muhəsiridə turdi. **6** Xu yili tətinqi ayning tokkuzinqı künü xəhərdə eojir կəhətqilik həmmmini başkan wə zemindikilər üçünmu ھeq ax-ozuk կalmıqanidi. □ **7** Xəhər sepili

■ **52:1** 2Pad. 24:18 □ **52:4** «...uning (Nebokədnəsarning) səltənitining tokkuzinqı yili oninqi ayning oninqi künidə» — miladiyədin ilgiri 588-yili, 15-Yanvar idi. ■ **52:4** 2Pad. 25:1; Yər. 39:1 □ **52:6** «zemindikilər üçünmu ھeq ax-ozuk կalmıqanidi» — baxxa birhil tərjimisi «ətrapidiki zemindikilər üçünmu ھeq ax-ozuk կalmıqanidi». Bu tərjimə tooqra bolsa, «ətrapidiki zemindikilər» xəhər ətrapidiki zemindin keqip panah izdəp xəhərgə kirgənlərni kərsitudu.

bəsüldi; barlık jənggiwar ləxkərlər қaqmakçı bolup, tün keqidə xəhərdin bədər tikiwetixti. Ular padixahı baqqisioqa yekin «ikki sepil» arılıkiddiki dərwazidin ketixti (Kaldıylər bolsa xəhərning həmmə təripidə bar idi). Ular *Jordan jilosisidiki* «Arabah tüzlənglik»ni boylap kehixti.⁸ Lekin Kaldıylərning қoxunu padixahıni қoqlap Yeriho tüzlənglikidə Zədəkiyaqa yetixti; uning pütün қoxunu uningdin tarkılıp kətkənidi.⁹ Wə ular padixahı tutup, Hamat zeminidiki Riblah xəhīrigə, Babil padixahının aldiqə apardı; u xu yərdə uning üstidin həküm qıqardi.¹⁰ Babil padixahı Zədəkiyaning oqullirini uning kez aldida kətl kıldı; u Yəhudanıng barlık əmirlirinimu Riblah xəhīridə kətl kıldı;¹¹ andin Zədəkiyaning kezlini oyuwətti; Babil padixahı uni mis kixənlər bilən baqlap Babilə elip kelip, əlgüqə zindanqa կamap կoydi.

Mukəddəs ibadəthanining harab қılınojanlığı

¹² Bəxinçi ayning oninqi künidə (bu Babil padixahı Nebokadnəsarning on tokkuzinqi yılı idi) Babil padixahının hizmitidə boləqan, pasiban begi Nebuzar-Adan Yerusaleməqa yetip kəldi. □ ¹³ U Pərwərdigarning əyini, padixahının ordisini wə xəhərdiki barlık əylərni kəydüriwətti; barlık bəhəywət imarətlərgə u ot koyup kəydüriwətti.¹⁴ Wə pasiban begi yetəkqılıkiddiki Kaldıylərning

□ 52:12 «Bəxinçi ayning oninqi künidə...(Babil padixahı Nebokadnəsarning on tokkuzinqi yılı...)» — miladiyədin ilgiri 586-yili, 17-Awqust idi.

pütkül қoxuni Yerusalemning ətrapidiki pütkül sephilini ərwətti.

15 Pasiban begi Nebuzar-Adan zemindiki əng namrat kixilərdin bir kismini, xəhərdə қaloqan baxka kixilərni, Babil padixahı tərəpkə կeqip təslim bolоqanlarni wə қaloqan hünərwənlərni əsir kilip ularni elip kətti. □ **16** Lekin pasiban begi Nebuzar-Adan zemindiki əng namratlarning bir kismini üzümzarlıqlarni pərwix қilixka wə terikqılık қilixka қaldurdi.

17 Kaldiylər Pərwərdigarning əyidiki mistin yasaloqan ikki tüwrükni, das təgliklirini wə Pərwərdigarning əyidiki mistin yasaloqan «den-giz»ni qekip, barlık mislirini Babiləqa elip kətti. □ ■ **18** Ular yənə *ibadəttə ixlitilidioğan* idixlar, gürjək-bəlgürjəklər, lahxigirlar, қaqılar, piyalə-təhsilər həm mistin yasaloqan barlık əswablarni elip kətti; **19** daslar, huxbuydalar, қaqılar, küldanlar, qiraqdənlar, piyalilər wə jam-kədəhlərni bolsa, altundin yasaloqan bolsimu, kümüxtin yasaloqan bolsimu, ularn-

□ **52:15** «**қaloqan hünərwənlər**» — yaki «**қaloqan top-top adəmlər**». □ **52:17** «**das təglikliri**» — bular bolsa «**den-giz**»din kiçik bolоqan daslarni kətüridiqan təgliklərni korsitudu. Bu ayətlərdə tiləqə elinə qoşulmuş jabduk-bisatlarnı kəprək qüxinix üqün «**1 Pad.**» 7:8-51-ayətni kərüng. ■ **52:17** Yər. 27:19

ing həmmisini pasiban begi elip kətti. □

20 Sulayman padixah Pərwərdigarning əyi üçün mistin yasatkan ikki tüwrük wə «dengiz», xundakla uning təgiliki bolqan on ikki bukını u elip kətti; qunki bu mis saymanlarning eoqırılığını elqəx mumkin əməs idi.

21 Ikki tüwrük bolsa, hərbirining egizliki on səkkiz gəz, aylanmisi on ikki gəz kelətti; hərbirining iqı kawak bolup, misning ķelinlikı tet barmak idi. □ ■ **22** Tüwrükning üstidiki bexi bolsa mis bolup, egizliki bəx gəz idi; uning pütün aylanmisi tor xəklidə həm anar nushisi bilən bezəlgənidir, həmmisi mistin idi; ikkinqi tüwrükmu uningoşa ohxax bolup, umu anar nushisi bilən bezəlgənidir. **23** Hərbir tüwrükning bexining yanlırida toksan altə anar nushisi bar idi; torda jəmiy bolup yüz anar nushisi bar idi.

24 Pasiban begi Nebuzar-Adan bolsa bax kahın Seraya, orunbasar kahın Zəfaniya wə ibadəthanidiki üq nəpər ixikbağarnimu əsirgə aldi. **25** U xəhərdin ləxkərlərni baxkuridiqan bir aowat əməldarnı, xəhərdin tapkan orda məslihətqiliridin yəttini, yərlik həlkni

□ **52:19 «daslar, huxbuydanlar, қағılar, küldanlar, qiraqdandanlar, piyalilər wə jam-ķədəhərnı bolsa, altundın yasaloqan bolsimu, kümüxtin yasaloqan bolsimu, ularning həmmisini pasiban begi elip kətti»** — bu altun-kümüx wə mistin yasaloqan barlıq қaqa-kuqılar wə barlıq əswablar, Yərəmiyaning ilgiriki bir bexariti boyıqə, 54 yıldın keyin Pars imperatori Körəxning pərmani bilən Yerusalem oqa kayturuldi (27:21-22ni kərung). □ **52:21 «gəz»** — (yaki «jəynək») Təwrattiki bir əlqəmdur, jəynəktin қolning uqioğıqə bolqan arılıktur, təhminən 45 santimetр. ■ **52:21** 1Pad. 7:15; 2Pad. 25:17; 2Tar. 3:15

ləxkərlikkə tizimliqnuqi, yəni қoxunning sərdarining katipini wə xəhərdin atmix nəpər yərlik kixini tutti. □ ²⁶ Pasiban begi Nebuzar-Adan bularnı Babil padixaһining aldiqa, Riblahqıa elip bardi. ²⁷ Babil padixaһı Hamat zeminidiki Riblahda bu kixilərni қiliqlap өltürüwətti. Xu yol bilən Yəhuda əz zeminidin sürgün қılındı.

Yəhuda Babilə sürgün қılınidı

²⁸ Nebokədnəsar sürgün қiloğan kixilərning sani mundak idi: — yəttinqi yili üq ming yigirmə üq Yəhudiy; ²⁹ Nebokədnəsarning on səkkizinqi yili u Yerusalemın səkkiz yüz ottuz ikki kixini sürgün қıldı; ³⁰ Nebokədnəsarning yigirmə üqinqi yili pasiban begi Nebuzar-Adan Yəhudiylardın yəttə yüz kırık bəx kixini sürgün қıldı; jəmiy bolup sürgün қılınoğanlarning sani tət ming altə yüz kixi idi. □

Yəhəoakinning sürgün boluxı

□ **52:25 «bir aqwat əməldar...»** — yaki pəkət «bir əməldar...». □ **52:30 «Nebuzar-Adan Yəhudiylardın yəttə yüz kırık bəx kixini sürgün қıldı; jəmiy bolup sürgün қılınoğanlarning sani tət ming altə yüz kixi idi»** — bu sanlar «2Pad.» 24:14-16də hatiriləngəngə ohximaydu. «Yərəmiya»diki sanlar bəlkim Yerusalem dikilərni, «2Pad.»diki san pütünləy Yəhudadikilərni kərsitixi mumkin. Bu sanlar az kerünsimu, okurmənlərning esidə boluxı kerəkki, Yərəmiyaning həm Əzakiyalning bexarətliri boyiqə Yəhudadikilərning kəpinqisi «kiliq, қəhətqilik wə waba-kesəl» bilən əlgən bolsa kerək.

31 Xundak boldiki, Yəhūda padixahı Yəhəoakin sürgün bolqan ottuz yəttinqi yili on ikkinqi ayning yigirmə bəxinqi künü xu ix yüz bərdi: Əwil-Merodak Babilə padixah bolqan birinqi yili, u Yəhūda padixahı Yəhəoakinning kəddini kətürüp, uni zindandin qıkardı; ■ ³² u uningə mulayim səz kılıp, uning ornını Babilda uning bilən birgə turoqan baxka padixahlarning ornidin yukarısı kıldı; ³³ xuning bilən Yəhəoakin zindandiki kiyimlirini seliwestip, emrinin qaloqan hərbir künidə hərdaim padixah bilən billə həmdastihan boluxka tuyəssər boldı. ³⁴ Uning nesiwisi bolsa, Babil padixahının uningə beşixliqan daimlik iltipati idi; bu iltipat kündilik idi, yəni u uningə taki aləmdin ətkiqə emrinin hərbir künü tuyəssər kılınqan.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5